

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
BOTANIKA İNSTİTÜTU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
ETM "TƏFƏKKÜR" UNIVERSİTETİ

AYDIN ƏSGƏROV

16431
AZƏRBAYCANIN ALİ BİTKİLƏRİ

(Azərbaycan florasının konspekti)

I

*Azərbaycan Milli Elmlər Akademiyası
Biologiya elmləri bölməsinin
01.03.2005-ci il tarixli, 1 sayılı və
ETM "Təfəkkür" Universiteti Elmi
Şurasının 25.11.2004-cü il tarixli 1
saylı qərarları ilə nəşr olunur.*

BAKİ---ELM---2005



Az 2

Ə 85

Redaktoru: *Akademik V.C.Hacıyev*

Rəyçilər: *A.S.İbrahimov, biologiya elmləri doktoru.*

professor

O.V.İbadlı, biologiya elmləri doktoru

Aydın Əsgərov.

Ə 85 Azərbaycanın ali bitkiləri. (Lycopodiaceae-Brassicaceae).

Azərb. dilində.

B.: "ELM", 2005, 248 səh., 94 şək.

ISBN 5-8066-1700-9

Biologiya elmləri doktoru Aydin Əsgərovun 2 cilddə nəzərdə tutulan "Azərbaycanın ali bitkiləri" kitabının təqdim olunan birinci cildində Azərbaycan florasının ali sporlu və çilpaqtexumlu bitkiləri, həmçinin örtülütoxumlu bitkilərdən birləşmələr və ikiləşmələrin bir hissəsini (Magnoliaceae-Brassicaceae) əhatə edən 94 fəsilə və 498 cinsə aid 1866 növ haqqında məlumat verilir. Əsərdə fəsilə və cinslərin taksonomik tərkibi, növlərin ekoloji — coğrafi tohifli, cins və növlərin toyinində istifadə olunan əsas morfoloji əlamətlər, həmçinin mühafizə tədbirləri, əhəmiyyəti, eləcə də cinslər üzrə növlərin doqquqlaşdırılmış siyahısı verilir. Müəllisin uzun illər ərzində Azərbaycan florasının tədqiqi zamanı əldə etdiyi yeni məlumatlar da kitabda öz əksini tapmışdır.

Kitabın ümumi bölməsində müəllif Azərbaycan florasının öyrənilmə tarixi, floranın genofonduna və onun mühafizəsinin istiqamətləri, Azərbaycan florasının gəncəsi haqqında və bitki sistematikası elmi haqqında öz fikirlərini oxuculara çatdırır.

Əsər Azərbaycan florası və ondan istifadə üzrə mütoxəsislər, botaniklər, eləcə də ali məktəblərin biologiya fakültələrinin tələbələri və Azərbaycan florası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

Ə 1906000000
655(07)-2005

Az 2

©"ELM", 2005

409

MÜNDƏRİCAT

Giriş	4
-------------	---

I ÜMUMİ HİSSƏ

1. Azərbaycan florasının öyrənilmə tarixi, perspektiv vəzifələri	6
2. Azərbaycan florasının genetik fondu və onun mühafizəsinin bəzi istiqamətləri	11
3. Azərbaycan florasının genezisi haqqında	19
4. Sistematiqa biologiya elmlərinin bünövrəsi və tacıdır	21

II XÜSUSİ HİSSƏ

5. Ali bitkilərin şöbələri, fəsilələri	31
5.1. Plaunkimilər	31
5.2. Qaturquyruğukimilər	32
5.3. Qıjikimilər	33
5.4. Çılpaqtoxumlular	51
5.5. Çiçəkli bitkilər	55
5.5.1. Birləşənlər	55
5.5.2. İkiləşənlər	136
Ədəbiyyat	245

GİRİŞ

Ölkənin bitki vilayətləri içərisində Azərbaycan florası özünün zənginliyi və rəngarəngliyi ilə seçilir. Respublikamızda rast gələn çiçəkli bitkilər bütövlükdə Qafqazın bitki növlərinin 70 faizini təşkil edir. Halbu ki, ərazicə Azərbaycan Qafqazın təxminən 16 faizi qədərdir. Bu zənginlik, respublikanın təbii - tarixi və fiziuki - coğrafi şəraitinin müxtəlifliyi ilə izah edilir. Respublikanızın bitki aləmində faydalı nümunələr çoxdur. Təxminən hesablamaya görə Azərbaycanda təbii bitən çiçəkli bitkilərin 1500 növündən çoxu xalq təsərrüfatının müxtəlif sahələrdə istifadə oluna bilər. Başlıca məqsəd bu zəngin təbii sərvətdən səmərəli istifadə etmək və onu mühafizə edib gələcək nəslə saxlamaqdan ibarətdir.

İndi Azərbaycan bioloji müxtəliflik haqqında bir sıra konvensiyalara qoşulduğdan sonra respublikamızın bitki aləmi dünya tədqiqatçılarının diqqətini cəlb etməkdədir. Bu sahədə geniş tədqiqat işləri, layihələr planlaşdırılır. Respublikamızda bir sıra milli parklar yaradılıb.

Oxuculara təqdim olunan bu kitabda Azərbaycan florası haqqında, onun ali bitkilərinin taksonomik tərkibi, regionlər üzrə yayılması, bioekoloji xüsusiyyətləri bərədə məlumatlar əldə etmək olar. Nəzərə almaq lazımdır ki, bu sahədə əsas məlumat mənbəyi olan 8 cildli, rus dilində yazılmış “Azərbaycan florası” əsərinin nəşri 1950 - 1961 - ci illəri əhatə edir.

Kitabda fəsilələr daxilində cinslərin dünyada və Azərbaycanda növ tərkibi, növlərin respublika florasında yayılması, ekoloji - coğrafi səciyyəsi, növlərin təyinində istifadə olunan mühüm morfoloji nişanələr haqqında məlumat verilir. Növlərin əhəmiyyəti və onlardan səmərəli istifadə, eləcə də mühafizə yollarından bəhs edilir. Fəsilələrin və cinslərin höcmi “Azərbaycan florası” çoxcildliyi və sonalar nəşr olunmuş yeni monoqrafiq tədqiqatlara əsasən verilmişdir. Cinslərin, cins daxilində növlərin ardıcılılığı da bu prinsip əsərində verilir. Taksonların nomenklaturaları S. Çerepanov (Çerepanov, 1995) və yeni tədqiqatlarla dəqiqləşdirilmişdir. Müəllisin 1969-cu ildən apardığı tədqiqatlar, xüsusən onun

respublika Milli Elmlər Akademiyasının Botanika institutunda ali bitkilər şöbəsinin rəhbəri işlədiyi illordə Azərbaycan florasının tədqiqi üzrə əldə etdiyi yeniliklər istifadə edilmişdir. Bizim rəhbərliyimiz altında respublikanın demək olar bütün regionlarına təşkil edilmiş ekspedisiyaların bu cəhətdən rolü böyük olmuşdur.

Oxoculara təqdim edilən bu əsər bütönlükdə Azərbaycan flora-sına, onun sistematik, ekoloji-coğrafi təhlilinə həsr olunmuş, azərbaycan dilində yazılmış ilk fundamental əsər hesab edilə bilər. Kitabda bir sıra növlərin sxematik şəkilləri də verilir. Lakin kitabın həcmi növ səviyyəsində bütün yeni məlumatlardan, xüsusən onların Azərbaycanın ayrı - ayrı botaniki-coğrafi rayonlarında yeni yayılma sahələri haqda çox sayılı məlumatlardan tam istifadə etməyə imkan verməmişdir. Həmçinin kitabda taksonların müəllili flərini verilməmişdir. Bununla əlaqədar oxocuların S.Ç.Çerepanovun yuxarıda qeyd olunan əsərindən istifadə etmələri tövsiyə edilir. Kitab 2 cilddə nəzərdə tutulur. Təqdim olunan 1-ci cild 94 fəsilə üzrə, 498 cinsə aid 1866 növü əlavə edir.

Kitab Azərbaycanın və eləcə də Qafqazın bioloji müxtəlifliyi ilə məşğul olan mütəxəsislər, ekoloqlar və ali məktəblərin biologiya fakültələrinin tələbələri, magistrantlar üçün faydalı ola bilər.

Bu məlumatlar Azərbaycan MEA-nin Rəyasət Heyətinin qərarı ilə nəşrinə başlanılmış "Azərbaycan florası" çoxcildliyinin yazılışında da əhəmiyyətli olacaqdır.

Kitabın olyazmasını oxuyub döyərli fikirlər söylədiyi üçün MEA-nın müxbir üzvü S.H.Musayevə minnotdarlığımı bildirirəm.

I. ÜMUMİ HİSSƏ

1. AZƏRBACAN FLORASININ ÖYRƏNİLMƏ TARİXİ, PERSPEKTİV VƏZİFƏLƏRİ

Əfsuslar olsun ki, Azərbaycan florasının öyrənilmə tarixi dəqiq araşdırılmamışdır. Lakin, bizə məlumatdur ki, vəton və xarici ölkə tədqiqatçı-botanikləri tərafından ümumi Qafqaz florası tədqiq edilərkən Talyş, Naxçıvan, Qarabağ, Qobustan kimi regionların floraları da həmişə xüsusi marağa səbəb olmuşdur.

Azərbaycanda botanika elminin inkişaf etdiyi ilk günlərdən indiyədək onun əsas vəzifələrindən biri təbii floranın növ müxtəlifliyini öyrənmək olmuşdur. Respublika florasının əsaslı surətdə tədqiqinə Sovet hakimiyyyəti qurulduğandan sonra başlanılmışdır.

Respublika florasının planlı və daha surətlə öyrənilməsinə Azərbaycanda Botanika institutu təşkil olunduğu vaxtdan başlanılmışdır.

Bitki kolleksiyalarının əsaslı təhlili və yeni materialların toplanılması isə yalnız müharibədən sonrakı illərdə həyata keçirilmişdir.

Öllinci illərə qədər bəzi mühüm əsərlərin çap olunması qeyd olunmalıdır. Bunlardan “Talyş florası” (Qrossheym, 1926), “Aşşeron florası” (Qaryagin, 1952), azərbaycan dilində (latın qrafikası ilə) üç cildli “Azərbaycan florası” (Qrossheym, 1934-1936) göstərilə bilər.

Ali bitkilərin öyrənilməsində səkkiz cildli “Azərbaycan flo-

rası” (1950-1961) əsərinin rus dilində nəşrinin böyük əhəmiyyəti olmuşdur. Onun yazılmamasında R. Rzazadə, Y. İsayev, V. Hacıyev, H. Qədirov, Q. Axundov, S. Ağacanov və başqa Azərbaycan botanikləri iştirak etmişlər. İttifaqımızın bir sıra şəhərlərin-də tanınmış mütəxəsislər də bu əsərin yazılıması işinə dəvət olunmuşlar.

“Azərbaycan florası”nın nəşri respublikada sonrakı floristik-sistematik tədqiqatların özüllünü qoymuşdur. Həmçinin SSRİ və xarici ölkə botaniklərinin, Qafqazın ən maraqlı regionlarından biri ilə yaxından tanış olmasına kömək etdi.

Bu əsər eyni zamanda respublika florasında növ tərkibinin kəmisiyotcə artımını da akşar etdi. Əgər 3 cildli “Azərbaycan florası” 3357 növü əhatə edirdi, səkkiz cildli “Azərbaycan florası” 4072 növ haqqına məlumat verir (715 növ çox).

Azərbaycan florasında növ tərkibinin onun ayrı-ayrı botaniki -coğrafi rayonları üzrə tohlili göstərir ki, Naxçıvan MR-in dağlıq zonası flora baxımından daha zəngindilər (2000-dən çox növ); Böyük Qafqazzın Quba mərkəzi hissəsi dağlıq massivi (1700 növ), Kiçik Qafqazın dağlıq zonasının mərkəzi hissəsi (1316 növ), Böyük Qafqazın dağlıq zonasının şərqi hissəsi (1205 növ) və Talyışın dağlıq hissəsi (1107 növ) qeyd olunmalıdır.

Azərbaycan florasında iri fəsilələr-mürekkebçiçəklilər (548 növ), taxıllar (439 növ və 116 cins) və paxılalılardır (449 növ).

“Azərbaycan florası”nın nəşri başa çatdıqdan sonra Azərbaycan MEA-nın botanika institutununda saxlanılan herbari fondu qızılıklılar, taxıllar və başqa ali bitkilər hesabına xeyli artmışdır. Bir sıra tədqiqat işləri aparılmışdır: Naxçıvan MR-florası, Azərbaycanın şimalı-şərqi hissəsinin florası tədqiq edilib. 1986-1996-cı illərdə bizim rəhbərliyimiz altında geniş floristik tədqiqat işləri aparılmışdır, ekspedisiyalar təşkil edilmişdir. “Azərbaycan florası” ilə müqayisədə təkcə birləşənlər üzrə 33 cins üzrə 143 növ aşkar edilib.

Alımlorımız üçyarpaqlı yonca, baldırğan, məryomnoxodu, pişiknanəsi, başlıqotu, zanbaqcə, yetnişan və başqa ali bitki cinslərini, Qafqaz florasının ali sporlu bitkilərini otralı öyrənmişlər. Res-

publikamızın su-bataqlıq bitkiləri, sahil zonasının florası tədqiq edilmişdir.

Hazırda, mövcud “Azərbaycan florası” əsəri Respublikanın bitki aləmi haqqında tam təsəvvür yaratmaq üçün kifayət deyildir. Odur ki, indi bu əsərin təkrar 2-ci nəşrinə ciddi ehtiyac vardır. Son illərin tədqiqatlarına əsasən demək olar ki, Azərbaycanın ali bitkiləri təxminən 4500 növü və 930 cinsi əhatə edir.

Hazırda respublikada 140 fəsilə və 108 cins üzrə 240 endem ali bitki növləri müəyyən edilmişdir. Bu respublika florasının təxminən 5-5, 5 faizi qədərdir. Endem növlər ən çox paxalıtlar (41 növ), mürəkkəbçiçəklilər (36) və dodaqcılıklar (29) fəsilələrinə aiddir. Endemlər ən çox Naxçıvan MR-da (65 növ) və Lənkəran zonasında (36 növ) qeyd edilir.

Hazırda floramızın endemləri yenidən reviziya edilir, onlar ekotopoloji, biomorfoloji və sistematik cəhətdən tədqiq edilir.

Azərbaycanın təbii dendroflorasında 48 fəsilə və 135 cins üzrə 435 növ ağaç və kol yayılmışdır ki, bu da respublika florasının 11 faizi qədərdir. Bunlardan 119 növ ağaç, 316 növü isə kol bitkiləridir. Kollara adətən yarımsəhra və dağ kserofit bitkiliyində rast gələn alçaq boylu kollar da aid edilir. Azərbaycanın dendroflorasında 70 növdən artıq endemik bitkilər vardır ki, bu da respublika dendroflorasının 16 faizi qədərdir (bunlardan çoxu reliktlərdir). “Azərbaycanın ağaç və kolları” əsərinin 3 cildi çapdan çıxmışdır, üçüncü cild 1970- ci ildə çapdan çıxmış, bu əsərin noşri yarımcıq qalmışdır.

“Azərbaycan taxılları” (Musayev, 1991), “Qafqazın qıjları” (Əsgərov, 2001), “Qafqazın geofitləri” (İbadlı, 2002) monoqrafiyaları çap olunub. Talyşin, Böyük Qafqazın bitki örtüyü və florası haqqında monoqrafiyalar yazılmışdır (Hacıyev, 1979, 1990).

Nadir və möhv olmaq təhlükəsi olan növlər müəyyən edilmişdir. Azərbaycan florasında 400-dən çox nadir ali bitki növləri vardır ki onlardan 140-ı daha ciddi təhlükə altındadır . Bu növlər “Azərbaycan SSR-in Qırmızı kitabına” (1989) daxil edilmişdir. Onlar əsasən relikt və endem növlərdirlər: şümşad, qaraçöhrə, dağdağan, sort budaqlı sarmaşıq, yabani armud, böyürtkən,

eversmaniya, şanagüllə növləri və s. Bunlar şübhəsiz ki, yaxın keçmişdə respublika florasında nisbotən geniş yayılmışdır. Nadir və məhv olmaq təhlükəsi olan növlərdən 125 növdən çoxu AMEA Mərkəzi Nəbatat bağında əkilmışdır. Bağın əməkdaşları bəzi nəslə kəsilməkdə olan növlərin toxunmalarını yenidən təbiətdə - həmin növlərin ilkin yayılma sahəsində əkmək yolu ilə (reintroduksiya üsulu) onların tam tələf olmasına qarşısını alır. Bu gün floramızın onlarla qiymətli növlərinin respublikamızda yayılmasını yalnız 1-2 herbari nümunəsi ilə müəyyən edə bilərik. Hazırda bu qəbildən olan növlər floristik ekspedisiya və tənnəzzöhlər vasitəsilə axtarılır, onların mühafizəsi üzrə kompleks tədbirlər hazırlanır. Floristik və sistematik tədqiqatların aparılmasında Azərbaycan Mərkəzi herbariumunun böyük əhəmiyyəti var. Məhz bu herbari materialları əsosunda 8-cildlik "Azərbaycan florası" və başqa fundamental əsərlər yazılmışdır.

Hazırda herbariumun Azərbaycan, ümumi və şərq, eləcə də məlumat və mübadilə bölməsində təxminən 600 000 nüsxə saxlanılır. Hazırda herbari fondunun zənginləşməsi, onun işinin yaxşılaşması, burada kompyuter texnikasının tətbiqi üçün tədbirlər hazırlanıb həyata keçirilir. Son illər respublikada ali bitkilər sistematikası sahəsində müəyyən nailiyyətlər əldə edilsə də, bu sahədə tədqiqatların daha da genişləndirilməsi tələb olunur.

Sonrakı tədqiqatlar ayrı-ayrı regionların "florasını" yaratmaq, iri cinslər üzrə monoqrafiyalar yazmaq, yeni növlər aşkar etmək, az öyrənilmiş növlərin ekoloji-coğrafi bitmə şəraitini dəqiqləşdirmək istiqamətində yönəldilmişdir.

Respublikada sistematik tədqiqatların mühüm istiqamətlərinindən biri də iri şəhərlərin (Bakı, Gəncə, Lənkəran, Sumqayıt) ottaflarının "Bitki təyinedicilərinin" yazılımasıdır. Bu işin mühüm elni və praktiki əhəmiyyəti vardır.

Azərbaycan florasının ətraflı səciyyələndirilməsi üçün, onun müxtəlif geoloji dövrlərdə inkişaf tarixini öyrənmək lazımdır. Bu baxımdan respublikada mühüm elmi və praktiki əhəmiyyətə malik paleobotanika elminin inkişafı vacibdir.

Elini və praktiki baxımdan respublika florasının adventiv (göl-

mə) növlərinin tədqiqinə də diqqət yetirilməlidir. Belə ki, hələ də respublikamızın adventiv növləri bütöv öyrənilməmiş, bu floranın ayrı-ayrı rayonlar üzrə yayılma xarakteri araşdırılmamış qalır.

Nəhayət Azərbaycan florasının zəif təbliği və tədris işində zəif istifadəsi də narahatlıq doğurmmalıdır.

Qeyd olunan perspektiv məsələlərin həyata keçirilməsi üçün respublikada bu elmin müxtəlif müasir istiqamətlərində sistematiq və floristlərini hazırlanması işi daha da sürətləndirilməlidir.

Ali bitkilərin mühüm qrupları (*cillər*, *gülçiçəklilər*, *paxlahılar*, *çətirçiçəklilər*, *mürəkkəbçiçəklilər*) üzrə mütəxəsislər hazırlanması da olduqca aktualdır.

Sevindirici haldır ki, Azərbaycan MEA Rəyasət Heyəti "Azərbaycan florası" çoxcildliyinin nəşri haqqında yeni qərar qəbul etmişdir. Həmin qərarla bu mühüm iş respublikamızda botanikanın yeni istiqamətləri üzrə milli kadrların hazırlanmasında və bu elmin inkişafında böyük xidmətləri olan akademik Cəlal Əliyevin redaktorluğu ilə respublikanın bir qrup təcrübəli botanik alımlarına həvalə edilmişdir (akademik Vahid Hacıev, MEA-nın müxbir üzvü Səlim Musayev, biologiya elimləri doktoru - Roza Əsgərova, biologiya elmləri doktoru Aydın Əsgərov).

2. AZƏRBAYCAN FLORASININ GENETİK FONDU VƏ ONUN MÜHAFİZƏSİNİN BƏZİ İSTİQAMƏTLƏRİ

Biosferin öyrənilməsinin mühüm problemlərindən birini floranın genetik fondunun, resurslarının tədqiqi təşkil edir.

Bu sahədə aparıcı istiqamətlərdən biri floranın genetik fondun öyrənilməsi və mühafizəsi məsələsidir. Bununla əlaqədar ikinci istiqamət floranın ali bitkilərinin növədaxili sistematikası, növ və növəmələgəlmə problemidir. Hər iki istiqamətdə tədqiqatlar üçün ilk növbədə respublika florasının ümumi mənzərəsi aydınlaşdırılır. Yuxarda qeyd olunduğu kimi aparılan tədqiqatlarla Azərbaycan florasında təxminən 930 cinsə aid 4500 ali bitki növləri qeydə alınmışdır.

Respublika florasının genetik fondu 2 aspektdən öyrənilir: ümumi floranın genetik fondu və raritet genofond, yəni nadir və nəqli kəsilməkdə olan növlərin genefondu.

Axırıncı istiqamətə son illər daha çox fikir verilib. Tədqiqat obyekti floramızda aşkar edilmiş 250 endemik və o qədər də relikt növlərdür. Onların əksəriyyətinin genofondu məhz Azərbaycanda qaldığı üçün onların öyrənilməsi ümumdüvət əhəmiyyətli məsələlərdir. Son elmi ekspedisiyaların məlumatına görə həzirdə Azərbaycan florasının 20 faizinin, yəni, təxminən 800 növün mühafizəyə ehtiyacı vardır. Deməli, indi çapdan çıxan Azərbaycanın "Qırmızı kitabının" sehfələrində çox sayıda nadir və tükənməkdə olan növün genofondunu öz əksini tapmayıb.

Floranın genetik resurslarını öyrənmək və mühafizə etmək üçün sistematik tədqiqatlar tələb olunur. Məhz sistematik tədqiqatlarla növlərin əsas forma müxtəlifliklərinin mərkəzləri, ırsı müxtəlifliyin paylanması xarakteri, növəmələgəlmənin intensivliyi müəyyən edilə bilər. Bu da floranın genofondunun mühafizəsi nəzəriyyəsinin işlənib hazırlanmasına götirə bilər.

Hələ də bu problem üzrə nəzəriyyəyə istinad edən kordinal yollar bizə məlum deyildir. Bu baxımdan botanik və genetik alim-

lərin birgə işi səmərəli olardı. Bu sahədə mükəmməl nəzəriyyə seleksiya və “yeni kultura” probleminə kömək etmiş olardı. Zənnimə, bu genofondun mühafizəsində aparıcı sahələrdən biri olmalıdır. Bizim tədqiqatlarımızda görkəmli genetik və sistematik alim-akademik N.İ.Vavilov tərəfindən işlənilmiş elmi ideyalar rəhbər tutulur. N.İ.Vavilov tərəfindən əsaslandırılan növün politipik konsepsiyası əsas tutularaq Qafqazın ali sporlu bitkiləri monoqrafik tədqiq edilmişdir. “Qafqazın qızıları” (Əsgərov, 2001) monoqrafiyasında 237 növdaxili və başqa taksonların müasir səviyyədə təhlili verilib. Orada elm üçün 8 növün, keçmiş SSRİ üçün 20 yeni növün təsviri verilib. Növün politipik konsepsiyası təliminə istinad edərək işlərimizdə “növ radikal” ideyası inkişaf etdirilir. Bir misal çökək. Uzun müddət elmdə sistematik mövqeləri mübahisəli olan adı şirinkök qızı kompleksində sporangilər arasında parafizin radikal əhəmiyyətini əşkar etməklə biz Avropa florasındaki bu cinsdən olan növlərin sistematikası və filogeniyası məsələsinə müyyəyən aydınlıq gətirə bildik.

“Radikal” haqda təlimlə yanaşılsa respublika florasında, biziçə, 4500 deyil, olsa-olsa 3000 növün mövcudluğu sübut edilə bilər, floramızda xırda növlər çıxdur.

Gələcək işlərimizdə N.İ.Vavilovun əsasən, mədəni flora nümunələrinin tətbiq etdiyi “Homoloji sıralar qanunu”nu təbii flora ya tətbiq etməyi nəzərdə tuturuq. Mərhum Ə.Xolilov tərəfindən üçyarpaq yonca cinsi üzrə belə iş aparılmışdır və inüyyəyən təcrübə vardır.

Hazırda biosistematiqa sahəsində işlər genişləndirilməlidir. Karioloji tədqiqatlarla Azərbaycanın bəzi endemik növləri təhlil edilib. Sitoloji, sitoembrioloji, sitofizioloji, anatomik metodlardan istifadə edilərək növdaxili dəyişkənlilik, populasiya sistematikası haqda yeni istiqamətlər hazırlanmalıdır. Bu işə kompyuter texnikası da cəlb edilir. Bunlar daha informativ filogenetik sistemlər yaratmaq üçün zəmin olacaqdır. Bəzi cinslər üzrə tam monoqrafiq işlərə başlanılıb. Bu iş mərkəzi institutlarla birgə aparılır. Gələcəkdə bu maraqlı istiqaməti inkişaf etdirilməlidir.

Bitki aləminin mənşəyi və təkamülü nəzəriyyələrində təbii

hibridləşmə hadisəsinə xüsusi yer verilir. Hətta məşhur botanik M.Q. Popov bütövlükdə çiçəkli bitkilərin mənşeyini bennetitlərlə toxumuortüklülərin hibridləşməsinin nəticəsi hesab etmişdir. Təbii florada yüzlərlə hibridogen cins və növlər qeydə alınıb. Qafqazın ali sporlu bitkiləri üzrə apardığımız çoxillik tədqiqatlar bu təlimə xeyli yeni məlumat verir. Tərəfimizdən elm üçün 6 yeni hibridogen növ, keçmiş SSRİ florası üçün 14 hibridogen mənşəli növ aşkar edilmişdir. Metodiki cəhətdən bu zaman hibrid növlərdə morfoloji əlamətlərin kecid xarakteri-hər iki valideyn növlərin əlamətlərinin olması, sporlarının 70-80 faizinin deformasiyaya uğraması (abortiv xarakteri), həmçinin onların müsbət heterozisliyi və yüksək poliploidliyi əsas götürülmüşdür.

Bu istiqamətdə təqiqatların floranın digər sistematiq qruplarında da aparılması, onların elmi interpretasiyası, zənnimizcə, məraqlı elmi istiqamət sayıla bilər.

Respublikamızda geniş ərazi tutan müxtəlif təbii ərazi kompleksləri, dünyada mövcud olan əskor bitki örtüyü inkişaf etmişdir. Müxtəlif mənşəyə malik flora elemətlərinin mövcudluğu, müəyyən sahələrin qədim buzlaşmaya məruz qalmaması və bu kimi səbəblər burada daha çox endem (yalnız Azərbaycanda rast gələn) və bundan xeyli artıq relikt (qədim) bitkilərin qalmasına götərib çıxarılmışdır. Bunların çoxu xırda sahələrdə qalıb və kiçik areala malikdirlər, odur ki, onların genetik fondunun mühafizəsinə böyük ehtiyac vardır. Bu qəbildən olan onlarla növün areali insanların sistemlisiz təsərrüfat fəaliyyəti nəticəsində get-gedə azalır. Son bir neçə onillikdə bu proses güclənməkdədir. Kür-Araz ovalığında, Lənkəran-Astara, Quba-Xaçmaz, eləcə də Böyük və Kiçik Qafqazın bir çox sahələrdə təbii bitki örtüyü tanınmaz dərəcədə dəyişilmişdir. Həmin sanələrdə əkin, şumlama, sistemlisiz otarılana və başqa sabəblərdən nəinki ayrı-ayrı bitki növləri, hətta bir sırə bitkiçilik qrupları tələf edilmişdir. Meşələrin vəziyyəti bu baxımdan olduqca acımacaqlıdır. Meşələrimizdə bir çox qiymətli ağaç, kol cinslərinin genetik fondu kasiblaşır və bu məsələnin sistemli, elmi əsaslarla öyrənilməsinə diqqəti artırmaq lazımdır. Son on ildə tuqay meşələrinin amansızcasına qırılıb

tələf edilməsi və beləliklə onlarla ağaç, kol və ot bitkilərinin məhv edilməsi buna misal ola bilər.

Hazırda respublika florasının öyrənilməsi əsasən aşağıdakı 3 əsas istiqamətdə aparıla bilər: nadir növlərin genofondunun öyrənilməsi və mühafizəsi; daha geniş yayılan, lakin bu və ya başqa səbəblərdən arealı azalan növlərin genofondunun öyrənilməsi və əsas meşə əmələ gətiren cinslərin qorunması, işğal altında qalmış ərazilərdə floramızın vəziyyəti də bizi narahat etməlidir.

Qeyd olunan istiqamətlərdə tədqiqat işinin və genofondun mühafizəsi üzrə tədbirlər sistemi hazırlanmağın özünə məxsus xüsusiyəti vardır.

Əvvəlcə birinci istiqamət, yəni nadir növlərin vəziyyəti haqda. Yuxarıda qeyd olunduğu kimi respublika florasının 20%-nin mühafizəyə ehtiyacı var. Onlardan 140 növü daha ciddi təhlükə altındadır, onlar Azərbaycanın "Qırmızı kitabında" daxil edilmişdir. Həmin növlərin 70-i "SSRİ-nin Qırmızı kitabına" daxil edilmişdir. Həmin növlərin nə dərəcədə nadir və tükənmək vəziyyətində olmasına görə 5 kateqoriyaya ayırmak olar. Bilavasitə tükənmək təhlükəsi altında olanlar-22 növ; 2. xırda sahələrdə az miqdarda qalmış nadir növlər -65 növ; 3. Arealı get -gedə kiçilən növlər-45 növ; 4. Haqqında az məlumat olan, az öyrənilmiş nadir növlər (18), və 5. Təbii halda az qalmış, lakin mühafizəsi üzrə təsirli tədbirlər görüldüyündən, məsələn, geniş surətdə əkildiyindən, tükənmək təhlükəsi aradan qaldırılmış, yəni bərpa edilmiş nadir növlər (5). Bəzi növlər (16) bir neçə kateqoriyaya aid edilə bilər. Qeydə alınan 140 növdən 4 növü ali sporlu bitkilərə aiddir, 81 növü ikiłəpəli, 41 növü birləpəli bitkilərdir. Nadir bitkilər Talyş və Naxçıvanda daha çoxdur. Büyük və Kiçik Qafqaz ərazilərində 35-40 növ, Abşeronda 16 növ, Kür-Araz ovalığında isə daha 14 nadir növ müəyyən edilmişdir.

Tükənmək təhlükəsi altında olan ali sporlu bitkilərdən nazik-yarpaq anoqramma, sərttülü marsiliya növlərini, çiçəkli bitkilərdən qumotu, qaş səhləbi, su findığı, öldürgən, zəngçiçəyi, ilan-kölgəsi, cuzqun, zanbaq, qarğı soğamı, laləvər, cırış, dağlaləsi, təlekiya cinslərindən olan bir sıra növləri göstərmək olar. Bunlar əsasən aran və dağətoyi zonada, sahil, yarımsəhra, step, qismən

su bataqlıq bitki qruplaşmalarında rast gəlirlər.

Kiçik sahələrdə qalmış nadir növlər-süsən, səhləb, novruzgülü, zümrüdçiçəyi, gəvən, dazı cinslərində daha çoxluq təşkil edir. Bəzi növlərin arealı get-gedə kiçilir-ipək akasiyası, hirkan şümşadı, şabalıd yarpaqlı palid, dəmirağac, araz palidi, qaraçöhrə, bir neçə yabani armud növləri, danaya, hirkan bigəvəri, yalanqoz, otlardan- vudsıya, gülxətmi, rəvənd, ayı findığı və digər cinslərdən olan növlər qeydə alınıb.

Qeyd olunan və adları çəkilməyən nadir növlərdən bir çoxu hərtərəfli tədqiq edilmiş, onlar haqda monoqrafiyalar və elmi - kütləvi kitabçalar yazılmışdır. Onların bir çoxları üzrə əməli təklişlər hazırlanıb əlaqədar təşkilatlara verilmişdir. Lakin, bütün bunlara baxmayaraq, hazırda Azərbaycan florasının nadir və nəslə kəsilməkdə olan növlərinin genofondu, daha ətraflı öyrənilməli, onlar ekosistem halında, təkamül baxımından dərindən tədqiq edilməlidir. Bu iş vahid bir programla həyata keçirilməli, əldə edilən məlumatlar informasiya banklarında cəmləşdirilməlidir.

Əlbəttə ilk növbədə nadir növlərin toplanılması, tədarükü, satılması tam və ya qismən qadağan olunmalıdır. Əgər bu vasitə kömək etmirsə homin növlər üzrə xırda yasaqlıqlar yaradıla bilər. Bu tədbirlər nəticəsində əgər dövlətə iqtisadi zərər dəyirsə (məs. deyək ki, növ mühüm dərman preparatı üçün xəməldir) onda o əkilib - bəcərilməli, onun plantasiyaları salınmalıdır. MDB məkanında bir çox bitkilərin (məs., çaytikanı) genofondu bu yolla həm qorunmuş həm də, o iqtisadi səmərə vermişdir.

Nadir növlərin genofondunun mühafizəsi üçün bir sıra vasitələr və üsullar daha da genişləndirilməlidir. Bu vasitələrdən biri nadir növlərin təbiət abidələri kimi qorunmasıdır.

Xüsusi dövlət qərarı ilə respublika ərazisində rast gələn 1738 iri, çoxyaşlı ağac nümunələri təbiət abidələri elan edilib. Onlardan 1077-si çox yaşılı çınar, 261-i müxtəlif növ palid, 208-i azad və yerdə qalanları başqa cinsləri təşkil edir.

Həmin qərarda xüsusi elmi əhəmiyyətə malik ağac və kol cinslərinin yayıldığı 30 daha qiymətli meşə sahələri dövlət təbiət abidələri kimi mühafizə edilir. Bunlara Qarabağ düzündə olan

732 hektar sahədə relikt Sultanbud saqqız ağacı sahəsi, Astarada şümşad, Qəbələdə şabalıd meşə sahəsi, Naxçıvan MR-də biçənək meşə sahəsi və başqaları aiddir. Nadir ot bitkiləri ağaclarla nisbətən zəif öyrənilib və onların mühafizəsi haqda əsaslı tədbirlər görülməmişdir.

Nadir növlərin qorunub saxlanılmasının başqa bir yolu onların botanika bağlarında əkilməsidir. Lakin bu üsul növlərin təbiətdə genofondunun qorunmasına nisbətən əlverişsiz hesab edilir. Növlərin inkişaf prosesində ətraflı öyrənilməsi baxımından bu üsul daha sərfəlidir. Hazırda Respublika Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında 200 növə yaxın nadir ağac, kol, ot bitkiləri təbii şəraitdən toxum və digər çoxalma orqanları vasitəsilə gətirilərək əkilmişdir. Onlar üzərində müşahidələr aparılır, bioloji və ekoloji xüsusiyətləri öyrənilir reintroduksiya işi aparılır. Lakin bu bitkilər xüsusən relikt ağacları, zambaq, süsən, dağlaləsi, soğan və s. ot bitkilərini əhatə edir

Yuxarıda göstərilən istiqamətlərdən biri də arealı getdikcə kiçilən nadir növlərin öyrənilməsidir. Onlar respublika florasında çoxluq təşkil edib, oksərən yeyilən, dərman, boyalı, dekorativ, aşırılayıcı, vitaminlı və s. əhəmiyyətli bitkilərdir. Onlar sistemiz olaraq toplanılır, odur ki, onların təbii populyasiyaları korlanır, getdikcə tükənir. Bir sıra süsən, dağlaləsi, zambaq, zümrüdüçəyi, səhləb, rəvənd, biyan, qaraçöhrə, ardıc, gülxətmi, pişikotu növləri dekorativ, dərman, boyalı bitkiləri kimi amansızcasına tələf edildiyindən onlar təbiətdə olduqca azalmışdır.

Respublikamızda vaxtilə geniş yayılmış, böyük ehtiyatı olmuş əvəzedilməz dərman, vitaminlı və eroziyaya qarşı bitki olan çaytikanının son 15-20 ildə tükənmək üzrə olması buna misal ola bilər. Bundan başqa, itburnu, yemişan, çaytikanı, sumaq, zirinc və bu kimi qiymətli dərman bitkiləri təbiətdə insanların təsorrüfat fəaliyyəti, mal-qara ilə otarma və s. amillər nəticəsində gündən -günə azalır ki, bu da bizi narahat etməlidir. Belə sahələrin yaşaqlıq və ya rezervator elan edilərək, xüsusi rejimlə istifadəsi günün vacib inosələlərindəndir

Hazırda bu qobildən olan növlər üzərində müşahidə aparılmalı,

onların təbii populyasiyalarının dinamikası öyrənilməli və müasir vəziyyəti aydınlaşdırılmalıdır. Yanlız bundan sonra xüsusi icazə (lisensiya) ilə onların toplanması haqda fikirəşmək olar. Ələqədar təşkilatlar ehtiyatı tükənməkdə olan nadir növlərin siyahısını tərtib edir. Onların toplanılmasını müvəqqəti və daimi olaraq qadağan edə bilər. Məsələn, Uralda 1979-cu ildən 42 dərman və dekorativ bitkilərin toplanmasına müvəqqəti olaraq icazə verilmir. Bir çox regionlarda ayrı-ayrı dərman, dekorativ bitkilərin yayıldığı sahələr xırda yasaqlıqlar elan edilir. Məsələn, Sverdlovski vilayətində itburnu bitkisinin qorunması üzrə 4 yasaqlıq (müvəqqəti qoruq), yaz xoruzgülü dərman bitkisinin qorunması üzrə 4 yasaqlıq yaradılıb. Respublikada nadir növlərin genofondunun saxlanılmasının bu mü hüüm üsulundan geniş istifadə etmək mümkündür Floranın genofondun öyrənilməsi baxımdan meşə əmələ gətirici cinslər xüsusi diqqət tələb edir. Bu cür ağac və kollar 2 qrupa ayrılma bilər. Birinciisi, qismən az areala malik nadir növlər; buraya əsasən relikt ağac və kolları aid etmək olar. İkinciisi, meşələrimizdə geniş yayılan ağac və kol növləri, axırından olan növlərin genofondunun saxlanılmasına ayrı baxımdan yanaşılmalıdır. Ot bitklərindən fərqli olaraq onları bir başa məhv olmaq təhlükəsi gözələmir və təbii haldə onlardan çoxu yaxşı bərpa olunurlar. Misal olaraq meşə əmələ gətirən fistiq, vələs palid, ağaçqayın və s. bitkiləri göstərmək olar. Lakin, həmin cinslərdən olan bir çox geniş yayılan növlər koskin antropogen təsirə moruz qalırlar. Odur ki, onların əsas populyasiyalarının köməyiyyət və keyfiyyətco sabitliyini, populyasiya daxili döyişkənliyin əsas spektrini mühafizə etmək üzrə tədbirlər görmək lazımdır. Bizim tədqiqatçılar bir sıra palid, azad növləri üzrə belə tədqiqatlar aparmışdır. Lakin, geniş seleksiya işləri aparmaq üçün bu işlər genişləndirilməlidir. Ağac cinslərinin genetik müxtəlifliyini təmin etmək üçün onların səciyyəvi populyasiyalarının toplandığı meşə massivi genetik rezervator elan oluna bilər, orada yalnız populyasiyanın stabilliyinə xələl gətirmədən tosərrüfat işləri aparıla bilər. Bu cür rezervatorlar bir, iki və ya üç növləri əhatə etməklə 200 -500 hektar və daha iri sahələrdə yaradıla bilər.

Bələliklə, həmin növlərlə yanaşı bitən digər kol, ot bitkiləri

16431

nin də genofondu üzərində nəzarət edilir. Misal olaraq göstərmək olar ki, Uralda ümumi sahəsi 112 min hektar olan 100-dən artıq bələ rezervatorlar yaradılmışdır.

Respublikamızda məşə əmələ gətirən bir çox növlər isə ayrı ayrı qoruqlarda və yasaqlıqlarda mühafizə olunur. Onlardan xüsusilə üçüncü dövr reliktlərin mühafizə edildiyi Hirkan Milli parkı göstərilməlidir. O Lənkəran, Astara və Lerik rayonları ərazisində yerləşir. Burada ipək akasiyası, xəzər lələyi, üzərkyarpaq qızılıağac, dəmirağacı, şabalıdyarpaqlı palid, vələsyarpaqlı azad, Qafqaz xurması, adı qoz, yalanqoz, ağcaqayın növləri, Qrossheym armudu, Buasye armudu, Hirkan armudu, Hirkan şümşadı, budaqlı danaya, qaraçöhrə kimi qiymətli ağacların cinsləri mühafizə edilir ki, onlar "Azərbaycanın Qırmızı kitabına" daxil edilib. Cənubi Qarabağda, Bəstiçay qoruğunda təbii çinar məşəliyi, (Zəngilan rayonu), respublikanın şimali-qərbində relikt Eldar şamı məşəliyi Dövlət qoruğu (Ellər oyuğu dağı, 1600 hektar), Goy-göl qoruğunda qarماqvari şam (Xanlar rayonu, 150 hektar), Qarabağ çölündə qədim saqqız ağaçlığı (700 hektar) mühafizə edilir. İndi Azərbaycanda 13 qoruq və 17 yasaqlıq var.

Yuxarıda göstərilən mühafizə tədbirləri heç də respublikamızın zəngin florasının genofondunun mühafizə edib saxlamaq üçün və ondan somorəli istifadəsi üçün kifayət deyildir. Bu vacib məsələdə tədqiqat işləri genişləndirilməli, yeni mühafizə üsulları axtarılmalı, əlaqədar təşkilatların zəngin, təkrarolunmaz, Azərbaycan florasının öyrənilməsinə və mühafizəsinə münasibəti köklü surətdə dəyişilməlidir. Bu yaxınlarda "Hirkan", "Şirvan", "Goy-göl" və "Altıağac" Milli parkları yaradılmışdır. Milli parkların bitki aləmi bizim nəşr etdirdiyimiz məqalələrdə (Əsgərov, 2003, 2004) və yeni nəş olunmuş "Hirkan biosfer rezervatı" (Yusifov, Hacıyev, 2004) adlı əsərdə verilmişdir.

3. AZƏRBAYCAN FLORASININ GENEZİSİ HAQQINDA

Geoloqların məlumatına görə təbaşir dövrünün sonunda, təxminən 70 milyon il bundan əvvəl indiki Qafqaz bərzəxinin yerində dəniz olmuşdur. Mülahizə olunur ki, həmin dənizin içərisində indiki Azərbaycan ərazisində adalar şəklində quru ərazi olmuşdur ki, orada mezofit xarakterli bitki örtüyü yayılmışdır. Onlar arasında istisevər bitkilər daha çox olmuşdur.

Təxminən 35-30 milyon il sonra, yəni üçüncü dövrün əvvələrində (paleosen, cosen) artıq dəniz içərisində vahid, uzunsov ada formalaşmağa başlamışdır. Bir gədər sonra Böyük və Kiçik Qafqaz alçaq tirə şəkərlində (500-600 m) mövcud olmuşdur. Bu gələcək Baş Qafqaz sıra dağlarının əsası olub, tropik təbiətli mezofit bitkilərlə (xüsusən qızılalar, palmalar, maqnoliya, tropik mənşəli iynəyarpaqlılar və b.) örtülü olmuşdur. Bu flora indiki tropik qurşağın Cənubi-Şorqi Asiya florasına oxşar olmuşdur.

Azorbaycanda hazırda meşəsiz Qobustan ərazisindən üçüncü dövr (oliqosen) yaşı tropik bitki qalıqları tapılmışdır. İndi quraq kontinental iqlim səciyyəsi ilə seçilən Naxçıvan florasında (Darrıdaq) həmin dövrün yaşı süxurlarında subtropik və tropik bitkilərdən qızılalar (*Pteris*, *Blexnum cinsləri*), palma və s.əşkar edilmişdir. Bu cür istisevər bitkilər respublika ərazisində Talişda, Kiçik Qafqazda da tapılmışdır.

Gecoloji ədəbiyyatda Yaafetid adlanan bu hipotetik ada neogen dövrünün əvvəlində (sarmat əsri) təxminən 15-10 milyon il bundan əvvəl xeyli iriləşir, hər tərəfdən böyük sarmat dənizi ilə əhatə olunur. Bu dövrdə İran tərəfdən quru hissənin həmin adaya doğru soxulması intensiv qalxınalara səbəb olmuş və sonralar onunla birləşməsi xüsusü əhəmiyyətə malik olmuşdur. Məhz bu dövrdən Zaqqaziyaya quraq sevən (kserofit) bitkilər miqrasiya etməyə başlamışdır. Bir qədər də sonra bu səbəbdən və Suran

silsiləsinin qalxması ilə əlaqədar olaraq Zaqafqaziya 2 hissəyə - Qərbi və Şərqi Zaqafqaziyaya ayrılmışdır ki, bu da sonralar inkişaf edib və dövrümüzə qədər gəlib çatmış Hirkan və Kolxida tipli qədim bitki regionlarının yaranmasına səbəb olmuşdur. Beləliklə, bu dövrde Zaqafqaziya qurusunda 3 floristik vilayət (2 mezofit və 1 kserofit) əmələ gəlmüşdir.

Sarmat dövrünün sonuna yaxın Qafqazda və o cümlədən Azərbaycan ərazisində gecoloji və iqlim dəyişmələri nəticəsində mövcud tropik flora döyişilmiş, mülayim xarakterli floraya çevrilmişdir. Müasir floranın formalaşmasında 4-cü dövr buzlaşmaları da əsas rol oynamışdır. Buzlaşmaya Azərbaycanda yalnız Talyş florası məruz qalmamışdır. Odur ki, orada dövrümüzə qədər gəlib çatan rəliklət bitkilər qalmışdır (dəmirağac, şabalıdyarpaqlı palid, azad, şumşad, danaya və b.). Tədricən müasir flora formalaşmağa başlamışdır.

4.SİSTEMATİKA BİOLOGİYA EMLLƏRİNİN BÜNÖVRƏSİ VƏ TACIDİR

İnsan yarandığı ilk gündən biosferin bir hissəsi olan bitki aləmi ilə təməsda olmuş, ondan bu və başqa məqsədlə istifadə etməyə cəhd göstərmiş və beləliklə faydalı bitkiləri az faydalı bitkilərdən, daha sonra dəriman, yeyilən, boy a və s. olmaqla onları kortəbii olaraq bir-birindən seçməyə başlamışlar.

Bitkilərin sistemləşdirilməsi ideyası ləp qədim zamanlardan (Aristotel, Teofrast və b.) irəli sürülsə də bir elm kimi o D.Rey (1686-1704) və K. Linneyin (1735 və sonra) işlərindən sonra yaranıb. Əvvəllər kortəbii, sonra süni və daha sonra təbii və filogenetik sistematika meydana gəlmişdi.

Ç.Darvinin (1859 və sonralar) işlərindən sonra sistematika təkamül ideyası ilə silahlandı.

Bitki sistematikası nədir, bioloji elmlər sistemində onun mövqeyi nədən ibarətdir?

Çox vaxt bu suala belə cavab verirlər. Sistematika bitki aləminin təsnifatı ilə məşğul olan elmə deyilir. Lakin bu tərif tam deyildir. Yalnız bitki aləminin təsnifatı və onunla əlaqədar nəzəri məsələlərlə məşğul olan sahəyə taksonomiya deyilir. Hərçənd bir çox xarici ədəbiyyatda bu iki məfhüm (sistematika, taksonomiya) cinsi mənada işlədirilir.

Sistematika bir elm kimi daha geniş anlayışdır, o yunan sözü olub nizama salmaq deməkdir. Biologyanın bir sahəsi olub, əsas vəzifəsi canlı və qazıntı halında məlum olan orqanizmlərin təsvirini, təsnifatını verməkdir.

Sistematika hər şeydən əvvəl orqanizmlərin müxtəlifliyini öyrənən elmdir. Əgər üzvi aləm vahid bir varlıqdan, yaxud çox miqdarda tam oxşar varlıqdan ibarət olmuş olsaydı onda sistematika elminə ehtiyac da olmazdı. Əslində üzvi aləm son dərəcə müxtəlif və rəngarəngdir. Təkcə heyvanat aləmi 1, 5 milyon, bitkilər aləmi isə 0, 5 milyon növdən ibarətdir. Sistematika bu üzvi aləmin təsnifatını vernəlidir. Lakin müasir sistematika təkcə üzvi

aləmin təsnifatını verməklə kifayətlənə bilməz. O bütün təsnifat vahidləri (fəsilə, cins, növ, və.s.) arasındaki qohumluq (filogenetik) əlaqələri, təkamül münasibətlərini öyrənir. Biologiyaya təkamül təlimi hələ nüfuz etmədiyi dövrə sistematiyaya yalnız təsviri elm, sadəcə təsnifatla nişşəgül olan bir elm kimi baxılırdı.

Hazırda sistematika başqa bioloji elmlərlə - morfologiya (endomorfologiya da daxil olmaqla), ekologiya, biocoğrafiya, genetika, biokimya ilə six əlaqəli surətdə inkişaf edir. Sistematiq tədqiqatlarda riyazi metodlardan, avtomat idarə vasitələrindən geniş istifadə edilir. Sistematiq biologyanın digər sahələrində əldə edilən nəticələri ümumişdirir. O külli miqdarda müxtəlif məlumatları, minlərlə elmi dəllilləri birləşdirir. Halbuki bu məlumatlar ayrı - ayrılıqda elmi əhəmiyyət kəsb etmir. Həmin məlumatlar orqanizmlərin təkamül sistemlərində sintez edilir. Məhz bu baxımdan sistematika biologiya elmlərinin bünövrəsi və tacı, onun başlangıcı və sonu, alfa və omega hesab edilir.

Sistematisiz biz həyatı onun müxtəlifliyi fonunda, yəni təkamül prosesində yaranan orqanizmlər arasındaki müxtəlifliyi dərk edə bilmərik. Odur ki, sistematika orqanizmlərin kataloqu deyil, biologyanın bir qoludur. Özü də bu, biologyanın ən vacib, ən fəal şaxəsidir. Yaşadığımız aləm haqqında ən çox məlumatı biz sistematikadan ala bilərik.

Tədqiqatçının istifadə etdiyi hər bir bitki obyekti növə qədər (bəzən daha xırda vahidə kimi) dəqiq təyin edilməlidir. Təserrüfat məqsədilo istifadə olunan (tibbi məqsədlo, meşə təsərrüfatında, dərman bitkisi kimi yığılarkən və s.) bitkilər də dəqiq təyin olunmalıdır.

Son illərdə sistematikanın fundamental və sintetik elm olması daha çox etiraf edilir.

Sistematiq tədqiqatlar üçün külli miqdarda əlavə informasiyalara ehtiyac vardır. Sistematiq başqa ixtisasçılara nisbətən daha çox herbari kolleksiyalarına, kataloqlara, kitabxana, referativ jurnal, perfokart məlumatlarına müraciət edir.

Məlumudur ki, monoqrafiya, flora və təyinedici kitabların tərtib

edilməsində texniki, el işləri olduqca çox vaxt aparır. Ümumi vaxtin üçdə ikisindən çoxu məhz bu işlərə sərf edilir. Bu işin avtomatlaşdırılması yolu ilə həmin vaxtı yaradıcı təfəkkürə sərf etmiş olarıq. Hazırda bir çox botanika institutlarında avtomatik informasiya axtarış sistemləri yaradılmışdır. Həmçinin hazırda son dərəcə müxtəlif və çoxlu informasiyaların istifadəsi yalnız avtomatlaşdırma yolu ilə mümkündür. Məlumdur ki, universal informasiya sistemləri yaratmaq çətindir. Odur ki, ayrı - ayrı sahələr üzrə, o cümlədən sistematika sahəsində xüsusi informasiya sistemi hazırlanmalıdır.

"Flora" haqda danışarkən qeyd etməliyik ki, indi bu iş keyfiyyətə yeni mərhələdə "Bioloji flora", "Kritik tənqidli flora" səviyyəsində aparılır. Belə floristik ədəbiyyatda hər bir növün sistematikası, biologiyası, yayılması, ekoloji xüsusiyyətləri müfəssəl şəkildə verilir.

Bəzi respublikalarda "floranın xorologiyası" çoxcildlikləri buraxılır. Burada hər bir növün yayılması, xəritəsi və ona aid şərh verilir. Başqa floralardan, məs., A. Qrossheymin "Qafqaz flora-sı"ndan fərqli olaraq "Azərbaycan floraşı" (1950 - 1961) əsərində növlərin yayılma xəritəsi verilməyib. Biz böyük praktiki əhəmiyyətə malik bu işi floranın təkrar nəşrində nəzərə almaliyiq. Biz floranın təkrar nəşrində nomenklatur tipləri (heç olmasa respublikamızın ərazisindən təsvir olunmuş növlər üçün), növlərin coğrafi tiplərini (elemetlərini) verməli, eləcə də növlərin yayılmasını (clementlərini) verməli, eləcə də növlərin yayılmasını yeni botaniki - coğrafi rayonlar üzrə göstərmeliyik.

Floranın öyrənilməsi bəzilərinin yanlış başa düşdükleri kimi təsviri xarakterli tədqiqat olmayıb məhsuldalar qüvvələrin inkişafına təkan verən hadisədir.

4.1. SİSTEMATİKANIN TƏDDQİQAT METODLARI

Bu haqda ədəbiyyatda kifayət qədər məlumat var. Bununla yanaşı qeyd etmək lazımdır ki, sistematikada ən geniş istifadə olunan metod müqayisəli - morfoloji metoddur. Lakin sistematikada - yeni metodlardan da istifadə olunur. Onun iş metodları təkmilləşdirilir. Xromosomların quruşunun öyrənilməsi - kariosistematikanın (sistematikanın yeni bir şaxəsinin) yaranmasına gətirib çıxardı. 20-ci əsrin ortalarından başlayaraq biokimyəvi məlumatlardan geniş istifadə olunur (hemosistematika). Müxtəlisf qrup bitkilərdə (eləcə də digər canlılarda) züləllərin, amin turşularının ardıcılılığını öyrənməklə, RNT və DNT tərkiblərində nükleotidlərin öyrənilməsi noticosində sistematik qrupların xarakteristikası və filogeniyası üçün əlavə məlumat əldə edilir (genosistematika). İndi sistematik tədqiqatlarda elektron mikroskopundan, elektron - hesablama texnikasından geniş istifadə olunur.

Sistematika biologyanın bütün sahələrində əldə edilən məlumatlara, təkamül təlimino istinad edir. O bioloji elmlər üçün elmi baza hesab edilir. Son dərəcə müxtəlisf olan üzvi aləmdə yalnız sistematika elminin köməyi ilə aydınlıq, nizamlılıq yaratmaq mümkündür. Bu monada sistemsz üzvi və qeyri-üzvi aləmdə biz “xaosla” qarşılaşardıq.

Sistematik təsnifat üçün orqanizmlərin ayrı-ayrı fərdi xüsusiyyətlərini (morpholoji, biokimyəvi, ekoloji və s.) və əlamətlərini deyil, onlardan bütövlükdə vahid tam kimi istifadə edir. Bu və ya digər takson haqda nə qədər çox informasiya əldə edilərsə, onun təkamülü, mənşəyi, eləcə də filogenliyi haqda, beləliklə filogenetik sistemdə mövqeyi bir o qədər real və dəqiqlik olacaq.

Məhz geniş mənada morfobioloji əlamətlərə istinad edilmədi - yindən məşhur Avstriya botaniki P. Vetssteyin öz sistemində örtülütoxumlu kazuarin bitkisinin çılpaqtoxumlu esedra cinsi ilə yاخınlığı haqda düzgün olmayan fikir söyləmişdir. Elcə də kaktus və südləyən cinsləri bir qrupa aid edilib.

Sistematik tədqiqatlar zamanı populyasiya, fenetika kimi biologyanın müasir şaxələri yaranmışdır. Bu elmlərin yaradıcıları da

məhz ixtisas baxımından sistematik olmuşlar. On məşhur təkamülçü alımlar də ilkin tədqiqatlara sistematika və morfolojiyadan başlamışlar.

Son illərdə bazar iqtisadiyyatına keçidlə əlaqədar istər MDB miqyasında və istərsə də respublikamızda sistematika elminin inkişafına diqqət bir qədər azalmışdır. Elmi ekspedisiyalar az təşkil olunur.

4.2. TƏTBİQİ SİSTEMATİKA HAQQINDA BİR NEÇƏ SÖZ

Bu və ya digər canlı obyektin hər tərəflə öyrənilməsi üçün onun həmin qrupda sistematik mövqeyi, filogenetik əlaqəsi aydın təsəvvür olunmalıdır. Növün sistematik əlaqəsinin öyrənilməsi zamanı genetik və biokimyəvi tədqiqatlar xüsusi əhəmiyyət kəsb edir, çünki bu zaman tədqiqatçı cyni zamanda çoxlu müxtəlif canlılarla rastlaşır. Stratigrasiya və geoxronologiya ilk növbədə qazıntı halında təpilən canlıların sistematikasına əsaslanır. Sistematika eyni zamanda təbiotin mühafizəsi, bitki mühafizəsi, tibbdə praktik məsələlərin həllində müstəsna əhəmiyyət kəsb edir.

İndi biologiya sahəsində sistematikaya istinad etmədən heç bir sanballı tədqiqat aparınaq mümkün deyildir. Xüsusən ekologiya sahəsində sistematika (xüsusən növdaxili sistematika) mühüm əhəmiyyət kəsb edir. Təsadüfü deyildir ki, nöticədə sistematikanın yeni sahəsi-ekosistemmatika ineydana gəlmışdır.

Sistematikanın təkamül təlimi, biocoğrafiya, paleontologiya elmlərinin inkişafı üçün do misilsiz əhəmiyyəti var.

4.3. FLORİSTİKA VƏ SİSTEMATİKA ELMLƏRİNİN GƏLƏCƏYİ BARƏDƏ

Sistematika elminin inkişafı hər şeydən əvvəl onun digər elmlərlə integrasiyasını təmin etmək, onu biologyanın digər sahələrində əldə edilmiş yeni ideyalarla, tədqiqat metodları ilə zənginləşdirmək istiqamətində getməlidir. Bu məsələdə həm sistematikanın klassik istiqaməti, metodları, həm də yeni metodlar nə-

zərə alınmalıdır. İstər yeni metodlara alüdəcilik, istərsə də klassik metodlara etinasızlıq eyni dərəcədə zərərlidir.

Bu istiqamətləri bir-birinə qarşı qoymaq olmaz. Tədqiqatın məqsəd və vəzifəsindən asılı olaraq onların müvafiq nisbəti təmin olunmalıdır. Bu prinsipial əhəmiyyət kəsb edən məsələ olduğundan bir qədər şorhə ehtiyacı var.

Bütün sistematik tədqiqatlar obyektin düzgün təyinindən (klassik morfoloji metod vasitəsi ilə) başlanır. Tədqiqatçı taksonomik məsələlərdən təkamül və filogenetik problemlərə keçidkədə, növün strukturasını və inkişafını öyrənmək istədikdə klassik metod vasitələri kifayət etmir, başqa mənbələrə, yeni üsullara müraciət etmək ehtiyacı yaranır.

Bir çox xarici ölkələrdə morfoloji tədqiqatlar elektron mikroskopu ilə öyrənilir. Əfsuslar olsun ki biz çox vaxt nəinki elektron, hətta adı işıq mikroskopunun imkanlarından da bu məqsədlə istifadə etmirik.

Son vaxtlar sistematik işlərdə karioloji metod geniş istifadə olunur. Bu metoddan hətta sistematiklər özləri sərbəst istifadə edə bilirlər. Respublikamızda karioloji və sitogenetik metodlar ən çox bu və ya digər kulturalar üzərində, praktiki məqsədlər üzrə aparılır. Halbuki bu tədqiqatlar təbii obyektlər, təbii populyasiyalar üzərində sistematiklərlə əlbir aparılmalıdır. Sistematikada - gəniş manada biokimyəvi metodların tətbiqinə ehtiyac var. Bu sahədə hemosistematikanın böyük imkanları var. İndi bir çox ölkələrdə, eləcə də ittifaqda DNT-nin nükləotid tərkibinin ardıcılığını öyrənməklə sistematik məsələlərə kömək edən genosistematika, zülal tərkibinin oxşarlıq dərəcəsinə əsaslanan immunoelektroferez metodundan, molekulyar biologiya soviyyəsində hibridləşmə metodlarından müvəffəqiyyətlə istifadə edilir.

Lakin bu məsələlərin həlli üçün ixtisaslı kadrlar lazımdır. Bu məqsədlə sistematikanı yaxşı bilən biokimyaçılar, eləcə də biokimyanın əsaslarını bilən sistematiklər lazımdır. Odur ki, aspirantura, magistratura, ixtisas artırma yolu ilə belə mütəxəsislər hazırlanmalıdır. Bu cür yaxın ixtisasları bilən mütəxəssislər sistematikanın nəzəri məsələləri ilə məşğul olan bir yaradıcılıq qrupu

punda birləşdirilə bilər.

Sistematik tədqiqatlarda digər morfoloji metodlardan embrioloji, palinoloji, anatomiq, eləcə də ekoloji-morfoloji, ekoloji aspektdə əlamətlərin arealını öyrənmək, entomoloji, parazitoloji, tretoloji, florogenetik və s. metodlardan istifadə olunur.

Sistematik tədqiqatlar üçün mühüm əhəmiyyət kəsb edən morfoloji metodlar genişləndirilməlidir. Generativ orqanların anatomiq quruluşu ilə məşğul olan karpoloji - anatomik tədqiqatlar, xromosomların öyrənilməsi sahəsində karioloji - sistematik tədqiqatlara xüsusi önəm verilməlidir.

“Azərbaycan florası” çoxcildliyi çapdan çıxdıqdan sonra (1961) respublika ərazisində tapılmış yaxud təsvir edilmiş müxtəlif kateqoriyalardan olan taksonlar təqdim olunan əsərdə ümumişdir. Bundan başqa, Azərbaycan herbariumunda saxlanılan nomenklatur tiplərin annotasiyalı siyahısı çap edilmişdir (Əsgərov, 1989-1990). Bu işlərin “Azərbaycan florası” çoxcildliyinin təkrar nəşri üçün böyük əhəmiyyəti vardır.


**"Azərbaycanın ali bitkiləri"nin
I cildinə daxil edilmiş fəsilələrinin siyahısı**

	Səh.		Soh.
Lycopodiaceac	31	Zosteraccae	59
Selaginellaceac	32	Zannichelliaceae	59
Equisetaceac	32	Najadaccae	60
Ophioglossaceac	38	Melanthiaceac	60
Osmundaceae	40	Iridaceae	61
Polypodiaceae	40	Liliaceac	65
Pteridaceae	41	Asphodelaccae	68
Marsileaceae	43	Hyacinthaceae	69
Hypolepidaccae	43	Alliaceac	72
Thelypteridaccae	44	Hemerocallidaccae	75
Aspleniaceae	45	Amarillidaccae	75
Onocleaccae	47	Convallariaceae	77
Athyriaceac	47	Asparagaceae	77
Aspidiaceac	49	Smilacaceae	79
Salviniaccae	50	Dioscorecaceae	80
Taxaceae	51	Trilliaceac	81
Pinaceac	52	Orchidaceac	81
Cupressaceac	53	Juncaceac	91
Ephedraceae	54	Cyperaceae	92
Butomaceae	56	Commelinaceae	99
Hydrocharitaceae	56	Gramineac (Poaccae)	99
Alisinataccae	57	Araceac	132
Juncaginaceac	58	Lemnaceae	133
Potamogetonaccae	58	Şparganiacae	134
Ruppiaceac	59	Typhaccae	135

+Maqnoliaceae	136	+Eucommiaceae	191
+Calycantaceac	136	Platanaceae	191
+Lauraceae	137	Buxaceae	191
Aristolochiaceae	137	Fagaceae	192
Nymphagaceae	138	Betulaceae	195
Ceratophyllaceae	139	Corylaceae	196
Nelumbonaceae	139	Juglandaceae	198
Ranunculaceae	139	Hypericaceae	199
Berberidaceae	147	Elatinaceae	200
Paeoniaceae	149	Ericaceae	200
Papaveraceae	150	Empetraceae	202
Phytolaccaceae	154	Ebenaceae	202
+Nyctaginaceac	154	Violaceae	203
Aizoaccae	154	Primulaceae	204
Portulacaceae	155	Tamaricaccac	206
+Basellaceac	155	Frankeniaccae	208
Caryophyllaceae	156	Salicaceae	209
Amaranthaceae	170	Cucurbitaceae	211
Chenopodiaceac	171	Datiscaceae	212
Polygonaceae	184	Capparaseae	212
Plumdaginaceae	188	Brassicaceae (Cruciferac)	213
Hamamelidaceac	189	Azollaceae	241

Qeyd: + işaretisi fəsilənin kulturada rast gəlməsini göstərir.

AZƏRBAYCANIN BOTANIKİ COĞRAFİ RAYONLARI



1. Xəzərsahili ovalıq
2. Kür-Araz ovalığı
3. Kür qızənlılıy
4. Lənkəran-Muğan
5. Naxçıvan düzənliyi
6. Qobustan
7. Bozqır yayla
8. Naxçıvan dağlığı
9. Diabar (Zuvand)
10. Alazan-Öyriçay vadisi
11. Abşeron

12. Lənkəran ovalığı
13. Böyük Qafqaz (Quba dağ mussivi)
14. Samur-Dəvəçi ovalığı
15. Böyük Qafqaz (qərbi)
16. Kiçik Qafqaz (şimali)
17. Kiçik Qafqaz (mərkəzi)
18. Kiçik Qafqaz (eşənubi)
19. Lənkəran dağlığı
20. Böyük Qafqaz (şərqi)

II. XÜSUSİ HİSSƏ


5.ALİ BİKİLƏRİN ŞÖBƏLƏRİ, FƏSİLƏLƏRİ

5.1. Şöbə I. Plaunkimilər - Lycopodiophyta

Cox qədim bitkilərdir. Qazıntı halında paleozoy erasının silur dövründən məlumdur. Qədim plaunkimilər hündür ağac və ot bitkiləri olmuşlar. Ağac formaları möhv olmuş, hazırda ot şəkilli nümayəndələri qalmışdır. Müasir dövrdə 4 cinsin növləri məlumdur: huperziya, selaginella, plaun və izoet. Birinci 2 cinsin növlərinə Azərbaycanda da rast golürik.

Fəsilə Plaunlar - Lycopodiaceae

Azərbaycanda bu fəsiləyi 1 cins - Huperzia, onun 1 növü - Quzu plaunu (*H.selago*) daxildir. Haçavari budaqlanan, xırda, ensiz yarpaqları, sürünen gövdəsi 25 - 30 sm hündürlükdə olub çoxillik ot bitkisidir. Respublikamız üçün nadir və reliktik bitki hesab olunur. Son vaxtlara



Səkil 1. Selaginella helvetica;
1a - yarpaqlı budağın bir hissəsi

qədər yalnız Xanlar rayonu ərazisindən məlum idi. Sonralar bism tərəfimizdən Zaqtala dövlət qoruğu ərazisindən də tapıldı. Yuxarı dağ və alp qurşaqda iri qaya çatlarında bitir.

Fəsilə Selaqinellalar - Selaginellaceae

Azərbaycanda eyni adlı cinsə mənsub 1 növü məlumdur - *Selaginella helvetica* (İsveçrə selaginellası). Olduqca zərif, xırda (5-15 sm), ölçüsünə görə iki cür ovalşəkilli yarpaqları olan, çim əmələ gətirən bitkidir (**Şəkil 1**).

Əsasən subalp və alp qurşaqda rast gəlir. Mamırlı qayalarda, ot örtüyü yaxşı inkişaf etmiş yamaclarda bitir. Böyük və kiçik Qaf-qaz regionlarından məlumdur.

5.2. Şöbə II. Qatırquyuğukimilər - Equisetophyta

Bu şöbənin nümayəndələri gövdələrinin bugum və bugum aralarına bölünməsi, yan budaqları və yarpaqlarının bugumlarda dəstə şəklində yerləşməsilə səciyyələnir. Yarpaqları xırdadır. Qazıntı şəkilində devon dövründən məlumdur. Buğumlıların ağaç formaları başqa ağaç növləri ilə birlikdə daş kömür dövründə iri meşəliklər əmələ gətirmişlər. Müasir bugumluşalar ot bitkiləridir. Gövdələri eyni cür (monomorf) və müxtəlif cür (spor daşıyan və sporsuz) olmaqla forqlənirlər. İri qatırquyuğu, çöl qatırquyuğu müxtəlif cür, çay qatırquyuğu, bataqlıq qatırquyuğu, qışlayan qatırquyuğu növləri isə monomorf gövdəli bitkilərdir.

Fəsilə Qatırquyuğular - Equisetaceae

Qatırquyuğu növləri kalsium duzları ilə zəngin olduğundan şübhə sənayesində, silisiumlu bitki kimi isə mebellərin cilalanmasında işlədirilə bilər. Floramızda böyük cəhiyati olan bu bitkidən həmçinin xalçaçılıqda, yun boyanması işində istifadə etmək mümkündür. O, sarı rəng və onun bir sıra çalarlarına malikdir.

Müxtəlif bitmə şəraitində - çay kənarında, meşəaltı sucaq yer-

rangılərə), onlar da öz növbəsində “dəstələrə” (soruslara) yiğilirlər. Soruslar əksər növlərdə yarpağın alt tərəfində nöqtə şəklində görünürərlər. Bunlar da üstdən, ya da yandan “induzium” adlanan xüsusi örtüklə əhatə olunurlar. Qıçıların mühüm nişanələrindən biri də onlarda bir bitkinin müxtəlif hissələri arasında qoribə vəzifə bölgüsü getməsidir. Bu halda bir kökdən çıxan yarpaqlar rənginə, formasına və vəzifəsinə görə iki cür (dimorf) olur. Məsələn, dəvəquşulələyi qıçışında sporsuz (belə yarpaqlar “steril” yarpaqlar da adlanır), yaşıl yarpaqlar ilk yazda inkişaf edir və yayın axırlarında solaraq quruyurlar. Payızda isə həmin kökdən qəhvəyi rəngdə lələyə oxşar sporlu yarpaqlar inkişaf edir. Çoxalmaya xidmət edən payız yarpaqları yaşıl xlorofilə malik olmadığından yaz yarpaqlarının topladığı ehtiyat maddələri hesabına inkişaf edirlər. Floramızın qıçıları arasında bu nişanəyə həmçinin pteris, gizlispör və anoqramma bitkilərində də təsadüf edirik.

Aparılan müşahidələrdə Talış meşələrində pteris və anoqramma qıçılarında sporsuz yarpaqlarda da sporların inkişaf etməsi dəfələrlə qeydə alınmışdır. Bu qoribə hadisəyə əsasən mülahizə etmək olar ki, qıçıldarda qeyd olunan vəzifə bölgüsü nisbəton yaxın geoloji dövrlərdə baş vermişdir.


Bitki aləminin təkamülündə qıçılar xüsusi mərhələ toşkil edir. Odur ki, alımlar bitkiləri filogenetik nöqteyi - nəzərdən sistemləşdirərkən qıçılar daha böyük yer verirlər. Qıçılar qədim tropik bitkilər qrupuna daxildir. O paleozoy erasında (təxminən 250 milyon il bundan əvvəl) daha geniş yayılmışdır, iri meşəliklər əmələ götürmişdir. Respublikamızda qıjının yalnız çoxillik ot formasına təsadüf edilir. Vaxtı ilə Azərbaycanda da iri ağaç formalı qıçılar olmuşdur. İndi onlar qazıntı halında məlumdur. Hazırda respublikamızda yayılan qıçı növlərinə on çox Talışın üçüncü dövr relikt ağaç və kollardan ibarət hirkən meşosində təsadüf edilir. Qıçıların çoxalması üçün mütləq rütubətli mühit olmalıdır. Elə buna görə də çox vaxt güman edirlər ki, onlar meşo bitkiləridir. Lakin bizim tədqiqatlar göstərir ki, onlara həmçinin meşosiz sildirim qayalıqların şimal yamaclarında, qaya çatlarında, çay sahilərində də tə-

lərdə, su kənarında, bağ və bostanlarda bitir. Azərbaycanın demək olar oksər rayonlarında rast gəlir. On çox yayılan çöl qatırquruğu dərman bitkisidir. Ondan xalq təbabətində böyrək daşı xəstəliyinə qarşı istifadə olunur. Bəzən kökümsov uzőrində əmələ gələn yumrular nişastalı olduğundan yeyilir. Fəsilənin 1 cins üzrə 6 növü vardır: *Equisetum* (*qatırquruğu*), *E. telmatea*, *E. arvense*, *E. palustre*, *E. fluviatile*, *E. ramosissimum*, *E. hyemale*. **Şəkil 2.**

5.3. Şöbə III. Qızıkimilər - Polypodiophyta

Qızılardın dünya florasında 300 cinsə mənsub 12 mindən çox növü vardır. Qazıntı halında olan qızılardan daha çoxdur. Azərbaycanda 27 cinsə və 12 fəsiləyə aid 55 növü vardır. On çox meşəli sahələrdə (çox vaxt cəngəlliklər əmələ gətirir), qaya çatlarında, bəzən durğun və sakit axan sularda (salviniya, marsiliya qızılları) rast gəlir. On çox Azərbaycanın Böyük Qafqaz (20 cins, 51 növ), Talyş (22 cins, 46 növ) və Kiçik Qafqaz (22 cins, 41 növ) regionlarında yayılmışdır, 20 - yə yaxın qızı növləri nadir və nəslə kisilməkdə olan bitkilər hesab olunur.

Əvvəlcə qızılardın əsas morfoloji nişanları ilə tanış olaq. Qızılarda əsl köklər əvəzino kökümsov inkişaf etmişdir. Yarpaqları çiçəkli bitkilərin yarpaqlarından fərqli olaraq qaidəsindən yox, ucdan böyüdüyü üçün "vayı" adlanır. Əfsanəvi nağıllarda qızılardın çiçək açmaları göstərilsə də onlar heç vaxt çiçək əmələ götürməyib, sporlar vasitəsi ilə çoxalırlar. Sporlar xüsusi "kisələrə" (spo-



*Şəkil 2. *Equisetum telmatea*
1. yay budağı; 2. sporlu yaz
budağı.*

saduf edilir. Talışın meşesiz Zuvand hissəsindəki belo yerlərdə çoxlu qızı növləri toplanılmışdır. Salviniya və marsiliya cinslərinə aid növlər isə durğun sularda və bataqlaşmış yerlərdə bitir.

Qızıların əhəmiyyətindən danişarkon hər şeydən əvvəl qızıların tibbi əhəmiyyəti qeyd edilməlidir. Hələ qədim dövrlərdə Yunanistanda və İtaliyada bunlardan qurdqovucu, qandayandırıcı vasitə kimi istifadə etmişlər. Adı şirinkök (*Polypodium vulgare*) qızısı öskürək, təngənəfəslik kimi xəstəliklərin müalicəsinə yaxşı təsir göstərir. Bu bitkinin kökümçovundan uzun müddət təbabətdə “radis polipodi” adı ilə sidikqovucu dərman kimi, həmçinin qara ciyər və dalağın müalicəsində istifadə olunmuşdur. Xalq təbabətdə sərttülü cərgəvər (*Polystichum setiferum*) qızısından soyuqdəymə və bir sıra uşaq xəstəliklərinin müalicəsində istifadə edilir. Bitkinin kökümsovunu çeynəmək ağız boşluğu xəstəliklərinə qarşı müsbət təsir göstərir.

Qızıların əksər növlərinin həmişəyaşıl, iri və müxtəlif formalı yarpaqları onları digər ali bitkilərdən daha bozəkli göstərir. Bu cəhətdən əksər qızılar müxtəlif yaş illəşdirme formalarında, xüsusən daxili yaş illəşdirmədə çiçəklə bitkilərdən üstün hesab edilir.

Müşahidələr göstərir ki, respublikamızın qızı növlərinin əksəriyyətindən (iəxminən 77%) fərdi, ictimai yerlərin yaş illəşdirilməsində istifadə etmək olar.

Ən əlverişlisi sayılan aşağıdakı qızıdardır: ayıdöşyi, cərgəvər, quyruqluca, qalxansız, maraldılı, seterax, adiant, pteris, vel və şirinkök cinslərinin növləri. Bünüllər vegetativ və sporlar vasitəsilə müxtəlif şəraitdə becərmək nümkündür.

Yaş illəşdirme işində qızıların yarımkölgəli sahələrdə, ağacların çətiri altında, suya yaxın və ümumiyyətlə nəm yerlərdə becərmək faydalıdır. Təcrübələrin nəticələri göstərir ki, çoxaltma işini yaz - yay aylarında aparılması masləhətdir. Spor vasitəsilə çoxaldılarq artırılmaq üçün lazımlı şitilləri ağac parçası və qabığı üzərində (qara asplenium, maral dili, adı şirinkök qızılarını), asılmış güldəndən (tükvari asplenium, seterax, pteris), hovuz kənarlarında (dəvəquşuləyi, ayıdöşyi, cərgəvər növlərini) və bu kimi

yerlərdə qrup yaxud tək - tək əkmək olar. Otaq şəraitində dibçəklərin səhər və axşamüstü günəş şüaları çox düşən pəncərələrə, birbaşa külək axımından kənarda qoyulması, gündə 1- 3 dəfə sulanması, torpağın rütubətli, bitkinin təmiz saxlanılması mühüm şərtlərdir. Bitki böyüdükdə onun dibçəyi də müvafiq olaraq deyişdirilməlidir. Bu işin yazda aparılması məsləhətdir. Müşahidələr göstərir ki, susuzluqdan qurumuş bitkilərin yarpaqlarını dibindən kəsərək, onun bitmə şəraitini normal hala salmaqla bitkini bərpa etmək mümkündür.

Təssüf ki, indiyədək qızılardan yaşillaşdırılmada da çox az istifadə olunur. Respublikamızda otaq şəraitində eləcə də istixanalarda becərilən qızılalar əsasən xarici ölkələrdən gətirilmə (ekzotik) növlərdir. Əslində isə otaqlarımızdakı, həmçinin istixanalardakı qızı kolleksiyası respublikamızın yerli nümunələri əsasında yaradılmışdır. Meşələrimizdə geniş yayılan həmişəyaşıl qızılalar parklarımızı, bağlarımızı daha yaxşı bəzəyə bilər (ayıldöşəyi, cərgəvər və b.).

Qızılın əhəmiyyəti təkcə onların təbabətdə və yaşillaşdırıldakı rolu ilə möhdudlaşdırır. Floramızda texniki əhəmiyyəti və müxtəlif kimyəvi birləşmələrlə zəngin qızılardan da yayılmışdır.

Ehtiyati on min tonlarla olan, çox vaxt iri, keçilməz cəngəlliklər əmələ götürən və qızısının kökümsovunda 46% nişasta vardır. Xarici ölkələrdə ondan yapışqan və piyyə hazırları.

Adı şirinkökəndən gön sənayesində yüngül aşılıyıcı maddə kimi istifadə oluna bilər. Onun kökümsovunda alma, benzoy, salisil turşuları, kalium duzları və bir sıra fitosterinlər vardır. Erkek ayıldöşəyinin tərkibində efir yağı, tanin, flavanoid, filmaron və filitsin vardır. Plaum bitkisində çoxlu yağ turşuları, zülal maddələri, şəker və mineral duzlar vardır. Meşələrimizdə tonlarla ehtiyat olan qalxansız qızısının tərkibində C vitamini vardır. Təsəffüf ki, respublikamızın qızılalarının biokimyası hələ də tam öyrənilməmiş qalır.

Nəhayət, qızılardan yerlərdə bir sıra məqsədlərdə istifadə olunması qeyd olunmalıdır. Akademik A. Qrossheymin yazdığını görə, əvvəllər Lənkəranda yaşıł çay bitkisini bəcərə bilməmişlər.

Bunun da səbəbi o olmuşdur ki, yazda sahələrə əkilmış şitillər yayın istisinə dözməyi məhv olmuşdur. Sonralar Lənkəranın məşələrində iri cəngəlliklər əmələ gətirən, bəzən hündürlüyü iki - üç metrə çatan vel qılısının yarpaqlarının zərif çay şitillərinin üstünə örtmüş, beləliklə də şitilləri yayın istisində mühafizə etmişlər. Cavan bitkilər payızda möhkəmlənmiş və inkişaf edərək boy atmışlar. Sonralar bu sadə üsul ilə Lənkəranda geniş çay plantasiyaları salınmışdır.

Bundan başqa, insanlar qılıların soluxmuş yarpaqlarını ipok qurdunun barama sarımاسında da işlədirlər. Subtropik meyvə ağaclarının gövdəsini qılı ilə sarıyib qışda da normal inkişafını təmin etmək olar. Maraldılı, vel qılıları meyvə və tərəvəzlərin saxlanılmasında və daşınmasında geniş istifadə olunur. Qılıya bükülmüş meyvə, tərəvez məhsulları uzun müddət əvvəlki rəngini və keyfiyyətini saxlayır. Həmçinin bu bitkinin yaşılı yarpaqları xırda həşarat və milçəklərə mənfi təsir göstərir.

Yaşıllaşdırılmada, kimyovi maddələrin alınmasında və başqa məqsədlərlə qılılardan istifadə edərkən çalışmaq lazımdır ki, onların ehtiyatı korlanmasın. Bunun üçün isə yeganə yol qılıların mədəni əkin halına keçirilməsidir.

Müşahidələr göstərir ki, qılıları açıq şəraitdə, istixanada və otaq şəraitində əsasən iki cür çoxaltmaq olar: sporla və vegetativ yolla. Sporla çoxalma zamanı, əvvəlcə bitkinin tam yetişmiş sporlara malik yarpaqlarını yiğaraq qurudurlar. Sonralar yarpağın sporlu tərəfi ehtiyafta temiz kağız üzərinə silkələnir. Bu zaman sporlar asanlıqla töküür və un kimi toboqə əmələ gətirir. O, diqqətlə təmizlənir, nəzik deşikli tordan keçirilərək isti və quru şoraitdə saxlanılır. Qılıların əksəriyyətində sporlar cücmə qabiliyyətini uzun müddət saxlayır. Buna baxmayaraq onların tez səpiləsi məsləhətdir.

Səpin üçün nazik divarlı dibçəklər götürülür. Dibçəyo iki hissə münbit meşə torpağı, bir hissə ağaç - kol yarpağın çürüntüsü, azəcə mamır, peyin və qum qarışığı töküür. Dibçəkdəki qarışiq nəmleşdirilərək, araya ehtiyatla spor səpilir və fasılı ilə bir neçə dəfə sulanır. Sonra həmin dibçək yarısına qədər qalxacaq suyu

olan qaba qoyulur, üzəri şüşə qapaqla örtülür və kölgəli yerdə saxlanılır. Şüşə qapaq hər gün (səhər, axşam) götürülərək, parça ilə təmizlənir. Bitki xırda süzgəcələnənən aşağıdan və ehtiyatla suvarılır. Bitkinin növündən asılı olaraq 20-50 gündən sonra dibcəkdə ilk cürcətilər görünür. Bu zaman şüşə qapaq birdəfəlik götürülür. Bir müddətdən sonra dibçək içərisində su olan qabdan çıxarılaraq kölgəli yerə qoyulur və ona gündə 2-3 dəfə su səpilir. Ay - ay yarımdan sonra cavan şitillər müvafiq yerlərdə əkilir. Otaq şəraitində sporlarla əksər qızı növlərini bccərmək olar.

Sporla çoxaltma işi açıq şəraitdə də aparıla bilər. Bunun üçün bitkinin yetişmiş sporlu yarpaqları əkin üçün hazırlanmış sahələrə silkələnərək səpilir. Əgər sporların cürcərməsi üçün şərait olarsa, bir müddətdən sonra bitki cürcərib inkişaf edəcəkdir. Açıq şəraitdə sporla ayıdöşəyi, cərgəvər, qalxansız, pteris və dəvəquşulələyi qızılarını çoxaltmaq olar.


Sporla çoxaldılmasının çətinliyi nəzərə alınaraq qızıları vegetativ yolla, kökümsovları ilə artırmaq daha olverişlidir.

Bu məsələdə təz böyüyən qızı növlərindən istifadə etmək lazımdır. Onun üçün bitkinin kökümsovunu bir neçə hissəyə ayırmak və onu hazırlanmış dibçəklərdə, yaxud açıq torpaqda əkmək olar. Bu üsulla əksər növlər artırıla bilər.


Fəsilə Koramalotları - Ophioglossaceae

Vaxtilə daha çox növlərə malik olmuş və geniş yayılmışlar. Həzirdə respublikamızda 2 cinsi əhatə edən 4 növü məlumdur. Koramalotu cinsi (*Ophioglossum*) 2 növə malikdir: adı k. və portugaliya k. Birinci növ Böyük Qafqaz dağlarında və Talışda rütubətli çəmənlərdə, enliyarpaqlı ağac cinslərindən ibarət meşələrin ot örtüyündə rast gəlir (**Şəkil 3**). İkinci növ isə çox nadir bitkidir, vaxtı ilə (1936-ci ildə) Lənkəran ovalığından (Havzova kəndi) rütubətli yerdən yığılıb, bir neçə herbari nüsxələri məlumdur. Koramalotu cinsi növləri xırda, 5-30 sm hündürlükdə, çoxillik, kökümsovlu bitkilərdir. Yarpaq sponsuz və sporlu (sporangı daşıyan) hissələrdən

ibarətdir. Sporsuz hissə oval formalı, sporlu hissə isə yarpaqların ortasından yuxarı qalxan sünbulcük formasındadır. Fəsiləyə aid digər cins salxumotu (*Botrychium*) adlanır, 2 növü var: yarımay s. və Virginiya s. Birinci növün yarpağının sporlu hissəsi 2-3 dəfə lələk-



Səkil 3. Ophioglossum vulgatum



Səkil 4. Botrychium lunaria

vari bölümlüdür. Yarpağın sporsuz hissəsi 4-9 cüt yarımeye bənzər hisəciklərdən ibarətdir (**şəkil 4**). Respublikamızda Qafqaz və Talyş dağlarında rütubətli çəmənliklərdə rast gəlir. Virlqiniya s. respublika florası üçün ilk dəfə 1977-ci ildə bizim tərosimizdən müəyyən edilib (Əsgərov, 1977). Birinci növdən sporsuz yarpaq ayasının formasına və onun 3 dəfə böülümlü olmasına ilə fərqlənir. Onun herbari nüsxələri 1953-cü ildə Zaqatala rayonunun Əli - Bayramlı kəndi ətrafindan (Komərbina meşə sahəsi) toplanılıb. Lakin sonralar bu bitkini təkrar toplamaq mümkün olmamışdır.

Ophioglossum: *O. vulgatum*, *O. lusitanisum*.

Botrychium: *B. lunaria*, *B. virginianum*.

Fəsilə Osmundalar - Osmundaceae


Qədim bitkidir. Qafqazda və o cümlədən Azərbaycanda 1 cinsə aid 1 növü var: nəhəng osmunda. Yarpaqları iridir, bəzən 2 m-ə çatır, 1-2 dəfə lələkvari bölümlüdür. Yarpaqların bir hissəsi sporsuz, digər hissəsi sporlu olmaqla fərqlənirlər. Qafqazda ən iri cəngəllikləri Kolxida ovalığında və Adler yaxınlığında torflu bataqlıqlarındadır.

Azərbaycanda Lənkəran ətrafindan yalnız bir dəfə yiğilib (1924). Sonralar təkrar tapılmamışdır.

Osmunda (osmunda): *O. regalis*.

Fəsilə Şirinkök qıjılar - Polypodiaceae

Bizim qəbul etdiyimiz sistemə görə (Əsgərov, 2001) Qafqazda və Azərbaycanda 1 cinsi var (şirinkök). Bir dəfə bölümlü, oval formalı yarpaq ayası, sorusları örtük-süzdür. Qafqazda olan 4 növənən 2-si Azərbaycanda bitir. Növlərin əsas fərqləndirici nişanəsi - sporangilər arasında "parafiz" adlanan orqanın olub-olmamasıdır. Azərbaycan növlərində parafiz yoxdur. Respublikamızda adı şirinkök əksər rayonlarda rast gəlir. Əsasən agaclar üzərində (epifit şəkildə) - xüsusən Talyş meşələrində, meşəlti ot ortüyüндə, quraqlıq sevən formaları meşəsiz ərazilərdə - qaya çatlarında bitir (Şəkil-5). Azərbaycanda cinsin ikinci növü bizim torofsimizdən botanik - alım Yəhya



Şəkil 5. *Polypodium vulgare*

İsayevin şərafını təsvir edilib. Axırıncı növün yayılma sahələri Tağış və Kolxidanın enliyarpaq meşələridir. Dərman bitkiləridir. Hibrid inənşəli növləri və formaları vardır (Əsgərov, 2001).

P.vulgare, P.issaevii.

Fəsilə Pterislər - Pteridaceae

Bu fəsilənin həcmi müxtəlif cür qəbul edilir. Burada isə bizim monoqrafiyamızda (Əsgərov, 2001) pterislər sırasının həcmi qəbul edilir. Fəsiləyə 6 cins daxildir: anogramma, adiant, pteris, gizlispor, yalançıörtük və xeilantes. Bunlardan anogramma özünü birilik, qalanları isə çoxillik ot bitkiləri kimi aparılır. Fəsilə daxilində bir neçə morfoloji və ekoloji təkainüllü istiqamətləri vardır. Məhz bu səbəbdən haqlı olaraq pterislər fəsiləsini bir neçə sərbəst fəsilələrə ayıırlar. Azərbaycanda növlərinin sayının az olmasına nəzəro alaraq burada bu fəsilələr birləşdirilir. Qeyd olunan 6 cinslərdən ikisi monomorf olub yarpaqları sporlu və sporsuz hissələrə ayrılmır (xeilantes, yalançı örtük) və əsasən quraq yer bitkiləridirlər, qaya çatlarında bitir. Quraqlığa uyğunlaşma əlaməti kimi yarpaqlar müxtəlif formalı pulcuq və tükcüklerlə örtülüdür. Digər 4 cinsin növləri əsasən mezofil təbiətli olub meşə bitkiləridir, adiant qılısı isə ən çox sucaq yerlərdə - su quyularının divarlarında bitir. Bunlardan adiant monomorf, qalan 3 cinsin növləri isə dimorf durlar (sporlu və sporsuz yarpaqları).

Cheilanthes (xeilantes) Kökümsovú qısa, sürünən, ensiz, qaramlı - qəhvəyi pərdəciklərlə örtülüdür; sorusları ovalşəkilli, damarların yoğunlaşan uclarında yerləşir; sporu tetraedrik - şarşəkilli; hametofiti ürokşoklidir. Qafqaz, Naxçıvan, Talış və Abşeronda yayılan 2 növü var.

Ch. pteridoides, Ch.persica.

Notholaena (yalançıörtük) - sorusları zəif dərəcədə yoğunlaşan damar uclarında, yarpaq hissələrinin kənarı boyu yerləşir; yarpağı örtən pulcuqlar qəhvəyi rəngdədir. Əksər rayonlarda yayılan 1 növü var.

N. marantae.

Cryptogramma (qizlispor) - yarpaqları dimorfür, steril (sporsuz) yarpaqlar fertil (sporlu) yarpaqlardan qıсадır. Soruslar örtük-süzdür, oval formalıdır, damarların uclarında yerləşir. Sporları üçşualıdır, tetraedrik formalıdır. Böyük Qafqazda yayılan 1 növü var.

C.crispa

Pteris (pteris) - yarpaqları dimorfür, bir dəfə lələkvari böülümlüdür, sporsuz yarpaqlar sporlu yarpaqlardan kiçikdir; soruslar örtüksüzdür, xətvari formalı, yarpaqcıqların çevrilmiş kənarları altında yerləşir; sporlar üçşualıdır.


P.cretica; P. vittata (adventiv növdür) - Qafqazda ilk dəfə Abşerondan bizim tərəfimizdən tapılıb (Əsgərov, 1972).

Adiantum (adiant) - yarpaqları 2-3 dəfə lələkvari kosılmışdır, nazikdir; soruslar uzunsovudur, ovaldır, yarpaqların kənarında yerləşir; yarpaqcıqların kənarı örtük funksiyasını yemə yetirir; sporlar şarşəkillidir. Kiçik Qafqaz, Talyş, Naxçıvan və Abşeronda yayılan 1 növü var.

A.capillus - veneris.


Anoqramma (anoqramma) - yarpaqları dimorfür, 2- 3 dofo lələkvarıdır, zərifdir, çılpaqdır; soruslar örtük-süzdür, darnar boyu yerləşir; sporlar üçşualıdır, girdədir.

A.leptophylla (nadir bitkidir, Abşeron və Talyşdən bir neçə orazidən məlumdur), **şəkil -6.**



Şəkil 6. Anogramma leptophylla

Fəsilə Marsiliyalar - Marsileaceae



Şəkil 7. a - *M. strigosa*;
b - *Marsilia quadrifolia*

Dünyada rast gələn 3 cinsdən Qafqaz və Azərbaycanda 1 cinsin növləri yayılmışdır. Yarpaqları nazik və uzun saplaqcıq üzərindədir, sporokarpilər oval yaxud şar şəkillidir; Yarpağın saplağının qaidəsində yerləşir. Sporları iri (məkro) və xırda (mikro) olmaqla 2 cürdür, üç sualıdır; hametofit reduksiyaya uğrayıb.

Azərbaycanda rast gələn 2 növü var (dördyarpaqlı m. və sərttülü m.). Dördyarpaq marsiliyada sporokarpilər oval və ayaqcıq üzərində yerləşir, digər növdə sporokarpi şarşokilli olub oturaqdır (saplaqsızdır).

- Şəkil 7. Əsasən bataqlıqlaşmış və rütubətli yerlərdə bitir. Lonke-ran və Kür-Araz aranından mölümudur. Sərttülü m. nadir növ olub yalnız bir dəfə 1936-cı ildə Masallı rayonunun Xırmandalı kəndi ətrafindan toplanılıb. Sonralar təpilməyib (ehtimal ki, həmin ərazi-lərdə bataqlığın quruması buna əsas səbəb olmuşdur).

M. quadrifolia, M. strigosa.

Fəsilə Vel qıjıları - Hypolepidaceae

Yarpaqları monomorfdir. Soruslar yarpaq hissəciklərinin kənarlarında yerləşir. İnduzium rudiment haldadır. Sporları üç şüahıdır.

6 cinsdən Qafqaz və Azərbaycanda 1 cinsi var.

Pteridium (vel) Dünyada bu cinsin 2 növü məlumdur, onlar Qafqaz və Azərbaycanda da rast gəlirlər. Azərbaycan üçün daha səciyyəvi Tavr vəlidir. Taliş florasından təsvir olunan bu növün di-aqnosu bizim tərəfimizdən dəqiqləşdirilib (Əsgərov, 2001). Meşənin açıq yerlərində, antropogen təsirə məruz qalmış sahələrdə iri cəngölliliklər əmələ gətirir. Cavan zoğları yeməlidir. Çürümüş yarpaqların üstünə şəh düşəndə xırda buynuzlu mal - qara tərəfindən yeyilir. Tərkibində nişasta və digər bioloji fəal maddələr vardır.

P. tauricum. P.aquelinum.

Fəsilə Telipterislər - Thelypteridaceae

Qafqazda 4 cinsi var. Onlardan üçünün növlərinə Azərbaycanda rast gəlinir. Fəsilənin həcmi barədə mübahisəli fikirlər vardır. Fəsilə üçün səciyyəvi əlamət buraya daxil olan növlərdə sporların yarpaq seqmentlərinin kənarında yerləşməsini hesab etmək olar. Sporların quruluşu fəsilənin cinslərində fərqlidir.

Thelypteris (telipteris). Dünyada əsasən tropik ölkələrdə yaşilan 800 - dən çox növü var, Qafqazda və Azərbaycanda bataqlıq t. adlı bir növü var. Aşağı dağ qurşağı və aran orazilərdə (Böyük və Kiçik Qafqaz, Lənkəran) bataqlıqlarda bitir.

T. palustris.

Oreopteris (oreopteris) - xırda cinsdir. Şimal yarımküredə yaşılan 2 növündən Qafqaz və Azərbaycanda 1 növü vardır (Dağ o.) Respublikamızda arealı çox da böyük deyil, Kiçik Qafqazın şimalından (Murov-dağ), yuxarı dağ qurşağı meşələrindən məlumdur.

O. limbosperma.


Phegopteris (feqopteris) - Şimal yarımkürəsinin dağ meşələrində rast gələn 15 növündən Qafqaz və Azərbaycanda 1 növü var. Bu cins və onun növü Azərbaycan florası üçün ilk dəfə bizim tərəfimizdən (Əsgərov, 1984) Zaqtala qoruğu ərazisindən (Sidlov dağı), subalp qurşağının müxtəlif kollardan ibarət fitosenozları arasında aşkar edilmişdir.

Ph.connectilis.


Fəsilə Aspleniumlar - Aspleniaceae

Qafqaz və Azərbaycanda 3 cinsi var. Fəsilə daxilində cinslər morfoloji və ekoloji cəhətdən bir neçə təkamül şaxəsinə ayrıılır. Qayış şəkilli, tam yarpaq ayasına malik 1 cinsi vardır, və maraldılı (çalovcüp) adlanır (*Phyllitis*). Digor iki cinsin yarpaq ayası lələkvəri bölünməsdür (1-3 dəfə). Çalovcük və asplenium cinsinin bir neçə növü mezofil xarakterli olub məşə bitkiləridir; seterax və aspleniümün əksər növləri quraq yer bitkiləri olub qaya çatlarında və bu kimi bitmə şəraitində rast gilirlər. Sorusları uzunsov, bozın xotvarıdır.


Asplenium (asplenium yaxud qamçılıca). - Dünyada geniş yayılmış 700 növü, Qafqazda 9, Azərbaycanda - 6 növü vardır. Yarpaqların bir və bir neçə dəfə lələkvəri bölünməsi, yarpaq segmentlərinin forması, saplağın



Şəkil 8. *Asplenium septentrionale* Şəkil 9. *Asplenium trichomones*



rongi, pulcuqlarla örtülülik dörcəsi sistematik əlamətlərdən. Ekoloji cəhətdən on müxtəlif bitmə şəraitində yayılı bilərlər. Ş-




Şəkil 10. Asplenium adiantum-nigrum

A.septentrionale, *A.trichomanes*, *A.viride*.

Ceterach (seterax) - Avroasiya və Afrika dağlarında yayılan 4 növündən Qafqaz və Azərbaycanda 1 növü var; dərman s. Alçaq boylu, lələkvari bölmülü yarpaqları alt tərəfdən qəhvəyi rəngli üç kunc pərdəciklərlə örtülmüşdür. Meşo və yüksək dağ qurşağında daşlı qayalı yamaclarda, qaya çatlarında bitir. Respublikamızın Qafqaz regionlarında, Abşeron, Qobus-

mal a. (şəkil 8), divar a. növləri əsasən quraq yerkordə, qaya çatlarında bitirlər və introzonal xarakterlidirlər, digər növlər isə arandan subalp qurşağa kimi qalxırlar, meşo və kolluqlarda geniş yayılırlar, məsələn, *A.trichomanes* (şəkil 9) və *A. adiantum - niqrum* (şəkil 10.). *Asplenium* növləri respublikamızın oksər rayonlarında geniş yayılmışdır. Bir çox növlərindən göz xostəliklərinin müalicəsində eləcə də raxit, saçın tökülməsi, qəbizliyə qarşı istifadə olunur.

***A.adiantum - niqrum*, *A.pseudolanseolatum*, *A.ruta - muraria*,**



Şəkil 11. Phyllitis scolopendrium

tan, Lənkəran və b. ərazilərdə yayılıb. Böyrök daşı xəstəliyində müalicə vasitəsidir.

C. officinarum.

Phyllitis (Maral dili) - tropik və subtropik ölkələrə yayılan 10 növündən Qafqaz və Azərbaycanda 1 növü var - adı m. Xotvari, lansetşəkilli, parlaq, yaşıl rəngli yarpaqları ilə seçilir. Büyük və Kiçik Qafqaz, Taliş meşələrində, rütubətli yerlərdə bitir. Dekorativ və dərman bitkisidir. **Şəkil - 11.**

Ph. selopendrium.

Fəsilə Dəvəquşu lələyinə oxşar qıjılar - Onocleaceae

Şimal yarımkürəsində yayılan 3 cinsdən Qafqaz və Azərbaycanda təbii florada 1 cins vardır (Matteuccia). Cins 1 növə malikdir. Yarpaqları Dəvəquşunun lələyinə oxşadığı üçün bitkiyə bu ad verilmişdir. Dimorf bitkidir. Sporlu və sporsuz yarpaqları bir - birindən aydın seçilir. Büyük Qafqaz, Taliş və Alazan - Əyriçay vadisində iri, hündür cəngöllüklər əmələ gətirir. Xüsusən, sucaq, bataqlıqlaşmış yerlərdə geniş yayılmışdır. Arandan 1800 metrədək hündürlükdə müxtəlif meşə fitosenozları tərkibində rast gəlir. Dekorativ və dərman bitkisidir. Antiseptik, epilepsiyaya qarşı, spazma aradan qaldıran, həmçinin qoturluq və yanğı hallarına qarşı müalicəvi ohəmiyyətə malikdir.

M.struthiopteris.

Fəsilə Qalxansızlar - Athyriaceae

Fəsilənin həcini müxtəlif cür qəbul edilir. Burada sorbəst fəsilə hesab edilən vudsiyalar da qalxansızlara birləşdirilir. Aşağıda fəsiləyə aid 5 cins haqda qısa məlumat verilir.

Hymenocystis (himenosistis). Qafqaz florası üçün endemik cinsdir, 1 növü var - kövrök h. Bizim tərəfimizdən bərpa edilib (Əsgərov, 1986), vudsıya einsindən ayrılib. Vudsıyanın forqlı olaraq induziumu sorusu aşağıdan hər torofindən əhatə edir (vudsıyada yalnız bir torəfdən), şarşökillidir, əvvəlcə qapaklı, sonradan dağlıraq hissələrə ayrılır, sporun sothi (perisporisi) "tikancıqdır", vud-

siyada qırışıklıdır. Böyük Qafqazın Quba massivindən toplanmış bu növ orta dağ qurşağından alp qurşağ'a qədor, əsasən əhənglə zəngin qayaşların çatlarında bitir.

H. fragilis. Şəkil 12.

Woodsia - (Vudsıya). Dünyanın dağlıq vilayətlərində yayılmış 25-30 növündən Qafqazda, Azərbaycanda 2 növü məlumdur. Yarpaq ayasının forması, konsistensiyası sistematik əlamətlərdir. Hər iki növ əsasən Böyük və Kiçik Qafqaz regionlarının dağlıq ərazilərində qaya çatlarında bitir. Alp v. nisbətən geniş yayılıb.

W. alpina, W. qlabella.

Athyrium (qalxansız, dişli ayıldosayı) - Əsasən dünyanın mülayim iqlimli regionlarında yayılmış 1800 növündən Qafqaz və Azərbaycanda 2 növü var (dişli q. və alp q.). Növləri bir - birindən yarpaq seqmentlərinin forması və sorusların damarlar üzərində yerləşmə vəziyyətinə görə forqlənlərlər. Dişli qalxansız dəniz səviyyəsindən 2000m. hündürlüyə kimi enliyarpaq meşələrdə (xüsəsən fisdiq, volos), rütubətli meşə yarğantalarında iri cəngolliliklər əmələ gotırır. Alp q. iso subalp və alp qurşaqda və meşənin yuxarı sərhəddində iri qayalıqlarda bitir. Alp q. daha az yayılma sahəsinə malikdir (Zaqatala, Quba).

A.filix - femina, A.distentifolium (A.alpestre).

Cystopteris (Qouqluea) - Mülayim qurşağın dağlıq ərazilərində yayılan 15 növündən Qafqazda 5, Azərbaycanda 2 növü rast golur. Soruslar girdə, damar şaxolorindo yerləşir, induzium uzunsov şəkilli olub kənarlarda dişciklidir. Cox da iri olmayan bitkilərdir. Kövrök q. və Dayka q. olmaqla 2 növü var. Onlar saplaqlarının tükcük'lərlə örtülü və çilpaq olması və sporlarının quruluşu ilə forqlənlər.



Şəkil 12. *Hymenocystis fragilis*

Kövrək q. respublikanın bütün rayonlarında qaya çatlarında, ikinci növ isə az yayılma sahəsinə malikdir.

C. fragilis, C.dickieana.

Gymnocarpium - (gimnocarpium) - Şimal qurşaqda yayılan 5-8 növündən Qafqaz və Azərbaycanda 2 növü var. Yarpaq ayası hissələrinin ölçüləri, sorus və sporların quruluşu ilə fərqlənir. Orta dağ qurşağından subalp qurşağadək daşlı - qayalı yerlərdə rast gəlir. Azərbaycanda çox da geniş arealı yoxdur. Robert g. Böyük Qafqazın Quba, Kiçik Qafqazın şimalı (Göy - göl ətrafi), Linney qılısı kimi tanınan ikinci növ isə yalnız Zaqqatala qoruğu orzisindən, rododendron kolları arasından toplanılıb (Əsgərov, 1982).

G.robertianum, G.dryopteris.

Fəsilə Ayıdöşəyikimilər - Aspidiaceae

Fəsilənin həcmi mübahisəlidir. Qafqaz və Azərbaycanda 2 cinsi var: cərgəvər, ayıdöşəyi. Bu cinslər əsasən aşağıdakı əlamətləri ilə seçilə bilər. Ayıdöşəyi cinsində induzium böyüroksəkili olub sorusa yan tərəfdən birləşir, hametofitdə anteridi və arxeqonilər bir - birindən aralı yerləşir. Cərgəvər cinsi növlərində - induzium qalxan şəkilli, sorusa ortadan birləşir, hametofitdə anteridilər və arxeqonilər yetişəndə bir birinə qarışırlar.

Polystichum (cərgəvər) - Müləyim və isti qurşaqda yayılan 200 növü var, on çox növ müxtəlifliyi Cənubi - Şərqi Asiyada qeydə alınır. Qafqaz və Azərbaycanda 6 növü var (hibrid mənşəli növlərdən başqa). Növləri yarpaq ayasının forması, konsistensiyası, tükcük və pərdəciklərlə örtülü olub - olmaması, seqmetlərin forması, damarlanması tipləri ilə fərqlənir. Bir dəfə lələkvari bölümlü yarpaq ayasına 1 növ (P. Ionchitis) daxildir. Yerdə qalan növlərdə ayası 2 - 3 dəfə bölümlüdür. Ekoloji baxımdan da qeyd olunan bu növ subalp və alp qurşağı qədər qalxır, digər növlər əsasən meşə bitkiləridirlər. Dekorativ və dərman bitkiləridir. Bir növ tərəfimizdən azərbaycanlı botanik H. Qədirovun şərəfinə təsvir edilmişdir. Həmçinin tərəfimizdən 1 hibrid mənşəli növ azərbaycanlı meşəçi alım İ.Sofarovun, digəri isə görkəmli pteridoloq A. Fomicin şərəfinə təsvir edilib.

P.lonchitis, P.aculeatum, P. setiferum, P. kadyrovii, P. braunii, P. woronowii, P. x illiricum, P. x Iuerssenii, P. x fominii, P. x safarovii.

Dryopteris (Ayıdöşəyi) - Polimorf və sistematik mövqeyi mübahisəli olan cinsdir. Müasir məlumatlara görə 270 - 300 növü var. Cinsin növləri dünyanın hər yerində geniş yayılsa də cinsin zənginlik mərkəzi Conubi - Qərbi Çin və Şərqi Himalayda yerləşir.

Qafqaz və Azərbaycan da cinsin əsas yayılma mərkəzlərindən hesab edilə bilər (xüsusən növ müxtəlifliyi baxımından). Qafqazda -13, Azərbaycanda isə 9 növ yayılmışdır. Sistematiq əlamətlər yarıpağın, seqmentlərin, induziumun, sorusların damarlar üzərində yerləşmə mövqeyi, bəzi hallarda yarpaq və saplağı örən pulcuların morfologiyası, sporun quruluşu və sairədir. Ayıdöşəyi növləri əsasən meşə bitkiləridir. Bir çox meşə əməlogatirici cinslərlə (fistiq, palid və b.) birlikdə formasıya və assosasiyalar əmək götürir. Cinsin növlərindən yaylaq a. (*D. oreades*) alp qurşağı qədər qalxır. Ayıdöşəyi növlərindən erkək a. (*D.filix-mas*) dorman bitkisi olmaqla rəsmi farmakopeyaya daxil edilib. Ondan alman ekstrakt və həb (filiksən) qurdqovucu vasitə kimi geniş istifadə edilir.

D.expansa, D.carthusiana, D.remota, D. filix - mas, D.pseudorigida, D. caucasica, D. oreades, D.affinis, D.raddeana, D.x mantoniae.

Fəsilə Salviniyalar - Salviniaceae

Əvvəllər marsiliya cinsi ilə birlikdə " Su qıjları" adı altında birləşdirilirdi. Müxtəlif sporlu bitkilərdir. Sporangilor böyüklük etibarilə fərqlənir: bir qismi kiçikdir (mikrosporangi), başqları iridir (makrosporangi). Sporangilor dəstələrlə xüsusi örtükən əhatə olunmuş sporokarpilorin içərisində yerləşir. Qafqaz və Azərbaycanda 1 einsi var.

Salviniya (salviniya) Əsasən tropik və subtropik ölkələrin su hövzələrində yayılan 8 - 13 növü var. Qafqaz və Azərbaycanda 1 növü var (üzən salviniya). Kür çayı ətrafi aran regionlarında. Sabirabad, Ağdaş, Kürdəmir, Göyçay və Xanlar, Lənkəran rayonları orazılardında səkit axan və durgun sularda bitir. Həmin orazılərin qurudulması neticə-

sində bu növün populyasiyası xeyli azalmışdır. Bəzək bitkisidir.

S.natans.

5.4. Şöbə IV. Çılpaqtoxumlular - *Gymnospermae*

Toxum vasisəsilə çoxalır və yayılırlar. Yumurtacıq makrosporofil yarpaq üzərində açıqda yerləşdiyindən ondan əmələ gələn toxum da açıqda əmələ gəlir və bu səbəbdən şobəyə daxil olan bitkilər çılpaqtoxumlular adlanırlar. Əsasən ağaç və kol bitkiləridirlər. Dünyada 600 növü əhatə edir, bunların çoxu iynə yarpaqlılar aiddir. Qazıntı halında paleozoy erasından məlumdur. Azərbaycan florasında olan cins və növlər 2 sinifdə birləşdirilir: iynəy yarpaqlılar və toxumu örtüklülər. İynəy yarpaqlılar da qoza əmələ gətirmək xüsusiyyətinə görə 2 yarımsinif - qoza əmələ gətirməyənlər və ya qaraçöhrəkimilər və qoza əmələ gətişənlər yaxud şamkimilər. Çılpaqtoxumlular arasında efiyagli, vitaminlı və yaşıllaşdırılmada istifadə olunan növər cəxdür.


**Sinif : İynəy yarpaqlılar -
Pinopsida**

Yarımsinif:

**Qaraçöhrəkimilər - Taxae
Fəsilə Qaraçöhrə - Taxaceae**

Əsasən şimal qurşaqda yayılan 5 cinsdən Azərbaycanda 1 cinsə - qaraçöhrə rast gelinir.

Taxus (Qaraçöhrə)- Yalnız şimal qurşaqda yayılan 8 növündən Azərbaycanda 1 növü - qaraçöhrə ağıacı rast gelir. Üçüncü geoloji dövrdən qalmış relikt bitkidir. Oduncağında qətrən olmur, möhkəmdir, qırmızımtıl ronglidir. Fıstıq, volos meşələrində tok - tək yayılır, gövdəsi 1 metrə qədər qalınlaşır, hündürlüyü 20 m-ə çatır. Böyük və Ki-



Şəkil 13. *Taxus baccata*

çık Qafqaz və Talişda yuxarı dağ qurşağına qədər rast gəlir. Dekorativ və texniki bitkidir.

T. baccata. Şəkil 13.

Yarımsinif Şamkimilər - Pineac

Fəsilə : Şamlar - Pinaceae

Şimal qurşaqda yayılan 10 - 11 cins üzrə 250 növü əhatə edir. Əsasən həmişəyaşıl ağaclarıdır. Fəsiləyə daxil olan cinslərdən şam, ağ şam, küknar, qaraşam qeyd oluna bilər. Azərbaycanda təbii bitki örtüyündə 1 cinsin (şam) növlərinə rast gəlinir. Sıdr (Cedrus), cinsindən Himalay sıdrı isə bəzək bitkisi kimi Abşeron-da, Lənkəranda və Gəncədə becorılır.

Pinus (şam) - Fəsilədə on iri cinsdir, 100 - o yaxın növü var. Əsasən hündür, həmişəyaşıl, olduqca dekorativ bitkilərdir. Şam növlərində iynəyarpaqlıların sayı, toxum pulcuqlarının forması, yarpağın rəngi və meqastrobilin forması sistematiq əlamətlərdir. Azərbaycanda yəbəni halda bitən 2 növdən (Eldar ş., qarmaqvari ş. yaxud Kox ş.) biri (Eldar ş.) Azərbaycan üçün endem və relikt bitkidir. O 1902-ci ildə Xanlar rayonu ərazisindən Eldaroyuğu dağından təsvir olunub. Tobii məskəni Gəncənin 40 km-də, Ellor oyوغundadır. Həmin ərazi hazırda Dövlət qoruğu kimi mühafizə olunur. Kox ş. daha geniş tobii areala malikdir (Böyük və Kiçik Qafqazın orta, yuxarı dağ qurşağında, qayalı - daşlı yamaclarda). Şamların qətranından sənayedə istifadə olunur və croziyaya qarşı davamlı ağaç bitkiləridir.



Şəkil 14. *Pinus kochiana*
(*P. hamata*)

P. eldarica, P. kochiana (*P. hamata*). Şəkil 14.

Fəsilə Sərvkimilər - Cupressaceae

Əsasən Şimal yarımküroso idə yayılmış 20 cins üzrə 145 - o qodur növ daxildir. Həmişəyaşıl kol və ya alçaqboylu ağac bitkili dir. Yarpaqları iynə və ya pulcuqşəkillidir. Toxumları yetişəndə növündən asılı olaraq qozaları ağaclarlaşır (sərv) və ya ətləşir (ardic). Azərbaycanda yabamı halda bu fəsiləyə ardic (*Juniperus*) cinsi daxildir. Park və bağlarımızda isə beçərilən halda sərv cinsi nın 2 növü (adi s. - *Cupressus sempervirens*; arizona s. - *C. arizonica*), tuya kimi tanınan *Platycladus orientalis* və ardic cinsinin 1 növü (Virginiya a. - *J. virginiana*) yayılmışdır.



Şəkil 15. *Juniperus oblonga*

***Juniperus* (Ardic)** Şimal yarımkürədə yayılan 40 - a yaxın növü var. Azərbaycanda 7 növü yayılıb (Əsgərov, 1981). Respublikanın əksər rayonlarında, aşağı və orta dağ qurşağında, bəzən subalp qurşağadək qalxır, daşlı-qayalı yamaclarda. Türyan-çay qoruğunda daha iri massivi vardır. Həmişəyaşıl kol və alçaqboylu ağaclardır. Yarpaqları iynə və ya pulcuq şəkillidir, dəstələrlə yerləşir. Toxumları yetişəndə qoza pulcuqları ətləşir və qara, bənövşoyi, çəhrayı rəngli gilə meyvəyə bənzər şəkil alır,

toxumları 1-10 sayda, uzunsov, qanadsızdır. Texniki, dərman, vitamini bitkidir.


J. oblonga, *J. hemisphaerica*, *J. pygmaea*, *J. oxycedrus* (*J. rupestris*), *J. sabina*, *J. polycarpos*, *J. foetidissima*. Şəkil 15.

Sinif Toxumuörtüklülər - Chlamydospermatopsida

Kiçik sinifdir, 80 - o yaxın növü əhatə edir. Oduncaqda əsl bəruların olması, yarpaqların dəstələrlə yerləşməsi, gövdəsində qətran yolunun olmaması səciyyəvi olamətdir. Qədim dövrlərdən qalma relikt bitkilərdir. Bu sinif çox vaxt 3 müstəqil fosilə daxil edilir (qnetum, velviçiya və acılıq). Müasir floramızda acılıq fəsiləsi növlərinə rast gəlinir.

Fəsilə Acılıqkimilər - Ephedraceae

Əsasən yarımsəhra iqlim şəraitində yayılmış 40 - a qədər növü əhatə edir. Bunlar quraq yer bitkiləri (kserofit) olub qumsal və daşlı - qayalı yerlərdə bitir. Bir cinsi var - acılıq.



Şəkil 16. Ephedra distachya. Erkək cinsi nüsxə (1, 1a); dişi cinsi nüsxə denşki, E.kokanika (+), E.procera x E.equisetina. Şəkil 16.

Ephedra - Acılıq. Azərbaycanda cinsin quru yamaclarda, qayalıq və kolluqlarda yayılan 4 növü var, alçaq boylu kol bitkiləridir. Yarpaqları pulcuqşəkillidir, bugumlarda qarşılıqli oturur, budaqları yaşıdır, çubuğabənzərdir, əsasən 2 evli bitkilərdir. Bir növ dekorativ bitki kimi becərilir. "Azərbaycan florası" əsərində 2 növün respublikamızda yayılması sohv verilmişdir (*E.intermedia*, *E. equisetina*). Cinsin növlərindən efedrin alkaloidi alınır.

E.procera, *E. distachya*, *E. aurantica* (*E.intermedia* anct. *Fl.Cauc.*), *E. vvedenskiyi*, *E.kokanika* (+), *E.procera* x *E.equisetina*. Şəkil 16.

5.5. Şöbə: V Çiçəkli bitkilər - Anthophyta və ya Örtülütoxumlu bitkilər - Anqiospermae

Müasir bitki örtüyündə üstünlük təşkil edir. Dünya florasında 300 - dən artıq fəsilə, 10 minə qədər cins üzrə 250 min növü əhatə edir. Çiçəkdə dişiciyin olması, toxumun meyvənin içorisində yerləşməsi, ikiqat mayalanma, erkək və dişi hametofitin reduksiya etməsi səciyyəvi əlamətlərdir. İlk çiçəkli bitkilər mezozoy erasının tobaşır dövründən məlumudur. Ağac, kol və ot bitkiləridir. Əsasən quru şəratınə uyğunlaşaraq Yer kürösinin hər yerində yayılmışlar. Su çiçəkli bitkiləri də vardır.

Çiçəkli bitkilərin əhəmiyyəti böyükdür. Yeyilən, dərman, efir yağlı, aşı maddəsi alınan, lifli, qətranlı, alkoloidli bitkilər çiçəkli bitkilər arasında çoxdur.

Çiçəkli bitkilər ikiləpəli və birləpəli olmaqla 2 sinfə ayrıılır.

5.5.1. Sınıf Birləpəlilər - Monocotyledones (Liliopsida)

Birləpolilərdə rüseyimdə bir ləpə yarpağı, ötürücü topaların qapalı olması, kambi qatının olmaması, ana kökün əvezinə əlavə köklərin inkişaf etməsi, yarpağın paralel və ya qövsvari damarlanması, çiçəyin üçützvlü olması kimi əlamətlər səciyyəvidir. Taksonların sayına görə ikiləpəlilərdən azdır. Əksəriyyətində yuxarı yarpaqların dəyişilməsindən əməlo golmiş sarğı yarpaqları ilə əhatə olunmuş, xırda çiçəklər yiğilmiş çiçək qrupları vardır. Sarğı yarpaqları ronglidir səçək qrupu təcə, yaşıldırsa kasacığa bənzəyir.

Birləpolilər oksorən ot bitkiləridir, onlar arasında ağac və kol bitkiləri azdır.

Azərbaycanda 210 cins üzrə 864 növ birləpəli bitkilər qeydə alınmışdır. Aşağıda onların fəsilə və cinslər üzrə icmali verilir. Bu zaman uzun illər apardığımız tədqiqatların nəticələri də nəzərə alınmışdır.

Fəsilə Suoxuçisəklilər - Butomaceae

Avroasiyanın müləyim qurşağında yayılan 1 cinsi vardır.

Butomus (suoxu) - Azərbaycanda 1 növü var - çətirvari suoxu. Respublikamızda aran rayonlarda çayların, göllərin kənarında, bataqlıqlarda yayılmışdır. Gövdələri dik qalxır, yarpaqsızdır, yuxarıda çətir çıçək qrupu ilə nəhayətlənir. Çəhrayı - qırmızı rəngli çıçəkləri uzaqdan diqqəti cəlb edir. Meyvələri çox toxumlu çalov tiplidir. Yarpaqlarından zənbil, həsir və s. toxunur.

B. umbellatus.

Fəsilə Suboyerlər - Hydrocharitaceae

Fəsilənin 13 cinsə yiğilmiş 100 - dən çox növü vardır. Azərbaycanda yabani haldə Suboyer və Valisneriya cinsləri, akvarium bitkisi kimi isə Elodeya cinsinə rast gəlinir.

Şirin sularda, bəzi növləri iso donızlardə yayılmışdır. Çoxillik bitkilərdir. Yarpaqları su üzərində üzür, bəzi növlərdə suya batmış vəziyyətdə olur. Çiçəkləri 3 üzvlüdürlər, əksərən 1 cinslidir, əsasən ikievli bitkilərdir. Çiçəkyanlığı 3 kasa yarpağı və 3 ləçək-dən ibarətdir. Erkekcikləri 3 və ya üçə bölünən saydadır. Yumurtalıq alt vəziyyətdədir, meyvəsi giləmeyvəyə bənzərdir, yetişəndə açılır.

Hydrocharis (suboyer). Qərbi Azərbaycanda yayılan 2 növündən Azərbaycanda Lənkoranın aran yerlərində, durğun sualtı yerlərdə 1 növü yayılmışdır. Adı s. adlanan növ su üzərində üzən, nazik gövdəsinin düyünlərində uzun kökləri və suyun üzərində üzən dəstələrdə yerləşən yarpaqları vardır. Yarpaqları uzun saplaqlı, ürəkvarıdır. Çiçəkləri ağ rönglidir. Dekorativ və dərman bitkisidir.

H. morsus - ranae.

Valisneria (valisneriya). Tropik və subtropik ölkələrdə yayılan 3 növündən Azərbaycanda son tədqiqatkarla Lənkoran və Kiçik Qafqazda durğun və sakit axan su hövzələrində cinsin 1 növünün yayılması müəyyən edilib. Yarpaqları dar xətvarıdır, çiçəkləri 1 cinslidir. Dışlıq daşıyan çiçəyin saplağı daha uzundur.

Azərbaycanda akvariumlarda bəzək bitkisi kimi becərillir, vegetativ üsulla (kök bicləri ilə) asanlıqla çoxaldıla bilir.

V. spiralis.

Fəsilə Süsənbərçəklilər - Alismataceae

Dünyanın əksər rayonlarında yayılan 13 cins üzrə 100 - dən çox növü vardır, Şimal yarımkürədə on çox Şimali Amerikadə rast gəlir. "Alis" - kelt sözü olub "su" deməkdir. Fəsilənin nümayəndələri əsasən su - bataqlıq bitkiləridir. Azərbaycanda çıçoklörinin bir və ya iki cinsli olması, elçə də meyvələrinin morfoloji xüsusiyyətlərinə görə fərqlənən 3 cinsi vardır.

Alisma (baqqəvar). Kosmopolit areala malik 6 növündən Azərbaycanda 3 növünü rast gəlinir. Bu növlərə respublikanın əksər rayonlarında arandan subalp qurşağadək çay kənarı, göl və bataqlıqlarda, suvarma kanalları kənarında rast gəlinir. Yarpaqları gövdənin qaidəsində dəstələrlə yerləşir, ürəkvari, uzunsov - lansetşəkilli, çiçəkləri 2 cinsli, ləçəkləri 3 - dür. Növləri bir - birindən yarpaqlarının formasına, dişicik və meyvəsinin olamotlərinə əsasən fərqləndirilir. Dərman bitkiləri hesab edilir, kökümsovunu nişasta ilə zəngindir.

A. plantago - aquatica, A. lanceolatum, A. gramineum. (*A. arcuatum*).

Sagittaria (oxyarpaq). Cinsin 35 - o qədər növü əsasən Şimali Amerikada, az bir qismi isə Azərbaycanda yayılmışdır, su - bataqlıq bitkiləridir. Onlardan yalnız biri Azərbaycanda - Lənkəran aranında su - bataqlıq bitmə şəraitində rast gəlir. Uzun saplaqlı, ox şəkilli, ayası üçbucaq şəkilli olub, ləçəkləri ağ rönglidir, erkəkeçik tozluğu sarı rönglidir. Kökümsovundan nişasta alınır.

S. trifolia.

Damasonium (ulduzmeyvə). Avroasiya və Avstraliyada yayılan 5 növündən Azərbaycanda aran rayonlarında (Kür - Araz ovalığı, Lənkəran aranı), su bataqlıq sahələrində 1 növü rast gəlir. 8 - 30 sm hündürlükdə bitkidir. Ləçəkləri ağdır, çiçək qrupu çotır yaxud süpür-

gə şəkillidir. Əsas nişanəsi - meyvəsinin ulduzşəkilli olmasıdır.

D. alisma.


Fəsilə Cığkimilər - Juncaginaceae

Hər iki yarımkürənin müləyim və soyuq ölkələrində geniş yayılan 3 cinsə aid 15 növü vardır. Azərbaycanda 1 cinsin nümayənləri yayılmışdır.

Triglochin (üçdiş). Cinsin dünyada - əksər regionlarda yayılan 13 növündən Azərbaycanda 2 növünə rast gəlinir. Bu növlər dən bataqlıq və daha geniş yayılıb, digər növ isə Kiçik Qafqaz və Diabar regionlarından və Abşerondan məlumdur. Cinsin növləri gövdənin, yarpağın və meyvənin əlamətləri ilə bir - birindən seçilir. Qida, yem və texniki bitkilərdir.

T. maritimum, T. palustre.

Fəsilə Suçıçəyikimilər - Potamogetonaceae



Səkil 17. *Potamogeton lucens*

Dünyada geniş yayılan 2 cinsi var. Bunlara Azərbaycan ərazisində də təsadüf edilir. Bu cinslər özündə 100 - ə yaxın növləri birləşdirir.

Potamogeton (suçıçəyi). Hər iki yarımkürənin müləyim və isti ölkələrində, əsasən şirin sularda yayılan 90-a yaxın növü vardır. Azərbaycanda əksər rayonlarda - xüsusən aran yerlərdə sakit axan şirin sulu çay və göllərdə təsadüf olunan kökümsovlu çoxillik bitkilərdir. Yarpağın, meyvənin əlamətləri növlərin tövində istifadə olunur. Qida və texniki əhəmiyyətli növləri vardır.

P. filiformis, P. amblyophyllus, P. pectinatus, P. coloratus, P. cris-

pus, P. trichoides, P. pusillus, P. nodosus, P. natans, P. gramineus (*P. heterophyllus*), P.praelongus, P. lucens, P. perfoliatus, P. alpinus. Şəkil 17.

Groenlandia (qroenlandiya) Monotip cinsidir, Avropada, Şimali Afrikada və Qorbi Asiyada yayılmışdır. Azərbaycanda əsasən Lənkəran aranında sakit axan, şirin su hövzələrində rast golur. Cinsin növləri yarpağın gövdədə qarşılıqlı yerləşməsi, gövdənin və meyvənin əlamətləri ilə seçilir.

G. densa (*Potamogeton densus*).

Fəsilə Ruppiyakimilər - Ruppiaceae

Hər iki yarımkürədə dəniz sahilərində yayılan 1 cinsi var (ruppiya). 8-10 növündən Azərbaycanda Kür-Araz ovalığı, Naxçıvan və Abşeronda dəniz sahilə ərazilərdə düzən sularda 1 cinsə aid 2 növü yayılmışdır.

Ruppia (ruppiya) - Çoxillik ot bikiləridir. Növləri çiçəkyanlığından olmaması, erkəkeçiyin sayı və tozeluğun quruluğu ilə fərqlənir. Çiçək oxu uzanmışdır və qaidəsində spiralşəkilli burulmuşdur.

R. cirrhosa (*R. spiralis*), R .maritima.

Fəsilə Dənizotukimilər - Zosteraceae

Şimal və Cənub yarımkürolorin müləyim ölkələrinin dənizlərində 3 cinsə aid 20 növü var. Azərbaycanda Xozər dənizində sahilə yaxın orazilorda yayılan 1 cinsə aid 1 növü var.

Zostera (Dənizotu). Kökümsovlu, çoillik bitkidir, yarpaqları xotvari, çıxışlıqları olmur, meyvələri açılmayan fındıqcadır. Yarpaqları qurudularaq yumşaq stul, divan hazırlamaq və döşəkləri doldurmaq üçün istifadə olunur.

Z. nana (*Z. noltii*, *Z. minor*), Z.marina.

Fəsilə Zannixelliyakimilər - Zannichelliaceae

Şirin və düzən sularda geniş yayılmış 4 cinsə toplanan 7-8 növü var. Kosmopolit cins olan zannixelliya cinsinin 3 növü Azərbaycanda da rast golur.

Zannichellia - Çoxillik ot formalı su bitkiləridir. Yarpaqları xətvaridir, çiçəkləri xırda, bircinsli (birevli yaxud ikievli), çiçək-yanlığı reduksiya olmuş və ya yoxdur. Çöllərdə, sakit axan sularda bitir. Kiçik Qafqaz, Lənkəran, Samur - Dəvəçi, Alazan - Öyriçay, Qobustan botaniki - coğrafi rayonlarında düzənlik və aran orazilərində yayılmışdır.

Z. palustris, Z. pedunculata, Z. mayor

Fəsilə Nayaskimilər - Nayadaceae

Su bitkiləridir, şirin və şor sularda geniş yayılmışdır, 1 cinsə daxil olan 50 - yə kimi növü vardır. Bəzi mənbələrdə Nayas və Caulinia sərbəst cinslər hesab edilir, forqləndirici əlamətlər kimi, əsasən, yarpağın və çiçəyin çox da mükəmməl olmayan xüsusiyyətləri (yarpaq damarlarının tikaneqlərlə örtülü olub olmaması və s.) əsas götürülür. Biz fəsilə daxilində 1 cins qəbul edirik.

Nayas (Caulinia) - (nayas). Azərbaycanda 3 növü var. Yarpaqları ensiz, xətvari, konarında dışçikli; çiçəkləri xırda, yarpaqların qoltığında yerləşir, bircinsli, bir və iki evlidirlər. Kür - Araz ovalığı, Lənkəran aramı, Abşeron və Qobustan botaniki - coğrafi rayonlarda, dərđun sularda, göllərdə və şirin sularda yayılmışlar.

N. marina, N. minor (C.minor), N.graminea (C.graminea).

Fəsilə Melantiumlar - Melanthiaceae

Fəsilənin höcmi mübahisəlidir. Zambaqcıçəklilər içerisinde on qədim fəsilədir. Yeraltı orqanlarının quruluşuna görə 2 təkamül şaxosi ayırd edilir. Asırqal və ona yaxın cinslərdə kökümsov, da-naqıran və ona yaxın cinslərdə isə soğanaqlı növlər toplandmışdır.

Veratrum (asırqal) - çoxillik bitkilərdir. Şimal yarımküresində yayılan 50-yə yaxın növü var, Azərbaycanda 1 növü alp və subalp çəmənlərində yayılır. Gövdəsi düzqalxan, yarpaqları ellipsşəkilli, çiçəkləri əsasən ağımtıldır. Alkaloidli bitkidir, zohorlıdır.

V. lobelianum

Merendera (danaqıran) - Cənubi və Cənubi - Qərbi Avropa, Aralıq dənizi və İran - Turan floristik rayonlarında 15 növü yayılmışdır. Azərbaycanda arandan alp qurşağındək çinqılı - daşlı yamaclarda, bəzən rütubətli dağ yamaclarında bitir. Respublikanın oksor rayonlarında rast gəlir. Üçsütuncuqlu d. daha deniş yayılıb. *M. candidissima* Taliş florası üçün endem növ sayılır. Soğanaqlı bitkilərdir. Yarpaqları uzunsov, lansetvari, çiçəkləri iri, aq, çəhrayı, ineyvəsi açılan qutucuqdur. Soğanağı örtən pulcuq və pərdəciklərin rəngi, forması, konsistensiyası sistematik əlamətdir. Dekorativ, alkaloidli bitkidir. *M. soholifera* növünün Azərbaycanda yayılması şübhəlidir.

M.candidissima, M. raddeana, M. trigyna (M.eichleri).

Colchicum (vaxtsızot) - Aralıq dənizi, Avropa, və Asiyadan müxtəlif bitmə şəraitlərində yayılan 45 növündən Azərbaycanda Böyük Qafqaz, Taliş, Naxçıvan botaniki rayonlarında 4 növə rast gəlinir. Orta dağ qurşağından alp qurşağadək çəmənlərə, dağ yamaclarında, bəzən meşə talalarında rast gəlir. Dekorativ və dərman bitkisidir.


C.szovitsii, C.umbrosum, C.speciosum, C. zangezurum.

Fəsilə. Süsənçiçəklilər - Iridaceae

Kökümsovlu, soğanaqlı, soğanaqlıyumrulu çoxillik bitkilərdir, yalnız tropik qurşaqda yarımkol formaları vardır. Yarpaqları xətvari, qılıncə bənzərdir. Çiçəkləri iki cinslidir, müntəzəm və ya ziqomorfür. Çiçəkyanlıqları 6 yaşıqdan təşkil olunub, tacvaridir. Erkekçikləri 3-dür. Dişiciyinin yumurtalığı alt voziyoytdədir, üçyüvalıdır, sütuncuğu 3 bölümlüdür. Meyvələri qapaqlarla açılan çoxtoxumlu qutucuqdur. Fəsiləyə 75-80 cins üzrə 1800-o qədər növ daxildir. Tropik, subtropik və müləyim iqlimli ölkələrə - əsasən cənubi Afrika, tropik Amerika və Aralıq dənizi ölkələrində yayılmışdır. Fəsilənin cinslərə ayrılmışında köküünsəv və soğanağın quruluşu, forması, dişiciyin sütuncوغunun olamətləri osas götürülür.

Azərbaycanın tobbi bitki örtüyündə fəsilənin 5 cinsinə aid 40-a yaxın növü vardır. Bu cinslərdən ikisi (Yuno və İridodiktium) sū-

sən cinsindən ayrılmışdır və heç də bütün botaniklər tərəfindən qəbul edilmir. Zofəran, süsən, qladiolus cinslərinin nümayəndələri qədim zamanlardan Azərbaycanda cəniş becərilən bitkilərdir.



**Şəkil 18. Süsən bitkisində çiçəyin quruluşu (1,2)
və çiçəyin tozlanması (3-çiçəkləmənin
əvvəlində, 4-çiçəkləmənin sonunda):**
a - çiçəkyanlığının xarici ləçəkləri;
**b - çiçəkyanlığının daxili ləçəkləri; c - dişicik
sütuncuğunun ikiyə bölünən hissələri;**
d - dişiriyin ağızçıığı; e - tozluq; y - yumurtalıq
(Tsvetyova görə, 1982)

Zuvand süsün növlərinin geniş yayıldığı rayonlardır.

İtikənarlı s., Kamilla s., Qrossheym s., gürçü s., qoşong s., qurdqulığı s., paradoksal s., Prilipko s., torlu s. növləri "Qızımızı kitaba" daxil edilib.

Kökümüzşovlu çoxillik bitkilərdir. Yarpaqları gövdəsinin qaidəsində yerləşir, qılıncəkillidir. Mart-may aylarında çiçəkləyir, çiçəkləri gövdənin ucunda tək-tək və ya bir neçəsi birlikdə yerləşir, iridir, müntəzəm və ya qeyri müntəzəm, üçər olmaqla 2 dairədə yerləşən 6

İris (süsən) -
Fəsilədə on iri cinsdir. Yayılma mərkəzi Aralıq dənizinin, Cənubi-qərbi və Orta Asiya ölkələrində olan 250-dən çox növü var. Son araşdırmlara görə Azərbaycanda 16 növü yayılmışdır. Ekoloji baxımdan aran və dağetəyi rayonlarının quru yamacları, daşlı - çinqıllı bitmə şəraiti süsən növləri üçün daha olverişlidir. Coğrafi cəhətdən Kür-Araz ovlağı, Boz-dağ yaylası, Alazan - Öriçay, Naxçıvan, Zuvand süsün növlərinin geniş yayıldığı rayonlardır.

ədəd ləçəkdən ibarətdir. Xarici və daxili dairədə yerləşən çiçəkyanlığı yarpaqları böyüklüyü və forması etibarilə fərqlənir. Ləçəklər ağ, bənövşəyi, sarı olur. Erkəkcikləri 3-dür, daxili dairədəkilor reduksiyyaya uğrayıb. Dişiciyin sütuncuğu ləçəyəbənzər üç hissəyə bölünür, yuxarısında dilimlidir. Yumurtalığı 3 yuvalıdır. Entomofil bitkilərdir.

Şəkil 18.

Bəzək bitkisi kimi becorilən, hibrid mənşəli və demək olar ki, naturalizə olmuş (məs., *I. germanica*) növləri nəzərə alınmadan respublika florasında yabani halda yayılmış növlər bunlardır:

I. pseudacorus, *I. musulmanica* (*I. klattii*), *I. carthaliniae*, *I. philipkoana*, *I. camillae*, *I. lycoitis*, *I. liberica*, *I. elegantissima*, *I. paradoxa*, *I. medwedewii*, *I. schelkovnikowii* (*I. annae*), *I. acutiloba*, *I. grossheimii*, *I. helena* (*I. lineolata*), *I. pumila* (*I. alexeenkoi*, *I. taurica*), *I. imbricata* (*I. sulphurea*).

İridodictyum (iridodiktium). Arealı və genetik müxtəliflik mərkəzi süsən cinsində olduğu kimiidir. Soğanağın lotlı olub pulcuğun qaidəsində bitişik olması ilə fərqlənir. Çiçeklənmə və meyvə əmələgəlmə mərhələsində pulcuqlar quruyaraq torlu - lifli formaya çevirilir.

Süsən cinsindən ayrılan və çox da iri olmayan bu cinsin Azor-baycanda 2 növü rast gəlir. Çiçəklərinin mavi, açıq-bənövşəyi rongdə olması ilə səciyədənilərlər. Bir növü Lənkoran regionu üçün endemikdir (Hirkan i.), diger növü daha geniş yayılıb. Arandan orta dağ qurşağındək kolluqlarda, dağ yamaclarında rast gəlir.

I. reticulatum (*Iris reticulata*), *I. hyrcanum* (*Iris hyrcana*).

Yuno (yuno) - Ümumi arealı süsən cinsinin arealına oxşardır. Yeraltı orqanı və çiçəkyanlığının əlamətləri ilə fərqlənir. Azor-baycanda yayılan 3 növündən biri (Atropatan y.) Naxçıvan MR - da aşağı dağ qurşağının quru yamaclarında, digəri Zuvand regionundan molundur (endemidir), üçüncü növ daha geniş yayılıb. Dekorativ bitkilərdir.

J. pseudocaucasica, *J. caucasica* (*Iris schischkinii*), *J. atropatana*.

Gladiolus (qladiolus və ya qarğı soğanı) - Cənubi və şimali Afrikada, elşəcə də Avropa və Asiyada yayılmış 250 - dən çox növündən Azərbaycanda 6 növü vardır. Soğanaqlı çoxillik bitkilərdir, yarpaqları qılıncşəkillidir. Cinsin adı da yarpaqların forması ilə əlaqədardır, "qladius" latınca "qılınc" deməkdir. Çiçək qrupları bir və ya iki tərəfli sünbülsəkillidir. Çiçəkləri zigomorfdur. Çiçək yanlıqlarının yuxarı enliləşmiş hissəsi altibölümülüdür və bölmələri qeyri bərabərdir, Ağ, sarı, qırmızı, narincı, bənövşəyi və s. rəngdə olurlar. Beçərilən və hibrid formalarda rəng çalarları daha çoxdur. Erkəkcisi yumurtalığı üçyuvalıdır. Beçərilən Gent qladioluşu növünün çiçəkləri iridir, çəhrayıdır. Avropa və Amerikada qladioluşları öyrənon, onun bütün formalarını qeydiyyata alan xüsusi cəmiyyət fəliyyət göstərir. Dekorativ bağçılıqda geniş istifadə olunur.

Azərbaycanın əksər rayonlarında subalp qurşağadək dağ yamaclarında, çəmənliklərdə, əkinlərdə rast gəlir. Həm geniş yayılan, həm də nadir, "Qırmızı kitaba" düşmüş növü vardır (şoranyer q.).

G.italicus (G. segetum), G.communis, G. kotschyanus, G. halophilus, G. atrovioletaceus, G. imbricatus.

Crocus (zəfəran) - Torpaq altında yumrusu olan çoxillik bitkidir. Yumrusunun üzəri növündən asılı olaraq pərdə və ya torvari qınlı örtülmüşdür. Yumrudan olavə köklor inkişaf edir. Gövdəsi inkişaf etmir, çiçəkləri sanki birbaşa yumrudan çıxır. Çiçəkyanlıqları altı yarpaqdan təşkil olunmuşdur və boruvari, qışşəkillidir. Erkəciklərin sapı qısadır, onlar çiçəkyanlıqlarının boğaz hissəsinə bitişir. Dişiciyin yumurtalığı üçyuvalıdır, sütuncuğu sapşəkillidir, ağızçığı üçdür. Çiçəkyanlıqları sarı, bənövşəyi, narincı olur. Növündən asılı olaraq payızda və yazda çiçəkləyir. Əkin zəfəranı (*C.sativus*) payızda çiçəkləyir. O Abşeronda geniş beçərilir, ağızçıqları yiqlaraq quruludur, qənnadı sonayesində və tobabotdə istifadə olunur. Zəfəran Ərəb ölkələrində ədviyyə kimi daha çox istifadə olunsa da onun əsas iri əkin sahələri İspaniya və Cənubi Fransadadır. Müxtəlif olvan rənglərə malik çiçəkləri olan zəfəran növləri dekorativ bitki kimi də qiymətlidir.

Azərbaycanda yabani halda yayılmış 5 növü vardır. Onlar quru yamaqlarda, kolluqlarda, əkinlərdə yayılırlar. Bir növü (Xəzor z.) "Qırmızı kitabə" daxil edilib.

Becərilən əkin zəfəranında çiçəkyanlığı bonövşəyi, boğaz hissəsində sarıdır, ağızçıqları isə narincə rənglidir, yumruları paralel uzanan nazik liflidir.

Dağetəyindən alp qurşağadək əksər rayonlarda, xüsusən Talyış və Naxçıvanın meşəsiz dağ yamaclarında, kolluqlarda bitir.

C.caspicus, C. adamii, C. artvinensis, C. speciosus, C. polyanthus.

Fəsilə Zanbaqçıçıklılar - Liliaceae

Fəsilənin həcmi çox mübahisəlidir. Buna səbəb bəzi sistematiklərin fəsiləni heterogen tərkibdə, müxtolif mənşəli cinslərdən

ibarət qəbul etmək olmuşdur.

Müasir sistematiklər isə fəsilə daxilində bir neçə təkainül şaxəsi müəyyən etmiş və onları müstəqil fosilələr kimi qəbul etmişlər. Bizim qobul etdiyimiz həcmində fosiləyə 5 cins daxildir. Azərbaycanda A. Əsgərov, O. İbadlı və İ. Abdulla-yeva (1990) tərəfindən təhlil edilmişdir.



Şəkil 19. Gagea bulbifera

Gagea (qazsoğanı). Cinsin adı alım F. Qaqenin şərəfinə verilmişdir, bu bitkini qazlar da çox xoşlayırlar. Avroasiya və Şimali Afrikanın müləyim iqlimli ölkələrində yayılmış

70 - e yaxın növü vardır. Erkən yazda çiçəkləyən eftəməroid olub soğanaqlı bitkilərdir. Onların ulduzu xatırlandıran sarı

rəngli çiçəkləri dağ çəmənlərini, çıraqlı yamacları, qaya çatları-
nın örtür. Fəsilə daxilində ən alçaq boylu, xırda bitkilərdir (10 - 15
sm, bozun 25 - sm - ə qədər). Kök boyuncuğunda adətən 1- 2
ədəd xətvari yarpaqları olur. Çiçəkləri adətən salxım tipli çiçək
grupunda və ya gövdənin üzündə olur. Ləçəkləri xaricdən yaşıl,
içəridən isə sarı rənglidir, üçər olmaqla iki cərgədə yerləşir. Er-
kekçiklər də üçər olub iki cərgədədir. **Şəkil 19.**

Arandan alp qurşağına qədər eksər rayonlarımızda, dağ ya-
maclarında, şoran, əhəngli, qumsal torpaqlı yerdə yayılmış 20
növü vardır. Onlar arasında Zaqqazaziya və Qafqaz endemləri də
vardır. Qafqaz florası üçün gürcü botaniki M. Davlianidze işlə-
mişdir (1976).

G. bulbifera, **G. improvisa**, **G. chlorantha** (*G.caucasica*), **G. commutata**, **G. tenuifolia**, **G. tenera**, **G. germainiae**, (*G.pucilla*
aqct. Fl. Cauc.), **G. alexeenkoana**, **G. taurica**, **G. caroli - kochii**,
G. gageoides, **G.dubia**, **G. anisanthos**, **G. gracialis**, **G.joannis**,
G. stipitata, **G. helenae** (*G.erubescens sensu Fl. Cauc.*), **G.cha-
nae**, **G.confusa**, **G. charadzeae**.

Lilium (zanbaq) - Şimal yarımkürəsinin mülayim qurşağında
yayılmış 80 - 100 növü vardır. Azərbaycanın yabani bitki örtüyündə 3, və becərilən halda 1 növə tosadüf olunur (*L. candidum*-ağ z.). Çiçəkləri ağ, sarı, qırmızı-sarı, sarımtıl - ağ rəngli olur. Yarpa-
ğının, soğanağın çiçəkyanlığının forması, tozcuğun rəngi sistematik
nişanlılardır. Dağ çayları sahillərində, rütubotlı meşəli dərələrdə,
meşə talalarında, alp çəmənliliklərində 3 növü yayılıb. Ledebur z.
Talış üçün endem bitkidir və "Qırmızı kitab" daxil edilib. Digor
2 növləri Böyük və Kiçik Qafqaz dağlarında rast gəlir. Cinsi öy-
rənmiş botanik Q. Kudryaşova L. armenum növünü yarımnöv sta-
tusunda qəbul edir. Olduqca bozoklu, iri çiçəklə, otirli bitkilərdir.

L. ledebourii, **L. monadelphum**, **L. armenum**.

Fritillaria (taləvər)-Elmi adı çiçəyinin xarici görkəminə görə-
dir (latın sözü olub- "fritillus", fujer, bokal deməkdir). Şimal yarımkürədə
yayılan 100-ə yaxın növü vardır. Azərbaycanda on çox Zu-
vand (Diabar) və Naxçıvan orazisində, həmçinin hər iki Qafqaz re-

gionunda daşlı-çimqli dağ yamaclarında, kolluqlarda, alp çəmənlərində yayılmış 5 növü vardır. İriçək I. "Qırımızı kitaba" daxil edilib. Qafqaz növlərini botanik I. Abdullayeva öyrənmişdir (1983).

F. lutea, F. kotschyana (*F. grandiflora*), **F. kurdica**, **F. caucasica**, **F. armena**.

Rhinopetalum (rinopetalum). Ön və orta Asiyada yayılan 5 növündən Azərbaycanda 1 növünü rast gəlinir. O Naxçıvan MR-də aşağı dağ qurşağında, daşlı yamaclarda, əsasən gilli torpaqlı yerlərdə bitir. Soğanaqlı, çoxillik bitkidir. Hündürlüyü 15 - 20 sm, çiçəkləri zəngşəkilli, 2- 8 ədəd olub seyrək salxımıçək qrupuna toplanır, ləçəkləri yasəməni rənglidir, qaidosində bənövşəyi ləkəlidir. Dekorativ bitkidir.

R. gibbosum.

Tulipa (dağ laləsi). Avroasiya və Şimali Afrikada, yayı isti, yaşı və payızı yağmurlu keçən ölkələrdə, səhra, yarımsəhra və bütün dağ qurşaqlarında yayılan 100 - dən çox növü vardır. Əsas növəmələğəlmə mərkəzlərindən birinin Orta Asiya olduğu qeyd olunur (75 növ). Dünyada dağ laləsi növləri bəzəkli bitki kimi çoxdan əkilib becərilir. Bu baxımdan Hollandiya bu bitki çeşidlerinin bol olduğu ölkə kimi xüsusən qeyd olunur. Başqa ölkələrdə də bu bitkilərdən geniş surottdə istifadə olunur. Sankt - Peterburq botaniki Reçel dağ lalosının 2900 sənaye əhəmiyyətli çeşidini əldə etmişdir. Azərbaycanda bu bitkinin əkilib becərilməsində, xüsusən nadir növlərin introduksiya edilməsində botanik - alim O. İbadlinin xidmətləri vardır. Azərbaycanın yabani bitki örtüyündə dağ lalosının 7 növü yayılmışdır. O. İbadlı (2002) Azərbaycanda daha 2 növün (*T.schrenkii*, *T.violaceae*) yayılması qeyd edir. Bu növlərdən 6-sı (Biberşteyn d., Qarabağ d., Eyxler d., Florenski d., Yuliya d., Şmidt d.) "Qırımızı kitaba" daxil edilib. Onlara arandan yuxarı dağ qurşağında quru yamaclarда, kolluqlarda, okinlərdə təsadüf olunur.


Soğanaqlı çoxillik bitkidir. Yarpaqları uzunsovudur, bir neçə ododdır, çiçəkləri gövdənin ucunda yerləşir. Ləçəkləri sorbosıdır, qırmızı, sarı, tünd və ya al qırımızı olur, bozun ləçəklərin qaidosində qara ləkə olur. Tozluqları erkəkciyin sapına aşağı hissəsin-

dən bitişir. Dişiciyin ağızcağı oturaqdır, üç bölümlüdür. Meyvesi üç künç qutucuqdur.

T. polychroma, **T. biebersteiniana**, **T. julia**, **T. florenskyi**, **T. karabachensis** (*T. confusa*), **T. eichleri**, **T. schmidtii**.

Fəsilə Asfodelina - Asphodelaceae

Ot şəkilli, kökümüzovlu və kökü yumrulu çoxillik bitkilərdir. Dünyanın öksər ölkələrində yayılmış 42 cins və 1500 növü əhatə edir. Yaxşı tanınan aloye bitkisi də bu fosilədəndir. Fəsiləni bir çox yarımfəsilə və tribalara bölfürərlər. Azərbaycanda bu fəsilədən 2 cins mölümdu. Gövdə varpaqlarının və erkəkciklərin vəziyyəti cinsləri səciyyələndirən əlamətlərdir.



Şəkil 20. Asphodeline dendroides.
a-çiçəyi; b-meyvəsi

Asphodeline (asfodelina). Aralıq dənizi, Krim və Qorbi Asiyada yayılan 15-16 növü əhatə edir. Gövdənin yarpaqları örtülü olub - olmaması, çiçək qruplarının budaqlanması və ya budaqlanmaması xüsusiyyətlərinə görə növər bir-birindən seçilir. Şəvis a. Naxçıvanda - quru gilli - çinçılı yamaclarda rast eoñır və endemik bitkidir. Digər növ isə respublikada daha geniş yayılıb.

A. dendroides, **A. szovitsii**.
Şəkil 20.

Eremurus (çiriş). İran - Turan florasına xas olan bitkidir.

Avroasiyada yayılan 60 - dan çox növü var. Azərbaycanda orta dağ qurşağına qədər quru yamaclarda, kolluqlarda, xüsusən qara-tikan kəllənlərində daha çox təsadüf olunur. Kökləri iyobənzor

qalınlaşmış çoxillik bitkidir. Xətvari yarpaqları kök boyuncuğunda yerləşir. Gövdəsi budaqlanır, salxını tipli çiçək qrupu gövdənin ucunda yerləşir, sarı rənglidir. Erkəkeyi 6 - dır, meyvəsi qu-tucuqdur. Erkən yazda cavan yarpaqları yeyilir, həmçinin texniki bitkidir. Botanik S. Xarkeviç (1966) Azərbaycandan (Xaldan, Şəki) azərbaycan ç. növünü təsvir etmişdir. Bu növün müstəqilliyi bozı botaniklər tərəfindən qəbul olunmur.

E. spectabilis, E. azerbajdzanicus.

Fəsilə Sünbülçiçəklilər - Hyacinthaceae

Bir çox müəlliflər bu fəsiləni və buraya daxil olan cinsləri zanbaqçıçəklilər fəsiləsinə daxil edirlər. Fəsilə daxilində cinslərin ayrılmasında çiçəkyanlığı yarpaqların rəngi, onların əməlo gotirdiyi borunun ölçüləri, erkəkeyiin çiçəkyanlığı yarpaqlara birləşmə xüsusiyyəti əsas götürürlür. Azərbaycanda yabanı bitki örtüyündə 5 cinsin növlərinə rast gəlinir. Sünbülçiçək və ya hiyasınt cinsinin (*Hyacinthus*) bir növü (*H.orientalis*) Azərbaycanda geniş becərilir. Bəzən yabanlaşmış halda rast gəlir.

Ornithogalum (xinealaus və ya quşşüdü laləsi). Heterogen cinsdir, bir neçə yarımcinsə ayrıılır, Afrika, Avroasiya və Cənubi Amerika ölkələrində yayılan 200 - dən çox növündən Azərbaycana əksor rayonlarında rast gələn 13 növü məlumdur. Onlar quru daşlı - çinqılı yamaclarда arandan alp qurşağınadək müxtəlif ekoloji şəraitdə yayılı biliirlər. Yalnız 1 növü (hirkən x.) "Qızımızı kitabı" düşməşdür, o həmçinin Talyş florasının endemik bitkisidir. İri x. növü de nadir bitki sayılr və Azərbaycanda Böyük Qafqazın Qu-ba meşə sahəsindən yığılmışdır. Əsasən Naxçıvandan məlum olan 2 növ isə (Şelkovnikov x., Zaqqafqaziya x.) Cənubi Zaqqafqaziya üçün endemik bitki sayılr. Soğanaqlı çoxillik bitkilərdir, yarpaqları kök boyuncuğuna otrafında yerləşir, çiçək daşyan zoğları yarpaqsızdır, çiçəkləri zoğun ucunda qalxan və ya salxımabənzər çiçək qrupuna yığılırlar, ləçəkləri sorbstardır, ağ rənglidir, arxa tərəfində yaşıl rəngli zolaq vardır, erkəkeik sapları enlişmişdir, dişiciyin sütun-cugu sapa bonzordır. Meyvəsi qutuevqdur. Dekorativ bitkilerdir.

O. brachystachys, O. ponticum (*O.narbonensis, O.pyrenaicum*), **O. magnum, O. schelkovnikovii, O.balansae, O. schmalhausenii, O.sigmoideum, O. sintenisii** (*O.excarpum, O.sibthorpii, O. schischkinii*), **O. kochii** (*O.tenuifolium, O.gussonei*), **O. transcaucasicum, O. montanum** (*O.platiphillum*), **O. graciliflorum, O. hyrcanum.**


Scilla (+Hyacinthella) Zümrüdüçəyi. Avroasiya və Aralıqdənizi ölkələrində yayılan 50-yə yaxın növü vardır. Cinsin həcmi mübahisəlidir, onun tərkibindəki növlər bəzən xırda cinslərə ayrıılır. Sankt-Peterburq botaniki L.Mordaq (1970) bu cinsin növlərini öyrənərkən toxumun ələmətlərinə, xüsusən toxumda xüsusi əlavə hissənin olub-olmamasına, əlavənin forması və rənginə görə bir sıra nomenklatur doyişiklikləri aparmışdır. Soğanaqlı çoxillik bitkilərdir. Çiçəkyanlığı 6 ədəd sərbəst və ya qaidəsində bitişik, abı rəngli loçəklərdən ibarətdir. Erkəkcikləri 6, çiçəkyanlığının qaidəsində birləşirler. Yumurtalığı üstdür, 3 yuvalıdır, meyvələri 3 künc qutucuqdur. Azərbaycanda orta dağ qurşağına qədər meşolordə, kolluqlarda otlu, bəzən quru yamaclarda yayılmış 7 növü vardır. Cinsin növləri erkən yazda çiçəkləyən gözəl dekorativ bitkilərdir.

S.atropatana, S. automnalis, S. honenackeri, S. mischtschenkoana (*S. diziensis, S. zangezura*), **S.sibirica, S. caucasica, S. armena.**

Puschkinia (puşkiniya). Qərbi Asiyada dəniz səviyyəsindən 300 metrə qədər hündürlükdə yayılan 1-2 növü vardır. Bu növlər Qafqaz və Azərbaycanda da rast gəlinir. Otlu yamaclarda, çəmənlərdə alp qurşağına qədər (3500 m.) Böyük və Kiçik Qafqazda, Naxçıvan və Züvandda yayılmışdır. Çoxillik soğanaqlı bitkidir. Çiçəkyanlığının ölçülərinə görə fərqlənən 2 növü ayırd edilir. Dekorativ bitkilərdir.

P.scilloides, P.hyacinthoides.

Bellevalia (yabanı sünbülçiçək, bellevalia). Qorbi Aralıq dənizindən İrana və Orta Asiyaya qədər bir orazodə yayılan 50-yə yaxın növü var. Azərbaycanda arandan yuxarı dağ qurşağına qədər



*Səkil 21. *Bellevalia albana**

a-çiçəyi; b-meyvəsi


otlu quraq yamaclarda, əkinlərdə, rütubətli çəmənlərdə 6 növü yayılmışdır. Öksər növləri Naxçıvan, Qobustan, Zuvand kimi quraq rayonlarda rast gəlir. Çiçəkyanlığı yarpaqları bitişikdir, rəng yaxud boruşəkillidir. Salxım tipli çiçək qrupu əmələ gotır. Çiçək qrupunun forması, çiçəkyanlığının dişiciyin sütuncuğuna nisbəti, rəngi, erkəkeik sapının forması növlərin sistematiskasında istifadə olunan əlamətlərdir. Çoxillik soğanaqlı bitkilərdir. Bəzək bitkisi kimi bəcərilir. **Şəkil 21.**

B.albana (*B. makuensis*), **B.fominii**, **B. zydomorpha**, **B. picantha**, **B.longistila**, (*B.araxina*), **B.wilhelmsii**.


Muscari (ilan soğanı). Aralıq-dənizi ölkələrində, cloco də Avroasiya və Şimali Afrikada yayılan 30 növündən Azərbaycanda 11 növü yayılmışdır. Bunlardan 2 növün (ehtinasız i.s. və çoxçiçəklili i.s.). Azərbaycanda yayılması O.İbadlı (2002) torosından müəyyən edilmişdir. Onlara respublikanın bütün rayonlarında, quru yamaclarda, kolluqlarda, əkin sahələri ətrafında rast gəlinir. Grossheym i.s., qəşəng i.s. endemik növlər sayılır. Soğanaqlı çoxillik bitkilərdir, yarpaqları xətvarıdır. Çiçəkləri xırdadır, ayrı-ayrı növlərində göy, tünd bəməvşəyi rəngdə olur. Çiçək qrupu salxım tiplidir. Çiçəkyanlığı yarpaqları bitişikdir, çollə-yobənzərdir, 6 dişəklidir. Erkəkeikləri 6, yumurtalığı 3 yuvalıdır. Meyvəsi 3 qapaqla açılan qutucuqdur. Çiçək qrupunun forması, rəngi, soğanaq pulcuqlarının rəngi cinsin növlərə ayrılımasında istifadə olunan əlamətlərdir. Bozi botaniklər bu cinsi bir neçə xırda

cinslərə (*Leopoldia*, *Pseudomuscari*) bölürələr. **Şəkil 22.**

M.longipes (*M.atropatatum*),
M.tenuiflorum, *M.caucasicum*,
M.pallens, *M.leucostomum*,
M.grossheimii, *M.sosnonskyi*,
M.szovitsianum, *M.elegantulum*,



Şəkil 23. 1. *Allium paradoxum* (1a - çiçəkyanlığı); 2. *A.akaka* (2a- ciçək- yanlığı); 3. *A.areophilum* (3a- ciçəkyanlığı)



Şəkil 22. *Muscariszovitsianum*
a-ciçəyi; b-ciçəyin kəsiyi

M.polyanthum, *M.neglectum*.

Fəsilə Soğançıçıklılar-Alliaceae

Avstraliyadan başqa dünyanın bütün materiklərində yayılan 30 cinsə toplammış 650-dən çox növü var. Əksər növləri şimal yarımküresinin mülayim iqlimli ölkələrində yayılmışdır. Azərbaycanda 2 cinsin növlərinə rast gəlinir: soğan və nektaroskordum.


Allium (soğan) Azərbaycanın yabarı bitki ərtüyündə cinsin 42 növünə rast gəlinir. Adı soğan (*A.cepa*), sarımsaq (*A.sati-*

vum), kəvər (*A.porrum*) növləri isə qiymətli qida və ədviyyə bitkiləri kimi becərilir.

Təbii halda soğan növlərinə Azərbaycanın bütün rayonlarında, quru və ətlu yamaclarda, meşə və kolluqlarda, çəmənlərdə, əkin sahələrində təsadüf olunur. Ekoloji baxımdan arandan alp qurşağına qədər müxtəlif bitmə şəraitində yayılı bilirlər. Bir neçə növü isə kiçik areala malik olub Azərbaycan üçün endemik hesab olunurlar (Lənkəran s., Mariya s., Matuşkin s., Voronov s., Leonid s.).

Soğanın iyi onun tərkibində olan efsir yağlarının tərkibində olan dialil disulfid və dialil trisulfid birləşmələri ilə əlaqədardır. Soğanın tərkibinde B, C, P vitaminları vardır. Mikroorganizmləri öldürmək qabiliyyətinə malik olan sarımsaq yağından bir səra xəstəliklərin müalicəsində istifadə olunan dərmian preparatları alınır (belə preparatların sayı 10-dan çoxdur, məsalən, allilqliser, allilçep və s.). Xalq təbabətində soğan və sarımsaq növlərindən daha çox istifadə olunur.

Soğan cinsinin növləri soğanaqlı bitkilərdir, bəzilərində soğanaqdan əlavə kökümsov da omalo gəlir. Yarpaqları xotvari ao ya boruşokilli, bəzən lotloşmış olur. Soğanaqları pərdəşokilli pulcuqlarla örtülüdür. Çiçəkləri gövdənin ucunda çətir çiçək qrupuna yığılır. Çiçək grupu açılana qədər pərdəşokilli örtük yarpaqla əhatə olunur. Çətir açıldıqdan sonra örtük yarpağı töküür və ya çətirin yanında qalır. Çiçəkyanlığı altı, sərbəst və ya qaidəsində qismən bitişmiş olur. Erkəkeiklərin sapi əksərən enliləşmiş olur. Yumurtalığı 1-3 yuvalıdır, meyvəsi qutucuqdur.




Şəkil 24. Allium lenkoranicum (a-ciçəkyanlığı; b-açdılmış vəziyyətdə ciçəkyanlığı)

Soğan cinsinin növlərini təyin edərək onun erkəkeik sapının forması, çətirin forması və onu təşkil edən çəçəklərin sayı, çəçəkyanlılığının forması, yarpağın forması, soğanaqçıığın rongi və başqa bu kimi əlamətlərdən istifadə olunur. Azərbaycanda soğan cinsi növlərinin kariosistematiğası üzrə botanik, dosent T. Əliyev tədqiqat işləri aparır. (Şəkil 23, 24, 25)

A. victorialis, *A. ursinum*, *A. szovitsii*, *A. scabriscapum*, *A. albidum*, *A. saxatile*, *A. schoenoprasum*, *A. moschatum*, *A. callidictyon*, *A. laciferum*, *A. stamineum* (*A. pseudoflavum*) *A. paczoskianum* (*A. pulchellum*), *A. lenkoranicum*, *A. karsianum*, *A. kunthianum*, *A. myrianthum*, *A. syntamanthum*, *A. rubellum*, *A. viride*, *A. dictyoprasum*, *A. vineale*, *A. aucheri*, *A. affine* (*A. transcaucasicum*), *A. fuscoviola*-*ceum*, *A. fominianum* (*A. gramineum*), *A. erubescens*, *A. rotundum*, *A. jajlae*, *A. cilicium*, *A. waldsteinii*, *A. talyschense*, *A. pseudoampeloprasum*, *A. atroviolaceum*, *A. leucanthum*, *A. paradoxum*, *A. oreophilum*, *A. akaka*, *A. matreculae*, *A. mariae*, *A. woronowii*, *A. cardiostemon*, *A. leonidii*.

Nectaroscordum (nektaroscordum). Aralıqdənizi, Kiçik Asiya İran və Zaqafqaziyada yayılan 6 növündən Azərbaycanda 2 növü vardır. Hər iki üyə Azərbaycanın "Qızımızı kitabına" daxil edilmişdir. Dioskorid n. (son vaxtlar Bolqarıstan n. növünün sinonimi hesab edilir. Lakin bu əlavə tədqiqat tələb edir) növü üçfutlu n. növündən çətiri təşkil edən çəçəklərin sayı, çəçəkyanlığı və erkəkeik saplarının ölçüləri ilə fərqlənir. Birinci növ Abşeron (Ahuagac və



Şəkil 25. *Allium victorialis*

Yarımca kəndləri ətrafında), Şamaxı (Aladaş dağı) rayonlarında fisdiq meşəliyinin kölgəliyində iək-tok və ya qrup halında rast gəlir. Bitdiyi ərazilər kənd təsərrüfatı əkinləri altında istifadə olunduğu üçün ehtiyatı azalır. Üçfutlu n. Naxçıvan MR Ordubad rayonunda, Zəngəzur dağ sisteminin Dəmirli və Soyuq dağları ərazisindən qayalıqlar arasından toplanmışdır. Antropogen təsirlərdən ehtiyatı azalır. Dekorativ bitkilərdir.

N.dioskoridis, N. tripedale

Fəsilə Gənotukimilər-Hemerocallidaceae

Şərqi Asiyadan mülayim-isti iqlimli ölkələrində yayılan 15-ə yaxın növü var. Sistematiq mövqeyi və mənşəyi şübhəlidir. Azərbaycanda 1 cinsə aid 1 növü var.

Hemerocallis (gənotu). Çox vaxt 1 gün ərzində çiçəkləyib solur. Latinca "hemera"-güm, "callos"-gözəl deməkdir. Çoxillik sürəmən kökümsovlu bitkidir. Yarpaqları kökotrafında yerləşir, xotvari, açıq-yaşıl, çiçək oxu çiçək qrupundan uzundur, çiçəkləri axşamlar yaxud rütubətli havada açılır. Dekorativ bitkidir. Kiçik Qafqazda, Naxçıvanda, Lənkəran arasında rütubətli yerlərdə, kanal kənarında rast gəlir. Ehtimal ki, yabanlaşmış haldadır.

H. fulva

Fəsilə Norgizçiçəklilər-Amarillidaceae

Soğanaqlı bitkilerdir. Çiçəkləri 3 üzvlidür, müntəzəm yaxud zoif qeyri-müntəzəmdir. Çiçəkyantiqları tacvarıdır, erkəkeçiyi 6-dir, yumurtalığı altdır, meyvəsi qutucuqdur.

Aralıqdonizi, cənubi Afrika, Mərkəzi Amerika və Avstraliyanın quru və isti iqlimə malik olan rayonlarında yayılmış 1000-ə qədər növü vardır. Respublikamızda təbii haldə 3 cinsə aid 6 növo malikdir. Bozı cinslərinin növləri otaq şəraitində və ya açıq havada dekorativ bitki kimi becərilir (mos., norgizçiçəyi, amarillis və b.).

Galanthus (Qalantus, xədicəgülü). Avroasiya və Qafqazda yayılan 17 növündən Azərbaycanda aşağı və orta dağ qurşağında meşə və kolluqlarda yayılan 2 növü var. Soğanaqlı, çoxillik bitkilərdir.

Erkən yazda çiçəkləyir, soğanağından 2 ədəd xətvari yarpağı çıxır, gövdəsi yarpaqsızdır, ucunda 1 ədəd ağ rəngli çiçəyi yerləşir. Çiçəkyanlığı sərbəstdür, 6 üzvülüdür. Erkəkeyi 6-dır, meyvəsi qutucuqdur. Dekorativ bitkilərdir. Kökümsovı zəhərlidir. Bir növü (Qafqaz x.) Azərbaycanın “Qırmızı kitabına” daxil edilib.

G. caucasicus, G. caspius.

Sternbergia (şternbergiya). Aralıqdənizi, Kiçik Asiya, İran və Orta Asiya ölkələrində yayılan 5 növündən 2-si Azərbaycanda arandan orta dağ qurşağındək quru yamaclarda yayılan 3 növü var. Soğanaqlı çoxillik bitkilərdir. Xətvari yarpaqları kök boyunca ətrafında yerləşir. Gövdəsi yarpaqsızdır, ucundan 1 ədəd sarı rəngli çiçək yerləşir. Çiçəkyanlığı yarpaqları yuxarıda 6 bölümlüdür, erkəkeycləri 6-dır, meyvəsi lətləşmiş qutucuqdur. Bozok bitkiləridir. Sarı ş. “Qırmızı kitaba” düşməşdər.

S. fischerana, S.lutea, S. colchiciflora (S.alexandrae).

Ixiolirion-(iksiolirion) Əsasən Asiya ölkələrində 800-1500 m. dəniz səviyyəsindən hündürlükdə quraq yamaclarda, əkin yerlərində yayılan 5 növündən Azərbaycanda 1 növünə rəst gəlinir. Əsasən Naxçıvan və Diabar regionlarında aşağı dağ qurşağındə quraq, gilli-çinqılı yamaclarında bitir. Bu növ çiçəyin mavi olmasına, gövdə yarpaqlarının xətvari, çiçək qrupunun salxım tipli, soğanağın ovalşəkilli olması ilə seçilir. Dekorativ bitkidir.

I. montanum.

+Narcissus (Nərgizçiçəyi). Mərkəzi Avropadan Şimali Afrikaya, Qərbi Avropadan Qorbi Asiyaya qədər ərazilərdə rütubətli yüksək dağ çəmənlərində, otlu yamaclarda yayılan 60-a yaxın növü vardır. Azərbaycanda açıq havada, bozon də otaqlarda dekorativ bitki kimi becərilir, bəzən bir növü (*N. lacticolar*) yabanlaşır.

Soğanaqlı çoxillik bitkilərdir. Yarpaqları xətvarıdır, çiçəkləri gövdənin yuxarısında tək və ya 5-7 ədəd olmaqla saplaqların ucunda yerləşir. Taçı boru şəkillidir, yuxarısında 6 bölümlüdür. Erkəkeyi 6, meyvəsi qutucuqdur. Ən çox becərilən *N. poeticus* (çiçəkləri ağ olub ətirlidir), *N. pseudonarcissus* (çiçəkləri solğun sarı rənglidir, az ətirlidir) və *N. tazetta* (çiçəkləri ağdır) növləridir.

Fəsilə İnciçəyikimilər-Convallariaceae

Fəsilənin höcmi mübahisəlidir. Bəzi müelliflər bu fəsiləyə daxil edilən cinsləri digər yaxın cinslərlə (o cümlədən yarımkol şəkilli danaya və bigovər də daxil olmaqla) birlikdə Asparagaccae fəsiləsi adı altında sünə şəkildə birləşdirirlər. Biz isə bu fəsiləyə 2 cins aid edirik. Bu cinslər bir-birindən çəçək oxunun çılpaq yaxud yarpaqlı olması, çəçək və yarpağın düzülüşü ilə fərqlənir.

Polygonatum (güyənə). Müləyim iqlimli Avroasiya və Şimali Amerika regionlarında 50 növü rast gəlir, növ zənginliyi mərkəzi isə Şərqi Asiya hesab edilir (məsələn, Çindo 31 növü yayılıb). Azərbaycanda Böyük və Kiçik Qafqazda, Talış və Naxçıvanda, əsasən meşələrdə (palıd, volos, fisidq cinslərindən ibarət), kolluqlarda, bəzən alp qurşağı qədər çəmənliklərdə rast gələn 3 növü vardır. Zərif yarpaqlı, ağ röngli, zəngşəkilli, xoş ətirli çəçəkli çoxiliklilik ot bitkiləridir. Olduğuə bəzəkli bitki olsa da, tərkibində zəhərli qlükozidlər vardır. Bəzən eavan zoğları qaynadılaraq yeyilir.

P.vorticillatum, **P. glaberrimum**, **P. polyanthemum**.


Convallaria (inciçəyi). Dünyanın müləyim və soyuq iqlimlə malik oksor ölkələrində yayılan 1 növü Qafqaz və Azərbaycanda da rast gəlir. Yayıldığı geniş orazilərdə o bir çox yarımnövlərə və növ müxtəlifliklərinə ayrıılır. Çəçək oxunun yarpaqsız olması, çoxsaylı çəçəklərin zoğun yuxarısında bir tərəfli salxım tipli çəçək qrupuna toplanması, yarpaqların kök ətrafında yerləşməsi, ağ röngli, zəngvari zərif çəçəkləri ilə seçilir. Meyvəsi qırımızı röngli gilomeyyələrdir. İnciçəyi ətirli bitkidir. Çəçəklərindən və yarpaqlarından ürok xəstəliklərinin müalicəsində istifadə olunan “karvalol” alınır. Dekorativ bitki kimi də qiymətlidir. Azərbaycanda Kiçik Qafqazın dağ meşələrində, rütubətli çəmənliklərdə yayılır. Bundan başqa adı inciçəyi növü (və ya yarımnövü)-*C. mayalis* geniş becorılır.

C. transcaucasica.

Fəsilə Qulançarkimilər və ya Mərəçüyündkimilər -Asparagaceae

Bəzi sistematiğlər arealı Aralıqdonizi ölkələrini əhatə edən danaya və bigovər cinslərini *Ruscaceae* fəsiləsində birləşdirirlər.

Asparaqus cinsi isə ayrıca fəsilə kimi qəbul edilir. Biz burada bu fəsilələri birlikdə verməyi məqsədə uyğun hesab edirik. Fəsilənin cinslərə ayrılmasında əsasən kladodilərin (şəkilini dəyişmiş, yaşılaşmış zoqlar) əlamətləri əsas götürülür.




Şəkil 26. *Danae racemosa*.
1-ciçəkli zoğu, 2-meyvəli zoğu.

bitkidir. Respublikanın İsləmli, Qəbələ və Lənkəran rayonlarında aran və aşağı dağ qurşağı meşələrində, kölgəli yerlerdə bitir. Dekorativ və dörmən bitkisidir.

D.racemosa. Şəkil 26.

Ruscus (bigəvər). Aralıqdənizi ölkələrində yayılan 7 növündən Azərbaycanda 1 növə təsadüf edilir. O Lənkəran rayonunda aran və aşağı dağ qurşağındə Hırkan meşəsində bozən meşə altı örtük

Danae (danaya) Homişə-yaşıl, kökümsovlu, gövdəsi budaqlanan yarımkoldur. Kladodiləri lanset şəkillidir, ucu sıvrıdır. Çiçəkləri 2 cinslidir, xırdadır, çiçəkyanlıqları bitişik yarpaqlıdır, ağ ronglidir. Meyvəsi qırmızı rəngli giləmeyvodır. Bir cinsli ikievli




Şəkil 27. *Ruscus hyrcanus*.
a-ciçəkli kladodi.

əmələ gətirir. 20-60 sm hündürlükdə həmişəyaşıl yarım koldur. Kladodiləri dərivarıdır, yaşıldır, ucu sıvıdır. Çiçəkəlli kladodinin üzərində olan pulcuqşəkilli yarpağın qoltuğunda yerləşir, bireinslidir. Çiçəkləri xırdadır, yaşıldır, ikievlidir. Meyvələri qırmızı ronglı giləmeyvədir. Dekorativ bitkidir. **Şəkil 27.**

R. hyrcanus.

Asparagus (qulançar, mərəcüyüd). Avroasiya və Afrikada yayılan 300-ə yaxın növü var, növ zənginliyi Aralıqdənizi ölkələrindədir. Azərbaycanın əksər rayonlarında arandan orta dağ qurşağındak meşələrdə, kolluqlarda, çay sahillərində 4 növü yayılmışdır. Yumşaq yarpaq q., Sprenger q. növləri otaqlarda bəzək bitkisi kimi becərilir. Çoxillik kökümsovlu bitkilərdir, gövdələri budaqlanan olub yaşıl ronglidir, yarpaqları xırdadır, pulcuq şəkilidir, kladodilər sapvari və ya iyənəşəkillidir, çiçəkləri xırdadır, bireinslidir, erkəkeikləri 6, yumurtalığı 3 yuvalı, meyvələri osasən qırmızı ronglı giləmeyvodur. Bəzən cavan zoğları yeyilir, həmçinin dekorativ bitkidir. Cinsin növlərə ayrılmışında kladodinin, gövdənin, çiçəkyanlığının olamotları sistematik əhəmiyyətə malikdir.



Şəkil 28. Asparagus verticillatus

İlkənəsənət və ya qılınclı qılıncdır. Çiçəkləri xırdadır, bireinslidir, erkəkeikləri 6, yumurtalığı 3 yuvalı, meyvələri osasən qırmızı ronglı giləmeyvodur. Bəzən cavan zoğları yeyilir, həmçinin dekorativ bitkidir. Cinsin növlərə ayrılmışında kladodinin, gövdənin, çiçəkyanlığının olamotları sistematik əhəmiyyətə malikdir.

A.verticillatus, A. officinalis (A.caspicus, A. polyphyllus), A. persicus (A. leptophyllus), A. bresleranus. **Şəkil 28.**

Fəsilə Mərəvcəciçəklilər-Smilacaceae


Osasən tropik və subtropik ölkələrdə, az sayıda iso müləyim iqlimli ölkələrdə 3 cinsə aid 370 növü var. Təkakmülü liana tipli həyat forması istiqamətində getmişdir.

Smilax (mərəvcə).

Hər iki yarımkürədə yayılan 200-dən çox növü vardır. Əsas növ zənginliyi Cənubi-Şərqi Asiya ölkələrindədir. Qafqazda və o cümlədən Azərbaycanda orta dağ qurşağına qədər əsasən qızılıağac, vələs və fisdıq cinslərindən ibarət meşələrdə 1 növü (hündür m.) rast gəlir. Qırıntı aparılmış meşələrdə, kolluqlarda daha geniş yayılıb. Bir sıra əlamətlərini, xüsusən yarpağın "gitaranı" xatırlamasını əsas götürərək prof. C. Əliyev (1961) Lənkəran rayonundan *S. panduriformis* növünü təsvir etmişdir.

Lianşəkilli kol bitkiləridir, gövdəsi sıvri qopartikanlarla örtülüdür. Çiçəkləri bir cinslidir, ikievli bitkilərdir. Meyvələri qırmızı rəngli giləmeyvədir (**Şəkil 29**). Dərman bitkisidir.

S.exelsa (*S. panduriformis*).



Şəkil 29. *Smilax exelsa*

Fəsilə Dioskoridkimilər-Dioscoreaceae

6 cins üzrə 700-dən çox növü ohadə edən bu fəsilədə əsas cins pantropik *Dioscorea* hesab edilir. Digər cinslər az sayıda növlərə malikdir. Dioskoreyanın yalnız bəzi növləri tropiklərdən kənardə qalmışdır, o cümlədən 1 növü (qafqaz d.) Qafqazda-Kolxida ovalığında rast gəlir. Əksərən yeraltı orqanları kök yumruları olan sarmaşan həyat forməli bitkilərdir. Azərbaycanda 1 cinsin (giləzəhər) növünə rast gəlinir.

Tamus (giləzəhər). Aralıqdənizi və Qərbi Avropa ölkələrində yayılan 4 növündən Azərbaycanda 1 növü rast gəlir-adi g. Yeraltı kökyumrularına malik çoxillik sarmaşan bitkidir. Yarpaqları ürekşökillidir. Bircinsli ikievli bitkidir. Çiçəkyanlığı sarımtıl rənglidir. Meyvələri şarşəkilli, qırınızdır. Taliş, Kiçik və Böyük Qafqazda

yuxarı dağ qurşağınadək meşələrdə, meşənin açıq yerlərində rast gəlir. Dərman bitkisidir. Meyvələri zəhərlidir.

T. communis.

Fəsilə Trilliylar-Trilliaceae

Şimal yarımkürəsinin humid iqlimə malik ölkələrində yayılan 4 cins üzrə 60 növü vardır. Fəsilənin ən iri cinsi *trillium* hesab edilir (40 növ). Azərbaycanda avroasiya cinsi olan *Paris* cinsinin 1 növünə rast gəlinir.

Paris (qarğı gözü). Cinsin adı onun qarğanın gözünü xatırladan giləmeyvəsinə görə verilib. 5-6 növündən Azərbaycanda 1 növü-natamam q. rast gəlir. Quba rayonunun Anix kəndi otafından botanik R. Rza-zadə tərəfindən yiğilmişdir (12.08.1941). Məşə bitkisi olan bu növ 15-25 sm hündürlükdə, uzunsov-oval yarpaqları 6-12 ədəd olmaqla gövdənin yuxarısında dəstələrdə yetləşir. Meyvələri göyümtül-qara röngli giləmeyvədir. Boyaq bitkisidir. Zəhərlidir.

P. incompleta.

Fəsilə Səhləbçiçəklilər-Orchidaceae

Birləşənlər sinifində ən iri fəsilələrdən biridir, 750 cins üzrə 20000-25.000 növü vardır (bəzi başqa məlumatlara görə 800 cins üzrə 35.000 növ). Bu fəsilənin nümayəndələrinin təbiət öz gözəlliyyini və rəngarəngliyini əsirgəməmişdir. Azərbaycanda xarı bülbülləri ilə məhşur olan bitki də bu fosilədir. Səhləblər demək olar ki, kosmopolitidlər və dünyadan əksər vilayətlərdə rast gəlir. Lakin on çox növ zənginliyi tropik qurşaqdadır, xüsusun tropik Amerika və Cənubi-Şərqi Asiyada. Tropik Amerikada 306 cins üzrə 8266 növ, tropik Asiyada 250 cins üzrə 6800 növ səhləbkimilər yayılmışdır. Bu fəsilədə ayrı-ayrı regionlar üçün endemik cins və növlər də çoxdur. On çox endemiklər Afrika və Madagas-karda, Avstraliya və Yeni Qvineyadadır. Mütəmadi qurşaqda səhləbkimilər nisboton azdır. Bütün Avropada cəmi 120 növ yayılı-

mışdır. Dünyada səhləb növləri ən müxtəlif bitmə şəraitində rast gəlir. Onlar arasında lianlar və epifitlər də vardır.

Səhləblər həşaratla tozlanma sayəsində çiçoyının quruluşunda ciddi şəkildə təkamül etmiş qruplardandır. Çiçək üzvlərinin sayı və forması burada müxtolifdir. Səhləblər kökümsovlu və ya kök yumruları əmələ gotiron çoxillik bitkilərdir. Yumruları bütöv və ya 2-3 barmaqvari bölümlü olur. Azərbaycanda rast gələn növlərin hamısı torpaqda bitən növlərdir. Səhləblərin oksoriyyəti avtotrof, bəzi növləri isə saprofit bitkilərdir. Əksər səhləblər göbələklərlə simbioz həyat şəraitində yaşayırlar. Göbələklər bunların köklərində yayılaraq endotrof mikorizə əmələ getirir.


Yarpaqları tam kənarlıdır gövdə üzərində əsasən növbəli düzülfür, saplaqsızdır, qaidəsində qın əmələ getirir, və ya gövdəni qucaqlayır. Yarpağın ayası lanşetşəkilli, xətvari, ellipsəbənzər və s. olur. Saprofit növlərdə yaşıl yarpaqlar olmur və yarpaq pulcuq şəklini alır. Çiçəkləri sünbül, salxım kimi çiçək qrupuna yığılır və ya tək-tək yerləşir, ziqomorf və ikicinslidir. Üç üzvlüdüür. Çiçəkyanlığı sadə tacvaridir, üçət olmaqla iki dairədə yerləşmiş 6 yarpaqdan təşkil olunmuşdur. Xarici dairədə yerləşən yarpaqlar sərbostdır, çox vaxt eyni böyüklükdədir. Daxili dairədə olan çiçəkyanlığı yarpaqlardan arxadakı yan tərəfdəkilərə nisbətən iridir və *dodaq* adlanır. Adətən dodağın qaidəsində çıxır və ya mahmız olur. Səhləblərdə erkəkciklərin sayı azalmış və ya reduksiya ya uğramışdır. Azərbaycan növləri əsasən 1 erkəkcikli, bəzən 2 erkəkcikli olur. Əksər növlərdə isə tozluqlar öz əralarında bitişir və pollini adlanır. Pollinilər ayaqcıq üzərində yerləşir, ayaqcıq aşağı hissəsində yapışqanlı yastıqcıqla nəhayotlənir. Pollini, ayaqcıq və yapışqanlı yastıqcıq birləşə *pollinari* adlanır. Dişiciyi 3 meyvo yarpağının bitişməsindən əmələ gəlmüşdür, yumurtalığı alt vəziyyətdə yerləşir.

Səhləbkimilərin çoxu bəzək bitkiləridir. Bu fəsilədən olan *Vanilla planifolia* növündən vanillin almır ki, ondan qənnadı sənayesində istifadə olunur. Bəzi səhləblər dörman bitkiləridir.

Səhləhlərdən Azərbaycanda 20 cins (botanik Ledebur Göncə

ətrafi üçün *Cypripedium* cinsinin 1 növünü göstərsə də sonralar o Azərbaycandan yiğilmamışdır) üzrə 47 növə təsadüf edilir. Onlara əksər rayonlarda, yuxarı dağ qurşağına qədər meşələrdə, kolluqlarda, rütubətli kölgəli yerlərdə, otlu yamaclarда, qayaların arasında rast gəlinir.


Fəsilənin cinslərə ayrılmasında kökümsovun, yarpaq ayasının forması, çiçəyin dodaq hissəsinin forması, vəziyyəti, mahmuzın olması, pollini və pollinarinin diamətəri əsas götürülür. Səhləblərin çoxalma biologiyası, xüsusən tozlanma və mayalanma mexanizmi çox mürəkkəb olduğundan tam öyrənilməmişdir. **Şəkil 30.**



Şəkil 30. Səhləb cinsi növlərində yeraltı orqanın inkişafı (1-5). Daktilariza cinsi növlərində barmaqvari bölümlü yeraltı orqanın yuxarı görünüşü (6) (Qladkovaya görə, 1982).

Ophrys (qaş səhləbi). Avropa, Qorbi Asiya və Şimali Afrikada yayılan 35 növündən Azərbaycanda 3 növünü rəsi gəlinir. Bunkardan biri (Qafqaz q.s.) Qafqaz florası üçün endemik növ hesab edilir və Azərbaycanın "Qırmızı kitabına" daxil edilib. Ari q. s. növü Azərbaycanda ancaq Talyş regionunun aşağı dağ qurşağı meşələrində rast gəlir. Üçüncü növ (atmilçok q. s.) nisbəton geniş yayılıb.

Kökümsov soğaneqlərə malik, yarpaqları uzunsov, gövdənin aşağısında yerləşir; çiçəkyanlığının dodaq hissəsi 3 bölünlüdür.




Şəkil 31. Ophrys oestifera-xaribülbül

lərdo, meşolordo, kolluqlarda, bəzən bataqhqlaşmış yerlərdə təsadüf edilir. Bir növ (fir-fir s.) "Qırmızı kitaba" daxil edilib. Səhləblər lərkəcikli kök yumrularına malik çoxillik bitkilərdir, yumruları girdə, uzunsov elips şəkilli olur. Yarpaqları yaşıl rəngli, çiçəkləri sünbül çiçək

mahmızsızdır. Pollinilər ayaqcıq üzərindədir. Dekorativ bitkilərdir. **Şəkil 31.**

O.caucasica, O.oestifera, O.apifera.

Orchis (səhləb). Şimal yarımkürənin soyuq, müləyim və subtropik qurşaqlarında yayılan 85 növündən Azərbaycanda 14 növü rast gəlir. Onlara Azərbaycanın əksər rayonlarında arandan subalp qurşağadək rütubotlı yer-



Şəkil 32. Orchis schelkownikowii

grupuna toplanan, çiçəkyanlığıının dodaq hissisi üç dilimlidir, mahmızlıdır, pollinilər ayaqcıqlıdır, yumurtalığı çiçək açılanda burulan, laçokları qırınız, bənövşayı,

sarı, çohrayı və s. rənglidir. Bəzək bitkiləridir, kökümüzündən bioloji foal maddələr alınır. **Şəkil 32.**

O.picta, O.caspia, O.schelkownikowii, O.coriophora, O.fragrans, O.ustulata, O.tridentata, O.simia, O.stevenii, O.purpurea, O.maskula, O.pallens, O. palustris, O. laxiflora.

Daktylorhiza (Orchis, p.p.). Daktiloriza. Avroasiya, Şimali Afrika və Şimali Amerikanın mülayim, soyuq iqlimli zonalarında yayılan 30 növündən Azərbaycanda 5 növünü rast gəlinir. Səhlob cinsindən ayrılmış bu cins ondan yumrularının barmaqvari bölümlü və ya dilimli olmasından ilə seçilir və cinsin adı da buna əsasən verilib. Cinsin növləri ayrılığında çiçək qrupunun forması, çiçəyin rəngi, mahmuzın olub-olmaması kimi əlamətlərdən istifadə edilir. Azərbaycanın əksər rayonlarında alp qurşağındək rütubətli yerlərə-məşələrə, kolluqlarda, çəmənliklərə rast gəlir. Dekorativ bitkilərdir.

D. iberica, D. flavescens, D. triphylla (+O. amblyoloba), D. euxina (O. caucasicay), D. sanasunitensis.

Traunsteinera (Orchis p.p.)-Traunsteinerə. Avropa, Kiçik Asiya və Qafqazda yayılan 2 növü vardır, onlardan biri Azərbaycanda yayılmışdır-kürəşəkilli t. Bu növ Böyük və Kiçik Qafqaz rayonlarında subalp və alp qurşaqlarında geniş yayılmışdır.

Kök yumrusu ovalşəkilli, çiçəkləri ağ rənglidir, dodaq yarpağı üç bölməlidir, mahmuzə malikdir. Bəzək bitkisidir.

T. sphaerica.

Himantoglossum (Loroglossum)-Qayışlöçək. Avropa, Ön Asiya, Şimali Afrika və Qafqazda yayılan 6 növündən Azərbaycanda 1 növü rast gəlir-qəşəng q.

Yuxarı dağ qurşağmadək məşələrə və kolluqlarda Böyük Qafqaz və Talyş orazalarında rast gəlir.

Gövdənin aşağı hissəsində yerləşən uzunsov-lansetşəkilli yarpaqları, çoxçiçəkli, uzunsov sünbülsəkilli çiçəkgrupu və oval kökyumrusu ilə seçilə bilir. Əsas əlaməti tünd-qırmızı rəngli çiçəklərə malik olması və dodaq yarpağın orta hissəsinin qayış şo-

kılıl olmasıdır. Dərman və bəzək bitkisidir.

H. formosum.

Anacamptis (bağ səhləbi). Avropa, Qərbi Asiya və Şimali Afrikada yayılan monotip (1 növlü) cinsdir. Azərbaycanda orta dağ qurşaqmadək meşənin tala sahələrində, kolluqlarda, otlu yamaclarda və bağlarda eksor rayonlarda rast gəlir.

Çiçəkgrupu çoxçiçəkli sünbül tiplidir, tünd-qırmızıdır, dodaq yarpaq üç bölümlüdür, orta hissə daha uzundur və ensizdir, mahmızca malikdir, pollini ayaqcılqdır, kök yumrusu oval şəkillidir. Dərman və bəzək bitkisidir.

A. pyramidalis. Şəkil 33.

Herminium (qışlaqotu). Avroasiyada yayılan 30 növdən Azərbaycanda 1 növ yayılmışdır. Bu növə subalp çənənlərində rast gəlinir. Quba rayonunun Ləzo kəndi otafin-dan toplanılıb. Biryumrulu q. adlanan bu növün adından göründüyü kimi kök yumrusu 1-dir, şarşəkillidir, dodaq yarpağı üç bölümlüdür, mahmızsızdır, pollini ayaqcılqdır. Çiçəkləri sarımtıl-yaşıl rəngli, xoş ətirlidir. Dərman və bəzək bitkisidir.

H. monorchis.

Coeloglossum (boşləçək). Avroasiya və Şimali Amerikanın mülayim iqlimli rayonlarında yayılan 2 növündən 1-i (yaşıl b.) Azərbaycanda-Böyük və Kiçik Qafqaz regi-




Şəkil 34. *Coeloglossum viride*



Şəkil 33. *Anacamptis pyramidalis*

onunda, yuxarı dağ qurşağından alp qurşağadək meşələrdə, otlu yamaclarda və çəmənlərde yayılmışdır. Əsas əlamətləri: yaarpaqları 2-5 sayda olub ellipsşəkillidir, çiçək qrupu az çiçəklidir, çiçəkləri oturaq, qonur-yaşıl röglidir, dodaq yarpağı xətvaridir, mahimizə malikdir. **Şəkil 34.**

C. viride.



Şəkil 35. *Steveniella satyrioides*

vəziyyətdədir. Bəzək və dərman bitkisidir.

G. conopsea.

***Platanthera* (löcək otu).** Avroasiya, Şimali Amerika və Şimali Afrikənin müləyim qurşağından yayılan 200 növündən Azərbaycanda 2 növü yayılmışdır. Bu növlərdən yaşılı röngli l. o. daha geniş areala malik olub yuxarı dağ qurşağındak meşə və kolluqlar-

***Steveniella (steveniella)*.** Qafqaz və Şimali İranda yayılan 1 növü vardır ki, ona Azərbaycanda da rast gəlinir: Böyük Qafqazın şərqi və Lənkəranın dağlıq hissəsində aşağı və orta dağ qurşağında kolluqlar arasında. Kök yumrusu bütövdür, ovalşəkillidir, osason 1 odəd uzunsov-oval yarpağa malikdir, dodaq yarpağı qonur yaşıldır, Dekorativ və dərman bitkisidir. **Şəkil 35.**

S. satyrioides.

***Gymnadenia (dəmir səhləbi)*.** Avroasiya və Şimali Amerikanın müləyim və arktik vilayətlərində yayılan 10 növündən Azərbaycanda 1 növü rast gəlir. Respublikanın Qafqaz və Talyş dağlıq zonalarının alp və subalp çəmənlərində yayılmışdır. Kök yumrusu 3-6 böltümlüdür, çiçəkləri açıq-qırmızı rönglidir, dodaq yarpağın orta hissəsi daha uzundur, mahimizə malikdir, yumurtalıq burulmuş

da yayılmıştır. Cinsin digər növü (iki yarpaq l.o.) yalnız Lənkəran dağlıq botaniki rayonundan, aşağı dağ qurşağı meşəsindən (Ballahomər meşə sahəsi) yiğilib. Cinsin növlərində dodaq yarpaq bütövdür, uzundur, sapvari mahmiza malikdir, pollini ayaqçıqlı, çiçekleri ağumtil, kök yumruları bütövdür. Növləri bir-birindən əsasən mahmuzın əlamətləri ilə seçilir. Dərman və efir yağı bitkilərdir.

P.bifolia, P. chlorantha.



Səkil 36. *Cephalanthera caucasica*

***Cephalanthera* (tozbaş səhləb).**

Avroasiya və Şimali Amerikada mülayim qurşaqda yayılan 14 növündən Azərbaycanda 5 növüno tosadüf edilir. Azərbaycanın əksər rayonlarında orta dağ qurşaqmadək meşə və kolluqlarda rast gəlir. Qafqaz endemi olan-qafqaz t.s. və mürgökvari t.s. az yayılma sahəsinə malikdir. Sonuncu növ yalnız Zəngilan rayonu orazisindən yiğilmişdir. Cinsi səciyolondiron əlamətlər - çiçəklərin saplaqsız olması, aq və qızılıgül rənclə çiçəkləri, burulan yumurtalığı, çiçəkyanlığı və dodaq yarpaqlarının birlükde zəngşəkilli olmasına. Cinsin növləri bir - birindən doqquz yarpağın mahmiza malik olub olmaması, çiçəyin rəngi, çiçəkyanlığı yarpağın əlamətləri ilə fərqləndirilir. Dekorativ və dərman (qaraciyor xostoliklərinin müalicəsində istifadə olunur) bitkiləridir.

C. floribunda* (*C. epipactoides*), *C. rubra*, *C. longifolia*, *C. caucasica*, *C. damasonium* (*C. grandiflora*). **Şəkil 36.*

***Epipactis* (mürgök otu).** Avroasiya, Afrika və Şimali Amerikanın mülayim qurşağında yayılan 25 növü var. Azərbaycanda or-

ta dağ qurşağındən oksor botaniki-coğrafi rayonlarda meşələrdə və kolluqlarda yayılmış 4 növü rast gəlir. Asırğalyarpaq m. o. və xırdayarpaq m.o. nadir bitkilər hesab edilir, birinci növ Ordubad, ikinci növ isə Göyçay rayonu ərazisindən məlumdur.

Kökümsovlu bitkilərdir, dodaq yarpağı mahmuzsızdır, orta hissədən sıxlaraq "gitara" şəkli almışdır, qırmızımtıl və ya yaşıl-qırmızı rənglidir. Cinsin növlərə ayrılımasında dodaq yarpağın və çiçəkaltı yarpağın olamətlərindən istifadə olunur. Dərman bitkisi olub podaqranın müalicəsində istifadə olunur. Dekorativ bitkidir.

E. helleborine (*E.latifolia*), **E. microphylla**, **E. veratrifolia**, **E.palustris**.

Limodorum (limodorum). Avropa, Şimali Afrika, Kiçik Asiya və Qafqazda yayılan monotip cinsidir. Azərbaycanda Böyük və Kiçik Qafqaz, Lənkəran və Kür-Araz ovalığında orta dağ qurşağındə seyrek meşəli yerdə, kolluqlarda rast gəlir. Çoxillik, kökümsovlu, saprofit bitkilərdir. Gövdə yaşıl yarpaqsızdır, onun əvəzinə qonur pulcuqşokilli qılıq yarpaqcılardır; dodaq yarpaq digər çiçəkyanlığı yarpaqlardan xırdadır, pollinlər 2 sayılıdır.

L. abortivum.

Epipogium (Epipogon). Saqqalüstü. Avroasiya, tropik Afrika və Avstraliyada yayılan 2 növündən biri (yarpaqsız e.) Azərbaycanda Böyük və Kiçik Qafqaz və Lənkəran rayonlarında aşağı və orta dağ qurşağı meşələrində kölgəli, sıx, əsasən fisdiq meşələrində yayılmışdır. Kökümsovlu çoxbudaqlı olub morcamı xatırladır, yarpaqları pulcuq şəkillidir, saprofit bitkidir, gövdəsi kövrok, sarımtıl, qırmızı zolaqlıdır. Pollinləri 2 odəddir. Çiçək qrupu azsaylı salxım tiplidir, çiçəkləri açıq-sarı yaxud bənövşəyi rənglidir.

E. aphyllum.

Spiranthes (burğu çiçəyi). Şimal yarımkürosinin mülayim qurşağında yayılan 25 növündən Azərbaycanda-Lənkəran dağlıq rayonunda seyrek meşəli ərazilərdə, kolluqlarda, otlu yamaclarlarda yayılan 1 növü rast gəlir. Çiçəklərinin xırda, saplaqsız, ağ və ya açıq-qırmızı rəngli olması, dodaq yarpağın yuxarısında dalğavari

dışcıklı, kökümsovunun isə qısa kökyumrusu şəklində qalınlaşması ilə fərqlənir.

S.spiralis.

Listera (gizli çiçək) Avroasiya, Şimali Amerika və Qafqazda soyuq və müləyim iqlimli vilayetlərdə yayılan 30 növündən Azərbaycanda 1 növü vardır. Oval g.c. adlanan bu növ Qafqaz və Lənkəran regionlarında orta dağ qurşağınınadək six meşəlik və kollardan ibarət cəngəlliklərdə rast gəlir. Qısa, qalınlaşmış kökümsov, sarımtıl-yaşıl rəngli çiçəkləri və ikixotvari hissələrə bölünmüş dodaq yarpağı ilə fərqlənir. Vitaminlı bitkidir.

L. ovata.

Neottia (yuvaciq otu). Avroasiyanın müləyim vilayetlərində yayılan 10 növündən Azərbaycanda-Qafqaz və Lənkəran regionlarında subalp qurşağadək palid, palid-volos, palid-fisdiq meşələrində və subalp çəmənliliklərində yayılan 1 növü vardır. Saprofii bitkidir, yaşıl yarpaqları olmur, çiçəkyanlığı qəhvəyi-qonur, dodaq yarpağı daha uzundur, mahimizsizdir. Kökümsov qurdqovucu dorman kimi istifadə olunur.

N. nidus-avis.

Goodyera (qudayera). Tropik Asiya, Yeni Kaledoniya, Maskaren adalarında və şimal qurşağın soyuq və müləyim iqlimə malik vilayetlərində yayılan 40 növündən Azərbaycanda 1 növü bitir. Əsasən Kiçik Qafqazın şimalında, şam meşəliyində az rast gəlir. Çiçəkyanlığı xırda, ağımtıl, çiçək qrupu six salxım şəkilli, yarpaqları gövdənin qaidəsinə yığılan 10-15 sm hündürlükdə olan bitkidir.

G.repens.

Corallorrhiza (morcən gülü). Avroasiya və Şimali Amerikanın soyuq və müləyim qurşağında yayılan 15 növündən Azərbaycanda 1 növü yayılmışdır. Kiçik Qafqazın şimal hissəsində orta və yuxarı dağ qurşağında meşələrdə və kolluqlarda az rast gələn bitkidir. Yarpaqsız, kökümsov mərcən şəkildə budaqlanan, dodaq yarpağı mahimizsiz, pollini 4 sayda, yumurtalığı burulmuş voziyətdədir.

C. trifida.

Fəsilə Ciğkimilər-Juncaceae

Fəsilənin nümayəndələri görünüşcə taxillara oxşayır, çoxillik, bəzən birillik, kökümsovlu ot bitkiləridir. Yarpaqları xətvari, qaidəsin-də qın əmələ gotirəndir. Çiçəkləri xırda, ikieinsli başçıq, süpürge və qalxanabənzər çiçək qrupuna yiğilir. Çiçəkyanlığı kasavarıdır, 6 ədəd zarvari və ya dərivari yarpaqdan təşkil olunub. Erkəkcikləri 6, bəzən 3-dür. Dişiciyinin ağızığı 3-dür, sapvaridir. Yumurtalıq üstidür, adətən 3 yuvalıdır. Meyvəsi qutucuqdur, çoxsaylı yaxud 3 ədəd toxumu vardır. Dünyanın müləyim və soyuq iqlimli ölkələrin-də yayılan 10 cins üzrə 400-dən çox növü əhatə edir. Azərbaycanda 2 cinsə aid 21 növü məlumdur. Cinsləri fərqləndirən əsas əlamətlər meyvənin çoxtoxumlu və ya 3 toxumlu olması, e'ləcə də yarpaq və qının əlamətləridir. Bizim xahişimizlə fəsilənin növlərini moskvahı botanik bu qrup üzrə mürəxəsis V.Novikov dəqiqləşdirmişdir.

Juncus (ciğ). Hər iki yarımkürənin əsasən müləyim iqlimli qurşaqlarında yayılan 250 növündən Azərbaycanda 15 növünə rast gəlinir. Onlar arandan subalp qurşağadək hər yerdə çay və göllərin kənarlarında, rütubətli yerlərdə yayılırlar. Bunlardan 2-si (dəyişkən c., qurbança c.) birillik, qalanları isə çoxillik kökümsovlu otlardır. Yarpaqları yasti, boruşokilli, bəzən ucu tikana bənzər sıvrıdır (iti c.). Çiçəkaltıqları vardır, yumurtalıqları 1 - 3 yuvalıdır, meyvoları çoxtoxumlu qutucuqdur. Torpaq eroziyasına qarşı və küləyin qarşısının alınmasında "çopor" kimi istifadə olunur.

J. inflexus, J. conglomeratus (*J.leersii*), J. effusus, J. liliiformis, J. subulatus, J. bufonius, J. nastanthus (*J.mutabilis*), J. compressus, J. gerardii, J. triglumis, J. maritimus, J. acutus, J. littoralis, J. alpinus, J. articulatus (*J. lampocarpus*).

Luzula (ışıq otu). Cinsin azərbaycan dilində adı bəzi kitablar-da "Şıqotu" kimi verilir. Əslində italyan mənşəli söz olan "lu-ceiola" parıldayan, ışıq saçan deməkdir, bu da onu örtən tükcük-lərin şəh damerləri ilə parıldamasından yaranır. Şimal yarımkürənin əsasən müləyim ölkələrində yayılan 80 növündən Azərbaycanda arandan yuxarı dağ qurşağındək meşə və kolluqlarda çəmənlər-

də, çayların kənarında 6 növü rast gəlir. Kökümsovlu çoxillik bitkilərdir. Yarpaqları yasti xətvaridir, kənarları kirpiyə bənzər tük-lüdür. Çiçəkləri süpürgə, çotır tipli çiçək qruplarına yiğilir, qaidə-sində ağ ronglı pərdəşəkilli çiçək altlıqları vardır, çiçəkyanlığı yarpaqları tünd ronglidir, qaidəsi ilə bitişikdir, dişiciyin ağızçıığı 3-dür. Meyvələri 3 toxumlu qutucuqdur, toxumları unnuCALI elavəyə malikdir. Yamacların bərkidilməsində istifadə oluna bilər, çiçəkləməmiş yem bitkisi kim heyvanlar tərəfindən yeyilir.

L. spicata, **L. pilosa**, **L. forsteri**, **L. campestris** (*L. subpilosa*), **L. multiflora**, **L. pseudosudetica**.

Fəsilə Cilçiçəklilər-Cyperaceae

Birləşənlər içərisində on iri fəsilələrdən biridir. Yer üzərində demək olar ki, hər yerdə geniş yayılmışdır, 100 cins üzrə 4000 növü əhatə edir. Oksər növləri hidrofit bitkilər olub rütubətli, sucaq yerlərdə bitir. Bəzi cinslərin növləri (cıl, tüklüçə növləri) mülayim və soyuq iqlimli ölkələrdə, başqaları (məsolon, salaməley-küm növləri) subtropik ölkələr üçün səciyyəvidir.

Oksər cillər kökümsovlu çoxillik, az bir qismi birillikdirlər. Gövdələri əksəron üçküncür. Yarpaqları gövdənin aşağısında yerləşir, yastıdır, bozən boruvarıdır. Küləklə tozlanan bitkilərdir, çiçəkləri xirdadır, 1 və ya 2 cinslidir, başçıq, süpürgə, çotır və ya süməbül çiçək qruplarına toplanır, çiçəkyanlığı adətən pulcuqşəkilli, 1-6 saydadır; erkəkcikləri 3, bəzən 2, yumurtalığı: üstdür, bir yuvalıdır. Meyvəsi üç künə və ya girdəşəkilli findiqcadır.

Fəsiləni çox vaxt 2 yarımfossiləyo (ləğkimilər və eikimilər) hö-türlər. Birinciyo çiçəyi ikincisli, ikinciyo isə bircinsli çiçəyi olan cinsləri daxil edirlər. Yarımfossilər daxilində bir sıra tribalar ay-rıılır. Biz isə burada yalnız fosilo daxilində cinslərin səciyyələndiriləməsi ilə kifayətlenirik.

Bizim xahişimizlə fəsilənin cins və növlərini cillər üzrə tanımış müətəxəsis: Sankt-Peterburqlu alim T. Yegorova dəqiqləşdirmişdir.

Bütövlükdə Azerbaycanın töbii bitki örtüyündə fəsilənin 17

cins üzrə 111 növü qeydə alınmışdır.

Cyperus (salamaleyküm). Əsasən tropik və subtropik, qismən müləyim iqlimli ölkələrdə 300-dən çox növü məlumdur. Qədim Misisirdə kağız kimi işlədilmiş papirus da bu cinsə aid- *C.papyrus* növündən alınmışdır. Azərbaycanda əksər rayonlarda, xüsusən aran ərazilərdə rütubətli və bataqlıq yerlərdə, çay konarlarında yayılan 8 növü qeydə alınmışdır. Fəsilə daxilində iki cinsli və çiçəkyanlığı olmayan qrupa aiddirlər. Alaq şəklində əkinlərdə də rast gəlit. Bəzi növlərin kökümsovı qida və ədvayıyat kimi istifadə olunur.

C. fuscus, C. difformis, C. qlaber, C. glomeratus, C. longus, C. badius, C. rotundus, C.esculentus (*C. aureus*).

Dichostylis (haçalıca). Tropik və subtropik iqlimli, çox az halda müləyim iqlimli ölkələrdə yayılan 10-a yaxın növündən Azərbaycanda 2 növü rast gəlir. Onlara Kür-Araz, Lənkəran və Kiçik Qafqaz rayonlarında aran və düzən sahələrdə, çay sahili və gölməçəli yerlərdə, qumlu donuz sahillərində tosadüf olunur, birillik otlardır. Cinsin növləri örtük pulcuqlarının yerləşməsi və çiçək qrupunun forması ilə fərqlənirlər.

D. micheliana, D. pygmaea.

Juncellus (*Acorellus*)-Çığlıca. Hər iki yarımküronin isti və müləyim qurşağındə yayılan 8-o yaxın növündən Azərbaycanda rütubətli yerlərdə, sucaq və bataqlıqlarda 2 növə rast gəlinir.

Bu növlər respublikamızın əksər aran rayonlarında yayılmışdır. *J.pannonicum* növü şoran torpaqlarda daha çox bitir, övvələr yalnız Lənkərandan toplansa da sonralar Abşerondan, Xəzərətraftı və Kür-Araz ovalığından da təpilmişdir. Növləri çiçək qrupunun forması, meyvə və yarpaqlarının olamətləri ilə fərqləndirilir.

J. serotinus, J.pannonicus.

Pycreus (cilicə). Əsasən isii iqlimli ölkələrdə yayılan 70 növü qeydə alınib. Azərbaycanda bir və ikiillik, bəzən çoxillik otlar olan rütubətli yerlərdə, çay, kanal konarlarında yayılan 3 növü vardır. Respublikamızın əksər aran rayonlarında rast gəlirlər. *P. glabrum* növü isə sonralar Kiçik Qafqazdan da toplanılmışdır. Növ-

ləri bir birindən örtük pulcuqlarının, meyvənin və çiçək qrupunun əlamətləri ilə fərqlənirlər.

P. flavesens, P.globosus, P. korshinskyi (P.sanguinolentus).

Mariscus (mariskus). Tropik və subtropik, az hallarda mülayim qurşaqda yayılan 200-ə yaxın növündən Azərbaycanda 1 növ qeydə alınıb: kür m. Bu növ Azərbaycandan (Ağdam, Avad kəndi), Kür sahilindən təsvir olunub. Yalnız sonralar Kiçik Qafqaz orazisindən tapılmışdır. Çiçəyin 2 cinsli olması, çiçəkyanlığının olmaması, meyvənin 3 tilli olması cinsi səciyeləndirən əlamətlərdir. Qumlu sahillərdə bitir.

M. cyri.

Torulinium (düyümlüçə). Əsasən tropik ölkələrdə yayılan 12 növündən Azərbaycanda Kür və Araz çayları sahillərində rütubətli yerlərdə 1 növü qeydə alınıb. Qafqaz d. adlanan bu növ Azərbaycanda adventiv (gəlinə) hesab edilir. Onun Naxçıvan və Kiçik Qafqazda da yayılması müəyyən edilmişdir. Çiçək qrupunun altında olan yarpaqların çiçək qrupundan uzun olması, erkəkcik və dişiciyin üçor olması, meyvənin 3 tilli findiqca olması cinsi və bu növü səciyeləndirən əlamətlərdir.

T.ferax.

Eriophorum (tüklüçə). Müləyim və soyuq iqlimli ölkələrdə yayılan 15 növündən Azərbaycanda 2-si rast gəlir. Əsasən Böyük və Kiçik Qafqaz regionlarının yüksək dağ bataqlıqlarında bitir. Çiçəklori ikicinsli, erkəkciyi 3, dişiciyi 3 (4) olub kökümsovlu çoxillik bitkilərdir. Növləri sünbüllü çiçək qrupunun gövdənin yuxarısında 1 və ya çox sayıda olması, meyvəsinin rəngi və forması ilə seçilirlər.

E. latifolium, E. vaginatum.

Scirpoides (Hолосchoenus). Skirpoides. Avroasiya, Afrika və Şimali Amerikada yayılan 3 növündən Azərbaycanın əsasən aran rayonlarında bataqlıqların, kanalların ətrafında 1 növü rast gəlir. Sonralar Kiçik Qafqazdan da tapılıb.

Çiçəkyanlığı olmayan, 2 cinsli, erkəkcik və dişiciyi üçor, meyvəsi 3 tilli olan cillər qrupundandır.

Cinsin ikinci növünün-*S. romanus* (*H.romanus*) Azərbaycanda yayılmasını sübut etmək üçün əlavə tədqiqat lazımdır.

***S. holoschoenus* (*H. vulgaris*).**

***Scirpus (+Schoenoplectus)*.** Həsil otu. Dünyanın hər yerində, xüsusən şimal yarımkürədə 250 növü məlumdur. Azərbaycanın əksər rayonlarında, xüsusən Lənkəran rayonu ərazisində arandan orta dağ qurşağındək rütubətli yerlərdə, bataqlıqlarda, göl, çay, kənarlarında, alaq otu kimi əkin sahələrində geniş yayılan 12 növü vardır. Bir növ (Qrosshey m. o.) Azərbaycandan təsvir olunub (Lənkəran, Sarı gölü ətrafi).

Əsasən çoxillik (həzi növləri birillik) kökümsovlu bataqlıq yer bitkiləridir. Çiçək qrupunun süpürgə və ya çoticə bənzər olması,çiçəklərin 2 cinsli olması, çiçəkyanlığının 1-6 sayıda sərt tüklü (qılılı) olması, erkekciyin 3, dişiciyin 2-3, meyvonin 2-3 tilli olması cinsi səciyələndirən əlamətlərdir. Növləri bir-birindən çiçək qrupunun, çiçəyin, meyvonin, örtük pulcuqlarının rongi ilə seçilir.

Cinsin növlərindən yerlərdə həsir, səbət toxunması, xırda tıkinfi və tosorrufat işlərində istifadə olunur.

***S. sylvaticus*, *S. setaceus*, *S. lacustris*, *S. tabernaemontani*, *S. hippolyti*, *S. grossheimii*, *S. triquetus*, *S. mucronatus*, *S. littoralis*, *S. melanospermus*, *S. juncoides*, *S. bucharicus*.**

***Bolboschoenus* (ləqvər).** Dünyanın əksər ölkələrində, xüsusən isti və mülayim iqlimli ərazilərdə yayılan 7-8 növü vardır. "Azərbaycan florası" (İsayev, 1952) əsərində respublikamız üçün 4 növ verilir. T. Yeqorova onlardan yalnız 2-sini qəbul edir və müvafiq nomenklatur dəyişikliyi aparmışdır. Biz də bu fikirlə razılaşır, respublikanın əksər aran rayonlarında rütubətli yerlərdə, bataqlıqlarda ləqvərin 2 növünün yayılmasını qeyd edirik. Əvveller Lənkərandan məlum olan oxşar 1. (həzirki Popov 1.) sonradan Kür-Araz ovalığından da toplanmışdır.

Axırıcı növ dəniz 1. növündən aşağıdakı əlamətləri ilə fərqlənir. nisbətən alaq boyrudur, kökümsovü kökyümrusu şoklində qalınlaşmayıb, örtük pulcuğu sarımtıl, çiçək qrupu bir dəstə sünbülcüklərindən (digər növdə mərkəzi və yan dəstələr vardır) toşkil olunmuşdur.

Dəniz l.-nin kökümsovü üzərində yerləşən kökumrusu nişasta ilə zəngindir.

B. maritimus (+*B. compactus*, *B. macrostachys*), **B. popovii** (*B. affinis*).

Blysmus (blismus). Müləyim və subtropik qurşaqla yayılan 3-4 növü vardır. Azərbaycanda Qafqaz, Naxçıvan və Zuvand regionlarında, əsasən yüksək dağ qurşağında rütubətli və sucaq çəmənlərdə 1 növü rast gəlir. Sünbül tipli çiçək qrupu, 2 - cinsli çiçəklərə malikdir, erkəkcik - 3, çiçəkyanlığı 3- 6 ədəd sərt tülklər şəklində olan sürünən kökümsovlu çoxillik ot bitkiləridir.

B. compressus.

Eleocharis (Heleocharis)-Batdaqlıca. Dünyada geniş yayılan 200-dən artıq növündən Azərbaycanda 6 növü rast gəlinir. Azərbaycan növləri müasir nomenklatur təlobları baxımından ciddi dəyişikliklərə məruz qalmışdır. Zaqqazıya b. yalnız Lənkərandan məlum olduğu halda, bataqlıq b.bütün Azərbaycanda yayılmışdır. Ekoloji cəhətdən b. növləri arandan orta dağ qurşağında müxtəlif bitmə şəraitində rast gəlir, on çox bataqlıqlaşmış yerlərdə, çay və yol kənarlarında rast gəlir. Növlərin toyinində yumurtalığın qaidosının qalınlaşmış hissəsinin (stilopodiya) əlamətləri əsas götürürlür. Çiçəkyanlığının, meyvənin, örtük pulcuqların nişanələri də shəhəriyyətlidir.

E. quinqueflora (*E.pauciflora*), **E. meridionalis**, **E. austriaca** (*E. leptostylipodiata*), **E. palustris** (*E.eupalustris*, *E. intersita*, *E.crassa*), **E. transcaucasica**, **E. uniglumis** (*E. euunglumis*).

Fimbristylis (fimbristilis). Tropik, subtropik və qismən müləyim iqlimli ölkələrdə yayılan 300-dən çox növündən Azərbaycanda əsasən aran rayonlarında (on çox Lənkəran ovalığında) rütubətli və bataqlılaşmış yerlərdə rast gəlir. 4 növündən biri (Şişkin f.) Azərbaycandan təsvir olunub. haçaltı f.növü daha geniş yayılıb. Kiçik Qafqazda sonralar tapılıb. Çiçəkyanlığı olmayan, ikicinsli birillik otlardır. Növləri bir-birindən çiçək qrupunun, örtük yarıpaqların və meyvosinin əlamətləri ilə forqlənir.

F. dichotoma, **F. sieberana**, **F. schischkinii**, **F. squarrosa**.

Schoenus (sxenus) Dünyanın mülayim iqlimli və subtropik ölkələrində yayılan 100-dən çox növü vardır. Lənkəran, Samur-Dəvəçi ovallığı və Naxçıvanda (Əzənbeyurd) 1 növü rast gəlir. Rütubətli qumsal sahil zonasında və bataqlıqlaşan yerlədə bitir. Çim əmələ gətirən çoxillik otdur. 5- 10 ədəd tünd qonur rəngli başlıq tipli çiçək qrupu, tilli findiqca meyvəsi fərqləndirici nişanələrdir.

Seh. nigricans.

Cladium (qlilneotu). Mülayim, subtropik və tropik qurşaqdə yayılan 4-5 növündən 2-si Azərbaycanda rast gəlir. Rütubətli yerlərdə və bataqlıqlarda iri cəngəlliklər əmələ gətirir. Lənkəran və Kür-Araz ovalıqlarından məlumdur, adı q. növü sonralar Büyük Qafqazın şərqi hissəsindən də toplanır. Yoğun kökümsovular 1, 5-m. hündürlükdə, sünbülsəkiliç çiçək qrupuna malikdir. Evlərin damını örtmək üçün və xalq təbabətində qəbizliyə qarşı istifadə edilir.

C. mariseus, C. martii (*C. grossheimii*).

Kobresia (+Elyna). Şəgo. Şimal yarımkürənin, xüsusən Asiya mülayim və soyuq iqlimli ölkələrində 40 növü rast gəlit. Azərbaycan florasının bu qrup cillorində ciddi nomeklatur doyişiklikləri baş vermişdir. Müasir tosovvürlərə görə Elyna müstoqil cins hesab edilmir, Yeqorova onu yarımcins kimi qəbul edir. Bu müallifə görə Azərbaycanda və bütövlükdə Qafqazda *K. humilis* yoxdur, tükyarpaq ş. iripulcuqlu ş.-nin sinonimidir.

Azərbaycanda şego növləri əsasən Qafqaz regionunda, az hal-larda Lənkəran dağlıq rayonunda, əksər hallarda alp çəmənlərin-də yayılmışdır. Bireinsli, çiçəkyanlıqsız, çoxillik, çim əmələ getirən bitkilərdir. Növləri ayrınd ehməkdə çiçək qrupunun, meyvənin olamətləri əsas götürülür. Sünbülcükləri sünbülvəri çiçək qrupuna yiğilir, ueda erkəkeik daşıyan, aşağıda dişicik daşıyan çiçəklər yerləşir. Cillərdən fərqli olaraq burlarda dişicik daşıyan çiçəyin allığı kənarı ilə aneaq qaidə hissəsində bitişir və bütöv kisəcik əmələ gətirmir. Yem bitkisi kimi saydalıdır.

K. schoenoides (*E. schoenoides*), **K. maerolepis** (*E. capillifor-mis auct.*), **K. persica** (*K. humilis*).

Carex (cil). Dünyanın butun ölkələrində, xüsusən müləyim və soyuq qurşaqlarda 1500 növü yayılmışdır. Bunlardan Azərbaycanda 59 növə demək olar ki, bütün rayonlarda təsadüf olunur. İki növün (*C.meinshauseniana*, *C.serotina*) Azərbaycanda yayılması dəqiqləşdirilməlidir. Kökümüzəvəl çoxillik otlardır. Çiçəkləri sünbüləbənzər çiçək qrupunda örtükü pulcuğun qoltuğunda yerləşir.

Çiçək qrupu yalnız erkəcik daşıyan çiçəklərdən və ya dişicik daşıyan çiçəklərdən ibarətdir. Bəzən o qarışq halda çiçək-qrupunun yuxarı hissəsində erkəcikli çiçəklərdən təşkil olunmuş olur. Əsasən birevlə bitkilərdir. Dişicik daşıyan çiçəklərin, erkəcikli daşıyan çiçəklərə nisbətən tez yetişməsi çarpez tozlanmanın təmin edir. Dişicik daşıyan çiçəklərdə dişicik kisəciyinin içorisində yerləşir, sütuncuq və ağızçıqlar kisəcikdən kənara uzanır, 2-3 sayılı olur. Meyvəsi fındıqcadır, iri kisəciklə əhatə olunur. Cillər on şuda və ya bataqaltıqların kənarında yayılır. Kisəciklə fındıqca arasında hava dolduğundan o şuda batmır və su ilə yayılırlar. Kökümüzəvəl, çox vaxt çim əmələ gətirən çoxillik ot bitkiləridir. Bir çox növləri yaxşı yem bitkiləri sayılır. Cil növləri arasında dörmən əhəmiyyətliləri dovardır. Cinsin növlərinin təyin edilməsində əsas əlamətlər bunlardır: kisəciyin forması, rongi, çiçəkqrupunda erkəcikli və dişicikli çiçəklərin mövqeyi, dişiciyin və meyvənin əlamətləri, çiçəkaltılığı yarpağın ölçüsü, forması və sairə.

Carex acrifolia, *C. acutiformis*, *C. alba*, *C.bordzilowskii*, *C. brevicollis*, *C. buekii*, *C. buschiorum*, *C. capillaris*, *C. capitellata*, *C. caryophyllea* (*C.verna*), *C.caucasica*, *C. cespitosa*, *C. cinerea* (*C.canescens*), *C. colchica*, *C. contigua*, *C. cuspidata*, *C. dacica*, *C. depauperata*, *C. diandra*, *C. dichroandra*, *C. digitata*, *C. diluta*, *C. disticha* (*C. grossheimii*), *C. divisa*, *C. extensa*, *C. griottei*, *C. halterana*, *C. hirta*, *C. hordeistichos*, *C. huetiana*, *C. kotschyana*, *C. leporina*, *C. medwedewii*, *C. melananthiformis*, *C. melanostashya*, *C. michelii*, *C.microglochin*, *C.micropodioides*, *C. muricata* (*C. cuprina*), *C. oreophila*, *C. pachystylis*, *C. pallescens*, *C. panicea*, *C. pendula*, *C. phyllostachys*, *C. polyphylla*, *C. pseudocyperus*, *C. remota*, *C. riparia*,

C. songorica, C. stenophylloides, C. strigosa, C. supina, C. sylvatica, C. tomentosa, C. transsilvanica (C. euxina), C. tristis, C. vesicaria (C inflata), C. vulpina (C. compacta).

Fəsilə Kommelinaçəklilər-Commelinaceae

Fossilənin əsasən hər iki yarımkürənin tropik və subtropik vila-yətlərində yayılan 47 cins üzrə 700-ə yaxın növü vardır. Avropana bir neçə, Qafqazda və o cümlədən Azərbaycanda yalnız 1 ya-banılmış (golmə, adventiv) növü vardır: adı kommelina. Otaqlarda becərilən iradeskansiya bitkisi də bu fossilədir.

Commelina (kommelina). Tropik və subtropik ölkələrdə ya-yılan 100-dən artıq növündən Azərbaycanda yuxarıda qeyd edilən 1 növü vardır. Lənkəran aranından çay əkinləri arasından bir dəfə yiğilmişdir.

Büllük bitkidir, çiçəkləri iki cinslidir, zəif zigomorfür, ləçək-ləri 3 sayılıdır, onlardan biri nisbotən xırda, ağımtıl, 2-si mavi rənglidir. Meyvəsi qutueuqdur. Boyaq bitkisidir və bəzi ölkələrdə torəvoz kimi yeyilir.

C. communis.

Fəsilə Taxıllar-Gramineae və ya Qırıtkimilər-Poaceae

Taxıllar fossilisi 650 cins üzrə 10.000-ə qədər növü əhatə edir. Onlar dünyanın bütün ölkələrində yayılmışdır. Əksər növlərin tropik qurşaqda yayılmasına baxmayaraq mülayim qurşağın çə-mən bitkiliyində üstünlük təşkil edir.


Taxıllar digər ali bitkilərdən xarici görünüşü ilə asan seçilir. Bunlarda gövdə düyüm və düyüm aralarına bölünür. Duyum aralarının içərisi, adətən, boş olur, az hallarda, məsələn qarğıdalı bitkisində düyüm aralarının içərisi yumşaq parenxim toxuması ilə titulur. Yarpaqları xotvarıdır, aşağısında düyüm aralarını əhatə edən qan omolo golir. Yarpaq ayasının qına keçən yerində füst tə-rəfdə ortada pərdoşəkilli pulcuq kimi çıxıntı olur və bu *dilek* adlanır. Bəzi növlərdə dişiciyin hər iki tərəfindən qının konarı pul-cuğabonzor xotvari çıxıntı omələ götürür ki, bu da *qulaqcıq* adla-

nır. Bəzi növlərdə dilcik olmur. Dilcik və qulaqcığın olub - olma-ması taxılların təsnifatında istifadə olunan nişanələrdir. Taxıllar əksərən birillik, və ya çoxillik otlardır. Kök sistemi saçaqlı kökdür, çoxillik növləri kökümsövludur (məsolən, qamış, çayır, sürünen ayrıqotu və s.), nadir hallarda gövdənin aşağı hissəsi soğana-bənzər qalınlaşır (məsolən, soğanaqlı dişo). Taxılların çiçəkləri küləklə tozlanmaya uyğunlaşdırılmışdan bunlarda olvan çiçəkyanlıqları yoxdur. Əsasən çapraz tozlanan, bəzən *klystogam* (çiçək açılanı qədər öz-özünü tozlandırma) bitkiləridir. Çiçəkyanlığı iki dairədə yerləşən *pulcuqlardan* təşkil olunmuşdur. Xarici dairədə iki odəd pulcuq (aşağı və yuxarı çiçək pulcuqları) vardır. Aşağı çiçək pulcuğu çiçəyin qaidosində yerləşir. Bir çox növlərdə aşağı çiçək pulcuğunun arxa tərəfində *gilciq* olur, pulcuq yuxarıtsında dişcikli və ya tam olur. Yuxarı çiçək pulcuğu nisbətən kiçikdir, arxa tərəfində damarları var, bəzən pulcuq heç olmur.

Ciçək pulcuqlarından üstdə zərvari *lodikula* pulcuqları yerləşir. *Lodikula* 2, 3, 1 ədəd olur, bəzən heç olmur. O erkəkeik və dişiciyin qaidəsində yerləşir və onun açılmasına kömək edir. *Lodikul* mühüm sistematiq əhəmiyyətə malikdir. Erkəkeklər 3, 2, 1 və ya 6 sayıda olur, sapi nazikdir, tozluqları sapa ortasından bitişir. Dişiciyi 2 meyvə yarpağının bitişmosindən əmələ colnüşdür, yumurtalığı üstdür, ağız-eğи əksərən oturaqdır, 2 böülümlüdür (*streptoxet* və bambuqlarda 3 böülümlüdür), ağızçığın bölmələri lələkvarıdır (qarğıdalı-sapşəkilidir). Taxılların yumurtalığında 1 ədəd yumurtacıq olur. Ciçək əksərən 2 cinsli, bəzən (qarğıdalı) 1 cinsli olur.

Fosilərin növlərində çiçəklər sünbüleük çiçək qrupuna yiğilir. Sünbülcükler taxıl növlərində sünbüll, süpürge, kəkil (sultan), ətili sünbüll kimi mürəkkəb çiçək qruplarına yiğilir. Mürəkkəb sünbüll çiçək qrupu bugda, arpa, çovdar və ayrıqotunda müşahidə olunur. Mürəkkəb süpürge çiçək qrupuna voləmir, dişo, dari növlərində rast gəlirik. Süpürge çiçək qrupunun oxu üzərində sünbülcükler uzun, çox vaxt budaqlanan ayaqcıq üzərində yerləşir. Kəkil (sultan) mürəkkəbçicək qrupunu tülküquyruğu, pişikquyruğu, bülbülotu növlərində görmək olar. Bu zaman sünbülcükler çiçək qrupunun oxu üzərində qısa ayaqcıq üzərində oturur. Qarğıdalı bitkisin-

də sisək qrupunun oxu qalınlaşmış və ətli sünbü'l adlanır. Çox halarda sünbü'lçüklər salxım və ya başçıqabənzər çiçək qrupuna top-lanır. Tam inkişaf etmiş sünbü'lçük oxdan və onu üzərində yerləşən çiçəkdən təşkil olunur (çiçəklər 1-10 və çox olur).



Şəkil 37. Taxılarda sünbü'lçüyün quruluş sxemi: b-əşağı sünbü'lçük pulcuğu; d-yuxarı çiçək pulcuğu; v-yuxarı sünbü'lçük pulcuğu; s-əşağı çiçək pulcuğu; z- lodikulalar; k-erkəkcik; l-yumurtalıq

növləri kimi becorilir. Bu bitkilərin yaşıl kütləsindən-samanın-dan, arpanın, dari və vələmirin dərindən eyni zamanda heyvanların yemlənməsində istifadə olunur. Şəkər qəmişi şəkər alınan əsas bitkidir. Taxıllar heyvandarlıq üçün əsas yem bazasıdır.

Fəsilənin tosnifikasi-tında çiçək qrupunun, sünbü'lçüklərin və çiçəklərin əlamətlərin-dən istifadə olunur, homçının vegetativ or-qanların nişanələri, toxumun quruluşu, yarı-k paq ayasının anatomik quruluşu əhəmiyyətli-dir.

Azərbaycan taxilla-z rını tədqiq etmiş S. S. Musayev (1991) res-publikamızda 120 cins b üzrə 454 növün olma-sını qeyd edir. Bütün bitcənəklərdo, yaylaq və qışlaqların bitki ör-tüyündə daha çox ya-yılmışlar. Beçərlən taxıllar içorisində buğ-da, qarğıdalı və arpa mühüm yer tutur. Bir sətə ölkələrdo vələ-mir, çovdar, dari və sorqo da yeyilən taxıl-növləri kimi becorilir. Bu bitkilərin yaşıl kütləsindən-samanın-dan, arpanın, dari və vələmirin dərindən eyni zamanda heyvanların yemlənməsində istifadə olunur. Şəkər qəmişi şəkər alınan əsas bitkidir. Taxıllar heyvandarlıq üçün əsas yem bazasıdır.

S.Musayevin tədqiqatına görə Azərbaycan taxıllarından 21 növ qida, 278 növ yem, 30 dekorativ, 19 növ yaşıllaşdırımda qazon bitkisi kimi, 12 növ texniki bitki kimi qiymətlidirlər.

Bitki sistematikasında taxıllar və ya qırıckimilər fəsiləsini yarımfossilərlər, onları isə tribalara bölgülər (yaxın cinslər tribalarda birləşdirilir).

Keçmiş SSRİ məkanında uzun illər taxılların sistematikası ilə Sankt-Peterburqlu professor N. Sveliov möşgül olmuş və "SSRİ taxılları" monografiyasını yazmışdır (1976). Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan taxıllarının sistematikasını müfəssəl şəkildə MFA-nın müxbir üzvü S. Musayev öyrənmişdir (1967, 1991). Taxılların sistematikası və seleksiyası sahəsində akademik C. Əliyevin tədqiqatları böyük əhəmiyyətə malikdir.

Aşağıda fəsilənin cinslər üzrə səciyələndirilməsində də bu müəlliflərin əsərlərindən istifadə olunmuşdur.

Azərbaycan taxıllarını 2 yarımfossiləyə ayıırlar: bambukimilər və həqiqi taxıllar. Birinci yarımfossilədən yalnız 1 növ - *Phyllostachis bambusoides*, Azərbaycanın bozi rayonlarında bəzək bitkisi kimi becəriiir. Yerdə qalan növlər həqiqi taxillara aiddir.

Çəltik tribası-Oryzeae

Əsasən tropik və subtropik ölkələrdə yayılan, su və bataqlıq bitkiləridir, 9-10 cinsindən Azərbaycanda yabanı halda yalnız 1 cinsin 1 növü (Leersia oryzoides) Xanlar rayonu ərazisində, rütbətli yerkəndə rast gəlmişdir. Qiymətli qida kimi becərilən əkin çəltiyi (*Oryza sativa*) bitkisi də bu tribaya aiddir. Bundan başqa, Zizaniya cinsinin bir növünün (*Zizania aquatica*) Azərbaycanda yem bitkisi kimi introduksiya edilmiş qeyd olunur.

Qısaayaq tribası-Brachypodium

Brachypodium (qısaayaq). Avroasiya, Amerika və Afrikanın subtropik və müləyim iqlimli ölkələrində yayılan 30 növündən Azərbaycanda 4 növ rast gəlir. Bu növlər respublikanın eksər rayonlarında arandan orta dağ qurşağınadək, meşə və kolluqlarda,

dağ çəmənlərində yayılmışdır. Növlərin fərqləndirilməsində çiçək pulcuqlarının ölçüləri, onların çilpaq yaxud tükcüklü olması əsas olamətlərdəndir.

B. sylvaticum, B. pubescens, B. pinnatum, B. rupestrre.

Trachynia (traxiniya). Əsasən Qədim Aralıqdonizi ölkələrində yayılan 3 növündən Azərbaycanın əksər rayonlarında, orta dağ qurşağınadək, çinqılı yerlərdə 2 növü rast gəlir. Qoşaşünbüllü t. da-ha geniş yayılmışdır. Cinsin növləri sünbülcükdə olan çiçəklərin sayı ilə fərqləndirilir.

T. distachya, T. pentastachya.

Buğda tribası-Triticeae

Bu triba hər iki yarımküroldə yayılan 20 cinsi əhatə edir. Azərbaycanda 14 cinsin növlərini rast gəlinir.

Elymus (elimus). Dünyanın əksər ölkələrində yayılan 100-ə yaxın növündən Azərbaycanda 4 növü rast gəlir. Bunlardan transhirkan e. növünün yalnız Qarabağda yayılması, *E. canadensis* növünün isə adventiv bitki olması qeyd olunur. Digər növlər daha geniş areala malik olub orta dağ qurşağınadək meşənin açıq yerlərində, kolluqlarda, çəmənlərdə rast gəlir. Aşağı çiçək pulcuğunu, qılçıqın, sünbülcükdə çiçəklərin olamətləri cinsin növlərinin forqləndirilməsində əsas götürürlür.

E. transhyrcanus (*Agropyron leptourum*), E. caninus (*A. caninum*), E. caucasicus (*A. caucasicum*), E. canadensis.

Elytrigia (Agropyron, p.p.). Ayrıqotu. Hər iki yarımküronun subtropik və mələyim, isti iqlimli ölkələrində yayılan 30 növündən Azərbaycanda 11 növü rast gəlir. Elymus cinsindən sünbülcük pulcuğunun və yeraltı zoğun olamətləri ilə fərqlənir.

Cinsin növlərindən Heydeman a. Naxçıvan MR, çəkiliş-pulcuqlu a. və nazik a. növləri isə Talış florası üçün endemik növlərdir. Digər növlərin Azərbaycanın əksər rayonlarında, müxtalif ekoloji şəraitdə yayılması qeydə alınmışdır. Ayrıq növləri meşə, step, doniz sahili, cələcə də şoran, əhəngdaşlı bitmə şəraitində ya-

yıllaraq bir sıra bitki fitosenozlarında edifikator rolü oynayır.

E.attenuatiglumis, **E. gracillima**, **E. partenuis**, **E. heidemaniae**, **E. caespitosa**, **E. elongata**, **E. repens**, **E. elongatiformis**, **E. intermedia**, **E. trichophora**, **E. pulcherrima**.

Agropyron (daraqotu). Əsasən Qədim Aralıqdənizi ölkələrində yayılan 15-ə yaxın növündən Azərbaycanda 4 növə təsadüf edilir. Büyük Qafqaz, Talyş, Naxçıvan və Abşeron rayonlarında orta dağ qurşağınadək quraq yerlərdə, qumsal sahil orazilərində, meşə talalarında yayılıb. *A. pectinatum* daha geniş areala malikdir. Sünbülcüyün forması, ölçüləri növlərin fərqləndirilməsində əsas əlamətlər hesab edilir.

A. desertorum, **A. fragile**, **A. pectinatum**, **A. puberulum**.

Eremopyrum (Bozaq). Əksərən Qədim Aralıq dənizi ölkələrində yayılan 8 növündən Azərbaycanda 4 növü rast gəlir. Arandan orta dağ qurşağınadək qumlu, çəmçilli, daşlı yamaclarda, həmçinin şoran sahələrdə, qış otlqlarında yayılmışdır. Şərqi b.növü daha geniş areala malikdir. Sünbülcük pulcuğunun qılıqlı olub olmaması, çiçək pulcuğunun çilpaq və tükcüklü olması sistematik əlamətlərdəndir.

E. orientale, **E. distans**, **E. bonaepartis**, **E. triticeum**.

Heteranthesium (heterant). Monotip cinsidir. Azərbaycanda-Naxçıvan botaniki-coğrafi rayonunda, aşağı dağ qurşağının quzu yamaclarında yayılması göstərilir. Sünbülcüyün, pulcuğun ölçüləri, nişanələri sistematik əlamətlərdir.

H. piliferum.

Aegilops (buğdayiot). Osas etibarilə Qədim Aralıq dənizi ölkələrində yayılan 20 növündən Azərbaycanda 13 növə rast gəlinir. Buğdayiot növləri Azərbaycanda oksor rayonlarda, arandan orta dağ qurşağınadək müxtəliş ekoloji şəraitdə, xüsusən quzu, gilli, qumsal yerlərdə, cləccə də daşlı yamaclarda, yol körəri və okin sahələrində yayılmışdır. Çiçək qrupunun forması, sünbülcükdə çiçəklərin sayı, sünbülcük pulcuğu qılıqlarının sayı növlərin təyinində istifadə olunan əlamətlərdir.

Dörd növün (*A. ventricosa*, *A.speloides*, *A. aucheri*, *A.crassa*) introduksiya edilmiş növlər olması qeyd edilir (Musayev, 1991). Bu müollisin sikkincə İ. Mustafayevin (1961) respublika üçün göstərdiyi *A. comosa* və *A.uniaristata* növləri sonralar təsdiq edilməmişdir.

***A. cylindrica*, *A. tauschii*, *A. biuncialis*, *A. columnaris*, *A. umbellulata*, *A. kotschyii*, *A. triuncialis*, *A. geniculata*, *A. ovata*, *A.peltoides*, *A.auscheri*, *A.ventricosa*, *A.crassa*.**

Triticum (buğda). Cinsin 20-25 növünün çoxu mədəni əkin halında (kulturada) məlumatlıdır, yabani növləri Qədim Aralıqdənizinin şərq hissəsində rast golır.

S. Musayev (1991) respublikamızın təbii bitki örtüyündə 16 buğda növünün yayılmasını göstərir. Bunların əksəriyyəti becərilən, mədəni bitkilərdir. Yabani növlər orta dağ qurşağındəkən daşlı yamaclarda, yol kənarlarında, bəzən becərilən növlərə qarışqən halda rast gelir. Sünbülcük pulcuğunun ölçüləri, damarlarının sayı, dilciyin, çiçək pulcuğunun, donın olamətləri növlərin təyiniндə istifadə olunur. Bir-dönlü buğda növü "Azərbaycanın qırmızı kitabı"na daxil edilmişdir.

***T. urartu*, *T. boeoticum*, *T. monococcum*, *T. araraticum* (*T.dieoccoides*), *T. timopheevii*, *T. dicoccon*, *T.turgidum*, *T.turanicum*, *T. durum*, *T. spelta*, *T. carthlicum*, *T.aestivum*, *T.compactum*, *T. pyramidale*, *T. polonicum*, *T. sphaerocephalum*.**

+Dasypyrum (dazipirum). Cinsin məlumat 2 növündən biri introduksiya edilmiş halda Abşeronda (Nəbatat bağında) qeydə alınmışdır.

D. villosum+.

Secale (çovdar). Əsasən Qədim Aralıqdənizi ölkələrində yayılan 6-8 növündən 5 növünə rast gəlinir ki, onun da biri (əkin ç.) qida və yem bitkisi kimi geniş sürətli becərilir. Yabani növləri Azərbaycanın on çox Naxçıvan, Talyş, Arazboyu və Xəzərsahili orazilərində arandan orta dağ qurşağındəkən quru yamaclarda, sahil boyu sahələrdə yayılmışdır. Yarpaq ayası, çiçək pulcuğu, sünbülcük pulcuğu, onun qılıqlı olub-olmaması çovdar növlərini so-

ciyeləndirən əlamətlərdir.

S. anatolicum, S. segetale, S. sylvestre, S. vavilovii.

Leymus (Qım). Şimal yarımkürədə və cənubi Amerikada yayılan 50 növündən 1 növü - Nəhəng q. Azərbaycanın Kür - Araz ovağı, Xəzərsahili və Abşeron rayonlarında, şoran, qumsal sahələrdə, sahilboyu qumluqlarda, kolluqlarda geniş yayılıraq qum uçqunlarının qarşısının alınmasında mühüm rol oynayan bitkidir. Sünbülçük-lorin 4 - 6 çiçəkli və qılçıqsız olması ilə səciyələnir.

L. raseosum (*Elymus giganteus*).

Hordeum (arpa). Hər iki yarımkürənin subtropik, mülayim isti ölkələrində yayılan 25-30 növündən Azərbaycanda yabani və mədəni bitki kimi 10 növü mölumdur. Bunlardan *H.vulgare*, *H.distichon* mədəni bitkilərdir. Arandan yuxarı dağ qurşağınadək əksər rayonlarda quraq yamaclarda, qumluqlarda, yol kənarlarında, mədəni bitkilər arasında, bəzən alaç bitkisi kimi yayılmışdır. Çiçək pulcuqlarının, qınım, qulaqcığın, tozluğun əlamətləri növlərin təyinində istifadə olunan əlamətlərdir.

H. secalinum, H. violaceum, H. bulbosum, H. marinum, H. geniculatum (*H.hystrix*), H. leporinum, H. glaucum, H. spontaneum.

Hordelymus (hordelimus). Monotip cinsidir. Azərbaycanda Qafqaz və Lənkəran qrupu rayonlarında aşağı və orta dağ qurşağında kölgəli yerlərdə rast gəlir. Sünbülçükdə çiçəklərin sayı, sünbülçük və çiçək pulcuqlarında damarların və qılıçığın əlamətləri əsas sistematik nişanəldərdir.

H. europaeus (*Hordeum europaeum*).

Taeniamatherum (yastıqlıçığ). Aralıqdonizi ölkələrində yayılan 3 növündən biri-birillik uzunsov y. növü respublikanın əksər rayonlarında arandan orta dağ qurşağınadək qıraq və otlu yamaclarда, yol kenarı və kolluqlarda rast gəlir. Çiçək pulcuğu və qılıçığın ölçüləri, nişanələri ilə səciyələnir.

T.erinitum (*Hordeum erinitum*).

Henrardia (henrardiya). Beş növündən Azərbaycanda 2 növə

rast gəlinir. Naxçıvan və Lənkəran regionlarında aşağı dağ qurşağı nadək daşı yamaclarda yayılmışdır. Sünbülcük puleğunun çilpaq yaxud tükcüklü olması növləri fərqləndirən əsas əlamət sayılır.

H. glabriglumis, H. persica.

Dəlicəotu tribası-Bromeae

Ceratochloa (buynuzlu). Amerikanın əsasən dağ rayonlarında yayılan 10-15 növündən Azərbaycanda adventiv bitki kimi müxtəlisf senozların içorisində rast gəlir. Böyük Qafqaz, Talyş və Abşeronda qeydə alınıb. Növləri çiçək pulcuqlarının ölçüləri ilə fərqləndirirlər.

C. cathartica, C. carinata.

Bromopsis (Zerna). **Tonqalotu.** Hər iki yarımkürədə yayılan 50-yə yaxın növdən Azərbaycanda 17 növ rast gəlir. Onlara respublikanın oksər rayonlarında arandan yuxarı dağ qurşağındək quraq, çinqılı-daşlı yerlərdə, meşə və kolluqlarda, bəziləri subalp və alp çəmənliliklərində (sürünən t.) yayılmışlar. Bir neçə tonqalotu növləri Azərbaycandan təsvir edilmişdir (*B. aristata*, *B. woronowii*, *B. nachiczevanica*).

Yarpaq forması, yarpaq qını, qulaqcığı, sünbülcüyün çilpaq yaxud tükcüklü olması növlərin təsvirində istifadə olunan əsas əlamətlərdir.

B. benekenii, *B. ramosa*, *B. erecta*, *B. alexeenkoi*, *B. aristata*, *B. variegata*, *B. villosula*, *B. riparia*, *B. shelkovnikovii*, *B. woronowii*, *B. tomentella*, *B. nachiczevanica*, *B. biebersteinii*, *B. inermis*, *B. cappadocica*, *B. indurata*, *B. triniana*.

Anizantha (+Zerna, p. p.). Anizanta. Məlum 12 növündən Azərbaycanın əksər rayonlarında orta dağ qurşağındək quraq yerlərdə, yamaclarda, yol konarlarında, bozon alaqq bitkisi kimi. İkierkökcikli a. növünün areali məhdud olub Talyş və Abşeronla sərhədlənir. Sünbülcükdə çiçəklərin sayı, çiçək pulcuğunun çilpaq yaxud tükcüklü olması, çiçək qrupunun forması növləri səciyyələndirir. Əlamətlər kimi istifadə olunur.

A. diandra, A. sterilis, A. rubens, A. tectorum.

Bromus (dəlicəotu). Əsasən Qədim Aralıqdənizi ölkələrində yayılan 20 növündən Azərbaycanda 14 növünə rast gəlinir. Dəlicəotu növləri respublikanın demok olar bütün rayonlarında orta dağ qurşağındak yol kənarında, tarlalarda, əkin yepirlərində, çəmənlərdə, əlaq otu kimi yaşayış məntəqələri ətrafında geniş yayılmış bitkidir. Üç növü Azərbaycandan təsvir edilmiş və endemik növlər sayılır (Tsveliyov d., danton d., titrokvari d.). Cinsin növləri içərisində adventiv bitkilər də vardır. Çiçək qrupunun forması, çiçək pulcuğunun, xüsusən qılıçının əlamətləri növlərin təyinində əsas götürür.

B. arvensis, B. racemosus, B. commutatus, B. tzvelevii, B. secalinus, B. mollis, B. japonicus, B. analiticus, B. squarrosus, B. briziformis, B. danthoniae, B. pseudodanthoniæ, B. scoparius, B. lanceolatus (Şəkil 38).

Boissiera (buasiye). Monotip cinsidir. Naxçıvan regionundan məlum olan kılkoşlu b. növü arandan orta dağ qurşağına kimi dağlı və əhəngli yerdərə yayılmışdır. Qaidosından budaqlanan, aşağı çiçək pulcuğu 11-13 damarlı, qılıqları 5-9 saylıdır.

B. squarrosa.

Vələmir tribası-Aveneae

Bu triba çəmən və çöllərdə geniş yayılan 500-də qədər növü əhatə edir. Çiçək qrupu süpürgə tiplidir. Sünbülük pulcuqları çiçək pulcuqlarına nisbətən uzandır. Aşağı çiçək pulcuğunun çox vaxt dörsökvari eyilmiş qılıçığı olur. Tribaın mühüm cinslərindən biri vələmiridir.



Şəkil 38. *Bromus squarrosus*

Avena (voləmir). Öksorən Qədim Aralıqdonizi ölkələrinndə yayılmış 25-ə yaxın növləri vardır ki, onların bir neçəsi becərilən və əlaq bitkisi kimi daha geniş areala malikdir. Azərbaycanın öksor rayonlarında orta dağ qurşağındək yarimsəhra, qumsal torpaqlarda, quraq və daşlı yamaclarda 16 növünə rast gəlinir. Bozi növləri kiçik yayılma sahəsinə malikdir: *A. hirtula*, *A. strigosa*, *A. ventricosa*. Axırıncı növ Azərbaycanın "Qırmızı kitabına" daxil edilmişdir. Bir neçə valomir növləri qida və yem bitkisi kimi becərilir: *A. sativa*, *A. orientalis*, *A. byzantina*.

Birillik bitkilərdir. Sünbülcükleri iri, dağınıq süpürgo çiçək qrupuna yiğilmişdir. Sünbülcükleri 2-4 çiçəklidir, iri ayaqcıq üzərində sallaq vəziyyətdə yerləşir, ayaqcıqları çox vaxt yuxarı hissəsində qövsvari oyılmış olur. Sünbülcük pulcuğu 2-dir, iridir, kənarında pordoşokillidir, arxa tərəfində 7-9 damarlıdır. Aşağı çiçək pulcuğu borkdir, qabarıldır, çox vaxt arxa tərəfindən çıxan qaidosunda burulmuş qılıçığı var. Yuxarı çiçək pulcuğu və 2 ədəd lodi-kula pulcuqları vardır. Erkəcikləri 3-dür, dişiciyin ağızçıığı iki bölməlidir. Sünbülcükdo çiçəklərin bir qismi dən əmələ gətirir (dişiciyin hamısı inkişaf etmədiyindən) və çiçək pulcuqları ilə əhəmə olunur.

Çiçək qrupanun sünbülcük və çiçək pulcuqlarının, qılıçığın əlamətləri, ciçəyin qaidosundə xırda çuxurun əlub-əlməməsi növlərin təyinində istifadə edilir. Qafqaz növlərini S. Musayev tədqiq etmişdir (1970).

A. sterilis, *A. trichophylla*, *A. persica*, (*A. ludoviciana*), *A. byzantina*, *A. fatua*, *A. meridionalis*, *A. sativa*, *A. orientalis*, *A. barbata*, *A. hirtula*, *A. wiestii*, *A. strigosa*, *A. clauda*, *A. eriantha*, (*A. pilosa*), *A. bruhsiana*, *A. ventricosa*.

Helictotrichon (yulafsov). Avroasiya, Afrika və Şimali Amerikada yayılan 60 növündən Azərbaycanın öksor rayonlarında yuxarı dağ qurşağındək otlu yamaclarda, çəmən və kolluqlarda 3 növü rast gəfir. Növləri sünbülcüyün, pulcuğun və qılıçığın əlamətləri, ölçüləri ilə fərqləndirilir.

H. armeniacum, *H. adzhharicum*, *H. pubescens*.

Arrhenatherum (rayqras). Aralıqdənizi ölkələrində yayılmış 6-10 növündən Azərbaycanda 2 növü rast gəlir. Onlara aşağı dağ qurşağından subalp çəmənliliklərinə kimi meşələrdə, kolluqlarda, daşlı yamaclarda rast gəlinir. Koç i. növü Naxçıvandən məlumdur. Qaidəsində soğanaqşəkilli yoğunlaşmanın olub-olmaması, eləcə də çiçək pulcuğu və dilciyin ölçüləri növlərin təyinində istifadə olunan əlamətlərdir.

A. kotschy, A. elatius.

Ventenata (ventenata). Aralıqdənizi ölkələrində yayılan 2-3 növündən Azərbaycanda 1 növü rast gəlir. Kiçik Qafqaz və Talyş regionlarından məlum olan növü quraq və otlu yamaclarda rast gəlir. Sünbülcüyün 2-5 çiçəkli olması, aşağı çiçək pulcuğunun əyilmiş qılıqlı olması ilə fərqlənir.

V. dubia.

Gaudinopsis (gaudinopsis). Monotip cinsidir. Ariq q. adlanan növü Azərbaycanın oksor rayonlarında arandan orta dağ qurşağı nadok gilli, çəmçilli yerlərdə yayılmışdır. Çiçək pulcuqlarında qılıqların əlamətləri növ əlaməti sayılır.

G. macra.

Trisetum (üçqılıb). Dünyanın eksor rayonlarında yayılan 50 növündən Azərbaycanda 6 növü rast gəlir. Respublikanın eksor rayonlarında subalp qurşağı nadok, otlu yamaclarda, kolluqlarda, çəmənlərdə cinsin növlərinə rast gəlinir. Yarpaq və çiçək pulcuqların çilpaq yaxud tükcükli olması osas növ əlamətləri sayılır.

T. rigidum, T. transcaucasicum (*T. distichophyllum*), T. turcicum, T. parvispiculatum, T. flavesceens, T. ovatifaniculatum.

Trisetaria (Trisetum, p.p.). Üçqılıca. Qədim Aralıqdənizi ölkələrində yayılan 10-15 növündən Azərbaycanda Kür-Araz ovalığı, Naxçıvan arası və Abşeronda quraq yerlərde, dəniz sahilində qumluqlarda və bağlarda 2 növü rast gəlir. Bu növlər aşağı çiçək pulcuğu və qılığının əlamətləri ilə fərqlənir.

T. cavanillesii, T. linearis.

***Rostraria* (pulcuqdimdikli).** Aralıqdonizi və Orta Avropa ölkələrində yayılmış 15 növündən Azərbaycanda 2 növünə rast gəlinir. Taliş, Böyük Qafqaz, Abşeron və Naxçıvan regionlarında, orta dağ qurşağınadək quraq və daşlı yamaclarda, yol kənarlarında yayılmışdır. Növləri sünbülcük və çiçək pulcuqlarının çılpaq və tükeüklü olması ilə fərqləndirilir.

R. cristata, R. glabriflora.

***Koeleria* (nazikbaldır).** Dünyanın öksor ölkələrində yayılan 50 növündən Azərbaycanda 4 növü qeydə alınır. Bu növlərin ikisi yuxarı dağ qurşağınadək bütün rayonlarda rast gəlir. *K.kurdica* Naxçıvandan, *K.brevis* isə Talişdan məlumudur. Sonuncu növün adventiv bitki olması qeyd olunur. Ekoloji baxımdan cinsin növləri quraq, gilli yamaclarda alp və subalp çəmənliliklərində rast gəlirlər. Bitkinin tükeüklü olub-olmaması, onun xarakteri, növlərin təyinində istifadə olunan osas əlamətlərdir.

***K.albovii* (*K.caucasica*), *K.kurdica*, *K.cristata* (*K.gracilis*), *K.brevis*.**

***Deschampsia* (çəmənlicə).** Dünyanın öksor ölkələrində yayılan 20 növündən Azərbaycanda 1 növü rast gəlir. Respublikanın demok olar bütün rayonlarında yuxarı dağ qurşağınadək çəmənlidir, kolluqlarda, su hövzələri kənarında tosadüf edir. Aşağı çiçək pulcuğu və qılıçığın əlamətləri növün toyinində istifadə edilir.

D. caespitosa.

***Lerchenfeldia* (lerxenfeldiya).** Avroasiya və Şimali Amerikada yayılan 4-6 növündən Azərbaycanın Qafqaz və Naxçıvan regionlarında, meşolordə, dağ çəmənliliklərində 1 növü rast gəlinir. Sünbülcüyün qızılı-bonövşəyi rəngdə olması, qılıçığın dırsekvari əyilmişsi növü səciyeləndirən əlamətlərdir.

L. flexuosa.

***Aira* (iyir).** Aralıqdonizi ölkələrində yayılan 10 növündən Azərbaycanda öksor rayonlarda-əşəri dağ qurşağınadək qumluqlarda, daşlı yamaclarda, çay kənarlarında 2 növü rast gəlir. Qılıçığın olub-olmaması, kallusun çılpaq yaxud tükeüklü olması növəri

fərqləndirən əlamətlər sayılır.

A. elegans (*A.capillaris*), A. elegantissima.

Corynephorus (sancaqlıca). Əksərən Aralıqdöñizi ölkələrin-də yayılan 5 növündən Azərbaycanda Kür-Araz ovalığı, Abşeron və Lənkeranda qumsal yerlərdə 1 növü rast gəlir. Qılçığın və aşa-ğı çiçək pulcuğunun əlamətləri növün təyinində əsas götürürlür.

C. divaricatus.

Holcus (buxarica). Avropa, Ön Asiya, Şimali və Cənubi Afri-ka yayılan 8 növündən Azərbaycanda-Alazan-Əyriçay və Lən-keran ovalığında, meşə və yol kənarlarında 2 növü rast gəlir. Qılçı-ğın və sünbülcük pulcuğunun ölçüləri, nişanolori növ əlamətləridir.

H. annuus, H. lanatus.

Milium (quşdarısı). Şimal yarımkürənin mülayim və subtropik iqlimli ölkələrində yayılan 6-7 növündən Azərbaycanda 4 nö-vä rast gəlir. Respublikanın əksər rayonlarında yuxarı dağ qurşa-ğınadək, meşə və kolluqlarda, çomənliklərdə yayılmışdır. Zaqaf-qaziya q. Azərbaycandan təsvir olunub. Növlərdən biri (yaz q.) birillik, qalaları isə çöllük bitkilərdir. Çiçək qrupunun, sünbülcü-yün və yarpaq ayasının əlamətləri növlərin fərqləndirilməsində istifadə olunur.

M. effusum, M. schmidtianum, M. transcaucasicum, M. vernale.

Calamagrostis (yumşaqşüpürgə). Cinsin 150 növündən Azərbaycanda 9 növ rast gəlir. Onlara respublikanın əksər rayon-larında subalp qurşağınadək quraq yerlərə, meşə və çomənlik-lərə, yol və çay kənarlarında rast gəlir. Çiçək oxunun, çiçək pul-cuğunun, qılçığın əlamətləri növlərin təyinində istifadə edilir.

C. arundinacea, C. caucasica, C. iberica, C. glomerata, C. epigeios, C. macrolepis, (*C.gigantea*), C.pseudophragmites (*C. glauca*), C. dubia, C. persica.

Apera (süprək). Avroasiya və Afrikada yayılan 3 növündən Azərbaycanda Naxçıvan dağlıq və Diabar rayonlarında quraq ya-maclarda və çay kənarında 2 növü vardır. Çiçək qrupu və tozlu-

ğun ölçüləri əsas əlamətlər sayılır.

A. intermedia, A. interrupta.

Lagurus (dovşanquruğu). Monotip cinsidir. Abşeronda adventiv bitki kimi qeydə alınıb.

L. ovatus

Agrostis (tarlaotu) Her iki yarımküronın tropik qurşaqdan kənar ölkələrində yayılan 150 növündən Azərbaycanda 8 növü rast gelir. Azərbaycanın əksər rayonlarında Xəzər sahili qumluqlardan tutmuş yüksək dağ qurşağının çəmənliliklərinə dək otlu yamaçlarda, yol kənarında, su hövzələri ətrafında yayılmışdır. Çiçək pulcuqlarının olub-olmaması, ciçək pulcuğunda qılıçığın və tükcüyün olub-olmaması növlərin təyinində əsas götürülen əlamətlərdir.

A. gigantea, A. tenuis, A. stolonifera, A. transcaspica, A. lazica, A. olympica, A. vinealis, A. planifolia.

Zingeria (zingeriya). Dünyada məlum 5 növündən Azərbaycanda-Naxçıvanı dağlıq rayonunda, biçənək ətrafında, çəmənliliklərdə bir növü yayılmışdır.

Z. trichopoda (Agrostis psidica).

Polypogon (dəlipişpişə). Subtropik, tropik və qismən mülayim ölkələrin orazılarda yayılan 25 növündən Azərbaycanda 4 növü rast gelir. Onlar respublikanın əksər aran və dağətəyi rayonlarında quraq və qumsal sahələrdə, yaşayış monteqələri ətrafında yayılmışdır. Sünbülcük pulcuğu və qılıçığın ölçülərindəki nisbot, qılıçığın olub-olmaması növlərin təyinində istifadə olunan əlamətlərdir.

P. semiverticillatus, (Agrostis verticillata), P.fugax (p.demissus), P. monspeliensis, P. maritimus.

Gastridium (şişkən). Məlumi 3 növündən Azərbaycanda Lənkəranı aran rayonunda, meşələrdə, quraq yamaclarда, əkin sahələrində 2 növü rast gelir. Ciçək üzvlərinin ölçüləri növlərin təyinində istifadə olunan əlamətlər sayılır.

G. phleoides, G. ventricosum (G. lendigerum).

Anthoxanthum (sarıcıçək, ətirlisünbüл). Tropik ölkələrdən başqa dünyanın oksər ölkələrində yayılan 25 növündən Azərbaycanda 2 növ rast gəlir. Onlar respublikanın oksər rayonlarında yuxarı dağ qurşağınadək çəmənliklərdə, otlaqlarda yayılmışdır.

A. alpinum, A. odoratum.

Phalaroides (bülbülüotukimilər). Monotip cinsidir. Dünyanın oksər ölkələrində yayılmışdır, Azərbaycanda da demək olar ki, bütün rayonlarda, orta dağ qurşağınadək, rütubətli yerlərdə, su hövzələri kənarında rast gəlir. Çiçək pulcuqlarının ölçüləri və nişanələri növü səciyyələndirən əlamətlərdir.

Ph. arundinacea (*Digraphis arundinacea*).

Phalaris (bülbülütu). Dünyanın oksər ölkələrində yayılan 30 növündən Azərbaycanda 5 növ rast gəlir. Onlara respublikanın oksər rayonlarında, xüsusən Kür-Araz ovalığı, Lənkəran ovalığı və Naxçıvan aranı rayonlarında orta dağ qurşağınadək yol kənarlarında, əkin yerlərdə, quraq yerlərdə yayılmışdır. Gövdənin, sünbülcük pulcuğu tilinin əlamətləri növlərin təyinində əsas götürülür.

Ph. tuberosa (*Ph. bulbosa*), Ph. minor, Ph. paradoxa, Ph. canariensis, Ph. brachystachys.

Beckmannia (bekmanniya). Filogenetik cəhətdən iki yaxın növü Avroasiya və Şimali Amerikanın tropik ölkələrindən kənar ərazilərdə yayılmışdır. Lənkəran aranından məlumdur, bataqlıqlaşmış yerlərdə, su hövzələri otağında rast gəlir. Növləri bir-birindən osasən həyat formaları ilə seçilir.

B. eruciformis, B. syzigachne.

Phleum (pişikquyruğu). Hər iki yarımkürədə tropik ölkələrdən kənarda oksər regionlarda, xüsusən Aralıqdənizi rayonlarında yayılan 20 növündən Azərbaycanda 6 növü rast gəlir. Onlara respublikanın oksor rayonlarında aşağı dağ qurşağından subalp çəmənliklərinə qədər inşolordo, yol kənarlarında, qayalı sahələrdə, əkinlərdə rast gəlinir. Çiçək qrupunun, yarpağın və sünbülcüyün əlamətləri növlərin təyinində istifadə olunan nişanolordur.


P. phleoides, P. montanum, P. peniculatum, P. pratense, P. nodosum (*P. bertolonii*), P. alpinum.

Rhizoccephalus (kökübaşçıqlı). Monotip cinsidir. Şərqi k. növü Azərbaycanda Naxçıvanın Əzənbürd ətrafindan quru və daşlı yamaclardan toplanılmışdır. Sünbülcük pulcuğunun ölçüləri və əlamətləri növün təsvirində əsas sayılır.

R. orientalis.

Alopecurus (tülükü-quyruğu). Dünyanın əksər ölkələrində geniş yılan 50 növündən Azərbaycanda 12 növü məlumdur. Onlar arandan alp qurşağındakı rütubətlidə yerlərdə, otlu və daşlı yamaclarda, çəmənliliklərdə, su hövzələri kənarında yayılmışdır. Sünbülcük pulcuğunun, yarpaq ayasıının, qızın ölçüləri və nişanələri növlərin förləndirilməsində istifadə olunan əlamətlərdir. **Şəkil 39.**

A. ponticus, A. vaginatus, A. tiflisiensis, A. textilis, A. tuscheticus, A. glacialis, A. aucheri, A. dasyanthus, A. arundinaceus (*A. ventricosa*), A. armenus, A. aequalis, A. myosuroides.



**Şəkil 39. *Alopecurus myosuroides* (1, 1a).
Alopecurus arundinaceus (2, 2a).**

Qırılıkimilər tribası-Poeae

50-dən çox cinsi özündə birləşdirir, geniş areala malik bitkilərdir. Buraya topal, qırılık kimisi çəmən və step bitkiliyinin əsas nü-

mayondələri daxildir. Təribən daxil olan növlərin çoxu yaxşı yem bitkiləridir.

Festuca (topal). Hər iki yarımküronun tropik ölkələrdən kənar ərazilərində 300-ə yaxın növü məlumdur. Azərbaycanda 21 növü respublikanın əksər rayonlarında arandan alp qurşağındək daşlı yamaclarda, dağ bozqırlarının tərkibində, quraq, gilli, daşlı sahələrdə yayılmışdır. Aşağı çiçək pulcuğunun, qını, onun qulaqcıq hissəsinin, sünbülcük pulcuğunun, yarpaq ayasının çılpaq yaxud tükcüklü olması cinsin növlərinin təyinində istifadə olunan əlamətlərdir.

F. drymacea (*F. montana*) **F. altissima**, **F. sclerophylla**, **F. caucasica**, **F. qizantea**, **F. pratensis**, **F. arundinacea**, **F. karabaghensis**, **F. daghestanica**, **F. chalcophaea** (*F. violacea*), **F. alexenkoi** (*F. laevis*), **F. yarochenkoi**, **F. transcaucasica**, **F. valesiaca**, **F. musbelica**, **F. karadagensis** (*F. kotschyti*), **F. rupicola**, **F. brunnescens**, **F. saxatilis**, **F. skvortsovi**, **F. ovina**.

Bellardiochloa (bellardioxloa). Məlum 2 növündən biri çox-cərgəli b. Kiçik Qafqaz və Naxçıvan rayonlarından məlumdur. Arandan yuxarı dağ qurşaginiadək çəmənliliklərdə və quraq yamaclarada rast gəlir. Six çim əmələ gətirən bitkidir, aşağı çiçək pulcuğu uadan sıvı, qılıqlıdır. **Şəkil 40.**

B. polychroa (*Festuca polychroa*).



Şəkil 40. Bellardiochloa polychroa

Lolium (quramit). Dünyada geniş areala malik 10 növünden 6-sı Azərbaycanda rast gəlir. Orta dağ qurşağındək otlu yamaclarda, əkin sahələrində, sahil qumluqlarında, oksor hallarda alaq bitkisi kimi. Aşağı çiçək pulcuğunun, sünbülcük oxunun və pulcuğunun olamətləri növləri səciyələndirən nişanələrdir.

Şəkil 41.

L. perenne, *L. rigidum*, *L. loliaceum*, *L. persicum*, *L. temulentum*, *L. arvense*.

Vulpia (vulpiya) 25 məlum növündən Azərbaycanda 5 növü rast gəlir. Onlardan ikisi (kirpikli v., siçanquruğu v.) daha geniş yayılmışlar. Bir növ Lənkəran, iki növ isə Naxçıvan regionundan məlumdur. Vulpiya növləri əsasən aran rayonlarında, dəniz sahili qumluqlarda, quraq yamaclarda, otlaqlarda yayılmışdır. Sünbülcük pulcuqlarının ölçüləri və olamətləri növləri fərgləndirən əsas olamətlərdir.

V. bromoides, *V. myuros*, *V. ciliata*, *V. persica*, *V. hirtiglumis*.

Nardurus (bığhea). Monotip cinsidir. Azərbaycanda Kür-Araz ovahğı, Abşeron, Kiçik Qafqaz və Naxçıvan rayonlarında orta dağ qurşağındək daşlı və qumlu sahələrdə yayılmışdır. Çiçək qrupu və aşağı sünbülcük pulcuqlarının olamətləri növü səciyələndirən nişanələrdir.

N. krausei (*N. maritimus*).

Lolium (quramite). Monotip cinsidir. Azərbaycanda Kür-Araz ovahğı və Naxçıvan aranında daşlı və quraq yamaclarda yayılmışdır. Sünbülcüyü 3- 5 çiçəklidir, aşağı çiçək pulcuğu qılıqlıdır.

L. subulatus (*Nardurus orientalis*).



Şəkil 41. *Lolium rigidum*

Scleropoa (sərtdişə). Məlum 3 növündən Azərbaycanda aran rayonlarında qumlu sahələrdə otlaqlarda 1 növü yayılmışdır. Aşağı çiçək pulcuğu və tozluğun əlamətləri növü səciyələndirir.

S. rigida.

Cutandia (qutandiya). Məlum 7 növündən Azərbaycanın aran rayonlarında əsasən sahil qumluqlarında 3 növü rast gəlir. Sərtvari q. Talişdən təsvir olunub. Aşağı və yuxarı sünbüləük pulcuqlarının ölçüləri və digər nişanələri növlərin təyinində istifadə olunur. **Şəkil 42.**

C. rigescens (*Scleroa rigescens*), **C. dichotoma**, **C. memphitica**.


Sphenopus (sancaqlia). Məlum 2 növündən Azərbaycanda 1 növünə rast gəlinir. Əsasən Kür-Araz ovalığı, Xozerətfi və Abşeronda quraq və qumsal sahələrdə yayılmışdır. Aşağı sünbüləük pulcuğunun əlamətləri növü səciyələndirdən osas nişanələrdərdir.

S. divaricatus.


Psilurus (çilpaqqıryuq). Monotip cinsidir. Azərbaycanda Qafqaz və Kür-Araz ovalığı rayonlarında aşağı dağ qurşaq nadək quraq, daşlı yamaclardda yayılmışdır. Növ sünbüləük pulcuğunun əlamətləri ilə səciyələndirir.

P. incurvus.

Poa (qırṭic, dişə). Hər iki yarımküronin oksor ölkələrində (tropiklərdən başqa) geniş yayılan 500 növündən Azərbaycanda 22 nö-



Şəkil 42. *Cutandia dichotoma*



Səkil 43. Poa sinalica.

vünə rast gəlinir. Onlara respublikanın əksər rayonlarında, yuxarı dağ qurşağındək, meşələrdə, otlu yamaclarда, rütubətli yerlərdə təsadüf edilir. Meyer q. növü Talişdən təsvir edilmişdir. Cinsin növlərinin təyinində çəçək qrupunun forması, aşağı çəçək pulcuğunun əlamətləri, dilecisin əlamətləri əsas götürülmüşdür. **Şəkil 43.**

P. badensis, *P. alpina*, *P. delicatula*, *P. bulbosa*, *P. sinalica*, *P. densa*, *P. pratensis*, *P. caucasica*, *P. masenderana*, *P. iberica*, *P. longifolia*, *P. meyeri*, *P. supina*, *P. infirma*, *P. annua*, *P. trivialis*, *P. sylvicola*, *P. nemoralis*, *P. palustris*, *P. araratica*, *P. glauca*, *P. compressa*.

Eremopoa (səhradışası). Cinsin geniş yayılan 5 növündən Azərbay-

canda 4-no təsadüf olunur. Bu növlər respublikanın əksər rayonlarında, yuxarı dağ qurşağındək, qaraq yerlərdə, dağlı yamaclarда, çoxşualı s. növü isə Naxçıvanda subalp qurşağına qalxır və nadir növ sayılır. İran s. növü Azərbaycanda (Qarabağdan) təsvir olunmuşdur. Aşağı çəçək pulcuğu və tozluğun əlamətləri növlərin fırqlondırılmosında istifadə olunur.

E. persica, *E. multiradiata*, *E. oxyglumis*, *E. songarica*.

Catabrosella (*Colpodium*, p.p.). Katabrozella. Məlum 6 növündən Azərbaycanda 5 növü məlumdur. Əsasən dağlıq ərazilərdə qumsal yerlərdə geniş yayılmışlar, 3 növü isə yalnız Naxçıvan regionundan qeyd olunub (lisli k., kaverti k., xırdaçıçəkli k.). Növlərin səciyyələndirilməsində gövdənin və çəçək qrupunun əlamətləri əsas götürülür.

C. fibrosa (*C. fibrosum*), *C. variegata* (*C. variegatum*), *C. humilis* (*C. humile*), *C. calvertii*, *C. parviflora*.

Catabrosa (çayotu). Dünyada yayılan 3 növündən respublikamızda 2 növə rast gəlinir. Arandan yuxarı dağ qurşağındək bataqlıq və çay sahilərində rast gəlir. Yalançı ç. növü yalnız Ləmkəran ətrafindən məlumdur. Sünbülçük pulcuqlarının əlamətləri növləri səciyələndirdən əsas nişanələrdərdir.

C. aquatica, C. pseudairoides.

Colpodium (qolpodium). Cinsin 5 növündən Azərbaycan ərazisində 1 növo rast gəlinir. Bu növ respublikanın eksər rayonlarında yuxarı dağ qurşağındək çox vaxt subalp və alp çəmənliliklərində rast gəlir. Şahdağdan təsvir olunub. Sünbülçüyü bənövşəyi rəngli birçəqlidir.

C. versicolar.

Puccinellia (pazotu). Dünyada geniş yayılan 120 növündən 7-si Azerbaycanda rast gəlinir. Onlara respublikanın bir çox rayonlarında arandan aşağı dağ qurşağındək rütubətli, şoran yerlərdə rast gəlinir. İki növü az yayılmışdır. Uzunpuluq p. yalnız Şamaxı ətrafindən, Fomin p. isə Quba rayonu ərazisindən məlumdur. Tozluğun gövdənin və çiçək pulcuqlarının əlamətləri növlərin təyinində istifadə olunur.

P. poecilantha (*Atropis poecilantha*), **P. gigantea** (*Atropis gigantea*), **P. bulbosa**, **P. dolicholepis**, **P. fominii**, **R. distans**, **P. sevangensis** (*A. sevangensis*).

Sclerochloa (sərtsünbül). Möhim 3 növündən 2-si respublika florasında qeydə alınır. Orta dağ qurşağındək eksər rayonlarda quraq yamaclarда, şoran torpaqlarda, daşlı yerlərdə rast gəlir. Çiçək qrupu və aşağı çiçək pulcuğunun əlamətləri növləri səciyalondır. **Şəkil 44.**



Şəkil 44. *Sclerochloa dura*

S. dura, S. woronowii (*Scleropoa woronowii*).

Dactylis (çobantoppuzu). 5-6 növündən respublika florasında 4 növü rast gəlir. Onlara yuxarı dağ qurşağındək daşlı sahələrdə, çay kənarlarında rast gəlinir. Hirkan ç. və Voronov ç.növləri yalnız Talış ərazisindən məlumdur. Sünbüleüyün forması, yarpaq ayası nişanələri növlərin təyinində əsas götürülən əlamətlərdir.

D. woronowii, D. hyrcana, D. glomerata, D. hispanica.

Cynosurus (itquyuğu). Məlum 10 növündən Azərbaycanda 2 növü məlumdur. Yuxarı dağ qurşağındək əksər rayonlarda, meşə və kolluqlarda, bağ və okin sahələrində yayılan, bir və çoxillik olmaqla fərqlənən növlərdir.

C. cristatus, C. echinatus.

Lamareckia (lamarkiya). Monotip cinsdir. Abşeronda qazon bitkiləri arasında, yabanlaşmış halda rast gəlir.

L. aurea.

Briza (titrək). Dünya florasında məlum 10 növündən 2-si Azərbaycanın əksər rayonlarında, meşə və kolluqlarında yayılmışdır. Çiçək pulcuqlarının əlamətləri növlərin təyinində istifadə olunur.

B. elatior, B. minor.

Parapholis (iki pulcuqlu). Məlum 6 növündən respublika florasında 2 növü vardır. Əksər rayonlarda quraq yerlərdə və sahil qumluqlarında yayılan birillik otlardır. Gövdənin, çiçək pulcuğunun əlamətləri növlərin seçilməsində istifadə olunan əlamətlərdir.

P. longifolia, P. incurva (*Lepturus incurvus*).

Pholiurus (puleuqqayruqlu). Monotip cinsdir. Pannon p. növü respublikanın aran rayonlarında, doniz sahili qumluqlarda bitir. Sünbülek də çiçəklərin sayı, pulcuğun qılıqsız olması növü səci-yolondiron nişanələrdir.

P. pannonicus.

Monerma (birpulcuqlu). Monotip cinsdir. Silindrvari b. adlanan növü Azərbaycanda yalnız Lənkəran rayonunun Port-ilic ot-

rafindan sahil qumluqlarında yayılmışdır. Sünbülcüyün və pulcuğun əlamətləri ilə səciyyələnir.

M. cylindrica.

Sesleriya-Seslerieae tribası

Sesleria (sesleriya). Dünyada yayılan 10 növündən Azərbaycanda-əksor rayonlarda alp qurşağıdək daşlı-çinqılı sahələrdə rast gəlir. Six çim əmələ gətirən bitkidir, qılçıqlarının əlamətləri ilə seçilir.

S. phleoides.

Echinaria (bizotu). Monotip cinsidir. Başıqılı b.növü respublikanın əksor rayonlarında, aran və dağ ətəyində quraq yerdə yarışmışdır. Çiçək grupunun başıqvari olması, çiçək pulcuğunun 5 damarlı olması səciyyəvi əlamətdir. **Şəkil 45.**

E. capitata.

Ammochloa (qumotu). Məlum 2 növündən respublikamızda yalmız Abşeronun dəniz sahiləli qumluqlarında 1 növü rast gəlir. Nadir bitki növüdür. Sünbülcüyü 7-15 çiçəkli, aşağı çiçək pulcuğu uedan sıvıdır.

A. palaestina.



Şəkil 45. *Echinaria capitata*

Kalışyör- Meliceae tribası

Glyceria (şirintüm). Hər iki yarımkürənin subtropik və mülayim-isti ölkələrində, bozun dağlıq regionlarında yayılan 50 növündən Azərbaycanda 5 növü rast gəlinir. Onlara respublikanın əksor rayonlarında (ən çox Lənkəran və Naxçıvan rayonlarında),

orta dağ qurşağındək kölgəli yerlərdo, çay, göl və sututar kənarlarında, bataqlıq ərazilərdə rast gəlinir. Bir növü (xozor ş.) Talişdən təsvir olunub. Növləri əsasən aşağı çiçək puljuğunun əlamətləri ilə seçilir. **Şəkil 46.**

**G. arundinacea, G.caspia,
G. nemoralis, G. plicata,
G.fluitans.**

Melica (kalışvər). Dünya-nın mülayim iqlimli ölkələrin-də yayılan 50 növündən 12-si Azərbaycanda rast gəlir. Onlar respublikanın eksor rayonlarında -subalp çomənliyinədək meşələrdə, daşlı və otlu yamajlar-da, çomən və kolluqlarda yayılmışdır. Üç növü-Hohenaker k.,

Şişkin k., Atropatan k.-Azərbaycandan təsvir olunmuşdur. Aşağı çiçək puljuğunun əlamətləri növlərin təyinində istifadə olunur.

M.uniflora, M. minor, M. nutans, M.picta, M. altissima, M. transsilvanica, M.taurica, M. jacquemontii, M. hohenackeri, M. inaequiglumiis, M.schischkinii, M. atropatana.



Şəkil 46. *Glyceria plicata*

Moliniya-Molinieae tribası

Molinia (moliniya). Avroasiya və Şimali Amerikada yayılan 2 növündən Azərbaycanda 1 növ rast gəlir. Ona Böyük Qafqazın Quba massivi, Alazan - Öyriçay vadisində, yuxarı dağ qurşağındək, rütubətli çomənlərdə, kollar arasında, meşənin açıq yerlərin-də rast gəlit. Əsas əlamətlər çiçək qrupunun ölçüsü, süm Bülcük puljuğunun nişanları sayılır.

M. caerulea.

Ağbiğ-Nardeae tribası

Nardus (ağbiğ). Monotip cinsidir. Avroasiyanın mülayim iqlimi ölkələrində yayılıb. Azərbaycanda Qafqaz və Naxçıvan regionlarında, yüksək dağ qurşaqlarının rütubətli və daşlı yamaclarında yayılmışdır. Çim əmələ gətirən, gövdəsi sərt, sünbülcüyü bənövşoyi, çiçək pulcuğu 3 damarlıdır, yem bitkisidir.

N .stricta.

Siyav-Stipeae tribası.

3 cinsin növlərini ohatə edir.

Achnatherim (Lasiogrostis). **Çiy.** Asiyadan mülayim iqlimi ölkələrində yayılan 20 növündən Azərbaycanda 3 növü vardır. Onlara Azərbacanın eksor rayonlarıqda orta dağ qurşağındək; daşlı-qayalı yamaclarda rast gəlinir. Bir növü (Rojevis ç.) aqrostoloq S. Musayev(1976) tərəfindən Quba rayonundan təsvir olunub. Əsas əlamətləri: sünbülcük pulcuğu tükcükli, aşağı çiçək pulcuğu qılıqlıdır.

A. bromoides, A. roshevitzii, A. caraqana.

Stipa (şiyav). Hər iki yarımküronin mülayim və subtropik ölkələrində yayılan 300 növündən 24 növü Azərbaycanın eksor rayonlarında, dəniz kənarı qumluqlarda, daşlı yamaclarda bəzən subalp çəmənliyinədək rast gəlir. Yarpaq ayasının, çiçək pulcuğunun, qılığın əlamətləri növlərin təyinində istifadə olur.

S. pellita, S. zuvandica, S. transcaucasica, S. holosericea, S. capillata, S. capensis, S. arabica, S. caspia, S. prilipkona, S. henackerana, S. ehrenbergiana, S. barbata, S. lessingiana, S. canescens, S. pontica, S. issaevii, S. karjaginii, S. pulcherrima, S. araxensis, S. pennata, S. tirsia, S. lejophilla, S. caucasica, S. nachicevanica.

Piptatherum (düyüsov). Avroasiya və Şimali Amerikanın cənub rayonlarında, homçının Arahç donizi və Şimali-qorbi Afrika ərazilərində mülayim -isti iqlim şəraitində yayılan 50 növündən Azərbaycanın eksor rayonlarında (Talış regionu istisna olmaqla)

la)juxarı dağ qurşağındək quru daşlı yamaclarda, meşə və kolluqlarda 3 növü rast gəlinir.

P.virescens, P.holciformis, P.molinoides.

Qarğı - Arundineae- tribası.

Çoxillik bitkilər olan qarğı və qamış bu tribaya aiddir.

Arundo (qarğı). Cinsin məlum 3 növündən Azərbaycanın Kür-Araz ovalığı, Bozqır yayla və Lənkəran aranının sutularları ətrafında 1 növü rast gəlir.

Yarpaq ayasının və çiçək pulcuğunun əlamətləri əsas forqləndirici nişanələrdir.

A.donax.

Phragmites (qamış). Cinsin məlum 5 növündən 2-si Asiya və Afrikada, 2 növü-Şərqi Asiya və Arqentinada, 1 növü isə kosmopolit areala malikdir.

Azərbaycanda yayılan 2 növündən biri-cənub q. respublikanın əksor rayonlarında, digər növü (hündür q.) Araz sahili ərazilərdə sutularların kənarında yayılmışlar. Yarpaq ayasının forması və çiçək qrupunun əlamətləri növlərin təyinində istifadə olunan əsas əlamətlərdir.

Ph.australis, Ph. altissima.

Pampasotu-Cortaderiea-tribası.

İ cinsi ehatə edir.

Cortaderia (pampasotu). Cinsin məlum 25 növündən Azərbaycanın şərqi və cənub rayonlarında alaq, bezoñ də beçərilən halda 1 növü rast gəlir. Az. MEA-nın Nobatət bağında dekorativ bitki kimi beçərilir. Süpürən tipli çiçək qrupuna malik və 2 cvli bitki kimi seçilir.

C. selloana.

Dantoniya-Danthonieae tribası.

Azərbaycanda bu tribadan 1 cinsin növlərini rast gəlinir.

Schismus (sxismus). Qadim Aralıqdənizi və Cənubi Afrika ölkələrində yayılan 5-10 növündən Azərbaycanda-Kür-Araz ovalı-

ğlı, Abşeron və Naxçıvanın aran ərazilərində dağoteyinədək gilli, daşlı və şoran yerlərdə bitən 2 növü vardır. Aşağı çiçək pulcuğu və tozluğun əlamətləri ilə növləri fərqləndirmək mümkündür.

S. barbatis, S. arabicus.

Şiyavər -Aristideae tribası

Azərbaycanda bu tribadan 2 cinsin növlərinə rast gəlinir

Aristida (şiyavər). Cinsin 250 növündən Azərbaycanda Kür-Araz ovalığı, Kiçik Qafqaz və Naxçıvanda, aran yerlərdə və aşağı dağ qurşağında daşlı və qumlu sahələrdə yayılan 1 növü vardır. Çiçək pulcuğu və qılıçığın əlamətləri ilə seçilir.

A. heymannii

Stipaqrrostis (nəhəng şiyav) Əsasən tropik və subtropik ölkələrdə yayılan 50 növündən Azərbaycanda- Abşeron, Naxçıvan, Talyış və Kiçik Qafqaz rayonlarında aşağı dağ qurşağınadək quru yamaclarda, qımsal yerlərdə rast gələn 3 növü vardır.

Növləri qılıçığın əlamətləri və ölçüləri ilə fərqlənir.

S.pennata, S. plumosa, S. szovitsiana.

Cayır-Cynodonteae tribası

Azərbaycanda bu tribaya 9 cins daxil edilir.

Aeluropus (qaçançayır). Dəniz sahili, eləcə də sohra və yarımşəhra bitmə şəraitində, osason Conubi- Şərqi Asiya ölkələrində yayılan 4-5 növündən Azərbaycanda 3 növü rast gəlir. Oulara respublikanın əksor aran və dağoteyi rayonlarında, bəzən orta dağ qurşağınadək şoran və qımsal torpaqlarda rast gəlinir. Çiçək qrupunun və aşağı çiçək puljuğunun əlamətləri növlərin toyinində istifadə olunur.

A. littoralis, A. pungens, A. repens.

Cleistoqenes (ilanotu). Avroasiyanın step və yarımşəhra rayonlarında yayılan 15 növündən Azərbaycanda əksor rayonlarda, aşağı dağ qurşağınadək daşlı yamaclarda, step və qumluqlarda 2 növü rast gəlir. Çim omolo götirməsi, gövdənin və yuxarı çiçək

pulcuğunun əlamətləri növlərin toyinində istifadə olunur.

C.serotina, C. bulgarica.

Eragrostis (şəkərqamışı). Hər iki yarımkürənin tropik və subtropik ölkələrində yayılan 300 növündən Azərbaycanda 6 növü rast gəlir. Onlara respublikanın əksər rayonlarında orta dağ qurşağınadək daşlı-qayalı yamaclarda, çaysahili qumluqlarda, yol konarlarında, əkin sahələrində rast gəlinir.

Həyat formaları, çiçək qrupunun əlamətləri növlərin təyinində istifadə olunur.

• E. curvula, E. pilosa, E. ciliianensis, E. starosselskyi, E. collina, E.minor.

Eleusine (elevsine). Cinsin məlum 70 növündən Azərbaycanda çox guman ki adventiv bitki kimi 2 növü məlumdur. Onlara Lənkəran ərazisində bataqlıq yerlərdə, Abşeron və Gəncədə subtropik bitkilərin plantasiyalarında rast gəlinmişdir (Musayev, 1991). Zoğun və çiçək pulcuğunun əlamətləri ilə fərqləndirilir.

E. tristachya, E. indica

Chloris (xloris). Cinsin məlum 45 növündən Azərbaycanda Az. MEA-nın Nəbatat bağında alaş bitkisi kimi 1 növü qeydə alınmışdır. Aşağı çiçək pulcuğunun və sünbülcükdə qılıcığın sayı sistematik əlamət sayılır.

Ch.virgata.

Cynodon (çayır). Hər iki yarımkürənin tropik və subtropik, bəzən mülayim qurşaqda olan ölkələrində yayılan 10 növündən Azərbaycanda bütün rayonlarda orta dağ qurşağınadək daşlı-çınqlı yerlərdə, sututarların konarlarında, əkin sahələrində və bu kimi yerlərdə geniş yayılan 1 növü vardır.

C. dactylon.

Cripsis (gizliçək). Əsasən Aralıq dənizi ölkələrində, bəzən Avropanın əksər rayonlarında aşağı dağ qurşağınadək rütubətli qumsal yerlərdə, sututarların konarında, xüsusən Kür-Araz ovalığı, Naxçıvan və Lənkəran ovalıqlarında yayılan 3 növü vardır. Çiçək qrupunun forması, yarpaq qırımlı əlamətləri növlərin təyinin-

də istifadə olunan əlamətlərdir.

C.schoenoides, C.alopuccuroides, C.aculeata.

+Zoysieae (zoysiya). Cinsin məlum 10 növündən Şərqi Asiya növü olan qışayarpaq z. Abşeronda yem bitkisi kimi introdunsiya edilir.

Z. tenuifolia (+).

Tragus (bağırdalən). Hər iki yarımkürenin əsasən subtropik və tropik ölkələrində yayılan 10 növündən Azərbaycanın əksər rayonlarında (Naxçıvandan başqa) aşağı dağ qurşağınadək daşlı yamaclarda, qış otlaqlarında, alaq bitkisi kimi yayılan 1 növü vardır. Çiçək qrupu, sünbüleük puljuğu və tozluğun əlamətləri ilə fərqləndirilir.

T.racemosus.

Darı-Paniceae tribası.

Tribə müxtəlif mənşəli 9 cinsin növlərini əhatə edir.

Oplismenus (oxotu). Hər iki yarımkürenin tropik və subtropik ölkələrində yayılan 15 növündən Azərbaycanda 2 növə rast gəlinir. Onlardan biri (*O. compositus*) Azərbaycan florası üçün nadir bitki olub yalnız Talışın hirkan meşələrindən məlumdur. Digər növ daha geniş yayılmışdır. Böyük Qafqaz və Talışda orta dağ qurşağınadək meşə və koşullarda rast gəlir. Ciçək qrupu və yarpağın nişanələri növlərin töyinində istifadə olunur. **Şəkil 46.**



Şəkil 46. *Oplismenus undulatifloris*

O. undulatifloris, O. compositus.

Panicum (darı). Böyük cins olub hor iki yarımkürənin tropik və subtropik ölkələrində yayılan 500-dən çox növü vardır. Azərbaycanda Böyük Qafqaz və Talyş zonası rayonlarında əsasən subtropik bitki plantasiyalarında alaq bitkisi kimi 4 növü rast gəlir. Çox vaxt qida və yem bitkisi kimi bəcərilir. Növləri çiçək qrupunun, çiçək puleğünün, yarpağın forma və ölçülürləri ilə fərqləndirirlər.

P. dichotomiflorum, P. sumatrese, P. miliaceum, P. capillare.

Echinochloa (suluş). Hər iki yarımkürənin tropik və subtropik ölkələrində yayılan 20 növündən Azərbaycanda əksər rayonlarda, xüsusən Lənkəran rayonunun aran sahələrində, orta dağ qurşağındak müxtəlif kənd təsərrüfatı bitkiləri əkinlərində, sututarların kənarlarında, çay sahili qumluqlarda rast gəlir. Sünbülcüyün və aşağı çiçək puleğünün əlamətləri növərin toyinində istifadə olunur.

E. occidentalis, E. crusgalli, E. phyllopoqon, E. oryzoides.

Brachiaria (qolluot). Cinsin molum 70 növündən yalnız 1 növü Azərbaycanda -Kiçik Qafqaz, Naxçıvan, Kür düzü və Bozqır yaylıda, aran yerlərdən yuxarı dağ qurşağına kimi meşonin açıq yerlərində, əkinlərdə rast kəlir. Dirsəkvari əyilib qalxan bitki olub yarpağı və qını tükcüklüdür.

B. cruciformis.

Eriochloa (yunluca). Əsasən hor iki yarımkürənin tropik və subtropik ölkələrində yayılan 10 növündən Azərbaycanda Araz sahili və Kür-Araz ovalığında çay və arx konarlarında yayılan 1 növü vardır. Sünbülcüyün six tükcüklü və çiçək puleğünün sünbülcükindən qısa olması ilə fərqləndirilir.

E. succinata.

Paspalum (su çayıri). Hər iki yarımkürənin tropik və subtropik ölkələrində yayılan 400 növündən Azərbaycanda Kür-Araz ovalığı, Lənkəran və Abşeronda aşağı dağ qurşağındak alaq bitkisi kimi və yol kənarlarında 3 növü vardır.

P.dilatatum, P.thunbergii, P.paspaloïdes.

Digitaria (barmaqotu). Dünyanın tropik, subtropik və qismən mülayim ölkələrində yayılan 350 növündən Azərbaycanda əksər ra-

yonlarda' orta dağ qurşağınadək əkin sahələrində, çay sahili qumluqlarda, yol kənarlarında yayılmış 7 növü vardır. Onlardan bir neçəsi məhdud yayılma sahələrinə malikdir. Sünbülcüyün və çiçək puleğünün əlamətləri növlərin təyinində istifadə olunur.

D.ciliaris, D.horizontalis, D.sanguinalis, D.pectiniformis, D.asiatica, D.ischaemum, D.violascens.

Setaria (qılıcı). Dünyanın əksər tropik və subtropik, qismən də isti mülayim iqlimli ölkələrində yayılmış 125 növündən 8-i Azərbaycanda rast gəlir. Onlara respublikanın əksər rayonlarında orta dağ qurşağınadək əkin sahələrində alaq bitkisi kimi, yaşayış məntəqələri ətrafında rast gəlinir. Bir neçə növü adventiv bitki sayılır. Sünbülcüyün və onu əhatə edən qılıçığın əlamətləri əsas sistematik nüshənlər hesab edilir. **Şəkil 47.**

S. pachystachys, S. viridis, S. pycnocoma, S. italica, S. faberi, S. decipiens, S. verticillata, S. glauca.

Pennisetum (lələkotu). Cinsin subtropik və tropik ölkələrdə yayılan 130-150 növündən Azərbaycanda 2 növü rast gəlir. Onlardan biri Abşeronda adventiv bitki kimi tanınır, digəri (şərq 1.) Naxçıvan və Kiçik Qafqaz rayonlarında orta dağ qurşağınadək daşlı yamaclarda, xüsusən əhənglə zongin qayalar üzərində rast gəlir. Çiçəyin örtük yarpaqlarının əlamətləri növlörin təyinində istifadə olunan əsas əlamətlərdən sayılır.

P.orientale, P. alopecuroides.



Şəkil 47.
Setaria viridis

Ağot-Andropogoneae tribası.

Erianthus (murquz). İri dekorativ taxıllardır, tropik və subtropik ölkələrdə, həmçinin Aralıqdənizi, Orta Asiya və Qafqazda yayılan 45 növündən Azərbaycanda 1 növ rast gəlir. Ona aşağı dağ qurşağındək Şanur-Dəvəçi, Naxçıvan, Abşeron, Xəzərətrafi regionlarda, çaysahili qumluqlarında, sututarların otrastında, bəzən alaq bitkisi kimi yayılmışdır. Kökünsovun və yarpağın əlamətləri əsas sistematik nişanələrdir.

E. ravennae.

İmperata (hülpə). Tropik və subtropik ölkələrdə yayılan 10 növündən Azərbaycanda əksər rayonlarda aşağı dağ qurşağındək sahil qumluqlarında, su kənarlarında, bağlarda yayılan 1 növü vardır. Kökümsovun və çiçək qrupunun əlamətləri növü səciyələndirən nişanələrdir.

I. cylindrica.

Microstegium (xırda pulcuq). Tropik və subtropik ölkələrdə yayılan 40 növündən Azərbaycanda əsasən adventiv şəkildə Alazan və Lənkəran düzənliliklərində rast gələn 2 növü mölənudur. Yarpaq ayasının, sünbülcüyün və qileğin əlamətləri növlərin förləndirilməsində istifadə olunur.

M.vimineum, M. japonicum.

Sorghum (kalış). Hər iki yarımkürenin tropik və subtropik ölkələrində (Amerika və Avstraliyada isə mədəni bitki kimi becorılır) yayılan 50 növündən Azərbaycanda 5 növo rast gəlinir. Onlara respublikamız əksər rayonlarında aşağı dağ qurşağındək qida, yem və texniki bitki kimi becorılış halda, qismən adventiv olaraq rast gəlinir. Gövdənin, çiçək qrupunun, sünbülcük pulcuğunun əlamətləri növlərin toyimində istifadə olunan əlamətlərdir.

S. halepense, S.sudanense, S.saccharatum, S.bicolor, S. cernuum.

Chrysopogon (qızılsaqqaflı). Asiya Afrika və Avstraliyanın tropik və subtropik ölkələrində, qismən cənubi Avropa və Şimali Amerikada yayılan 25 növündən Azərbaycanda -Böyük Qafqazın qorbi, kiçik

Qafqazın cənubi, elçə də Naxçıvan və Bozqır yaylada quru, daşlı və çinqılı yamaclarda yayılmış bir növü vardır. Çiçək pulcuğu, çiçək qrupu və qılçığım əlamətləri növü səciyyələndirən nişanələrdir.

Ch. qryllus.

Botriochloa (*Andropogon*) (ağot). Hər iki yarımkürənin tropik və subtropik, qismən də müləyim ölkələrində yayılan 25 növündən 2 növ rast gəlir. Onlara respublikanın əksər rayonlarında, xüsusən qış otlaqlarında, orta dağ qurşağındə otlu, daşlı qayalı yamaclarda rast gəlinir. Çiçək qrupunun və çiçək oxunun əlamətləri növlərin toyinində istifadə olunur.

B. caucasica, B. ischaemum.

Arthraxon (artrakson). Cinsin məlum 20 növündən Azərbaycanda Lənkaran, Şəki-Zakatala və Araz sahili əzəzilərdə aşağı dağ qurşağındək rütubətli yerlərə, çay sahillərində, sututarların kənarlarında 3 növü vardır.

Yarpağın əlamətləri növlərin fərqləndirilməsində istifadə olunur.

A.centrasianicus, A.caucasicus, A.lanqaderffii.

+**Zea** (qarğıdalı). Dünyanın əksər ölkələrində, tropik və subtropik, qismən müləyim iqlimli ölkələrdə mədoni bitki kimi becorilir. Onun vətəni Mərkəzi və Cənubi Amerika hesab edilir. Bu bitki Azərbaycanda da geniş sürotda becorilir. Gəvdərin, yarpağın və çiçəyin əlamətləri osas sistematik nişanələrdir.

-Z.mays.

Fəsilə Danaayağıçıqlılırlar-Araceae

Əksər nümayəndələri tropik ölkələrdə, yalnız bəzi növləri müləyim qurşaqda yayılan 110 cins üzrə 2500-dən çox növü vardır. Azərbaycanda 2 cinsin növlərinə rast gəlinir. Cinslər əsasən yarpaq formaları ilə fərqləndirilir. *Monstera* və *Calat* cinsləri növləri Azərbaycanda becorilir.

Arum (gəcəb). Avropa və Aralıqdonizi ölkələrində yayılan 20 növündən Azərbaycanda əksər rayonlarda Arandan orta dağ qurşağındək, kollinqlarda, nomli yamaclarda 2 növü rast gəlir. Bunlar kö-

kümsovlı çoxillik otlarıdır. Sarğı yarpağı iridir, olvandır, çiçək daşıyan gövdəsi yarpaqsızdır. Çiçəkləri bircinslidir, çiçəkyanlığı reduksiyaya uğrayıb, qısa çiçək qrupuna yiğilir, meyvəsi giləmeyvədir. Kökümsovu və yeraltı yumruları zəhərlidir, nişastalıdır, bişirildikdə zəhərini itirir və yeyilir. Böyük Vətən müharibəsi zamanı Azərbaycanın bir çox rayonları bu bitkidən əsas qida kimi istifadə etmişlər.

A. elongatum, A. albispathum.

Acorus (gəcəvər). Şimal yarımkürenin isti və mülayim iqlimli ölkələrində yayılan 2 növündən Azərbaycanda 1 növü vardır. Ona Lənkəran və Kür-Araz ovalığında rast gəlinir. Növün təyinində yarpağın qılınc şəkilli olması, gövdənin üçtilli olması, çiçəyin sarımtıl rəngi əsas götürülür.

A. calamus.

Fəsilə Sugülüçiçəklilər-Lemnaceae

Geniş mənada fosiləyo 6 cins üzrə 30 növ daxil edirlər. Bunkarın əksoriyyəti kosmopolit areala malikdir. Azərbaycanda 3 cinsə aid 5 növ yayılmışdır. Cinslərin növlərində vegetativ orqanlar və çiçək üzvləri reduksiya olmuşdur. Yarpaq və köklər xırda ölçülüdürərlər: kök budaqlanan sapşəkillidir, bitkinin suda üzmosino kömok edir. Əksərən vegetativ yolla çoxalır, çiçək qrupu (qıça) kiçikdir, sarğı yarpağı yoxdur və ya 1 ədəd pordəşəkillidir. Qiçada çiçək yanlışsız, 1-2 çiçək olur. Bitki qış aylarında suyun dibinə çökür, yazda isə suyun üzərinə qalxır. Cinslər köklərin quruluşu ilə fərqlənirlər.

Spirodela (üzgəc otu). Dünyanın isti iqlimli ölkələrində yayılan 6 növündən Azərbaycanda 1 növü Lənkəran və Kür aranı rayonlarında arandan orta dağ qurşağınadək durğun və sakit axan sularda rast gəlir.

Gövdəsinin qonur-qırmızı rəngli olması səciyyəvi əlamət hesab edilir. Quşların qidasını təşkil edir, həmçinin xalq təbabətinə revmatizmə qarşı istifadə olunur.

S. polyrrhiza.

Lemna (su gülü). Dünyanın öksər ölkələrində yayılan 10 növündən Azərbaycanda demək olar bütün rayonlarda, arandan orta dağ qurşağındək durğun və sakit axan sularda yayılan 3 növü vardır. Növlər əsasən gövdələrin və meyvələrinin əlamətləri ilə fərqlənirlər.

L. trisulea, L. minor, L. gibba.

Wolffia (volfiya). Avroasiya, Afrika və Amerikanın tropiklərində yayılan 12 növündən Azərbaycanda az-az hallarda-Lənkəran aranında, durğun sularda və otlar arasında, rütubətli torpaqlarda 1 növü qeydə alınır. Gövdəsinin açıq-yaşıl rəngdə olması ilə səciyələnir. Quşlar üçün yem bitkisidir.

W. arrhiza

Fəsilə Qurbanqotuçıçəklər-Sparganiaceae

Müləyim və soyuq iqlimli rayonlarda yayılmış, 1 cinsə mənşəb 15 növü məlumdur.

Sparganium (qurbanqotu). Azərbaycanda aran və aşağı dağ qurşağı regionlarında (Samur-Dəvəçi, Kür-Araz və Lənkəran ovalığı, Kiçik Qafqaz, Naxçıvan dağlığı və s.) 4 növü yayılmışdır. Onlara göllərin, arxların konarlarında, bataqlıqlarda təsadüf olunur. Bunlar kökümsovlu, çoxillik, uzun-xəvari formalı yarpaqlı bitkilərdir. Çiçək qrupu salxıma və ya süpiürgəye bənzərdir. Çiçək qrupunun budaqları üzərində başçığa yiğilmiş çiçəklər yerləşir (yuxarıda erkəkcik daşıyan, aşağıda iso dişicik daşıyan). Dişicik daşıyan çiçəklər ovvəl yetişir, küləklio çapraz tozlanır. Erkəkcikli çiçəkdə yanlıq olmur, erkəkciklər 6-3 sayılıdır, dişicikli çiçəklər də 3-6 sayılıdır, dişicikli çiçəklər də 3-6 odəd pordoşəkilli pulcuqdan ibarət yanlıq vardır. Yumurtalığı üstidür. Meyvesi çoyırdekliidir. Növlərin təyinində gövdənin və meyvənin əlamətləri osas götürürlər.

S. erectum (*S. polyedrum*), **S. neglectum**, **S. microcarpum**, **S. emersum** (*S. simplex*), **S. oocarpum**.

Fəsilə Ciyonçiçəklilər-Typhaceae

Növləri əsasən Avroasiya və Şimali Amerikada yayılan 1 cinsi vardır. Bu cinsə Azərbaycanda da rast gəlinir.

Typha (ciyən). Azərbaycanda 7 növü rast golir. Bu növlər respublikanın əksər aran rayonlarında (Samur-Dovqı, Lənkəran ovalığı, Naxçıvan düzənlüyü, Xəzər ətrafi, Kür-Araz ovalığı və s.) göllərin, kanalların ətrafında və bataqlıqlarda yayılıb. Daryarpaq s. və enliyarpaq c. növləri daha geniş yayılıb. Kökümüzsovlu çoxilik bitkilərdir, gövdələri 1, 5 m-ə qədər hündürlüyə çatır. Yarpaqları xətvaridir, qınlıdır. Çiçekləri bircinslidir, qışayabənzər çiçək qrupuna yığılib. Çiçək qrupunda ueda erkəkeçik daşıyan çiçeklər, aşağıda isə dişicik daşıyan çiçeklər yerləşir. Erkəkeçik daşıyan çiçeklərdə sapları ilə bitmiş 3 ədəd erkəkeçik olur. Yumurtalıq üstdür. Küləklo tozlanırlar. meyvələri sindiqədadır. Növlərin toyinində çiçək qrupunun əlamətləri əsas götürülfür.

T. latifolia, T. laxmannii, T. grossheimii, T. angustifolia, T. caspica, T. australis, T. minima.

5.5.2. İkiləpəlilər-Dicotyledoneae (Maqnoliyaçıkılırlar-Magnoliatae)

Ali bitkilərin ən iri qrupudur. Dünya florasında 429 fəsilə və 10.000 cinsi əhatə edən 200.000 dən çox növü var. Azərbaycanda bu qrup 3000-dən artıq növü əhatə edir. Sinsin bütün növlərini səciyyələndirən əsas əlamət rüşeyimdə qarşı-qarşıya yerləşən iki ləpə yarpağının olmasınaasdır. Rüşeym kökcüyü osas kökə çevrilir. Kambi qatı olduğundan gövdələri qalınlaşır. Ötürükü topaları gövdədə dairəvi şəkildə yerləşir. Çiçek üzvləri eksorən dairovi düzülür, çiçeklər 5-4, bozən 2 üzvlü olur. Birləşənlərə nisbatən ikiləpəlilərdə ağac və kol şəkilli növlərin sayı çoxdur. Bu qrupda qiyamətli ərzaq, meyvə və yem bitkiləri, çay, qəhvə, tütün, bir çox dərman və ədvayıyət bitkiləri, lif, kauçuk, boyaq və efir yağı, eləcə də dekorativ bitkilər çoxdur.

+Fəsilə Maqnoliyakimilər-Magnoliaceae

Fəsilə 13 eins üzrə 200-o qədər növü əhatə edir. Nümayəndələri homişoyaşıl və ya yarpağı tökülen ağac və kol bitkiləridir. Azərbaycanda 2 cinsin (maqnoliya, laleağacı) növləri bəzək ağaclarıdır. Daha geniş becorilon maqnoliyadır.

Maqnolia (maqnoliya). Amerika və Cənubi-Şərqi Asiyada yayılan 25 növündən Azərbaycanda - Abşeronda, Gəncədə və Lənkəranda bəzək ağacı kimi becorilon 1 növü rast gəlir (iriçiçəkli m.) İriçiçəkli, ucaböylü, homişoyaşıl ağacdır. Yarpaqları parlaqdır, çiçekləri iridir, ötlərlidir.

M.grandiflora (+)

Fəsilə Kalikantkimilər-Calyanthaceae

Fəsilənin Amerika və Yaponiyada yayılan 2 cinsindən biri Azərbaycanda dekorativ bitki kimi becorılır.

+Meratia (qışçıçək). Əsasən Yaponiyada yayılan 2 növündən biri Azərbaycanda -xüsusiən Bakı şəhərində, erkən çiçəkləyən.

1-2 m hündürlükdə kol bitkisidir. Qışda çiçekləyir, çohrayı röngli çiçekləri olduqca ətirlidir. Çiçekləri tək -tök yerləşir.

M. praecox (+).

Fəsilə Lavrkimlər-Lauraceae

Hər iki yarımküronin tropik və subtropik ölkələrində bitən 45 cins üzrə 100-dən çox növü var. Azərbaycanda 2 cins və 3 növə malikdir.

+**Cinnamomum (darçın ağacı)**. Asiyadan tropik və subtropik ölkələrində yayılan 60-dan çox növündən Azərbaycanda 2 növü becərilir. Həmişəyaşıl ağac və kollardır, ətirli yarpağı və oduncağı malikdir. Bitkinin cavan, yarpaqlı zoğlarından kafur (kamfora) yağı alıñır ki, ondan tibbdə istifadə olunur. Lənkəran və Astarada park və bağlarda bəzək ağacı kimi də becərilir.

Qış sərt keçidkəndə yerüstü hissəsi quruyur, yazda isə kötükdən yenidən pöhrə əmələ gərir. Növləri yarpaqların damarlanması, ciçək saplığının ölçüləri ilə fərqləndirilir. (müfossəl məlumat üçün bax : "Azərbaycanın ağac və kolları," 1964, II c.).

C. camphora (+), C. glanduliferum (+).

+**Laurus (lavr, dəfnə ağacı)**. Cinsin məlumat 2 növündən Azərbaycanda kulturada 1 növə təsadüf edir. Azərbaycanda həlo 1980-ci illərdən başlayaraq ayrı-ayrı həvəskarlar tərəfindən becərilir. İri plantasiyaları 1950 -ci illərdən salınmağa başlanılıb. Abşeronda, eloç də Lənkəran, Zaqataja, Gəncə, Şəmkir, Fizuli rayonlarında yaxşı bitir, bəzən hündürlüyü 15 metrə çatır. Yarpaqları yeyintidə ədviyyat kimi, meyvə-tərəvəz şorabaları, konserv, ot, balıq sənayesində istifadə olunur. Efir yağı bitkilərdir. Dekorativ bitki kimi də becərilir. Həmişəyaşıl ağac və ya kol olub, çiçekləri bircinsli, ikievlili bitkidir.

L. nomilis (+).

Fəsilə Zəravəndkimilər-Aristolochiaceae

Çiçekləri ikiçinslidir, müntəzəmdir, çiçəkyanlığı sadə və üçüzvlüdür. Yumurtalığı altdır və ya yarımaltdır. 6 yuvalıdır.

Meyvəsi sox toxumlu qozaciqdır. Dünyada 10 cins üzrə 600 -dən çox növü vardır. Azərbaycanda 1 cinsi vardır.

Aristolochia (zəravənd) dünyanın əsasən isti iqlimli ölkələrində yayılan 180 növündən Azərbaycanda Böyük və Kiçik Qafqaz regionlarında, eləcə də Naxçıvanda, aşağı və orta dağ qurşağında meşə və kolluqlarda rast gələn 3 növü vardır. Çiçəyin rongi və düzülüşü yarpağın əlamətləri növlərin təyinində istifadə olunur. Dekorativ ot bitkilərdir. Bəzi növləri xalq təbabətində istifadə olunur.

A. bottae, A. clematitis, A. iberica.

Fəsilə Suzanbağı (Nilüfər) -Nymphaeaceae

Fosilərin nümayəndələri şirin su hövzələrində kosmopolit areala malikdir. 5 cinsə aid 100-dən çox növü var. Yarpaqları su içərisində və ya su üzərində üzən və ya su səthindən üstə qalan bitkilərdir.

Nymphaea (suzanbağı). Cinsin əsasən tropik ölkələrdə yayılan 38 növündən Azərbaycanda 2 növünü rast gəlinir. Hər iki növ nadir və nəslə kəsilməkdə olan bitkilər sayılır və Azərbaycan Respublikasının "Qırmızı kitabına" (1989) daxil edilmişdir.

Ağ s. növü Zərdab rayonu Qarasu çayı sahəsində və Lənkoran rayonu Port- İliç qəsəbəsi yaxınlığında Mortse gölünün şimal hissəsində rast gəlit. Burada o dərgrün şirin su sahələrində, kiçik göllərdə bitir. Ehtiyatı çox azdır. Bitdiyi yerde hidroloji recimin dəyişməsi və çiçəyinin yiğilması ehtiyatının azalmasının əsas səbəblərindəndir. Qara s. adlanan digər növü çox nadir bitkidir, yalnız bir yerdən - Lənkoran rayonunda Port - İliç qəsəbəsi yaxınlığından məlumdur. Hər iki növ su hovuzlarında becəriile bilən qiymətli bəzək bitkiləridir. Bundan başqa kökümsovunda nişasta və tanın vardır, dərinin qəhvəyi və qara rongə boyanmasında yararlıdır. Cavan zoğları qızardılıqla qeylit. Girdə, iriyarpaqlı bitkilərdir. Çiçəkləri tək - tək yerləşir, ləçəkləri ağ rənglidir. Ötürüçü topaları gövdədə dağınıq yerləşir.

N. alba, N. candida.

Fəsilə Buynuzyarpaqkimilər -Ceratophyllaceae

Geniş yayılan 1 cinsi əhatə edir.

Ceratophyllum (buynuzyarpaq). Demək olar ki, kosmopolit areala malik 6 -10 növü vardır. Azərbaycanda Lənkəran, Qobustan, Kür-Araz ovalığı və Kisik Qafqazın şimalında-göllərdə, axmazlarda, kanailarda yayılan 2 növü vardır. Su bitkisidir, kökү yoxdur. ləçəksiz, çoxillik ot bitkisidir. Bircinslidir, mayalanması suda gedir.

C. submersum, C. demersum.

Fəsilə Şanagülləkimilər- Nelumbonaceae

1 cinsi məlumdur.

Nelumbo (Şanagüllə). Avroasiya və Şimali Amerikada isti iqlimli ölkələrdə yayılan 2 (3-4) növündən Azərbaycanda 1 növü rast golur. Çox nadir, möhv olmaq təhlükəsi altında olan bu bitki Azərbaycan Respublikasının “Qırmızı kitabına” (1989) daxil edilib. Zərdab (Qarasu çayının gölü), Saatlı (Sarısu gölü), Kürdəmir (Şilyan, Şorsor), Səlyan (Aquaşça çayı) rayonları ərazilərində axmaz və yavaş axan su sahələrində rast golur. Yarpaqların qalxan şəkilli olması və çəçəyin ronginin çohrayı olması ilə səciyyələnir. Qida, dərman və bəzək bitkiləridir.

N. caspica (Nelumbium caspica)

Fəsilə Qaymaqcıçəklilər-Ranunculaceae

Sistematik mövqeyi mürokkəb olan fəsilədir, bir neçə yarımfəsiləyə bölünür. Əsasən iqlimi müləyim ölkələrdə yayılan çoxillik, birillik, bəzən kol və ya lian bitkiləridir. Dünyada 50 cinsə toplanmış 2000-dən çox növü vardır. Morfoloci baxımdan çiçək yatağının qabarğı, çiçək üzvkiri sayının çox olması və onların spiral şəkildə düzülməsi ilə səciyyələnir. Çiçəkləri müntəzəm, ali qruplarında isə qeyrimüntəzəmdir və bu halda nektarlıq inkişaf etmişdir. Çiçəkyanlığı sadə və ikiqat olur. Meyvələri çələv, toxumça, bəzi növlərdə giləmeyvə və fındıqçı tiplidir.

Fəsilənin bir çox növləri dekorativ bitkilərdi və çiçəkçilikdə istifadə olunur. Həmçinin qaymaq çiçəklilər arasında çox sayıda dərman, boyalı bitkiləri vardır. Bir çox növlərinin tərkibində alkoholdür olduğu üçün zəherlidirlər. Bizim araşdırmağımıza görə Azərbaycanda müxtəlif ekoloci coğrafi şəraitdə və bütün rayonlarda yayılan 21 cins üzrə 97-dən çox növü vardır.

Caltha (kalta). Dünyanın müləyim iqlimli ölkələrində yayılan 90 növündən Azərbaycanda Böyük və Kiçik Qafqaz, eləcə də Naxçıvanda 2 növün rast gələsi göstərilir. Onlardan biri-bataqlıq k. (*C. palustris*) Kiçik Qafqaz üçün (Xanlar), bataqlıq sahələrdən göstərilənə də onun Azərbaycanda yayılması mübəsəlidir. Digər növ alp subalp qurşaqdə çay kənarı, göl və bataqlıqlarda geniş yayılıb. Dekorativ və boyaq bitkisiidir. Mal-qara üçün zəherlidir. Çiçəyin və yarpağın əlamətləri ilə asan təyin olunur.


C. polypetala.

Trollius (üzgəcətu). Aeroasiyanın müləyim qurşağında yayılan 12 növündən Azərbaycanda Böyük və Kiçik Qafqazın subalp və alp qurşağında, tütübətli dağ çəmənliliklərində, otlu yamaclarda yayılan 1 növü vardır. Tünd yaşıllı ronglı, hündür, çoxillik ot bitkisiidir.

Dekorativ bitkidir, zəherlidir.

T. ranunculinus (*T. patulus*).

Nigella (qara çörəkotu). Morkozi Avropa və Aralıq dənizi ölkələrində yayılan 16 növündən Azərbaycanda 5 növü rast gəlinir. Birillik otlardır. Çiçəkləri tok-tok yerləşir, müntəzomdir, çiçəkyanlığı yarpaqları əlvandır, nektarlıqları ləçəyəbənzərdir. Meyvəsi qutucuq, toxumları qara ronglidir. Arandan orta dağ qurşağında ölkə respublikanın ok-



Şəkil 48. *Nigella segetalis*

sor rayonlarında quru yamaçlarda, ökin və dincə qoyulmuş yerlərdə rast golir. Yarpağın forması, kasayarpağının rəngi, loçöyin elamətləri növlərin təyinində istifadə olunan əsas elamətlərdir. Dərman, qida, bal verən bitkilərdir. Becərilən q. ç. növünün toxumları çörəyin üzərinə səpmək üçün istifadə olunur. Xalq təbabətində bu bitkinin toxumları qandayandırıcı və qadın xəstəliklərinin müalicəsində istifadə olunur. **Şəkil 48.**

N. oxypetala, N. orientalis, N. sativa, N. arvensis, N. segetalis.

Actaea (qarğıotu). Şimal yarımkürənin müləyim qurşağında yayılan 6 növündən Azərbaycanda- Böyük və Kiçik Qafqazda kölgəli meşələrdə 1 növü rast gəlir. Qaramtul giləmeyvəşəkilli meyvəsi, sarımtul ləçəkləri ilə seçilən, 60-70 sm hündürlükdə çoxillik ot bitkisidir. Zəhərlidir, boyaq bitkisidir.

A. spicata.

Aquilegia (akvilegiya). Müləyim qurşaqda yayılan 55 növündən Azərbaycanda Böyük və Kisik Qafqaz regionlarında, subalp və alp qurşaqda kolluqlarda, çəmənlərdə və meşənin açıq yerlərində yayılan 1 növü vardır. Zəhərlidir. Dekorativ bitkidir.

A. olympica.

Consolida (üzgüyütu). Şimal yarımkürədə yayılan 50-60 növündən Azərbaycanda aran, aşağı və orta dağ qurşağında yayılmış 5 növü vardır. Onlardan 2-si (kotul ü., şərq ü.) daha geniş yayılmışlar. Üsgüyötular ökinlərdə, çay konarlarında, bağ və bostanlarda, meşə və kolluqlarda rast golur. Birilik otlardır, gövdələri budaqlıdır, yarpaqları barmaqvari bölümlü, çiçəkləri növündən asılı olaraq bənövşəyi, çəhrayı və ağımtul olur. Tacvari çiçəkyanlığı yarpaqları 5-dır, loçöyin biri mahmiza çevrilib. Erkoceyi çox, dişiceyi birdir. Meyvəsi çalov meyvədir. Zəhərli bitkilərdir.


C.acacis, S. orientalis, S. divaricata, C. persica, C. rufulosa.

Aconitella (Aconiopsis) -akonitella. Avroasiya məkanında yayılan 8 növündən Azərbaycanda -Talışın quraq Diabar orazisində, orta dağ qurşağında, daşlı yamaçlarda 1 növünün yayılması qeyd olunur. Gövdəsi budaqlanan, çiçəkləri mavi ronglı 50

sm-dək hündürlükdə birillik bitkidir.

A. hohenackeri.

Delphinium (mahmuzçiçək). Şimal yarımkürənin mələyim qurşağında yayılan 150-dən çox növü əhatə edir. Çiçəkləri uzaqdan delfino oxşadığı üçün yunanca bu adı almışdır. Azərbaycanda oksər rayonlarda orta dağ qurşağından alp qurşağına dək meşənin açıq yerlərində, daşlı-çimqılı yamaclarda, osasən yüksək dağlıq qurşaqlarda çəmənliliklərdə yayılan 15 növü vardır. Onlardan bir neçəsi Azərbaycandan təsvir olunmuşdur və respublika florası üçün endemik bitkilər sayıılır. Çiçəkyanlığının, nektarlığının və mahmızın forması, rəngi, tüklü yaxud çilpaq olması növlərin toyinində istifadə olunan əlamətlərdir. Növlərin çoxu dekorativ bitkilərdir, onlar arasında bal veron, boyaq, dərman preparatları alınan növləri də vardır. Boziləri zəhorlidir. **Şəkil 49.**



*Şəkil 49. Delphinium
freynii*

D.freynii, D.szowitsianum, D.albiflorum, D.talysense, D.cyphoplectum, D.quercetorum, D.foetidum, D.caucasicum, D.tomentellum, D.buschianum, D.araraticum, D.lomakinii, D.flexuosum, D.speciosum, D.arcuatum.

Aconitum (kəpənəkçiçək). Şimal yarımkürəsinin mələyim qurşağında yayılan 60 növündən Azərbaycanda Böyük və Kiçik Qafqaz, Naxçıvan regionlarında, orta dağ qurşağından subalp qurşağına dək meşə və kolluqlarda, çəmənliliklərdə, yüksək oltuqlarda rast gələn 3 növü vardır. Çiçəkyanlığı və meyvəsinin əlamətləri, çiçəyin rəngi növləri səciyolondırıq əlamətlərdir. Dekorativ bitkilərdir. Boziləri zəhorlidir.

A.confertiflorum, A.orientale, A.nasutum, (A.cochleare).


Anemone (əsmə). Cənubi Amerika və Şimal yarımkürədə yayılan 76 növündən Azərbaycanda-Böyük və Kiçik Qafqaz, Lərkəran regionlarında yayılan 5 növü vardır. Orta dağ qurşağında alp qurşağadək meşə və kolluqlarda, bəzən qayalıqlarda rast gəlir. Bir növ (Kuznetsov O.) Azərbaycandan təsvir olunub və loçoklorin qırmızı rəngdə olması ilə cinsin digər növlərindən fərqlənir. Çiçəkyanlığı və yarpaqların əlamətləri əsas nişanlıları sayılır. Dekorativ bitkilərdir, bəziləri zəhərlidir.

A. kuznetzowii, A. caucasica, A. ranunculoides, A. fasciculata, A. speciosa.

Pulsatilla (güləbətin). Şimal qurşağda və Qafqazqa yayılan 30 növündən Azərbaycanda 3 növə rast gəlinir. Alp qurşağı bitkiləridir, lakin çox vaxt orta dağ qurşağınadək yayılırlar. Alp çəmənliklərində, əhənglər zəngin qayalarda, meşenin açıq yerlərində, kolluqlarda bitir. Növleri Böyük və Kiçik Qafqaz, Naxçıvan və Qarabağ bölgelerində rast gəlir. Çiçəyin rəngi və digər əlamətləri növlərin toyimində istifadə olunur. Dekorativ bitkilərdir. Bəziləri zəhərlidir. **Şəkil 50.**

P. albana, P. violacea, P. armena.

Clematis (ağəsmə). Dönyanın mülayim və isti iqlimli ölkələrinə yayılan 170 növündən Azərbaycanda-əksər rayonlarda, xüsusən aran və dağotəyi rayonlarında, orta dağ qurşağınadək meşə və kolluqlarda, çay keşənlərində yayılıb. Sarımtul çiçəklə, və göyümtül yarpaqlı sarmaşan kol bitkisiidir. Dekorativ bitkidir, yarpaqlarında vitamini, çiçəklərində etir yağı



Şəkil 50. Pulsatilla albana

vardır. Cavan zoğları yeməlidir. Zoğlarından sobət düzəldirlər. Tərkibində klematin alkaloidi var.

C. vitalba, C. orientalis.

Myosurus (siçanquyruq). Dünyada geniş yayılmış 7 növündən Azorbaycanda -Lənkəran, Kür -Araz ovalığı və Abşeronda, sucaq yerlərdə, yol kənarında rast gələn 1 növü var. Ağumtul-sarı ləçəkləri olan xırda, birillik bitkilərdir.

M.minimus.

Ceratocephala (buynuzbaş). Avroasiyada yayılan 7 növü eyni zamanda Azərbaycanda da rast gəlir. Azərbaycanın əksər aran və dağətəyi rayonlarında, bəzən orta dağ qurşağınadək (Diabar) daşlı yamaclarda, dincə qoyulmuş əkin sahələrində, yarımsəhralarda rast gəlir. Meyvəsinin əlamətləri ilə seçilən birillik ət bitkiləridir.

C. testiculata, C. falcata.

Ficaria (fikariya). Aralıq dənizi ölkələrində və Qafqazda yayılan 5-6 növündən Azərbaycanda əksər rayonlarda arandan alp qurşağınadək meşə və kolluqlarda, dincə qoyulmuş torpaqlarda, qaya çatlarında, alp çomənliklərində bitir. Yarpağın, ləçəyin və micyvəsinin əlamətləri ilə fərqləndirilir. Zəhərli bitkidir.

F. celtifolia (F. ledebourii), F. ficaroides, F. fascicularis.


Batrachium (suincilosu). Müləyim və isti qurşaqda, eləcə də Qafqazda yayılan bir neçə növündən Azərbaycanda 3 növünə rast gəlinir. Ona respublikanın əksər rayonlarında arandan yuxarı dağ qurşağınadək dayaz və sakit axan sularda, göllərdə, şoran sulu axmazlarda rast gəlinir. Yarpağın və çiçəyin əlamətləri və ölçüləri ilə növləri seçilir. Akvariumlarda becərilö bilər. Mal-qara üçün yem bitkisi kimi də faydalıdır.

B. peltatum (B. triphyllum), B. rionii, B. trichophyllum (B. di-varicatum).

Ranunculus (qaymaqcıçək). Şimal yarımkürenin müləyim qurşağında və Qafqazda yayılan 250 növündən Azərbaycanda 32 növə rast gəlinir. Onlar respublikanın əksər rayonlarında,

müxtəlif bitmə şəraitində, xüsusən, arandan alp qurşağındakı meşə və kolluqlarda, çay kənarlarında, bataqlıqlarda, rütubətli sucaq yerlərdə yayılmışdır. Onlardan bir neçəsi Azərbaycandan təsvir olunub və endemik növlərdir. Bir və ya çoxillik otlardır. Yarpaqları növbəli düzülür ayası barmaqvari və ya lələkvari bölümlüdür. Çiçekləri əsasən sarı rənglidir, müntəzəmdir, kasa yarpaqları 5-dir. Erkəkçikləri çoxdur, gineseyi apokarpdır, çiçək üzvləri yarımdairəvi düzülür. Meyvələri bir toxumlu fındıqçaya və ya toxumçayabənzər meyvədir və çox vaxt çiçəkyatağı üzərində yiğilacaq “yiğilmiş meyvə” əmələ gotırır. Zəhorli bitkilərdir.

Şəkil 51.



Şəkil 51. *Ranunculus caucasicus*

R.acutilobus, *R.arachnoideus*, *R.arvensis*, *R.baidarae*, *R.brachylobus*, *R.buhsei*, *R.bulbosus*, *R.caucasicus*, *R.chius*, *R.eicutarius*, *R.cornutus* (*R.lomatocarpus*), *R.crassifolius*, *R.dolosus*, *R.elbrusensis*, *R.elegans*, *R.hyrcanus*, *R.illyricus* (*R.alexeenkoi*, *R.meridionalis*), *R.lingua*, *R.kotschy*, *R.meyerianus*, *R.muricatus*, *R.ophyoglossifolius*, *R.oreophilus*, *R.oxypermus*, *R.repens*, *R.sceleratus*, *R.strigillosus*, *R.szovitsianus* (*R.napellifolius*), *R.trachycarpus*, *R.transcaucasicus*, (*R.meroven-sis*) *R.trisectilis*, *R.villosum*.

Buschia (buşa). Aralıq dənizi, Orta Asiya və Qafqazda yayılan 2 növündən Azərbaycanda Kür-Araz ovalığı, Kiçik Qafqaz, Naxçıvan və Lənkoran rayonlarında arandan orta dağ qurşağında seyrek şəkildə rütubətli yerlərdə və çay sahillərində rast gələn birillik ot bitkisidir.

B.lateriflora.

Taliетrum (qaytarma). Hər iki yarımkürənin müləyim və isti zonalarında yayılan 85 növündən Azərbaycanda oksər rayonlarda, xüsusən Böyük və Kiçik Qafqaz regionlarında, aşağı dağ qurşağından alp qurşaqınadək meşə və kolluqlarda, kölgəli yerlərdə, qayalı yerlərdə, çay kənarlarında yayılan 6 növü vardır. Yarpağın və çiçək qrupunun əlamətləri növlərin təyinində istifadə olunur.

T. sultanabadense, *T. foetidum*, *T. isopyroides*, *T. minus*, *T.simplex*, *T.alpinum*.

Adonis (xoruzgülü). Avropa və Asiyadan müləyim iqlimli ölkələrin-də yayılan 20 növündən 5 növünü rast gəlinir. Onlar Azərbaycanın oksər rayonlarında, arandan orta dağ qurşaqınadək əkin yerlərində, quraq yamaclarда, alaş bitkiləri arasında yayılmışdır. Bir və çoxillik otlardır, çiçəkləri tək-tək yerləşir. Loçəkləri qırmızı və sarı olur. Erkəkcikləri çox, gineseyi apokarp, dişicikləri çoxdur, meyvəsi toxumça olmaqla "yığılmış" meyvədir. Əksərən zehuri bitkilərdir. Bozi növlerindən ürok və böyrök xəstəliklərinin müalicəsi üçün istifadə olunan dərman preparatları almır. Çoxillik növlərinin köklərindən sarı boyalıdır.

Səkil 52.



Şəkil 52. Adonis aestivalis

A. wolgensis, *A. aestivalis*, *A. flammæ*, *A. parviflora*, *A. bineertiai*.

Çaridella (qüyümbaş). Aralıqdənizi ölkələriندə və Qafqazda yayılan 5-6 növündən Azərbaycanda, oksər rayonlarda, aşağı dağ qurşağında, meşənin açıq yerlərində, kolluqlarda, quraq yamaclarда, kolluqlarda yayılan 1 növü vardır. Birillik alçaq boylu, çiçəkləri tək-tək yerləşir ağı və ya qırmızımtıl rəngli bitkidir.

C. nigellastrum.

Fəsilə Zirinekimilər- Berberidaceae

Əksərən Şimal yarımkürəsinin mülayim və subtropik iqlimli ölkələrində yayılan 14 cins üzrə 650-dən çox növü birləşdirir. Təkcə Zirine cinsi 500-dən çox növə malikdir. Fəsilə daxilində həm ağac, həm də çoxillik ot növləri vardır. Fosiləyə daxil olan növlərin səciyyəvi əlamətlərindən biri də onların gövdələrində müxtəlif alkaloidlərin, xüsusən berberinin olmasıdır.

Azərbaycanda 4 cins üzrə 5 növü vardır, 1 cins isə mədəni halda rast gəlir (*Mahonia*).

Epimedium (epimedium).


Mülayim və tropik zonada yayılan 18 növündən Azərbaycanda 1 növü rast gəlir. Ona Lənkəranın dağ meşələrində rast gəlinir. Fəsilənin digor cinslərindən çoxillik ot bitkisi olması, loçəklərin mahmuzlu olması və kök yumrularına malik olmaması ilə fərqlənir. Dekorativ bitkidir. **Şəkil 53 (1).**

E. pinnatum.

Leontice (dombalankök). Avroasiya və Şimali Amerikada yayılan 10 növündən Azərbaycanda 1 növü rast gəlir. Çoxillik ot bitkisi olub, salxım tipli çiçək qrupu, üçər yerləşən yarpaqları, kökyurruşu olan alçaq boylu bitkidir, şar şəkilli şüşkin quru meyvəsi ilə səciyələnir. Naxçıvan regionun dağlıq orazisindən, qilli, daşlı yamaclardan məlumdur. Cənubi Azərbaycandan təsvir olunub. **Şəkil 53 (2).**

L. armemiacata (L. minor).

Bonqardia (qozqurab). Asiya və Qafqaz regionlarında yayılan 3-4 növündən Azərbaycanda 1 növü rast gəlir. O Azərbayca-




**Şəkil 53. *Epimedium pinnatum* (1);
Leontice armemiacata (2)**


nin aran və aşağı dağ qurşağı regionlarında, xüsusən Xəzərətrafi, Abşeron, Qobustan, Kür-Araz ovalığı və Bozqır yayla adlanan botaniki rayonlarda quraq yamaclarda, əkin sahələrində, dincə qoyulmuş yerlərdə bitir. Əsas əlaməti şar şökilli üzəri qırışqlı kök yumrusuna malik olmasıdır. Əvəlik dadi verən, C vitamini ilə zəngin kök yumrusu qızardılaraq yeyilir. Dövrəsi 10-30 sm hündürlükdə, budaqlanandır. Ekoloji cəhətdən təmiz yamaclarda, xeyli dərəcədə torpaq səthindən dörində yerləşir. **Şəkil 54.**

B. chrisoqonum.

Berberes (zirinc). Fəsilədə ən iri cins olub Avro-Asiyanyan müləyim iqlimli rayonlarında, Amerikada və Şimali Afrikada yayılan **Şəkil 54. *Bonqardia chriso-qonum***



Şəkil 55. Berberes iberica



120-dən çox növü vardır. Azərbaycanın əksor rayonlarında 2 növü aradan yuxarı dağ qurşaqında dək meşenin açıq yerlərində, kolluqlarda, çay kənarlarında, quraq yamaclarda yayılmışdır. Fəsilənin digər cinslərindən qaido-sində 1-3 tikancıqları olan yarpaqlı kol bitkisi olması ilə fərqlənir. Meyvələri yeyilir, kökündən və qabığından sarı-qehvəyi rəng alır. Balverən və dekorativ bitki kimi də çox qiymətlidir.

B.iberica (*B. densiflora*), B.vulgaris.

Mahonia (maqoniya). Amerika və cənubi-şərqi Asiya ölkələrində yayılan 100-dən çox növündən Azərbaycanda bəzək bitkisi kimi 1 növü becərilir. Çox da hündür olmayan bu kol bitkisi özünün qızılı -sarı rəngli çiçəkləri, qırmızı rəngli meyveleri ilə diqqəti cəlb edir.


M. aquifolia.

Fəsilə Pionkimilər- Paeniaceae

Şimali Amerikanın qərb vilayətləri, Asyanın mülayim və soyuq iqlimi regionlarında və Aralıq dənizi ölkələrində yayılan cinsi adlı cinsə toplanan 35-40 növü vardır. Bəzən qayınaqcıçıklılar fəsiləsi tərkibinə daxil edilir.

Paeonia (Pion, Buynuzbaş). Kiçik Qafqaz, Naxçıvan və Lenkoranı dağlıq zonalarında, aşağı və orta dağ qurşağı meşələrində, kolluqlarda, meşənin açıq yerlərində bitən 3 növü vardır. Mlokozeviç p. və tüklü meyyvə p. növlərinin müstəqil növler kimi qəbul olunması üçün olavo iadətgatə ehtiyac vardır. Növleri forqlondirmək üçün çiçəklərin rəngi və yarpağın olumətləri əsas götürülür. Olduqca dekorativ bitkidir.

Şəkil 56.



Şəkil 56. *Paeonia mlokosewitschii*. 1-yarpaq; 2-çiçək; 3-çiçəkdə dişiciklər.

P.mlokosewitschii, *P.tenuifolia*, *P.tomentosa*.

Fəsilə Xaş-xaşçıçəklilər- Papaveracea (Hypecoaceae, Fumariaceae).

Fəsilə 45 cins üzrə 700-dən çox növü əhatə edir. On çox növlər Mahmızlalə (100 növ) və lalə (100) cinslərindədir. Əsasən Şimal yarımkürəsinin iqlimi müləyim ölkələrdə yayılmışlar.

Fəsilənin nümayəndələri birillik və ya çoxillik ot bitkiləridir. Yarpaqları növbəli, qarşılıqlı və ya dəstələrlə yerləşir. Yarpaqlarının ayası, adətən, bir neçə qat bölməlidir və ya bəzi növlərdə yarpaq tam ayalıdır. Yarpaq alətləri olmur. Yarpaq və gövdələrində ağ və ya narincı rəngli süd şirəsi daşıyan boruları olur. Bəzi nümayəndələrində, məsələn, dəlitərə, şahṭərə növlərində süd şirəsi olmur.

Çiçəkləri iridir, göydənin ucunda tək yerləşir (cöl lalosında) və ya xırdadır, salxımlara toplanır (şahtərədə), müntəzəmdir və ya ziqomorfür. Çiçək üzvləri dairovi düzənlidir. Kasa yarpaqları oksorən ikidir, tez töküldür. Ləçəkləri oksorən 4, bozon 5-6, erkəkcikləri çox, bozon 2-4 olur. Dişicik 2 və ya ikitən çox meyvo yarpağından təşkil olunur, yumurtalığı üst vəziyyətdədir, biryuvalı və ya yalançı arakəsmələrlə bölgünərək çoxyuvalıdır. Yumurtacıqlarının sayı oksorən çoxdur. Sütuncuqları birdir və ya ağızçıığı oturaqdır. Meyvələri qutucuq və ya findiqçə olur. Əksəriyyət növlərinin ciçəklərində nektar yoxdur. Həşəratı, iri elvan ciçəkləri və tozcuqları collə edir.

Xaşxaşkimilərin Azərbaycanda 7 cinsə aid 40 növü vardır.

Hypecoum (dəlitərə). Ataüqdənizi, Asiya ölkələrində yayılan 15 növündən Azərbaycanda orta dağ qurşağınadək əsasən quraq yamaclarда, okinlorde və dincə qoyulmuş torpaq sahələrində yayılan 2 növü vardır. Onlar respublikanın əksər rayonlarında (Böyük Qafqazda az rast golur) yayılmışlar. Birillik, yarpaqları 2-3 qat lələkvari bölməli, erkəkcikləri 4, dişiciyi biryuvalı, meyvəsi buyruz meyvəyəbənzər qutucuqdur. Əsasən ciçəyin solğun sarı rəngi və gövdəsində süd şirəsinin olmaması ilə fərqlənir. Bu cinsi bəzi müəlliflər fosilo yaxud yarımfəsilə kimi qəbul edirlər.

H. imberbe (*H. drandiflorum*), **H. pendulum**.

Chelidonium (ziyilotu, dəmrovotu). Avroasiya və Qafqazın müləyim iqlimli ölkələrində yayılan 3 növündən Azərbaycanın əksər rayonlarında rast gələn 1 növü vardır. Ona meşələr, əkinlər, alaq bitkiləri arasında rast gəlinir. Çoxillik, gövdəsinin yuxarısında budaqlanan bitkidir. Ləçəkləri sarı rənglidir, erkəkcikləri çox, meyvəsi qutucuqdur.

Ziyilotu südşirəli bitkidir, südşirosi narineyi və ya sarı rənglidir. Süd şirəsində alkaloidlər vardır, zohorlidir, xalq tobabətində çox qədim zamanlardan ziyilin müalicəsi üçün işlədir. Bitkidi A və C vitaminlərinin də olması qeyd edilir.


Şəkil 57.

Ch. majus.

Claucium (buynuzlalə). Aralıqdonizi, Asiya və Qafqaz regionlarında yayılan 20 növündən Azərbaycanda 3 növü rast gəlir. Azərbaycanın əksər rayonlarında orta dağ qurşağınadək quraq, daşlı və gilli yamaclarda və əkinlərdə rast gəlir. Meyvəsinin yalançı arakəsməsi olan buynuzcuğabənzər qutucuq və çiçəyinə əsasən sarı, bəzən qırmızı olması ilə fərqlənir.

C. corniculatum, C. grandiflorum, C. elegans.

Roemeria (laləvər). Aralıqdonizi, Asiya və Qafqaz regionlarında yayılan 9 növündən Azərbaycanda əksər rayonlarda orta dağ qurşağınadək quraq yamaclarda, gilli torpaqlarda və əkinlərdə rast gəlir. İki növü var. Onlular bir-birindən ləçəklərinin cəngi və forması ilə asanlıqla seçilir. Cinsin növlərində sarı rəngdə süd



Şəkil 57. *Chelidonium majus*: 1. bitkinin çiçək və meyvəli bir hissəsi; 2. Erkəkcik və dişicik; 3. Meyvəsinin eninə kəsiyi.

şirəsinin olması və 4 ədəd qırmızı yaxud bənövşəyi rəngdə loçəklərin olması səciyyəvidir.

R. hybrida, R. refracta.

Papaver (lalə, xəş-xəş). Şimal yarımküroşinin mülayim iqlimli ölkələrində yayılan 100-dən çox növündən Azərbaycanda əksər rayonlarda 20 növə rast gəlinir ki, onlardan biri- tiryok xəşxaşı mədəni əkin halında rast gəlir və bəzi yerlərdə yabanlaşır. Lalə növləri Azərbaycanda yuxarı dağ qurşağınadək quru-daşlı yamaclarda, gilli torpaqlı yerlərdə, alaq bitkiləri arasında, əkin sahələrində yayılmışlar. Taliş L. və Şelkovnikov L. növləri Azərbaycandan təsvir olunmuşdur.

Lalə cinsinin növləri birilik, ikiilik və ya çoxilik, yarpaqları lələkböülümlü olsardır. Yarpaq, gövdə və qutucuqlarında süd şiroli borulayı vardır.

Cıçəkləri gövdənin ucunda tək yerləşir. Kasa yarpaqları ikidir, cıçək açılında tőkülür. Loçəkləri 4-dür, hərosində 2 loçək olmaqla iki dairədə yerləşir, qırmızı, çəhrayı və ya ağ rönglidir, bəzən qaidə hissəsində qara ləkə olur. Bəzi növindrində, xüsusən çiçəkli hətki kimi becerilən cəşidlərində erkəkeiklərin tozluğunu itirərkən enlişəşməsi hesabına loçəklərin sayı artır. Erkəkeikləri çoxdur, dairələrdo düzülür, erkək-ciyyin sapı və tozluğu bənövşəyi, qara və ya sarı röngli olur. Dışeiyi, adətən, 4-10 və ya daha çox meyvə yarpağından təşkil olunur. Yumurtalığı: üstdür, ağızçığı oturaqdıq, şüaşəkili bölməlidür. Qutucuğu çox toxumluudur, yuxarısında deşiklərlə açılır.

Lalə cinsindən xəşxaşım (*Papaver somniferum*) toxumları çörek üzərinə sepilir və qəməndə sənayesində işlədirilir, kəl qutucuqlarından alınan süd şirośində isə tiryok hazırlanır. Tiryokin tərkibində dorman kimi işlədirilən bir sıra (papaverin, morfin, kodein və s.) alkoloидlər vardır. **Şəkil 58.**



Şəkil 58. *Papaver somniferum*

P.arenarium, P.armeniacum (*P.urbanianum*), **P.belangeri, P.bipinnatum, P.chelidonifolium, P.commutatum, P.dubium, P.fugax, P.hydridum, P.lacerum, P.macrostomum, P.montanthum, P.ocellatum, P.orientale, P.paucifoliatum, P.persicum, P.rhoeas, P.schelkownikowii, P.somniferum, P.talyschense.**

Corydalis (mahmızlalə). Dünyanın öksər ölkələrində yayılan 100-dən artıq növlərindən Azərbaycanda demək olar ki, bütün regionlarda aşağı dağ qurşağından alp çəmənliliklərinə qədər daşlı-qayalı yerdə, meşələrdə kolluqlarda rast gələn 6 növü vardır.

Gövdə yarpaqlarının, kasayarpaqlarının və köyümərularının əlamətləri növlərin təyinində istifadə olunur.

C. persica, C. erdelii, C. marschalliana, C. angustifolia, C. conorhiza, C. alpestre.

Fumaria (şahtorə). Şimal yarımkürəsinin isti və mülayim iqlimli ölkələrində yayılan 40 növündən Azərbaycanın öksər rayonlarında arandan orta dağ qurşağındək əkinlərdə, quraq yerdə, əlaq bitkiləri arasında, yarımşəhra bitkiliyində, daşlı yamaclarda rast gələn 6 növü məlumdur. Birillik, yarpaqları 2-3 qat lələkböyümlü bitkilərdir.

Çiçəkləri qeyri -müntəzəmdir. Seyroq və ya six çiçəklə salxıma yiğilmişdir. Kasa yarpaqları 2-dir, pərdəşəkillidir, tez töküldür və ya bozon kasacığ yoxdur. Ləçəkləri 4-dür, çohrayı, tünd çohrayı və ya ağ rönglidir. Taeda konar tərəfdə yerləşən ləçək başqalarına nisbotən iridir, onun aşağı hissəsində torbayabonzor mahimiz vardır. Erkəkeiklərin sapi enlidir, yuxarısında üçbölümlüdür, bölmələrin ucunda 3 odəd tozluq yerləşir. Onlardan ortadakı tozluq 4, yandakılar isə 2 yuvalıdır. Dışıcıyi 2 meyvə yarpağından təşkil olunmuşdur. Yumurtalığında bir odəd yumurtacığ olur, meyyəsi birtoxumlu sindiqədir.

F. micrantha, F. officinalis, F. schleicheri, F. vaillantii, F. parviflora, F. asepala

Fəsilə çiçəbaharkimilər -Phytolaccaceae

Fəsiləyə 23 cins üzro 120-yə qədər növ daxildir, Azərbaycanda 1 cinsin 1 növü rast gəlir.

Phytolacca (çiçəbahar). Əsasən Amerika materikinin tropik və subtropik vilayətlərində yayılan 11 növündən Azərbaycanda 1 növü rast gəlir. Ona Böyük Qafqazın dağotayı və Lenkəranın aran ərazilərində bağlarda, əkin sahələrində, dincə qoyulmuş torpaqlarda, yol kənarlarında rast gəlinir. Gövdə və yarpağın qırmızımtıl, meyvəsinin qaramtul çəmən rəngində olması ilə seçilir.

Dekorativ, boyalı, dörmən bitkisidir.

Ph. americana.

Fəsilə Gecəçiçəyikimilər -Nyctaginaceae

Azərbaycanda kulturada və çox vaxt yabanlaşan 1 cins üzro 2 növü rast gəlir.

+**Oxybaphus (Mirabilis). (Gecəçiçəyi).** Azərbaycanda yalnız kulturada rast gələn 2 növü vardır. Amerikadan gotirilərək əkilmiş, bir çox həllarda yabanlaşmışdır. Abşeronda və Azərbaycanın bir sốx rayonlarında bağ və parklarda, çıxılıklıda dekorativ bitki kimi geniş istifadə olunur. Zəng-şəkilli, qırmızı rəngli çiçəkləri diqqəti colb edir. Toxumları ilə asanlıqla çoxalır.

O. nyctagineus (+), O. jalapa (+).

Fəsilə Ayzonkimilər-Aizoaceae

Öksəron Cənubi Afrika regionunda yayılan 18 cins və 600-dən çox növündən Azərbaycanda 2 cinsin yığılan 2 növü rast gəlir. Cinslərdən biri- *Glinus* bozən müstəqil fəsilə daxilində verilir.

Glinus (qlinus). İsti iqlimli ölkələrdə və Qafqazda 1 növü rast gəlir. Azərbaycanda Kür-Araz ovalığında və Lenkəran aranında çay sahilərində, bataqlıqlarda, xüsusən Kür çayı vadisində 1 növü yayılmışdır. Birillik, bozuntul rəngdə, kasayarpağı 5 hissəyə bölünmiş, 50 sm. dek hündürlüyündə bitkidir.

G. Jotooides.

Aizon (ayzon). Avroasiya və Afrikada yayılan 8 növündən Azərbaycanda-Abşeron və Kür-Araz ovalığında, gilli, gumsal torpaqlarda 1 növü rast gəlir.

Birillik, ağımtıl tükcüklorlo örtülü, zengşekilli kasayarpaqlı bitkidir.

A. hispanicum.

Fəsilə Pərpərən- Portulacaceae

Dünyanın oksər yerlərində, xüsusən Amerikada yayılan 17 cinsə aid 2000-dən çox növündən Azərbaycanda 1 cinsə toplanan 2 növü vardır.

Portulaca (pərpərən). Amerikanın isti iqlimli ölkələrində yayılan 20 növündən Azərbaycanda 2 növü rast gəlir ki, ondan da biri kulturadadır (*P. grandiflora*), dekorativ bağçılıqda geniş istifadə olunur.

Yabən növüne Azərbaycanın əksor aran və dağətəyi rayonlarında, alaq kimi bağ və çöllərdə rast gəlinir. Əlvan sarı ronglı çiçekləri ilə seçilən biriilik bitkidir. Zöngin "C" vitaminının malikidir, bəzən çiy və qızardılmış halda yeyilir.

P. oleracea, P.grandiflora (+).

Fəsilə Bazillakimilər- Basellaceae

Əsasən Amerika və Afrikanın tropik, subtropik ölkələrində yayılan 2 cins üzrə 20 növündən Azərbaycanda yalnız kulturada 1 cinsin 1 növü rast gəlir.

+**Boussingaultia (bussenq).** Tropik Amerikada yayılan 10 növündən Azərbaycanda kulturada yalnız 1 növ rast gəlir. Çoxillik sarmaşan olduqca dekorativ bitkidir, ağ ronglı, ötrüli çiçekləri diqqəti çəlb edir. Abşeronda rast gəlir.

B. baselloides (+).

Fəsilə Qərənfilçiçəklilər- Caryophyllaceae

Çiçəkli bitkilər içerisinde on iri fəsilələrdəndir. Dünyada bu fəsilənin 80 cinsə toplanan 2000- dən çox növü vardır. Dünyanın bütün kontinetlərində yayılmışdır. Onlara ən müxtəlif bitmə şəraitində rast gəlinir, meşələrdə, çəmənlərdə, səhra və yarımsəhralarda alp qurşağınadək yayılı bilir. Bəzi mənbələrə görə Himalay dağlarında bu fəsilədən olan sərilən cincilim növü digər çiçəkli bitkilərdən hündürlükdə-dəniz soviyyəsindən 6000 m hündürlüyüdə qeydə alınmışdır. Qərənfilçiçəklilər ən çox Şimal yarımkürəsinin məlumatlı iqlimli ölkələrində, xüsusən Aralıq dənizi, Qərbi və Orta Asiya ölkələrində yayılmışlar. Qərənfilçiçəklilər əksərən ot, bəzən yarımkol bitkilərdir. Gövdələri düyümlüdür. Yarpaqları sadodır, tamayalı və tamkonarlıdır, çox vaxt xətvari və ya lanset-şəkillidir, adətən, qarşılıqlı düzülür, qaidə hissəsində zoif qın omolə gotırır. Çiçəkləri əksərən dixazi və ya qırtım çiçək qrupuna yığılır, bəzən tok-tok yerləşir.

Çiçəkləri müntəzəmdir, əksərən ikicinslidir, bəzi növlərdə (məsələn, bir sıra *Silene* və *Otites* növlərində) bircinslidir. Çiçək adətən çiçək allığıının əmələ gotirdiyi örtüklə əhatə olunur. Ciçək osason 5 üzvlüdü və çiçək üzvləri 5 dairo üzrə yerləşir.

Çiçəkyanlığı ikiqatdır, əksərən 5, bəzən 4 üzvlüdü. Kasa yarpaqları sorbost və ya bitişik olur. Ləçəkləri sorbostdır, yuxarısına bəzən ikibölümüldür. Çox vaxt ləçək qaidə hissəsində darağraçdırnaqçıq omolə gotırır. Bəzi növlərdə ləçəyin içəri torosunda, onun enli hissəsinin (büyükün) dirnaqcığa keçən yeri ndə ləçəyə bənzər çıxıntı olur. Bu çıxıntılar birgə olavo təc əmələ gotırır. Erçəkecləri, adəton 10, bəzən 5 və ya daha az olur. Əksərən iki dairo üzrə yerləşir. Dişcik 5-2 meyvo yarpağından təşkil olunmuşdur, yumurtalıq üstdür, sıtuncuqları meyvo yarpaqlarının sayı qədər, yumurtacıqları isə əksərən çox olur.

Bəzi nümayəndələrində çiçək yanlığının daxili dairosi və erçəkeclərin bir dairosi reduksiya edir və yumurtacıqların sayı isə azalır. Meyveləri qapaklıqlarla və ya dişciklərə uşṭan, çox toxumlu qitucuq və ya bir toxumlu sindiqə, bəzi növlərdə isə giləməyədir.

Fəsilənin Azərbaycanda 34 cins üzrə 187 növü tərəfimizdən qeydə alınmışdır.

“Azərbaycan florası” çoxcılaklıyindo 34 cinsə yiğilan 200 növ verilmişdir. Əldə olunmuş məlumatlar aşağıda cinslər üzrə verilir.

Fəsiləni çox vaxt çiçəyin əlamətlərinə görə 3 yarımfəsiləyə ayıırlar.

1). Cinciliməoxşarlar-buraya aid edilən növlərdə kasa yarpaqları sərbəst olur və loçəklərdə dırnaqcıq adlanan hissə olmur (məsələn cincilim cinsində);

2). Qoyunqulağıyabənzərlər-kasayarpaqları bitişikdir, uzun dırnaqcıqı var (məsələn Qəronfil cinsində);

3). Sərtəkəbənzərlər -çiçəklər xirdadır, çox vaxt yumşaqçıq çiçək qrupuna yiğilir. Çiçəkdo eksəron təe olmur (məsələn *Hernaria* cinsində).

Stellaria (cincilim). Tropik ölkələr istisna olmaqla dünyamın hər yerində yayılan 100-dən çox növündən Azərbaycanda bütün rayonlarda rast gələn 5 növü vardır. Onlara arandan subalp qurşağadək alaç bitkisi kimi, rütubətli torpaqlı ərazilərdə, meşə və kolluqlarda rast gəlinir. Bitkidi ləçəyin olub-olmaması, ölçüləri, gövdəsinin əlamətləri növlərin forqləndirilməsində istifadə olunur. Qida və bal verən növləri vardır. Mal-qara tərəfindən də yeyilir, bəzi növləri zohorlidir.

S. media, S. neglecta, S. pallida, S. halostea, S. persica.

Myosoton (yunişaqştük). Avroasiyada mülayim iqlimli ölkələrdə yayılan 1 növü vardır, ona homçının Azərbaycanın Qafqaz və Lənkəran regionlarında, arandan orta dağ qurşağında, çay sahilərində, meşənin açıq yerlərində, bataqlıq ətrafında rast gəlinir. Fəsilənin digər cinslerindən çiçəkdə dişcik sütuncuqlarının sayı və qutucuğun forması ilə forqlanır.

M. aquaticum.


Cerastium (döll cincilim). Dünyamın hər yerində yayılıb. 100-dən çox növü var. Azərbaycanda tərəfimizdən 23 növü qeydə almış. Cinsi bəzən dişcetylərin sütuncuqlarının sayıma və

kasayarpağında olan dişciklərin sayına əsasən 2 cinsə ayırrılar. Biz bunu qəbul etmirik. Cinsin növləri Azərbaycanın bütün rayonlarında, arandan alp qurşağındək müxtəlif bitmə şəraitində rast gəlir. Onlara on çox çinqılı yamaclarda, çəmənlərdo, kolluqlarda rast gəlinir. Bir və çoxillik otlardırlar. Növləri bir-birindən əsasən çiçəyin əlamotları ilə fərqləndirilir. **Şəkil 59.**

C. arvense, **C. cerastoides**, **C. daghestanicum**, **C. dauricum** (*C. oreades*), **C. dichotomum**, **C. dubium**, (*C. anomalum*), **C. glomeratum**, **C. glutinosum**, **C. holosteum**, **C. holosteoides**, (*C. caespitosum*), **C. inflatum**, **C. kasbek**, **C. lengigefolium**, **C. microspermum**, **C. multiflorum**, **C. nemorale**, **C. perfoliatum**, **C. purpurascens**, **C. ruderale**, **C. sehschkinii**, **C. semidecandrum** (*C. dentatum*), **C. szovitsii**, **C. tauricum**.

Holosteum (sümürgə). Avropa və Asiyadan müləyim iqlimli ölkələrində yayılan 6 növündən Azərbaycanda əksər rayonlarda arandan orta dağ qurşağındək quraq daşlı yamaclarda, kolluqlarda və alaq bitkiləri arasında yayılan 3 növü vardır. Birillik alaq boylu bitkilərdir, növləri bir-birindən əsasən gövdənin tükcükli örtülü və ya çıpaq olması ilə fərqlənir. Bir növü Azərbaycandan (Xanlar) təsvir olunmuşdur.

H. glutinosum, **H. marginatum**, **H. umbellatum**.



Şəkil 59. 1-*Cerastium daghestanicum*; 1a-çiçək açılmış qutucuqla birlilikdə. 2-*Cerastium microspermum*; 2a-çiçək açılmış qutucuqla hirlilikdə.

Sagina (mamireca). Hər iki yarımkürənin soyuq və mülayim iqlimli ölkələrində yayılan 8 növündən Azərbaycanda Böyük Qafqaz, Naxçıvan və Lənkəran regionlarında, arandan alp qurşağadək rast gələn 3 növü vardır. Sıcaq yerlərdə, rütubətli qayalı yamaclarda bitir. Kasayarpaqları və ləçəklərin sayı və əlamətləri bövlərin təyinində istifadə olunur.

S. saginoides, S. procumbens, S. apetala.

Bufonia (bufon). Aralıq dənizi və Qorbi Asiyada yayılan 2 növündən Azərbaycanda Qobustan, Kiçik Qafqaz, Naxçıvan və Talyış regionlarında, arandan orta dağ qurşağınadək quraq, daşlı-çimqli yamaclarda yayılan 1 növü vardır. Fossilənin digər cinslərindən kasayarpağı və ləçəklərin sayı, yarpağın və meyvəsinin əlamətləri ilə fərqləndirilir.

B. tenuisolia (B. parviflora).

Lepyrodielis (şumotu). Aralıq dənizindən Himalay dağlarına-dək orazilərdə yayılan 2 növündən Azərbaycanda Naxçıvan və Talyış regionlarında, arandan orta dağ qurşağınadək çay sahilində, alaq kimi əkinlərdə rast gelir. Azərbaycanda yayılan növü Talyışdan təsvir olunub. Fossilənin digər cinslərindən kasayarpağı və ləçəklərin sayı, yarpağın və meyvəsinin əlamətləri ilə seçilir.

L. holosteoides.

Queria (gümüşotu). Aralıq dənizi, Ön və Mərkəzi Asiya ərazilərində yayılan 1 növü həmçinin Azərbaycanın oksor rayonlarında, arandan orta dağ qurşağınadək, quraq daşlı yerlərdə yayılmışdır. Birillik, alçaq boylu, başçıq şəkilli çiçək qrupunda olan çiçəkləri qısa qırırmızı tükcüklorla örtülü bitkidir.

Q. hispanica.

Mingartia (cinotu). Avroasiya və Amerikada geniş yayılmış 80-ə yaxın növü vardır. Birillik və çoxillik otlardır. Azərbaycanın oksor rayonlarında yayılan 17 növü torofimizdən qeydə alınır. Akinfiyev c., xırdaçıçək c. və qorongilyarpaq c. növlərinin Azərbaycanda yayılması daşıqlaşdırılmışdır. Orta c., yaz c. növləri az rast gelir və nadir bitkilərdəndir. Zolaqlı c. növü Azərbaycandan

təsvir olunub. Cinotu növləri arandan alp qurşağınadək müxtəlif bitmə şəraitində- gilli, çinqılı, daşlı yerlərdə, çaybasar ərazilərdə, alaç bitkisi kimi dincə qoyulmuş sahələrdə, dəniz sahili qumluqlarda, yüksək dağ çəmənliklərində yayılmışlar. Növlərin təyinində on çox istifadə olunan əlamətlər- kasayarpağının və ləçəyin morfoloji əlamətləri və ölçüləridir.

M. aizoides, **M. akinfiewii**, **M. biebersteinii**, **M. circassica**, (*M. caucasica*), **M. dianthifolia**, **M. hybrida**, **M. imbricata**, **M. inamoena**, **M. intermedia**, **M. lineata**, **M. meyeri**, **M. micrantha**, **M. oreina**, **M. selerantha**, **M. verna**, **M. wiesneri**, **M. woronowii**.

Arenaria (qumluca). Hər iki yarımkürənin məlumatım və soyuq iqlimli ölkələrində on müxtəlif ekoloji şəraitdə rast gələn 80-dən çox növündən Azərbaycanda 10 növü qeydə alınıb. Bəzi müəlliflər bu cinsi 2 müxtəlif cinsə (*Arenaria*, *Eremogone*) ayıırlar. Bu zaman osas götürürlən əlamət bunlardır: birinci cinsdə yarpaq ovalşəkilli, ləçəklər kasayarpağından qıсадır, ikincidə yarpaq xətvari- qalxanşəkilli, ləçəklər kasayarpağından 2-3 dəfə uzundur. Biz burada cinsi ovvoiki həcmidə saxlayırıq, hesab edik ki, yeni *Eremodore* cinsi ayırmak üçün bu nişanələr kifayət deyildir.

Azərbaycanda cinsin növlərinə oksor rayonlarda rast gəlinir. Onlar arandan subalp qurşağınadək on çox qırmızı yerlərə, çay kənarlarında, rütubətli çəmənliklərə, bozon alaç bitkiləri arasında yayılmışlar. Növləri arasında birillik və çoxillik həyat formaları vardır. Çiçəkyatağının, kasayarpağının, çiçəkgrupunun əlamətləri növlərin təyinində istifadə olunur. Bəzi növləri dekorativ görkəmə malikdir və çiçəkçilikdə istifadə oluna bilər.

A. dianthoides, **A. graminea**, **A. gypsophyloides**, **A. holoscea**, **A. leptoclados**, **A. lychnidea**, **A. rotundifolia**, **A. serpullifolia**, **A. steveniana**, **A. szovitsii**.

Moenbringia (meringiya). Şimal yarımkürəsinin soyuq və məlumatım qurşağında yayılan 20 növündən Azərbaycanda yalnız 1 növə rast gəlinir. Meşə və kolluqlarda, çay kənarlarında, rütubətli yerlərdə yuxarı dağ qurşağınadək Kiçik və Böyük Qafqaz, eləcə

də Taliş regionlarında yayılmışdır. Digər cinslərdən yarpaqda damarlanma xüsusiyyətləri, toxum və meyvənin olamətləri ilə fərqlənir.

Scleranthus (sərtək). Avroasiya, Afrika və Avstraliyada yayılan 10 növündən Azərbaycanda 3 növünə rast gəlinir. Onlar Azərbaycanın əksər rayonlarında, arandan subalp qurşağadək quraq daşlı-qayalı yerdə, çay və yol kənarlarında yayılmışdır. Kasaciğin ölçüləri və olamətləri növlərin təyinində istifadə olunur.

S. annus, S. polycarpus, S. uncinatus.

Spergularia (cincilə). Dünyanın əksər ölkələrində, əsasən, dəniz sahilü, şoran torpaqlı ərazilərdə yayılan 20 növündən Azərbaycanda aran və dağotayı, çox az həllarda isə orta dağ qurşağı rayonlarında şoran torpaqlı yerdə yayılan 4 növü vardır. Növlərin fərqləndirilməsində əsasən çəpək adə toxumun olamətlərindən istifadə olunur.

S. maritima, (S. marginata), S. diandra, S. rubra, (S. campestris), S. marina (S. salina).

Telephium (telefium). Aralıq dənizi ölkələrində yayılan 2-3 növündən Azərbaycanda Kiçik Qafqazın cənubu, Naxçıvan və Diabarda quraq, daşlı yamaclarda yayılan 1 növü vardır. Alçaq boylu, göyümtrok, çoxillik ot bitkisidir.

T. orientale.

Polyarpon (çoxmeyvo). Hər iki yarımkürənin isti və mülayim qurşaqlarında yerləşən ölkələrdə yayılan 6 növündən Azərbaycanda Lenkoran aranında donuz sabılı qumluqlarda yayılan 1 növü məlumdur. 5-10 sm. hündürlükdə, gövdəsi nazik, ağı loçaklı, biriqlik bitkisidir.

P. tetraphyllum.

Paronychia (yerköpüyü). Aralıq dənizi və bütövlükdə Avroasiya ölkələrində yayılan 40-dan artıq növündən Azərbaycanın Naxçıvan, Kiçik Qafqaz, Diabar, Kür aranı və Bozqır yayla rayonlarında quraq, gilli-daşlı yamaclarda yayılan 2 növü vardır. Alçaq boylu çoxillik ot bitkisidir. Ağ-gümüşü rəngli tükcük'lərlə sıx örtüldüyüün-

dən dekorativ görünür və bozok bitkisi kimi istifadə olunur.

P. kurdica, P. azerbaijanica.

Herniaria (heruiyar). Avroasiya və Afrika ölkələrində yayılan 15 növündən Azərbaycanda əksər rayonlarda arandan alp qurşağındakı daşlı -qayaşı yerlərdə, çay və yol kənarlarında, bağlarda, bəzən alaq bitkisi kimi yayılan 4 növü vardır. Bitkinin habitusu, həyat forması, kasayarpaqlarının əlamətləri növlərin təyinində istifadə olunur.

H. glabra, H. caucasica, H. incana, H. hirsuta.

Pteranthus (qanadçıçək). Aralıq dənizi ölkələrində yayılan bir növü vardır ki, ona Azərbaycanda da rast gəlinir. Bu bitki Abşeron və Kür-Araz düzənlilikindən məlumdur. Quraq yerlərdə bitir. 5-10 sm. hündürlükdə, loçəksiz, birillik bitkidir.

P. dichotomus.

Agrostemma (aqrostemma). Avroasiyanın mülayim iqlimli ölkələrində yayılan 2 növündən Azərbaycanda əksər rayonlarda arandan orta dağ qurşağındakı adətən taxıl zəmилorında rast gəlir. Dənli bitkilər içorisində on geniş yayılan alaq bitkisidir. Birillik, tükcüklərlə örnülü, toxumları qara, qohxəyi, tikancıqlarla örtülü ot bitkisidir.

A. githago.

Silene (silen, quzuqulağı). Şimal qurşağında, Meksikada, tropik Amerikada və Qafqazda yayılan 400-dən çox növü vardır. Azərbaycanda əksər rayonlarda və müxtəlif ekoloji-çəgərli ərazilərdə yayılan 49 növü məlumdur. Bu növlərdən əsasən birillik həyat formali 3 növü müstəqil *Phyconax* cinsinə daxil edirlər. Digər 4 növ *Oberna* cinsinə daxil edilir. Lakin bizim fikrimizə bu taksonların müstəqil cinslər kimi qəbul olunması üçün olavə tədqiqatlara ehtiyac vardır. Xüsusən regional floralar üçün bu qobilden olan xırda cinslərin qəbul edilməsi möqsədə uyğun deyildir. Silene və ona yaxın cinslərin sistematikası və filogenezi haqqında daha dolğun məlumatı "Tbilisi Botanika institutunun əsərlərində" (196), cild XXI Z. Qvinianidzhenin iri həcmli möqaləsindən əldə etmək olar. Taliş-

dan, Böyük Qafqazdan, Naxçıvandan 7 silen növləri təsvir edilmişdir ki, onlar Azərbaycan flora-sı üçün endemik növüldür. Cinsin növləri arandan alp qurşağındək rast gəlirlər. Bu cins "Azərbaycan flora-sı" üçün bizim tərofimizdən təhlil edilmişdir. Bir çox növlər üçün yeni yayılma sahələri müəyyən edilmişdir. Cinsin növləri bir, iki və ya çoxillik bitkilərdir. Növündən asılı olaraq çəçəkləri iki cinsli və ya



*Səkil 61. 1-Silene caucasica;
2-Silene humilis*

cephalantha, *S. chloriflora*, *S. chloropetala*, *S. compacta*, *S. commelinifolia*, *S. conica*, *S. coniflora*, *S. conoidea*, *S. eserei*, *S.*



*Səkil 60. 1-Silene marschallii;
1a-ləçəyi erkəkeiklə birgə. 2-Silene tenella; 2a-ləçəyi erkəkeiklə*

bir cinslidir, kasa yarpaqları bitişkdir, loçəkləri 5, erkəkeikləri 10-dur. Yumurtalığı 3 yuvalı, süttürəngi 3-dür. Meyvəsi dişciklərlə asılan qutucuqdur. Bəzi silen növləri dekorativ bitkilərdir və ya yaşıllaşdırma işlərində istifadə olunur. *Səkil 60, 61.*

S. araratica, *S. arenosa*, *S. braehypetala*, *S. bupleuroides*, *S. caespitosa*, *S. caucasica*, *S.*

daghestanica, *S. depressa*, *S. dianthoides*, *S. cremetica*, *S. gallica*, (*S. anglica*), *S. grosshemii*, *S. humilis*, *S. iderica*, *S. italicica*, *S. lacera*, *S. lasiantha*, *S. linearifolia*, *S. longidens*, *S. marschallii*, *S. meyeri*, *S. montbretiana* (*S. aucheriana*), *S. multisida*, *S. odontopetalata*, (*S. raddeana*), *S. peduncularia*, *S. pygmaea*, *S. praestans*, *S. philipkoana*, *S. propinqua*, *S. ruprechtii*, *S. schafta*, *S. sisianica*, *S. solenantha*, *S. sperrulifolia*, *S. suffrutescens*, *S. talyschense*, *S. tatyanae*, *S. tenella*, *S. thirkeana*, *S. wallichiana*.

Oties (otites). Avroasiyada və Qafqazda yayılan 20-25 növündən Azərbaycanda oksor rayonlarda, arandan orta dağ qurşağına-dək qilli, quraq, çinqilli torpaqlarda, çay sahillərində və alaq bitkisi kimi əkinlərdə yayılan 1 növü vardır. Çiçəkləri xırda, kasa-yarpağı zəngşəkilli olması ilə digər cinslərdən seçilir. Bəzi müəlliflər bù cinsi *Silene* cinsi ilə birleşdirirlər. Biz bunu möqsədəy-ğün hesab etmirik.

O. cyri

Coronaria (dağçıçayı). Avropa və Aralıq dənizi ölkələrində yayılan bir neçə növündən Azərbaycanda əsasən Lənkəran rayonu ərazisində aşağı və orta dağ qurşağı meşələrində, meşə və kolluqlarda, meşə arası talalarda yayılan 1 növü vardır. Bu növün həmçinin Arazboyu bəzi sahələrdə rast gəlilməsi ehtimal olunur.

Digər cinslərdən əgimlil keçə tükeüklü, qırmızı rəngli çiçəkləri və 3-5 qışcıkları ilə açılan qutucuğu ilə fərqlənir.

C. coriacea

Elisanthe (mürgütü). Avropanın müləyim qurşağında yerlö-şən ölkələrində və Qafqazda yayılan 3 növündən Azərbaycanda 2 növü rast gəlinir. Onlara respublikanın oksor rayonlarında orta (nadır hallarda yuxarı) dağ qurşağındak meşə və kolluqlarda, bə-zən alaq bitkisi kimi əkinlərdə rast gəlinir. Növləri bir-biriindən çiçək qruplarının, və kasaçığının formasına görə fərqlənirlər. Bu cinsi çox vaxt müstoqıl cins kimi qobul etmirlər və onu *Silene* cinsinə daxil edirlər. Bizeə bu əlavə tədqiqat tölob edir.

E. viscosa, E. noctiflora.

Melandrium (toğlu qulağı). Şimal mülayim qurşaqda yayılan 10 növdən Azərbaycanda öksər rayonlarda yayılan 1 növə rast gəlinir. Ona arandan subalp qurşağı kimi müxtəlis bitmə şəraitində, kolluqlarda, bağlarda, quraq yerlərdə, bağ və bostanlarda rast gəlinir. Çox geniş yayılan bitkidir. Bir cinsli, adətən 2 evli, qutucuğu 10 edəd dişciklərlə açılan, 2 və ya çox illik ot bitkisidir.


M. divaricatum (M. boissier).

Cucubalus (döyənəkotu). Avroasiyanın mülayim iqlimli ölkələrində yayılan 1 növü həmçinin Azərbaycanda seyrək haldə Böyük Qafqaz və Lənkəran rayonlarında, orta dağ qurşağınınadək meşələrə, rütubətli yerlərdə rast gəlir. Meyvəsi küreşəkilli, qara, parlaqdır, zəhərlidir, quşlar vasitəsilə yayılır.

C. baccifer.

Gypsophila (çoğan, süprüm). Avroasiya və Qafqazda yayılan 28 növündən Azərbaycanda 16 növü rast gəlir. Cinsin adı gipsli torpaqları sevən deməkdir, daha doğrusu çoğan növləri gipsli torpaqlarda daha çox yayılmışdır. Cinsə də ona görə bu ad verilmişdir.

Süprüm növlərinə Azərbaycanın öksər rayonlarında arandan alp qurşağınınadək, əsasən əhənglə zöngin torpaqlarda, gili-daşlı yamaclarда, çay sahilərində, sahil qumluqlarında, alaç bitkisi kimi okinlərdə rast gəlinir. Azərbaycanda rast gələn növləri çoxillik və birillik bitkilərdir. Cinsin birillik növlərin-dən *G. muralis* digər cins - *Psammophiliella*, *G. porrigens* isə *Pseudosaponaria* cinsinə daxil edilir. Biz burada həmin növləri



Şəkil 62. Gypsophila capitata.
a-bitkinin ümumi görünüşü;
b-çiçək; s-qutucuq.

Gypsophila cinsinin tərkibində saxlayırıq.

Cinsin növlərinin təyinində əsasən yarpağın forması, çiçək qrupunun əlamətləri, ləçəyin rəngi kimi əlamətlərindən istifadə olunur.

Bir çox süprüm növlərindən saponin alınır, bəzi növləri mal-qara tərəfindən yeyilir, *G. paniculata* növünün çiçəkləri bal arısıının qidasını təşkil edir və ondan şərab emalında istifadə olunur. Sankt-Peterburq botaniki İkonnikov bu cinsi təhlil etmişdir (Novosti sistematiki vissix rasteniy, 1978, c. 15). Bax həmçinin: Şults, avtoreferat, 1985). **Şəkil 62.**

***G. acutifolia*, *G. aretoides*, *G. bicolor*, *G. cappadocica*, *G. capitata*, *G. elegans* *G. heteropoda*, *G. lipskyi*, *G. muralis*, *G. paniculata*, *G. pilosa*, (*G. porrigens*), *G. robusta*, *G. stevenii*, *G. szovitsii*, *G. tenuifolia*, *G. virgata*.**

Petrorhagia (Tunica), tunika. Avroasiya və Qafqazda yayılan 10-15 növündən Azərbaycanda 3 növünə rast gəlinir. Onlara respublikanın əksər rayonlarında orta dağ qurşağında dək daştı-çinqılı yerlərdə, qumluqlarda rast gəlinir. Krit t. növü osason Naxçıvanda yayılmışdır. Bir və çoxillik, xətvari yarpaqlara, dixazilərdə yerləşən xırda çiçəklərə malik alçaq boylu ot bitkilidir. Bəzən dekorativ bitki kimi yaşıllaşdırma işlərində istifadə olunur.

P. saxifraga *P. alpina*, (*T. stricta*), **P. cretica** (*T. pachygonia*).


Kohlrauschia (kolrauşıya). Avroasiya məkanında yayılan 5-6 növündən Azərbaycanda 2 növü rast gəlir. Onlardan biri (zoğlu k.) respublikanın əksər rayonlarında, arandan orta dağ qurşağında dək daşlı, qumsal yerlərdə yayılmışdır. Digər növü (məximərvəri k.) seyrək yayılmışdır və osason Abşeron və Lənkəranda dənizsahili və düzənliklərdə qumsal yerlərdə rast gəlir. Növləri bir-birindən bitkinin tükcükli yaxud çılpaq olması və çiçəkalı yarpaqların əlamətləri ilə seçilərək olur.

K. prolifera, **K. velutina**.

Acanthophyllum (tikanyarpaq). Cənubi-şərqi Asiya ölkələrində yayılan 3 növündən Azərbaycanda Naxçıvan, Kiçik Qafqaz və Zuvand rayonlarında arandan orta dağ qurşağınadək quraq, daşlı-çinqılı yerlərdə rast gəlir. İtiue t. növü Azərbaycandan tosvir olunmuşdur. Çiçeyin ölçüləri, yarpağın konsistensiyası növlərin təyinində istifadə olunur. **Şəkil 63.**

A. pungens (*A.squarrosum*), A. mucronatum.

Allochrusa (alloxruza). Cənubi-şərqi və Mərkəzi Asiya ölkələrində yayılan 6 -7 növdən 2-si Azərbaycanda rast gəlir.



Şəkil 64. Allochrusa versicolor

Onlardan biri müxtəlif frong a. Naxçıvan ətrafından təsvir olunub və orada quraq, daşlı-çinqılı yerlərdo (aşağı və orta dağ qurşağında) yayılmışdır. İkinci növün (Bunge a.) Azərbaycanda yayılması dəqiqləşdirilməlidir. O Culfa ətrafından təsvir olunub, lakin onun herbari nüsxələrinə biz rast gəlməmişik. Bu növlər bir-birindən kasayarpağının tükcük'lərlə nə dərəcədə örtülü olması və yarpağın forması ilə seçilir.

Alloxruza dekorativ bitkilərdir və quraq ərazilərin yaşıllaşdırılmasında istifadə oluna bilər. **Şəkil 64.**



Şəkil 63. Acanthophyllum mucronatum


Vaccaria (çörökotu). Avroasiyada yayılan bir neçə növündən Azərbaycanda əksor rayonlarda, subalp qurşağadək alaç bitkisi kimi əkinlər-

də, bağ və çəmənlərdə rast golir. Toxumu zəhərlidir. Kasayar-paqlarının oval-şişkin olması və digər nişanələri ilə başqa cinslərdən seçilir.

V. hispanica (V. segetalis).

Dianthus (qərənfil). Fəsi-lə daxilində on iri cinslərdən-dir. Avroasiya, tropik və Cə-nubi Afrikada, az sayda Şimali Amerikada yayılan 300-dən çox növü vardır. Növlərinin on geniş yayılan ərazisi Aralıqdənizi ölkələridir. "Azərbaycan florası" çox-cildliyində respublikamızın ərazisində 23 növün yayılma-sı göstərilir. Bu cins son illər-də bizim tərəfimizdən töhlil edilmişdir. Bizim təhlilə görə Azərbaycanda 20 yabani qə-rənfil növü vardır. *D. tauri-samus*, *D. crossopetalus*, *D. lanceolatus* növləri yayılmış və sistematiq mövqeyi baxı-mından əlavə tödqiqat tələb edir. Gürcü botaniki A. Xaradze tərəfindən təsvir edilmiş 2 növ də-tərəfimizdən müstəqil növlər kimi qəbul edilməmişdir (*D. lenko-ranicum*, *D. awaricus*). Bir çox növlər üçün yeni yayılma sahələri müəyyən edilmişdir.

Qərənfilin yabani növlərinə arandan başlamış yuxarı dağ qur-sağına kimi, meşə və kolluqlarda, çəmən və qayalıq yerdə rast gelir. Azərbaycanda becərilən şəkildə saqqallı qərənfil və ya Türkiyə qorənfilii (*Dianthus barbatus*). Çin qorəqfilii (*Dianthus chinensis*), bağ və ya Hollandiya qərənfilii (*Dianthus car-vophyllus*) növlərini təsdiif olunur.



*Şəkil 65. 1-Dianthus schemachensis;
2-Dianthus cyri*

Qərəntil növlərində kasa yarpaqları bitişikdir. Kasacığın altın-da onu əhatə edən 2-8 ədəd çiçək allığı yarpaqları olur. Ləçəyin dırnaqcığı uzundur, büküyü əlvandır, tam və ya dişlidir. Erkəkciyi 10, sütuncuğu ikidir. Dekorativ bağçılıqda qərəntilin sədbər çeşidləri daha qiymətli hesab olunur. **Şəkil 65.**

D. armena, *D. barbatus* (+), *D. bicolor*, *D. brachydontus*, *D. calocephalus*, *D. caryophyllus* (+), *D. caucaseus* (*D. discolor*), *D. chinensis*(+), *D. cretaceum*, *D. crinitus* (*D. crossopetalus*), *D. cyri*, *D. floribundus* (*D.schischkinii*, *D.tabriscianus*), *D.fragrans*, *D. inamoenus*, *D. kusnezovii*, *D. libanotis*, *D. orientalis*, *D. pallens* (*D. lanceolatus*), *D. preobrashenskii*, *D. raddeanus*, *D. ruprechtii*, *D. schemachensis*, *D. subulosus*, *D. talyschensis*.

Saponaria (sabunotu). Avro-asiya və Şimali Afrikada yayılan 25 növündən Azərbaycanda 4 növü vardır. Onlara respublikanın ek-sor rayonlarında arandan orta dağ qurşağındək meşənin tala yerlərində, kolluqlarda, otlu yamaclarда, boz növləri isə daşlı-çinqılı yerlərdə yayılmışdır. Azərbaycan növiyindən yalnız derman s. çoxllik bitkidir, qalanları isə birillik otlardır. Yarpaqdə damarların sayı, loçokların və çiçək qrupumun əlamətləri növlərin təyinində istifadə olunur. Kökümsovunda 35 faizdən çox saponin vardır, ipok və yun parçaların yuyulması üçün istifadə oluna bilər. Tibbdə bölgəmətərici kimi istifadə olunur. Həmçinin dekorativ bitkidir. **Şəkil 66 (1).**

S. cerastoides, *S. officinalis*, *S. orientalis*, *S. viscosa*.



Şəkil 66. 1- *Saponaria cerastoides*. 2- *Velezia rigida*.

Velezia (iyñəotu). Aralıq dənizi, Qərbi Asiya və Qafqazda yayılan 4 növündən Azərbaycanda eksor rayonlarda, arandan orta dağ qurşağındək çay vadilərində, quraq, qumsal və daşlı-çinqılı yerlərdə yayılan 1 növü vardır. Birillik, alçaq boylu, ləçəkləri qırımızı rəngli ot bitkisidir. **Şəkil 66 (2).**

V. rigida.

Fəsilə Pəncərçiçəklilər (amarantkimilər)-Amaranthaceae

Dünyanın tropik, subtropik və mülayim iqlimli ölkələrində, əsasən Amerika və Afrika materiklərində yayılan 65 cins üzrə 900-dən çox növü əhatə edir. Azərbaycan növləri birillik və çoxillilik otlardır. Bağ və bostan bitkilərinin alaq otlarıdır. Çiçək qrupunun forması və çiçəyinin əlvan rəngli olan növləri dekorativ bitki kimi bağçılıqda istifadə olunur. Ekooloji cəhətdən işıq sevən, açıq yer bitkiləridir. Cinslərin təyinində yarpağın, meyvənin və erkəkciklərin əlamətlərindən istifadə olunur. Azərbaycanda 3 cinsin növlərinə rast gəlinir, onlardan biri kulturadadır.

Amaranthus (pəncər, amarant). Arktikadan başqa dünyanın eksor yerlərində yayılan 45 növündən Azərbaycanda 10 növüne rast gəlinir ki, onlardan da 2-si kulturadadır. Sonralar daha bir növ (*A. viridis*) adventiv alaq bitkisi kimi Azərbaycan üçün göstərilir (Boçanseva V., 1980). Kulturada olan quyruqlu p. və hibrid p. növləri Azərbaycanın okser iri şəhərlərində bağ və parklarda yaşıllaşdırılmasında istifadə olunur. Təbii növlərinə respublikanın demək olar bütün rayonlarında arandan orta dağ qurşağından yol kənarlarında, çay konarlarında, bağ və bostanlarda rast gəlinir. Qutucuğun, çıçokyanlığının, çiçək qrupunun və yarpağın əlamətləri növlərin təyinində istifadə olunur. Bozi növlərinin cavan yarpaqları tərəvəz kimi (qara p., qırmızıbaldır p., göy p.), bozi növərin toxumundan hazırlanan un quşların yemini təşkil edir, toxumunda yağ, zülal, nişasta, vitamin "C" vardır.

Bəzi növləri alaq kimi okinlorə ziyan vurur.

A. albus, A. blitoides, A.silvestris (*A. blitum non L.*), **A.caudatus(+)**, **A.deflexus**, **A.graecizans**, **A.hybridus (+)**, **A.blitum L.** (*A.lividus*), **A.retroflexus**, **A.cruentus** (*A.paniculatus*).

Alternanthera (növbəlitozluqlu). Əsasən tropik ölkələrdə, xüsusən Amerikada yayılan 200 növündən Azərbaycanda Lənkoran aranında adventiv şəkildə bataqlıq ətrafında, çay vadilərində 1 növü rast gəlir. Fəsilə daxilində digər cinslərdən yarpaqların qarşılıqlı düzülüşü, çiçəklərin yarpaqların qoltuğunda dəstələrlə yerləşməsi ilə fərqlənir.

Yarpaqlarından torəvəz kimi istifadə oluna bilər.

A. sessilis.

Celosia (Seloziya). Asiya, Afrika və Amerika tropiklərində yayılan 35 növündən Azərbaycanda Lənkoran zonasında və bozı iri şəhərlərdə yaşışdırınada, olduqca dekorativ ot bitkisi kimi istifadə olunur. Çiçək qrupu bənövşəyi-qırmızı rəngli, həmçinin müxtəlis rəngli yarpaqları bu bitkini bəzəkli göstərir. Çoxlu dekorativ formaları vardır. Cavan yarpaq və zoğları qida kimi istifadə olunur, toxumundan yağ alınır. Fəsilə daxilində qutucuqşəkilli meyvəsinin çox toxumlu olması ilə səciyələnir.

C. eristata (+).

Fəsilə Tərəçiçəklilər-Chenopodiaceae

Tərəçiçəklilər fəsiləsi 1400-o qədər növü əhatə edir. Nümayəndələri osas etibarılı quru iqlimli sohra və yarımsəhralarda, dəniz və okeanların sahilində yayılıbdır. Bir sıra duzlaq çoğanı (*Salsicornia*), qara şoran (*Halocnemum*), çorən (*Suaeda*), şorango (*Salsola*) növləri halofit bitkilərdir, şorakət torpaqlarda yayılır.

Tərəçiçəklilər fəsiləsindən Azərbaycanda 33 cinsə aid 101 növə, o cümlədən 2 növo (çuğundur və ispanağa) becərilən şəkildə təsadüf olunur. Fəsilənin yabanı bitən növləri Kür-Araz ovalığında, xüsusən şoran və şorakət torpaqlarda daha çox təsadüf olunur. Bir sıra növləri (şorango-*Salsola*, qışotu-*Petrosimonia*, qaraşoran-*Halocnemum*, özgən-*Kochia* növləri) qışlaqlarda bitki örtüyünü təşkil edən osas bitkilərdəndir. Bundan əlavə, tərəçiçəklilər fəsiləsinin nümayəndələri Xəzər sahili boyunca şoran yerdə, qumsal torpaqlarda, bozı növləri gilli yamaclarда, alaq bitkisi kimi okinlərdə, yolların və yaşayış məntəqələrinin ətrafında yayılır.

Fosilənin qışlaqlarda yayılmış bir çox növləri iri və xırda buy-nuzlu heyvanlar üçün yemdir. Bəzi tərəçıçöklilərdən potash və soda alınır. Bir səra yabani biton növləri tərəvəz bitkisi kimi yeyilir, bə-zillərindən isə boyası və ya dorman almaq və hoşşatla mübarizədə istifadə olunan zəhərlə alkaloид əldə etmək üçün istifadə edilir. Fə-silənin nümunayəndələri birillik, çoxillik ot və ya kol bitkiləridir. Yarpaqları sadədir, növbəli və ya qarşılıqlı düzülür, yarpaq altlıqları olmur. Bir çox növlərində yarpaqları, bəzən hətta budaqları da lətləşmiş olur. Bir səra növlərində yarpaqlar inkişaf etmir və ya yar-paqlar daralaraq tikanabənzər sıvırləşmişdir. Çox növlərinin üzəri num ərpi və ya tüklərlə örtülü və bitki bozumtuş-yaşıl rəngli olur.

Çiçəkləri xırdadır, adətən, six yerloşmış dixazilərdən təşkil olunmuş yumşaqçıq çiçək qruplarında və ya sünbül, süpürgə tipli ci-çək qrupunda yerləşir. Bozən çiçəkləri yarpaqların qoltuğunda yer-ləşir. Bunlarda çiçək osas etibarilə müntəzəm, ikieinsli olmaqla beş üzvlü tipdə toşkil olunmuşdur, çiçəkyanlığı kasavarıdır. Bununla bərabər, ayrı-ayrı növlərdə çiçəyin quruluşu xeyli döyişkənliyə uğ-ramışdır. Belə ki, bəzən çiçək bircinsli, bişki bir və ya ikievli olur. Çiçəkyanlığı sərbəst və ya biuşikdir. Bəzi növlərdə çiçəkyanlığı yoxdur. Erkəkcikləri 1-5-dır, dişicikləri 2-5 meyvə yarpağından ömələ golmişdir. Yumurtalığı üstdür, bityuvalıdır. Meyvəsi sindiq-çadır və ya gitomeyvəye benzəyir, bozı növlərdə hamamşeyvə omele golur. Çiçəkyanlığı yarpaqları bəzən meyvələrin yanında qalır və onun küləklə yayılmasına kömək edir. Toxumunda rüşeyim həlqəyə və ya nalabənzər oyılmışdır və ya bozı növlərdə (məsə-lən, *Salsola*, *Anabasis* növlərində) spiralaşbonzor burulmuşdur.

Tərəçıçöklilər oksorən külüöklo tozlanan bitkilərdir, ancaq bun-ların bəzi növləri entomofil bitkilərdir, belə növlərin çiçəklərində nektarlıq olur və ya tozluqlarının yanında həşəratın qidalandığı ağ, qırmızı və ya san rəngli əlavələr ömələ golur. Bozən rüşeyimdə endospermin olub-olmamasına görə fosiləni 2 yarımfosiləyə ayıırlar. Fosilənin ayrı-ayrı cinsləri V. Baçansev (1968), M. İlyim (1936), Y. İsayev (1952) və S. Musayev (1988) tərofından işlənilmişdir.

Polygnum (köyrəkcə). Avroasiyada yayılan 5 növündən Azərbaycanda Kür aranı, Bozqır yayla və Kiçik Qafqazda rast gələn 1 növü vardır. O arandan orta dağ qurşağınadək quraq yamacılarda və alaq bitkiləri arasında yayılmışdır. Yarpağın və çiçəkyanlığı yarpaqlarının olamətləri fəsilə daxilində cinsi səciyələndirən olamətlərdir.

P. mayus.

Hablitzia (yalan sarmaşıq). Türkiyə və Qafqazda yayılan 1 növü vardır. Çoxillik, sürünen gövdəli meşə bitkisi olan bu növə Azərbaycanın əksor meşəli rayonlarında aşağı və orta dağ qurşağında meşənin tala yerlərində, çay sahillərində rast gəlinir.

H. tamnoides.

Beta (çuğundur). Avropa, Ön Asiya və Aralıqdöñizi ölkələrində yayılan 12 növündən Azərbaycanda yabanı halda 3, və becərilən 1 növünə tosadüf olunur. Yabanı növlərə respublikanın Kür-Araz ovalığı, elçə do Qafqaz və Lənkəran qrup rayonlarında aşağı və orta dağ qurşaqlarında daşlı, quraq yerlərdə rast gəlinir. Bölümlümeyvə Ç. növünün Azərbaycandan (Lerik, Tatoni kəndi ətrafi) təsvir olunması göstərilir. Çuğundur ikiillik bitkidir. Əkildiyi il qalınlaşmış yumru yeraltı hissəsi və kök yanı yarpaqları omələ golir. Əkiləndən sonra ikinci il budaqlanan gövdəsi və onun üzündə çiçəkgrupu inkişaf edir. Yarpaqları uzun saplaqlıdır.

Becərilən çuğundur çox qədimdən geniş əkilən bitkilərdəndir. Azərbaycanda yeyilən və yem çuğunduru, demək olar ki, bütün rayonlarda becərilir. İqlimi mülayim ölkələrdə şəkər almaq üçün geniş becərilən şəkər çuğunduru Azərbaycanda bəzi rayonlarda həyətyani sahələrdə arabir becərilir. Hazırda respublikada şəkər çuğundurunun sənaye miqyasında istifadəsi üçün iş aparılır. Çuğundurdan şorabçılıqda istifadə etmək üçün rong alınır. O həmçinin mal-qara üçün yaxşı yem və dekorativ bitkidir.

Çuğundurun yumaqcığında çiçəklərin sayı 1-8 -ə qədər olur və çiçəklər qaidə hissəsində bir-birilə bitişir. Çiçəkyanlığı yarpaqları və erkəkeikləri 5-dır, yumurtalığı yarılmalt vəziyyətdə yerləşir. Fındıqca meyvələri yetişəndə çiçək grupu bütünlükə hamaş-yu-

maqçıq meyvo omolə gətirir.

B. maritima (*B. perennis*), **B. macrorrhiza**, **B.lomatogona**, **B.vulgaris** (+).

Chenopodium (tərə). Fəsilə daxilində iri cinslərdəndir, dünyanın isti və mülayim iqlimli ölkələrində yayılan 250 növündən Azərbaycanda 14 növə rast gəlinir. Bunlar arandan başlamış yuxarı dağ qurşağına kimi Azərbaycanın bütün rayonlarında otlaqlarda, quru yamaclarda, okinlörde, alaqlı və zibilli yerlərdə yayılır. Tərə növləri bir, iki və ya çoxillik otlardır. Yarpaqları saplaqlıdır, növbəli düzülür. Oksorun yarpaqları unnucale (sanki üzərinə un səpilmiş) bitkidir. Yarpaqların unnucale olması onun üzərində yerləşən qovuşəklli tüklərin qurumasından irəli gəlir.

Tərə cinsinin çox rast golən növlərindən ağımtıl tərə (*Chenopodium album*) göstərilə bilər. Ağımtıl tərə bitkisi üzərində külli miqdarda (bir bitkidi 100.000-ə qədər) toxum omolə gəlir və bitki alaq kimi geniş yayılır. Cavan yarpaqları yeyilir. Bəzi növlərindən (*Ch. foliosum*) şorabçılıqda istifadə etmək üçün boyaların. *Ch.vulvaria*, *Ch.ambrosioides* xalq tobabotində qurdqovucu, revmatizmo, soyuqdoymojo qarşı vasito kimi istifadə olunur. Bir çox növləri qida kimi faydalıdır. **Şəkil 67.**




*Şəkil 67. Chenopodium
foliosum*

Ch.botrys, **Ch.ambrosioides**, **Ch.foliosum**, **Ch.vulvaria**, **Ch.polyspermum**, **Ch.sosnowskyi**, **Ch.glaucum**, **Ch botryodes** (*Ch.chenopodioides*), **Ch.rubrum**, **Ch.hybridum**, **Ch.murale**, **Ch.urbicum**, **Ch.opulifolium**, **Ch.album**.

Spinacia (ispanaq). Asiya vo Arahqdənizi ölkələrində yayılan 3 növündən Azərbaycanda yabanı və becorilən halda 2 növə təsadüf olunur. Yabanı halda rast gələn dörderkəkcikli i. növü respublikanın aran və dağotayı rayonlarında, gilli, şorakətli torpaqlarda geniş yayılıb. Zaqafqaziyadan təsvir olunub. Becərilən ispanaq (*Spinacia oleracea*) tərovəz bitkisi kimi geniş becorilən bitkidir. İspanaq 25-60 sm-ə qədər hündürlükdə, açıqyaşlı rongli, ikiillik bitkidir. İspanağın çiçəkləri bircinslidir, biki iso ikicvlidir. Erkəkcik daşıyan çiçəklərdən təşkil olunmuş yumnaççıqları sünbülvari süpürgətipli çiçək qruplarına yiğilmişdir. Dişicikdaşyan çiçəklərin yumnaççığı yarpaqlarının qoltuğunda yerləşir, six çiçəklidir. İspanağın çiçəyi əsas etibarilə 4 füzviliidir. Erkəkcik daşıyan çiçəkləri, adəton, 4 çiçəkyanlığı yarpağından və 4 ədəd erkəkcikdən təşkil olunmuşdur. Dişicik daşıyan çiçəklərdə çiçəkyanlığı yarpaqları olmur. Dişiciyin ağızeği 4-dür, sapabonzordır. İspanaq vitaminlərlə, domir və fosforla zəngindir. Zülalla zonginliyinə görə ot məhsullarından sonra 2-ci yeri tutur. Qanı az olanlar, yaşıtlar və raxit xəstəliyinə düşər olanlar bu bitkidən faydalana bilərlər. **Şəkil 68.**

S. *tetrandra*, S. *oleracea* (+).

Atriplex (sırkan, labəda). Dünyanın mülayim və subtropik iqlimli ölkələrində yayılan 200-dən çox növündən Azərbaycanda əksər aran, dağotayı rayonlarda, bozou orta dağ qurşağındək yayılan 11 növünə rast gəlinir. Bunkalar şorut və şorakət torpaqlarda, alaqlı



**Şəkil 68. *Spinacia tetrandra*.
1-dişi cinsli bitkinin yuxarı və
aşağı hissəsi; 2-erkək cinsli
bitkinin çiçək qrupu.**

və zibilli yerlərdə, bəzi növlərinə alaq bitkisi kimi bağlarda, bostan və əkinlərdə, demək olar ki, hər yerdə təsadüf olunur. Sirkan növlərində çiçək bircinslidir, bitkilər oksorən birevlidir. Erkəkcik daşıyan çiçəklərin çiçək yanlığı kasavarıdır, erkəkcikləri 5-dir. Dişicik daşıyan çiçəklərin yanlığı olmur və onlar iki odad sərbəst və ya bitişmiş çiçək allığı yarpağı ilə əhatə olunur. Sirkan növlərində dişiciyin yumurtalığı üstdür, ağızçığı ikidir. Meyvəsi sindiqə meyvədir. Cavan yarpaqları salat və yağda qovrularaq yeyilir. Yarpaqlarında "C" vitamini, toxumunda saponin vardır. Toxumundan göy rəngli boyalı alınır. Çoxillik növləri yanacaq kimi faydalıdır.

A. turcomanica, A. cana, A. tatarica, A. fominii, A. hortensis, A.aucheria (*A.amblyostegia*), **A.nitens, A.mierantha, (A.heterosperma), A.calotheca, (A.hastata), A. patula, A. oblongifolia.**

Halimione (hallimon). Avroasiya və Qafqazda yayılan 8 növündən Azərbaycanda 2 növünə rast gəlinir. Onlardan biri birillik bitki olub Qobustandan (Altıağac) şorakətli torpaqlardan 1929-cu ildə toplandı. Digər növ isə yarımkol şəkilli bitkidir nisbəton geniş yayılıb və ona Xəzərətrafi, Qobustan, Kür-Araz ovalığı, Bozqır yayla və Naxçıvanda rast gəlinir. Növləri bir-birindən həmçinin çiçəkaltılarının əlamətləri ilə ayırmalıdır.

H.pedunculata, H.verrucifera.

Ceratooides (Eurotia). Ciuliot. Avroasiya və Şimali Amerikada yayılan 2 növündən Azərbaycanda Böyük Qafqazın dağlıq, Kür-Araz ovalığı, Naxçıvan və Diabarda arandan orta dağ qurşağınadək quru-gilli torpaqlarda və daşlı-çinqılı yamaclarda rast gələn 1 növü vardır. Fəsilənin digər cinslərindən çiçəkyanlığının əlamətləri ilə seçilir. Tərkibində bir sıra bioloji fəal maddələrin olması qeyd olunur. Dekorativ bitki kimi də əhəmiyyətlidir.

C.papposa (E.ceratoides).

Ceratocarpus (buynuzlu). Avroasiya, Sibir və Qafqazda yayılan 2 növü eyni zamanda Azərbaycanda rast gəlir. Azərbaycanın oksor rayonlarında, xüsusun quraq ərazili rayonlarda, arandan orta dağ qurşağınadək, quru-gilli yamaclarda, qış otlaqlarında, zibilli

yerlərdə yayılmışdır. Naxçıvan və Diabardan məlum olan Türküstən b. növü sonralar Qobustandan da təpilmüşdür. Növləri bir-birindən yarpaq və meyvənin əlamətləri ilə seçilir.

C. arenarius, C. utriculosus (*C.turkestanicus*).

Axyris (aksiris). Avroasiya və Qafqazda yayılan 4-5 növündən Azərbaycanda Böyük Qafqaz regionunun Şəki rayonu ərazi-sindən məlum olması qeyd olunur. Növün yayılmasının dəqiqləşdirilməsinə ehtiyac vardır. Birillik, bireinsli, birevli, alçaq boylu bitkidir. Qafqaz endemi hesab edilir.

A.caucasica.

Camphorosma (kafirotu). Avroasiyanın mülayim qurşağında yayılan 6 növündən Azərbaycanda 2 növü vardır. Respublikanın demək olar əksər rayonlarında arandan orta dağ qurşağındək gilli, daşlı-çınqlı şorakət torpaqlarda yayılmışdır. Çoxillik yarımkoluq şəkilli bitkilərdir, növləri bir-birindən çiçəkyanlığında olan dişciklərin əlamətləri və bitkinin tükcük'lərə örtülüllük dərəcəsinə görə fərqlənilirlər. Kəskin badam iyi verən efir yağına malikdir, xalq təbabətində istifadə olunur.

C. monspeliacă, C. lessingii.

Panderia (panderiya). Suriya, İran, Türküstən və Tibet coğrafi regionlarında və ölkələrində yayılan 2 növü homçının Azərbaycanda Naxçıvan və Talyış (Diabar) rayonlarında, arandan orta dağ qurşağındək daşlı yamaclarда, gilli, şorakət torpaqlarda və zəbilli yerlərdə bitir. Birillik, alçaq boylu bitkidir, çiçəkyanlığı yarpaqlarının və gövdədə ola bilənlərin əlamətləri ilə seçilirlər. Tükcükli p. növü Azərbaycandan (Diabar) təsvir olunub.

P. pilosa, P.turkestanica.

Bassia (*Echinopsilon*)- (kirpiotu). Avroasiya, Avstraliya və o cümlədən Qafqazda yayılan 30 növündən Azərbaycanda 2 növü rast gəlir. Kiçik Qafqaz istisna olmaqla onlara respublikanın əksər rayonlarında, osason aran və dağotəyi rayonlarında şorlaşmış və şorakət-gilli torpaqlarda, homçının aiaq bitkisi kimi rast gəlinir. Birillik, üzəri ağımızlı tükcük'lərə örtülü bitki olub növləri bir-birindən yarpağın və

çiçəkyanlığında olan tikancıqların əlamətləri ilə fərqlənirlər.

B.hyssopifolia, B.sedoides.

Kochia (əzgən). Avstraliya, Avroasiya, Cənubi Afrika və Qafqazda yayılan 30 növündən Azərbaycanda 3 növə rast gəlinir. Böyük və Kiçik Qafqazın dağlıq rayonları istisna olmaqla respublikanın əksər aran və dağətəyi rayonlarında, həmçinin Naxçıvanın və Talışın dağlıq ərazilərində, arandan orta dağ qurşağındək, quraq-gilli və daşlı yamaclarda, həmçinin qumsal və şorakət torpaqlarda və zibilli yerlərdə yayılan 3 növü vardır. *K. prostrata* yarımkol, digərləri isə birillik ot bitkiləridir. Əzgən növləri mal-qara üçün qiymətli yem bitkiləridir, xüsusən qış otlaqlarının əsasını təşkil edir. *K. scoparia* növünün hissələri süpürgə kimi istifadə olunur. Bəzi növlərinin toxumunda saponin vardır.

K. prostrata, K. laniflora, K. scoparia.

Corispermum (dəvəotu). Avroasiya və Qafqazda yayılan 60 növündən Azərbaycanda 2 növü rast golur. Kür-Araz, Xəzərətrafi, Dəvəçi-Xaçmaz və Lənkəran ovalıqlarında qumluqlarda rast gələn 2 növü məlumdur. Onlardan biri-şorq d. nadir növ hesab edilir və 1940-cı ildə Lənkəranın Vəl kəndi ətrafindən toplanmışdır. Birillik ot bitkiləridir, meyvələrinin əlamətləri ilə seçilir. Orta dərəcoli yem bitkisiidir.

C. caucasicum, C. orientale.

Agriophyllum (dikyarpaq). Ön və Mərkəzi Asiya, eləcə də Qafqazda yayılan 6 növündən 2-si Azərbaycanda rast golur. Onlardan biri (*A. squarrosum*) daha geniş yayılıb-Samur-Dovaci, Xəzərətrafi, Abşeron, Kür-araz və Lənkəran ovalıqlarında sahil-



Şəkil 69. Agriophyllum squarrosum (yarpaqlı və meyvəli budaqları).

boyu qumluqlarda rast gəlir. Digər növün (yançıçək d.) yalnız otuzuncu illərdə Ataçay çayının ətrafindan yiğilması göstərilir. Növlər meyvolorin olamətləri ilə bir-birindən fərqlənirlər. **Şəkil 69.**

A.squarrosum (*A.arenarium*), **A.lateriflorum**.

Anthochlamys (antoxlamis). İran və Türküstanda, eləcə də Qafqazda yayılan 2 növdən 1 növü Azərbaycandan (Diabar, Tatoni kəndi ətrafi) məlumdur. Bu nadir növə Diabarda, quraq-daşlı yamaclarda rast gəlinir. Fəsilə daxilində çisəkyanlığının 5 bölməlili hissəyə ayrılması, meyvəsinin girdə, qanadlı olması ilə seçilir. Azərbaycanda yayılan həmin növ Lənkəran zonasından təsvir olunub.

A.polygaloides.

Kalidium (sarıbaş). Avroasiya və Qafqazda yayılan 5 növündən Azərbaycanda 2 növü rast gəlir. Gövdədə yarpaqların inkişaflı olub-olmaması ilə asanlıqla seçilirlər. Cinsin 1 növü (*K.foliatum*) sonralar Abşerondan (Bulla adası) və Naxçıvan aranından aşkar edilmişdir. Xəzər s. növü daha geniş yayılmışdır, ona Xəzər ətrafi, Qobustan, Abşeron, Kür-Araz ovalığında və Kür düzündə, şorakot torpaqlarda, çox vaxt qış otaqları tərkibində rast gəlinir.

K.easpicum, K.foliatum.

Hafostachys (şahsevdî). Şimali İran, Turkestan və Qafqazda yayılan 1 növü homçının Azərbaycanda- Abşeron, Kür-Araz ovalığı, Kür-Arani, Bozqır yayla və Naxçıvan arasında, xüsusən Muğan, Solyan düzündə və cənubi-şərqi Şirvanda rütubətli, şorakot torpaqlarda congolliklər əməlo goturur. Gövdəsi tünd yaşıł, bugumlu, otloşmış 3, 5 m. qədər hündürlükdə kol bitkisidir. Şaxta və yağışlardan sonra qorumuş budaqları iri buynuzlu mal-qara tərəfindən yeyilir. Homçının bu bitkidən potaş alınır.

H. caspica.

Halocnemum (qaraşoran). Avroasiyada, xüsusən Ön Asiyada yayılan 1 növü homçının Azərbaycanda, xüsusən cənubi-şərqi Şirvanda, Abşeronun qərb hissəsində və Solyan stepində geniş yayılmışdır. Ona homçının Naxçıvan aranında da rast gəlinir. Çox

da hündür olmayan (10-30(50) sm), budaqlı gövdəli kol bitkisidir. Qış otlqlarının tərkibində rast gəlir. Mal-qara torəfindən yeyilir, ondan fotoş alınır, həmçinin bitki zərərvericilərinə toksiki təsir göstərir.

H.stobilaceum.

Salicornia (duzluca). Dünyanın eksər ölkələrində yayılan 15 növündən Azərbaycanda bir növü Kür və Lənkəran aranında, Qobustan və Abşeronda, xüsusən Xəzərətrafında iri cəngəlliklər əmələ gətirir. Birillik, 5-40 sm. hündürlüyündə bitkidir. Cavan zoqları yeyilir, tərkibində çoxlu bioloji fəal maddələr vardır. Xalq təbabətində qurdqovucu vasitə kimi istifadə olunur.

S.europaea.

Suaeda (çərən). Dünyanın eksər ölkələrində yayılan 100-dən artıq növündən Azərbaycanda 7 növə rast gəlinir. Azərbaycanın əsasən aran və dağçayı rayonlarında, xüsusən Şirvan, Səlyan, Muğan düzənliliklərində iri cəngəlliklər əmələ gotirir. Kol, yarımkol və birillik bitkilərdir, yarpaqları lətloşmış halda olur. Yem bitkisi kimi faydalıdır, bezi növlərindən potash alınır.

S.microphylla, S.dendroides, S.altissima, S.confusa (*S.acuminata*, Q.Axundov, 1967), S.heterophylla, S.salsa, S.prostrata.

Bienertia (binersiya). İran və Aral-Xozor hövzəsində yayılan monotip cins hesab olunur, molun növü Azərbaycanda seyrək halda, Kür-Araz ovalığı, Abşeron (Nardaran), Naxçıvanda (Culfa), aşağı dağ qurşağının, şoran torpaqlı ərazilərində rast gələn birillik bitkidir.

B. cycloptera.

Salsola (şorango). Dünyanın eksər sehra və yarımsohra vilayətlərində yayılan 120 növü vardır. Fossilə daxilində polimorf cinslər dəndir. Sonralar bu cinsdən 2 yeni cins ayırmışdır. Görkəmli botanik V. Boçansev *Climacoptera*, P.Henna isə İran florasında toroçiçəkliləri işləyorkən *Aellenia* cinsini ayırmışdır. Azərbaycan florası növlərindən birinci cinsə *Salsola crassa* və *S.brachiata* növləri, ikinci cinsə isə *Salsola glauca* növləri aiddir. "Azərbaycan florası"

monoqrafiyasında (İsayev, 1952) bu cinsə aid 22 növ verilir. Sonradan J. İsayev (1972) bu cinsi tədqiq edərkən oraya 15 növ aid etmiş, herbari nüsxələri olmadığından 3 növü (*S. foliosa*, *S.praecox*, *S.stellata*) cinsin yeni tərkibinə daxil etməmişdir.


Bizim apardığımız töhlilə görə həzirdə Azərbaycan florasında bu cinsin 18 növü vardır. Şorangələrdə növmüxtəlifliyi əsasən birillik növlərdə daha çox rast gəlir. Azərbaycanda şorangoğlərin növ zonginliyi xüsusilə Naxçıvan MR-də (Ordubad və Culfa rayonlarında) eləcə də səhra tipli yamaclarda yayılmışdır. Azərbaycanda şoranga növləri florogenetik etibarilə xüsusilə Şimali İran və İran-Turan oyalətləri ilə daha çox əlaqədardır. Qədim növlər xüsusilə kol və kolcuqlarda müşahidə olunur. Bunların bir çox növünün lokal şəraitdə yayılaraq möhv olduğu müəyyənləşdirilmişdir.

Şoranga növləri qış otlaqlarının əbrasını təskili edir. Bozi növləri torpaq əyçənlərinin qarşısını alır, çox növlerindən potaş alınır. Bozi növləri kalium, kalsium, fosfor birləşmələri ilə zəngindir. **Şəkil 70.**

S. foliosa, *S. soda*, *S. incanescens*, *S. nitraria*, *S. tragus*, *S. tamainschjanae*, *S. paulsenii* (*S. pellucida*), *S.praecox*, *S.australis* (*S. pestifer*), *S.nodulosa*, *S. dendroides*, *S. camphorosma*, *S. cana*, *S. futilis*, *S. orientalis* (*S.rigidia*), *S. ericoides*, *S. tomentosa* (*S.flavovierens*, *S. takhtadshjanii*), *S. stellulata*.

Noaea (noea). Ön Asiya və Qafqazda yayılan 5 növündən Azərbaycanda əksor aran və dağətəyi rayonlarda şoran, gilli, daş yerlərdə və zibilli yerlərdə yayılan 1 növü var. Qış otlaqlarının osas komponentlərindəndir. 20-60 sm hündürlükdə bozuntuluk kolcuqdur.

N. mucronata.



**Şəkil 70. *Salsola crassa*.
Meyvə budağı, meyyəsi**

Seidlitzia (şoravcə). Örebistan, İran və Qafqazda yayılan 2 növündən Azərbaycanda 1 növ rast gəlir. Ona Kür aranı, Bozqır yayla və Naxçıvanın düzən sahələrində (Vəlidağ, Böyük düz) şorən, qumsal və çinqılı orazilərdə təsadüf edilir. Meyvəsi yetişəndə çiçəkyanlığı qırmızımtıl rəng alır, birillik bitkidir.

S. florida.

Girgensohnia (hircənsoniya). Ön və Mərkəzi Asiya, cləcə də Qafqazda yayılan 6 növündən Azərbaycanda 1 növü rast gəlir. Respublikamızda ona Naxçıvanda aran yerlərdə, şorakət-gilli torpaqlarda təsadüf edilir. Gövdəsi ağımtıl, 10-50 sm hündürlükdə birillik bitkidir. Aşağı keyfiyyətli yem bitkisidir.

C. oppositiflora.

Anabasis (oldürgən). Arahiq dənizi, Qərbi və Mərkəzi Asiya və Qafqazda yayılan 30 növündən Azərbaycanda 4 növü rast gəlir. Onlardan biri (Yevgeni ö.) Naxçıvandan (Culfa ətrafi) təsvir olunub və region üçün endem bitki sayılır və respublikada yayılan növlər içorisində gövdədə yarpağın yaxşı inkişaf etməsi ilə fərqlənir. *A.brachiata* növü də nadir bitkidir, yalnız Abşerondan (Yasamal) yığılmışdır. Digər 2 növlər nisbəton geniş yayılıb (Naxçıvan, Abşeron, Qobustan, Bozqır yayla və s.) Alçaq boylu kol və yarımkol bitkiləridir. Cavan zoqlarında anabazin alkaloidi var, ondan dekorativ və meyvə ağaclarının zərorvericilərinə qarşı mübarizədə istifadə olunur. Qiş otlaqlarında rast gəlir, zəhorlidir. **Şəkil 71.**



Şəkil 71. *Anabasis eugeniae* (1, 1a); *Anabasis aphylla* (2).

A. eugeniae, *A. salsa*, *A. aphylla*, *A. brachiata*.

Petrosimonia (qışotu). Avroasiya və Qafqazda yayılan 15 növündən Azərbaycanda 3 növü vardır. Onlara Xəzərətrafi, Qobustan, Kür-Araz ovağında şorakətli torpaqlarda, yalnız bir növə (budaqlı q.) bozən orta dağ qurşağında və həmçinin Taliş və Naxçıvanda rast gəlinir. Alçaq boylu, birillik ot bitkiləridir, bir-birindən çiçəkyanlığı yarpaqların və çiçəkdə erkəkciklərin sayı ilə fərqlənirlər.

Qiş otlaqlarının əsas bitkilərindəndirlər. **Şəkil 72.**

P.brachiata, *P.triandra*, *P.oppositifolia*.


Halimocnemis (halimoknemis). Asiyada, xüsusən Ön və Orta Asiyada yayılan 12 növündən Azərbaycanda Naxçıvan ətrafında, gilli torpaqlı yamaclarda, aşağı dağ qurşağında yayılan 1 növü vardır. Bozumtul rəngdə, alçaq boylu, birillik bitkidir. Yumurtalığın aşağı hissosinin əlamətləri ilə fosilənin digər cinslərindən fərqlənir.

H.sclerosperma.

Halotis (halotis). Asiya və xüsusən Ön və Orta Asiyada yayılan 2 növündən biri Azərbaycanda rast gelir. O yalnız 21.X.1936-cı il-də Naxçıvan aranından (Cohri çayı ətrafindan) toplanılmışdır. Seyrək tükeüklərlə six örtülülmüş, alçaq boylu, birillik bitkidir.

H.pilifera (H.pilosa).

Halanthium (duzçiçək). İran, Orta Asiya və Qafqazda yayılan 6 növündən 2-si Azərbaycanda rast golir. Onlardan biri Kulp d.- yalnız Culşanın aşağı dağ qurşağı orasından- quraq gilli- çinqılı yerlərdən mölümudur. Digər növün areahı daha geniş olub Kiçik Qafqaz region-



Şəkil 72. *Petrosimonia brachiata*

onunu da əhatə edir. Hər iki növ birillik, alçaqboylu bitkilərdir. Növləri bir-birindən tozluğun olavəsinin rəngi ilə seçilirlər.

H.rarifolium, H.kulpianum.

Gamanthus (torçiçək). İran, Mərkəzi Asiya və Qafqazda yayılan 6 növündən Azərbaycanda- Xəzərət-rafı, Abşeron-Qobustan, Kür-Araz ovalığı, Lənkəran və Bozqır yaylıda şorakətli, gilli torpaqlarda çox vaxt cəngəlliklər əməlo götərir.

Zaqafqaziyadan təsvir olunub, alçaqboylu, birillik bitkidir. **Şəkil 73.**


G. pilosus.

Fəsilə Qırxbuğumkimilər- Polygonaceae.

Dünyanın öksər materiklərində, xüsusən şimal qurşaqdə geniş yayılan 30 cinsə toplanan 800-dən çox növü əhatə edir. Çiçəkləri xirdadır, ikicinsli, bozən bircinsli olur. Çiçək-yanlığının və endospermin eləmotlərinə görə bir neçə yarımfəsiləyə ayrırlar, onlardan Qafqaz və Azərbaycanda 2 yarımfəsilənin (övelikçiçəklilər və qırxbuğumçiçəklilər) nümayəndələrinə rast gəlinir və onlar əsasən ot bitkiləridir. Fəsilənin nümayəndələri müxtəlisf ekoloji-coğrafi şəraitdə yayılmışlar.

Himalay dağlarında *Rheum* növləri bəzən 5100 metro qədər qalxa bilir. Fəsilə üçün soçiyyəvi eləmotlərdən biri çiçəkləmə və meyvə əməlo gəlmə proseslərinin daha intensiv baş vermeməsidir.

Fəsilə daxilindəki növlərə, xüsusən onların yeraltı orqanlarında aşırı maddələri çoxdur, növlərin çoxu vitaminlı, qida, boyaq



Şəkil 73. Gamanthus pilosus

və dekorativ bitkilerdir. Alaq bitkisi olan növləri də vardır.

“Azərbaycan florası” (1952) monoqrafiyasında fəsilənin 6 cins üzrə 55 növünün təsviri verilmişdir. Bizim araşdırılmalara görə 1 cins (*Fallopia*) əlavə olunur, növlərdən isə 3-nün floramızda rast gəlməsi mümkün hesab edilmir. Beləliklə, aşağıda 7 cinsə daxil olan 52 növ haqda məlumat verilir.

Oxyria (turşəng). Əsasən Avroasiya dağlarında yayılan 1 növü vardır. Azərbaycanda Qafqaz və Naxçıvan regionlarında alp qurşaqda, rütubətli qayalarda bitir. Alçaq boylu (5-20 sm) çoxillik ot bitkisidir. Yarpaqları əvəliyin yarpaqlarına oxşayır, turşməzədir, yeməlidir.

O. elatior (= *O.digina auct.*).

Rumex (əvəlik). Şimal yarımkürədə yayılan 100-dən artıq növü var. Azərbaycanda oksor rayonlarda arandan subalp qurşağadək daşlı-çınqlı, bozən əhəng daşlı yamaclarda, meşə və kolluqlarda, dağ çəmənlilikləri tərkibində, suvarma kanalları ətrafında, bozən alaq bitkisi kimi yayılan 16 növü vardır. Növlərin təyinində əsasən çiçək, yarpaq və kökün əlamətləri əsas götürülür. Oksor növlərin tərkibində əvəlik turşusu olduğundan o qida kimi (salat) istifadə olunur. Kökündə aşılıyıcı maddə var. Xalq təbabətində bütütü və qandayandırıcı vasitə kimi faydalıdır. Boyaq maddəsi və “C” vitamini olan növləri də vardır.

R.acetosa, R.acetosella, R.alpestris (*R.arifolius*), R.alpinus, R angustifolius, R.cofertus, R.conglomeratus, R.crispus, R.euxinus (*R.tuberosus*), R. halacsyi (*R.reticulatus*), R.obtusifolius, R.patientia, R.longifolins (*R.domesticus*), R.pulcher, R.sanguineus, R.scutatus.

Rheum (rəvənd, uşğun, qabalaq). Avroasiya və Qafqazda yayılan 30-dan çox növündən Azərbaycanda- Naxçıvan respublikası orazisində-2 növü rast gəlir. Qaya r. adlanan növü orta dağ qurşağının quraq yamaclarından 1 dəfə Culfa yaxınlığından 1923-cü ildə A. Grossheyim tərəfindən yığılib. Digər növ- qarağatvari r. da- ba geniş yayılıb, regionun həm aran (Duz mədəni, Darrı-dağ),

həm də dağlıq zonada (Biçənək, Kükü, Qışlaq sahələrindən) tərəfimizdən toplanılmışdır. Gövdə yarpaqları və meyvənin əlamətləri ilə növləri fərqləndirmək mümkündür. Qədim zamanlardan İran və Ərəbistanda qida və dərman bitkisi kimi istifadə olunub. Qarağatvari r.-in yarpaq saplaşığı vitamin və alma turşusu ilə zəngindir, mədə və bağırıqlara müsbət təsir göstərir. Kökümsovı aşı maddələri ilə zəngindir. Ehtiyatı azalır. Qorunmasına ehtiyac vardır.

R.ribes, R.rupestre.

Atrafaxis (dəvəqırın). Avroasiya və Şimali Amerikada yayılan 18 növdən Azərbaycanda 2 növə rast gəlinir. Onlardan biri-Daryarpaq d.-yalnız Naxçıvan aranından (Ordubaq, Yuxarı Aza k.) gilli-dashlı yamaclardan toplanılıb. Digor növ daha geniş yayılıb və orta dağ qurşağmadək rast gəlir. Növlərin təyinində çəçəkyanlığının əlamətləri, erkəkcik və dişiciklərin sayı əsas götürülür. Dekorativ bitki kimi quraq rayonların yaşıllaşdırılmasında faydalıdır.

A. spinosa, A. angustifolia.

Calligonum (cuzğun). Qərbi və Mərkəzi Asiya, Şimali Afrika və Qafqazda yayılan 90 növündən "Azərbaycan florası" monoqrafiyasında 4 növün təsviri verilib. Bizim araşdırılmalara görə bu növlərdən birini- Petunnikov c. müstəqil hesab etmək olmaz və o Bakı c. növünün tərkibinə qatılmışdır. Sonuncu növ Bakı ətrafından təsvir edilib və Abşeron üçün endemik bitki hesab edilir. Yerdə qalan 2 növdən biri (yarpaqsız c.) Abşerondan Sahil qumluqlarından məlumidur. Qırxbuğumabonzor c. növü isə həolilik Naxçıvan MR-in aran hissəsindən, qumsal torpaqlardan (Vəlibağ orası) yiğilmişdir. Meyvo və illik budaqların əlamətləri ilə növləri fərqləndirmək olar. Dekorativ bitkidir, noslı kosilməkdə olan bitkilər hesab edilir və qorunması vacibdir.

C. aphyllum, C. polygonoides, C. bakuense (*C.petunnikowii*)

Polygonum (qırxbuğum, yolotu). Dünyanın öksor əlkələrinində yayılan 200 növündən Azərbaycanda 28 növə rast gəlinir. Onlara respublikanın öksor rayonlarında arandan alp qurşağadək, on

çox isə aşağı və orta dağ qurşağında müxtəlif ekoloci şəraitdə rast gəlinir. Daşlı yamaclarda, yol kənarında, alaş bitkiləri arasında, bağ və parklarda, az şoran torpaqlarda, rütubətli çəmənliklərdə, bəzən adventiv şəkildə yayılmışlar. Bir növ Abşeronдан təsvir olunub (xəzər q.) Bir və çoxillik, budaqlanan xırda yarpaqlı, nəzəri colb etməyən çiçəklərə malik ot, az hallarda yarımköylə bitkilərdir. "Azərbaycan florası" monoqrafiyasında (III c., 1952) təsviri verilmiş növlərdən ikisi başqa müstəqil cinsə (*Fallopia*) aid edilmişdir. Lakin biz hesab edirik ki, həmin cinsin müstəqilliyi olavaş tədqiqat təlob edir. Odur ki, həmin 2 növlər də qırxbuğum cinsi tərkibində verilir. Bir çox növleri qida, boyaq, aşılıyıcı, dekorativ və dərman bitkiləridir. Dərman bitkisi kimi sıdıkqovucu (su q., qırmızıbaş q.), hemorroya qarşı (yunlu q., alp q.) istifadə olunan bitkilərdir. Dərman məqsədilə bitkinin yerüstü hissələrin-dən istifadə olunur. Çiçək açan dövrde hitkinin yerüstü hissələrini toplayır və açıq havada qurudurlar. Bitkinin tərkibində kvarsetin törəməli üç flavon qlikozidi (kversetin, hiperozid və avikularin) və 3 %-ə qədər aşı maddəsi müəyyən edilmişdir.

Həmin maddələr bitki çiçək açan dövrde onun tərkibində daha çox miqdarda toplanır. Qırxbuğum otundan alınan "avikularen" preparati mənalıq praktikasında qankəstici dərman kimi tətbiq edilir. Bundan başqa, qırxbuğum otunu çay kimi dəmələyib, böyük xəstəliklərdə, xüsusən sıdık yollarında daş olduqda içirlər (Domitov, 1990).

P.alpinum, *P.amphibium*, *P.arenarium*, *P.argyrocoleon*, *P.aviculare*, *P.carneum*, *P.caspicum*, *P.cognatum*, (*P.alpestre*, *P.ammannioides*), *P.corrigioloides*, *P.eguisetiforme*, *P.hydropiper*, *P.lapatbifolium* (*P.nodosum*), *P.lencoranicum* (*P.littorale*), *P.luzuloides*, *P.minus*, *P.monspeliense*, (*P.heterophyllum*), *P.orientale*, *P.paronychioides*, *P.patulum*, *P.persicaria*, *P.polycnemoides*, *P.salsugineum*, *P.tiflisense*, *P.tinctorium*(+), *P.tomentosum*, *P.viviparum*, *P.convolvulus*, *P.dumetorum*.

+*Eagopyrum* (qarabaşaq). Şimal yarımkürənin mülayim iqlimli ölkələrində və Qafqazda yayılan 2 növündən Azərbaycanda

ökilən halda 1 növünə təsadüf olunması qeyd olunur. Birillik, qövdəsi qırmızımtıl, erkəkcikləri 8, dışıcıyi 3 sütuncuqlu, meyvəsi (sındıqca) qəhvəyi rəngli, hamar, 15-60 sm hündürlükdə ot bitkisidir. Qiymətli qida bitkisidir. Vətəni Himalay dağlarıdır.

F. sagittatum.(+)

Fəsilə Qurşunçiçəklilər-Plumbaginaceae

Fəsilənin həcmi haqqında müxtəlif müləhizələr vardır. Bəzən, əsasən, çiçək qrupunun formasına görə fəsiləni 2 yarımfəsiləyə hətta 2 müstəqil fəsiləyə bölgürələr. Biz burada fəsiləni onənəvi həcmində qəbul edirik. Əsasən, Aralıq dənizi və İran-Turan vilayətində yayılan 22 cins üzrə 600-dən çox növü birləşdirir. Fəsilə daxilində cinsləri yarpaqların, tacın və dışıcıının ağızçığının əlamətləri ilə fərqləndirirler. Qurşunçiçəklilər arasında aşı maddəli, boyaq və dekorativ əhəmiyyətli bitkilər vardır.

Plumbago (qurşunçiçəyi). Avroasiya məkanında yayılan növlərinindən Azərbaycanda-oksor rayonlarında yayılan 1 növü məlumdur. Ona arandan yuxarı dağ qurşağına dək seyrok şəkildə daşlı-qayalı yerlərdə rast gəlinir. Çoxillik, gövdəsi çox budaqlanan, tacı qırmızımtıl- bonövşəyi rəngli soxiilik ot bitkisidir. Aşılıyıcı, boyaya, dərman (mədə xorasına, hemoroya qarşı, müxtəlif mənşəli şışlərə qarşı mübarizədə işlədilən) bitkisidir.

P. europaea.

Acantholimon (tis-tis). Avroasiyada Yunanistandan Orta Asiya qədər yayılan 150-dən çox növündən 15-i Azərbaycanın oksor rayonlarında rast gəlinir.

Anantolimon növləri ən çox quraq iqlimli regionlarda, daşlı-qayalı yerlərdə, yarımsəhra bitkiliyi içorisində, quraq yamaclarlarda yayılmışlar. Belə ki, növlərin yarından çoxu Naxçıvan və Zuvandda rast gəlir. Onlar üçün səciyyəvi əlamətlər-yastıq forması görünüşə malik olması, çiçəkləmənin çox intensiv olmasına, çiçəkləri çox olvan, parlaq, qırmızımtıl, çəhrayı, ağ rənglərdə olduğundan olduqca dekorativ görünür. Xüsusən daşlı - qayalı kompo-

zisiyaların yaşillaşdırılmasında qiymətli bitkidir. Azərbaycandan (Naxçıvan, Gəncə, Zuvand, Şamaxı) təsvir olunan növlər vardır. Əksər növlər geniş yayılacaq xüsusi fon əmələ gətirir. Nadir növlər də vardır (nazikquyruq t.).

A.araxanum, A.armenum, A.bracteatum, A.caryophullaceum, A.fedorovii, A.fomini, A. qlumaceum, A.hohenackeri, A.karelinii, A.lepturoides, A.quinquelobum, A.sachendicum, A.schemechense, A.tenuiflorum, A.scorpius.

Limonium (dəvəayağı). Dünyanın əksər ölkələrində, əsasən Aralıqdənizi regionunda- düzən vilayətlərində, şoran torpaqlarda yayılan 300-dən çox növü var. Azərbaycanın əksorən aran və dağətəyi rayonlarında (Naxçıvan, Lənkəran Müğanı, Kür arası, Abşeron və b.) 5 növü rast gəlir. Onlardan ən çox yayılanı Meyer d.növüdür. Çoxillik otlar və yarımkol bitkiləridir. Yarpağın, gövdənin və çiçəkaltıının əlamətləri növlərin təyinində əsas götürülür. Aşı və boyaq bitkileri kimi də faydalıdır. Yerüstü hissosından süpürge düzəldilir.

L.carnosum, L.caspium, L.fischeri, L.meyeri, L.suffruticosum.

Psylliostachys (bağayarpaqçıçək). Orta Asiya, İran, Suriya, Öfqəmistan və Qafqazda yayılan 7-8 növündən Azərbaycanda 1 növü rast gəlir. O respublikanın aran, dağətəyi, aşağı dağ qurşağında (çox az hallarda orta dağ qurşağında) yerləşən əksor rayonlarda, yarimsəhra bitkiliyində, şoran qıllı-qumlu torpaqlarda yayılmışdır. Birillik, alçaqboylu, yarpaqları kökətrafında yerləşən, xarici görünüşə bağayarpağını xatırladan bitkidir. Dekorativ. boyaq bitkisidir.

P.spicata.

Fəsilə Dəmirağacıçıçəklilər- Hamamelidaceae.


Əsasən tropik ölkələrdə yayılan 19 cins üzrə 55 növü əhatə edir. Fəsilənin nümayəndələri, adoton, çiçəkyanlıları zoif inkişaf etmiş və ya yanlıqsız, külüklə tozlanan bitkilərdir. Çiçəkləri əksorən bircənslidir, çiçək üzvləri dairəvi şəkildə düzülür. Çiçək-

ləri xirdadır, adəton, çiçək qruplarına yiğilir. Dişiciyi sinkarpdır. Tozcuqları iki hüceyrəlidir, yumurtacığının intequmenti, adəton, ikiqatdır. Öksərən ağaçsəkilli bitkilərdir. Azərbaycanda 1 cinsin (dəmirağacı) nümayəndələrinə rast gəlinir. Lənkoran zonasında bu fəsilədən becərilən daha bir cinsin (Likvidambar) növü rast golur (qotranlı l. və ya ənbər ağacı)-*Liquidambar styraciflua*.

Parrotia (dəmirağacı). Talişda və Şimali İranda yayılan 1 növü Azərbaycanda da rast gəlir. Talişin aran, dağətəyi və aşağı dağ qurşağında 400 m-ə qədər hirkan tipli meşələrin osas ağac einslərindən biridir, yuxarı qaldıqca (1200 m və yuxarı) tək-tək və ya xırda qruplar hələndə rast gəlir. Bizim tədqiqatlar zamanı onun İsləməli rayonu ərazisində də rast gəlməsi müşahidə olunmuşdur. Azərbaycan üçün endemik bitki hesab edilən də, onun Şimali İranda da meşəliklər əmələ gətirməsi qeyd olunur. Qodim, üçünəü dövr reliktlərindən hesab olunur.

Prof. İ. Səfərov (1962) tərəfindən tədqiq edilmişdi. Hündürlüyü 16-25 m-ə çatan, çox budaqlanan gövdəyə malik ağac bitkisiidir. Çiçəkləri 2 cinsli, ləçəkləri yoxdur, erkəkcikləri 5-7-dir. Oduncağı olduğca möhkəmdir. Suda batır, ondan maşın hissələri düzəldilə bilir və gəmiçilikdə istifadə olunur. Payızda yarpaqları qırınınızıl rəng alır, dekorativ bitkidir.

Səkil 74.



Səkil 74. *Parrotia persica*

P.persica.

+ Fəsilə Eÿkomkimilər - Eucommiaceae

Qərbi və Mərkəzi Çində yayılan monotip, yəni bir cinsə malik fəsilədir.

+ **Eucommia** (eykom). Monotip cinsidir, məlum növü yabani halda Çində yayılmışdır, lakin bir çox Avropa ölkələrində və Qafqazda qiymətli, texniki və dekorativ bitki kimi becərilir. İkilevlı, yarpaqları uzunsov, sadə və növbəli düzülən, 20-30 m. hündürlüyündə ağaç bitkisidir. Azərbaycanın bir çox rayonlarında becərilir.


+ **E.ulmoides**.

Fəsilə Çinarkimilər-Platanaceae

Fəsiləyə 1 cins daxildir.

Platanus (çinar). Asiya və Şimali Amerikada yayılan 11 növündən Azərbaycanda təbii (yabanlaşmış) və əkin halında 1 növə rast gəlinir. Təbii çinarlıq Azərbaycanın Zongülər rayonunda - Bəsitley vadisində yayılmışdır və mühafizə olunur. Hündür boylu, Azərbaycanda geniş yayılan, çoxyaşlı (1-3 min il) ağaçdır. Oduncağı qiymətlidir, on çox istifadə olunan dekorativ bitkidir. Bəzi rayonlarda müqəddəs ağaç (pir) kimi yerli əhali tərəfinindən qorunur. **Şəkil 75.**

P.orientalis (*P.digitifolia*)



Şəkil 75. *Platanus orientalis*

Fəsilə Şümşətçiçəklilər - Buxaceae

Həmişəyaşıl ağaç və kollardır. Azərbaycanda 1 cinsi var.

Buxus (şümşət). Avroasiya, xüsusən Aralıq dənizi ölkəlerində, 1-2 növü isə Sokotra və Madagaskar adalarında yayılan 20 növündən Azərbaycanda 2 növü rast golur Hirkan ş. Azərbaycanın

qorb və conub (Lənkəran) rayonlarında, arandan orta dağ qurşağı nadək, tək-tək və yaxud müxtəlif meşə formasiyaları tərkibində meşəaltı həmişəyaşıl kol bitkisi kimi yayılıb. Kolxida ş. Zaqatalada məşələrdə, köhnə məzarlıqlarda rast gəlir. Çiçəkləri ikiçinsli, ağaç və kol bitkisidir. Relikt bitkilərdir. Yaşıllaşdırılmada geniş istifadə olunur. Azərbaycanın "Qırmızı kitabına" daxil edilib. **Şəkil 76.**



Şəkil 76. Buxus hyrcana

geniş istifadə olunur. Azərbaycanın "Qırmızı kitabına" daxil edilib. **Şəkil 76.**


B.hyrcana, B.colchica, B.semipervirens(+)

Fəsilə Fistiqçıçəklilər-Fagaceae

Ağaç bitkiləridir. Fəsilənin 7 cinsindən üçü Azərbaycanda rast gəlir.

Castanea (şabalıd). Avroasiya və Qafqazda yayılan 30 növündən Azərbaycanda 1 növü

var. Ona Böyük və Kiçik Qafqaz, Lənkəran və Qarabağda, dağ yamaclarında, əsasən aşağı dağ qurşağı orazilərində, fistiq, fələs-fistiq və b. meşə formasiyaları tərkibində, bəzən ayrıca meşəlik şəklində rast gəlinir. Azərbaycanın bir çox rayonlarında okılır. Şabalıd uca-boylu, qahngövdəli və çox yaşayan ağaçdır. Yarpaqlarının kənarı iridişlidir. Çiçəkləri dikduran sünbülobonzor sırt-



Şəkil 77. Castanea sativa

ya yiğilmuşdur. Sırğada yukarıda erkokeik daşıyan çiçekler, aşağıda dişicik daşıyan, orta hissədə isə bəzən ikiçinsli çiçeklər yerləşir. Erkokeik daşıyan çiçeklərdən ibarət dixazı 3-7 çiçekli, dişicik daşıyan çiçeklərdən təşkil olunmuş dizazi isə həmişə 3 çiçekli olur. Dişicik 3-6 və ya daha çox meyvə yarpağının bitişməsindən əmələ gəlir, bununla əlaqədar ağızçıqların sayı da müxtəlif olur. Dişicik daşıyan çiçeklərdən ibarət dixazı iri, çanaqcıqla əhatə olunur. Çanaqcıq 4 qapaqla açılır, üzəri yumşaq iynəvarı tüklərlə örtülü olur. Çanaqcığın çəçək allığı yarpaqlarından əmələ gəldiyi güman olunur. Çanaqcıqdə 3 odəd bırtoxumlu fındıqatıplı meyvə yerləşir. Relikt bitkidir. Oduncagından, meyvəsindən istifadə olunur. Həmçinin vitaminlı, aşt maddəli, boyaq bitkisi kimi faydalıdır. "Qırmızı kitab" daxil edilib. **Şəkil 77.**

C.sativa.

Quercus (palid). Şimal yarımkürosının mülayim və tropik iqlimə malik ölkələrində 600-ə qədər növü yayılıb. Palid növləri Asiya və Qafqazda Yu. Menitski (1971, 1982), Azərbaycanda isə A. Bandın, (1964) və İ. Səfərov (1962) tərofindən araşdırılıb. Azərbaycanda 9 (Bandın, Prilipko, 1964), son araşdırmalara görə isə 6 palid növü vardır. Bundan başqa Azərbaycanda bir nəçər palid növü geniş becərilir (*Q. suber*, *Q. ilex*, *Q. occidentalis* və b.). Palid növləri Azərbaycanda oksor rayonlarda geniş yayılmışdır və meşə massivləri omolo gotırır. Şabalıdyarpaqlı palid Lənkoran zonasında, az miqdarda İsmayıllı rayonu ərazisində yayılıb. Palidin yarpaqları sadodır, tam konarlıdır və ya konarı dişlidir, aynası çox vaxt loloqvər böltümlüdür. Yarpaqları açıllarkən çiçəkləyir. Erkokeik daşıyan çiçekləri uzun, sallaşqı surğalara yığıl-



Şəkil 78. *Quercus castaneifolia*

mişdir. Sırğanın oxu üzərində çiçəklər pulcuqşəkilli çiçək atı yarpağın qoltuğunda tək-tək yerləşir. Çiçək yanlığı 4-7 bölməlidür, erkəkciyi 4-12 olur. Dişicik daşıyan çiçəkləri də çiçək qrupu oxu üzərində tək-tək yerləşir. Çiçək yanlığı çox kiçikdir, iki daırədə yerləşən 6 yarpaqcıqdan təşkil olunmuşdur. Dişicik 3 meyvə yarpağının bitişməsindən əmələ gəlmişdir, sütuncuğu və ağızçığı 3-dür, yumurtalığı 3 yuvalıdır, hər yuvasında 2 yumurtacıq olur. Palidin yumurtacıqlarından ancaq biri inkişaf edir, meyvə əmələ gətirir. Palidin meyvəsinə qoza deyilir, qoza qaidə hissəsidə çanaqcıqla əhatə olunur. Palid növləri çoxyaşlı, relikt bitkilərdir. Tikinti materialı, dekorativ, boy'a, aşılıyıcı, dərman bitkiləri kimi palid növləri çox qiymətli bitkilərdir. Palid meşələrinin torpaq eroziyasının qarşısının alınmasında və su reyiminin tənzim olunmasında rolü böyükdür. Buası p. və şabalıdyarpaqlı p.növləri "Qırmızı kitaba" daxil edilmişdir. **Şəkil 78.**

Q.pedunculiflora* (*Q.longipes*, *Q.erucifolia*), ***Q.macranthera, ***Q.iberica***, (*Q.hypochrysa*), ***Q.pubescens*** (*Q.crispata*, *Q.anatolica*), ***Q.boissieri*** (*Q.araxina*), ***Q.castaneifolia***, ***Q.suber*** (+), ***Q.ilex*** (-).**

***Fagus* (fıstıq).** Şimal yarımküronin müləyim zonasında yayılan 9 növündən Azərbaycanda 1 növü var. Ona respublikanın əksər rayonlarında, orta və yuxarı dağ qurşağında (çox az hallarda aşağı d. q.) fıstıq meşəliyi (təmiz və qarışq halda) əmələ gətirir. Şorq fistığı yəcabolu, qalıngövdəli ağacdır. Yarpaqları tamkonarlıdır, növbəli düzülür. Yumurtalığı üçyüvalıdır, ağızçığı üçdür. Dişicik daşıyan çiçəklərindən toşkil olunmuş dixazidə ortada yerləşən çiçək inkişaf etmir və bələliklə, dixazi ikiçiçəklidir. Dixazi 4 qapaqla açılan çanaqcıqla əhatə olunur. Meyvəsi yetişəndə çanaqcıq ağaclarışır, üzeri keçə kimi tüklüdür və xotvari pulcuqlarla örtülüdür. Hər çanaqcıqda, adəton, 2 ədəd fındıqça verlöşir. Fındıqça üçkündür, ucu sışdır. Cüccərəndə ləpə yarpaqları torpağın üzərimə çıxır, iridir, yaşılı ronglıdır. Əsas meşəomologötürici ağac növtidir. Tikinti materialı və oduncaq kimi, eləcə də texniki, dekorativ bitki kimi faydalıdır.

***F.orientalis*.**

Fəsilə Tozağacıçıçəklilər- Betulaceae

Ağac və kollarıdır. Azərbaycanda 2 cinsi vardır.


Betula (tozağacı). Şimal yarımkürəsində geniş yayılan 120 növü məlumdur. Onlardan dördü Azərbaycanda- Böyük və Kiçik Qafqazda dağlıq ərazilərde, meşələrin yuxarı sərhəddində və subalp qurşaqda rast gəlir. Ədəbiyyatda (O.Mirzəyev, R.Fətoliyev, 1988) Azərbaycanda-İsmayıllı və Göyçay rayonlarında *B.microlepis* növünün də yayılması qeyd olunur. Yuxarı dağ və subalp zonalarında əyri-gövdəli alçaq boylu meşələr omələ götürür. Radde t. növü "Qızılı kttaba" daxil edilib.

Bunlar ortaböylü ağaclardır.

Tozağacı növlərində erkəkcik və dişicik daşıyan çiçəklərin dixazisi sırgılara yığılmışdır. Erkəkcikdaşıyan çiçəklərin dixazisi üççiçəklidir və dixazidə konarda yerləşən çiçəklərin çiçəkkalığı olmur. Çiçəkyanlığı yarpağı ikitidir. Erkəciyi 2-dir, onların tozluqları ikiyə bölündüyüündən erkəkeiklər 4 görünür. Dişicik daşıyan çiçəklərin də dixazisi üççiçəklidir. Meyvəsi sindiqçadır və onun yanında qanadabonzer əlavəsi vardır. Oduncağı inşaat materialı, həmçinin boya, dekorativ və çox qiymotlı dərmən bitkisidir. **Şəkil 79. *Betula raddeana***.

B.pendula (*B.verrucosa*), B.pubescens (*B.alba*), B. raddeana, B. litwinowii.

Alnus (qızılıağac). Avroasiya, Şimali Amerika və Qafqazda yaxın 30-a yaxın növündən Azərbaycanda 3 növü rast gəlir. Onlar respublikamın öksər rayonlarında, yuxarı dağ qurşağında dok çaylılarının kollarlarında, rütubətli yerdədə yayılmışlar. Ürokyarpaq q. növü



Şəkil 79. *Betula raddeana*

hirkan endemidir. Hündür ağaclarıdır. Erkokcık daşıyan çiçeklərin dixazisi sırgaya yiğilmişdir. Dixaziləri üççiçəklidir. Çiçekyanlığı yarpağı 4-dür, erkocıkçıları 4-dür, erkocikçiyin sapı qıṣadır. Dişicik daşıyan çiçekləri qozayabonzor mürekkeb sırgaya yiğilir. Qozanın oxu üzərində dixazilər yerləşir, dixaziləri 2 çiçəklidir, meyvə yetişən zaman ağaçlaşan pulcuqludur. Meyvələri fındıqcadır. Qızılıağac növlərinin oduncağı qiymətlidir, onlar həmçinin aşılıyıcı, balveron, vitamini və dekorativ bitkilər kimi də faydalıdır. Üçokvariyan-paq q.növü "Qızınızı kitaba" daxil edilib. **Şəkil 80.**

A.subcordata, A.incana, A. barbata.



Şəkil 80. *Alnus subcordata*

Şəkil 80.

Fəsilə Fındıqçıçəklilər-Corylaceae

Azərbaycanda 2 cinsi var (fındıq və volos). "Azərbaycan florası" kitabında bu cinslər əvvəlki fəsilənin tərkibinə daxil edilmişdir.

Carpinus (volas, ulas) Şimal yarımküronin müləyim iqlimli ölkələrində 25 növü yayılmışdır. Azərbaycanda 3 növü (bəzi mənbələrə görə 6 növü, Axundov, 1952) rast golur. Onlar respublikanın əksər rayonlarında, arandan yuxarı dağ qurşağındək (1900 m.) meşəlik əmələ gətirir. Qafqaz volosu növü (burada o *Cheilulus* növü ilə birləşdirilir) 20 metrodək hündürlüyü olan ağaçdır və Azərbaycanda daha geniş yayılıb. O həm təmiz meşəlik əməlo göstərir, həm də palid və voloslu qarışq meşələr əmələ gətirir. Bu meşələr respublikada sıstiq meşələrindən sonra 2-ci yeri tutur və ümumi meşə sahəsinin 26%-ni təşkil edir (Prilipko, 1961). Cinsin digər növləri əsasən iri kollar və ya alçaq boylu

ağaclardır. Onlardan şorq vələsi və şusa vələsi növləri daha geniş yayılmışdır. Yarpaqlarının kənarı dişlidir. Yumurtalığı ikiyuvalıdır, hor yuvasında bir yumurtacıq vardır. Meyvəsinin çanağı yuxarısında açıqdır yarpağa banzördür, üçbölgümlüdür və ya konarı dişlidir.


Vəlos növləri Azorbaycanda meşə əmələ götiron əsas ağaclardan biridir. Oduncağı bərkdir, müxtərif alottor hazırlanmaq üçün və inşaat materialı kimi istifadə olunur. Vəlosin qabığı gön aşılamaq və içəri hissəsi yunu sarı rəngə boyamaq üçün işlədilir. Vəlosin oduncığının kömürü yüksək keyfiyyətli olur. **Şəkil 81.**

C.orientalis (*C.macrocarpa*), **C.betulus** (*C.caucasica*, *C.oxyacanthoides*), **C.schuschaensis** (*C.georgezai*).

Corylus (fındıq). Əsasən Şimal yarımküroda yayılan 20 növündən Azorbaycanda 2 növü vardır. Onlara respublikanın əksər rayonlarında, arandan yuxarı dağ qurşağındakı meşələrdə, xüsusi palıd-vəlos meşələrində və kolluqlarda rast gəlinir. Adı fındıq qiymotlı bitki kimi geniş becorılır (Şəki-Zaqatala bölgüsü).

Fındıq yarpaqlanmadan xeyli əvvəl fevral-mart aylarında çiçəklənir. Yarpaqları mart-aprel aylarında açılır, meyvələri avqust-sentyabr aylarında yetişir.

Fındıq, adətən, 5-4 metr qodor hündürlüyündə keldir. Yarpağın ayası girdə və ya uzunsov, qaidə hissəsində azaq qeyri-bora-



**Şəkil 81. *Carpinus betulus* (1,3);
C. schuschaensis (2); *C. orientalis* (4)**

bər, ürekvari şəkildə olur.

Erkəcik daşıyan çiçəklər yiğilmiş sırgalar 2-5 sayıda yanaşı əmələ gəlir. Sırğanın oxu üzərində örtücü yarpağın qoltuğunda yerləşən dixazilər düzülür. Dixaziləri birçəçəklidir. Erkəcik daşıyan çiçəyin yanlığı olmur və çiçəkdə 4 ədəd, hər biri iki bölünmüş erkəcik olur. Fındığın dişicik daşıyan çiçəklərdən ibarət dixazisi tumurecəq daxilində yerləşir və tumurcuqdan kənara onun ancaq ağızçıqları çıxır. Dişicik daşıyan çiçəklərdən təşkil olunmuş dixazidə birinci çiçək inkişaf etmir, amma həmin çiçəyin iki ədəd çiçək allığı yarpağı inkişaf edir və onların qoltuğundan dixazinin iki yan budağı əmələ golur. Yan budaqlar çiçəklə nəhə-yətləndiyindən dixazi ikiçəklidir və hər çiçək üç çiçəkaltı yarpağı ilə əhatə olunur. Çiçəkaltı yarpaqlar iriloşır və meyvəni əhə-tə edən çanaqcığı əmələ götürür. Çanaqcığı açıq-yaşıl rönglidir, kənarı dişlidir. Fındığın meyvəsi 2-5 birgə dəstə şəklində əmələ gəlir. Fındıq qida bitkisi olmaqla yanaşı vitaminlı, aşılayıcı, boy'a, texniki və dekorativ bitki kimi də faydalıdır. Ayı f. "Qırmızı kitabı" daxil edilib.

C.avellana, C.colurna (*C.cervorum*, *C.iberica*), C.maxima(+).

Fəsilə Qozçıçəklilər- Yuglandaceae

Fəsiləyə aid 8 cinsdən 3-ü Azərbaycanda vardır.

Pterocarya (yalanqoz). Avroasiya və Qafqazda məlum olan 11 növündən 1-i Azərbaycanda yayılmışdır. Hazırda on iri yalanqoz meşəliyi Lənkoran zonasında, Alazan-Əyriçay vadisi ilə Böyük Qafqazın cənub yamaclarındadır. Xaçmaz ovalığında qarağac-palıd və Böyük Qafqazın şərqində qarağac-vələs meşələrində az iniqdarda rast gəlir. Hündürlüyü 20-30 m-ə və gövdəsinin diametri 40-80sm-ə, bozən 100-200sm-ə çatan iri ağacdır. Yarpaqları mürrakkeb lələkvaridir, çiçəkləri sırgalarda yerləşir, meyvoları ikiqanadlı çoyurdak meyvədir. Relikt bitkidir. Vitaminlı, boy'a, aşılayıcı, dekorativ bitkidir. Arealtı azalmaqdə olan relikt növ kimi "Qırmızı kitabı" daxil edilib.

P.pterocarpa.

Juglans (qoz). Hər iki yarımkürenin mülayim-isti, subtropik ölkələrində 40 növü var. Respublikada 1 növ-adi qoz (cövüz) yayılıb. Bir növ (qara q.) becorilir. Adı qoz Böyük və Kiçik Qafqaz, Lənkəran regionlarında, arandan orta dağ qurşağındaqək yabanı (və ya yabanlaşmış) halda meşələrdə yayılmışdır. Lənkəran ərazisində meşəlik, qafqaz regionunda isə ayri-ayrı ağaclar halında rast gəlir.

Boyu 30-35 m, diametri 1,5-2 m-ə çatan iri çətirli ağacdır. Oduncağı qiymətlidir, yağlı, vitaminlı, dekorativ və boyaya əhəmiyyətli bitkidir.

J.regia, J.niqra(+).

+**Carya (gikori, kariya).** Vətəni Şimali Amerikadır. Lənkəran zonasında 1 növü (pekan) becorilir. Hündürlüyü 18-20 m-ə çatan ağacdır. Meyvəyanlığının əlaməti ilə fəsilənin digər cinslərindən fərqlənir. Oduncağı qiymətlidir, meyvələri qida kimi yağılılığı və yüksək kaloriliyi ilə fərqlənir.

+C. pecan.

Fəsilə Daziçəklilər -Hypericaceae (Glusiaceae, Guttiferae).

Coxillik ot, yarımkol və kol bitkiləridir. Əsasən tropik ölkələrdə yayılan 40-dan çox cinsi əhatə edən 1000-dən çox növü vardır. Azərbaycanda 1 cinsi var (dazı).

Hypericum (dazı, boy çiçəyi). Əsasən subtropik ölkələrdə və Aralıqdonizi regionlarında yayılan 200-dən çox növündən Azərbaycanda 14 növə rast gəlinir. Onlara respublikanın əksor rayonlarında yuxarı dağ qurşağındaqək meşə və rütubətli kolluqlarda, quraq daşlı-qayalı yamaclarda, çay vadilərdə, bəzən əhəngli dağ sülürlərində rast gəlinir. Dazı növləri içərisində endemik (atropatan d., gözöl d., Ryodorov d.), yayılmış dəqiqləşdirmə tələb edən (dilqanadvari d.) növlər də vardır. Morfoloji cəhətdən dazı növləri vegetativ orqanlarında vozli tükögüklərinin, gövdənin və meyvənin əlamətləri ilə fərqləndirilir. Cinsin növləri dərman, boy, vitaminlı, aşı maddəsi alınan bitkilərdir. Çoşol d. növü "Qır-

mizi kitabı” daxil edilib.

H.androsaemum, H.formosissimum, H.asperuloides, H.atropatanum, H.perforatum, H.seabrum, H.hirsutum, H.quadrangulum (H.tetrapterum, H.acutum), H.elegans, H.theodorii, H.venustum, H.linarioides (H.polygonifolium), H.elongatum (H.antasiaticum, H.karyaginii), H.lydium.

Fəsilə Hüyəməcikçəklilər - Elatinaceae

Əsasən ot bitkilerdir, müləyim qurşaqdan tropik zonaya qədər yayılan 2 cins üzrə 40 növü vardır. Azərbaycanda hər iki cinsdən 2 növ rast gəlir.

Elatine (hüyəməcik). Şimal yarımkürenin müləyim iqlimli və hər iki yarımkürenin tropik iqlimli ölkələrində yayılan 20-25 növü vardır. Azərbaycanda yalnız Lənkəran aranından (Masallı rayonu, Boradıqax kəndi) məlumdur. Sonralar Kiçik Qafqazdan toplanılıb. Su-bataqlıq bitkisiidir. Çiçəkləri xırda, 10-15 sm. hündürlüyündə, yarpaqları gövdədə dəstələrlə yerləşən çoxillik ot bitkisiidir.

E.alsinastrum.

Bergia (bergiya). Tropik və subtropik ölkələrdə yayılan ot və kol bitkiliidir, 20 növü məlumdur. Azərbaycanda 1 növü Lənkəran aranından məlumdur. Onun gəlmə (adventiv) bitki olması ehtimal olunur. Gövdəsi 10-40 sm. hündürlüyündə, yarpaqları lanset-şəkilli, birillik ot bitkisiidir.


B.aquatica.

Fəsilə Erikaçıçəklilər- Ericaceae

Böyük fəsilədir, 100 cinsi və 3000-dən çox növü əhatə edir. Dünyanın oksor regionlarında (şohra və step ekosistemlərindən başqa) rast gəlirlər. Əsasən ağac və kollardır. Azərbaycanda 2 cinsi əid 5 növü vardır.

Rhododendron (rododendron, xanıməli). Şimal yarımkürenin müləyim qurşağında, əsasən şorqi Himalay, Şorqi Asiya ölkələrində, həmçinin Şimali Amerikada yayılan 400-dən çox növü

vardır. Azorbaycanda 3 növü yayılıb. Pont r. növü M.Məmmədov və b-na göro verilir (2000). Onlara Böyük Qafqazın qərb zonasında meşonin yuxarı sərhəddi, subalp və alp çəmənliklərində ayrı-ayrı və qruplar halında rast gəlinir. Fosilənin digər cinsindən yarpaq və çiçəklərinin iri olması, meyvəsinin qutucuq tipində olması və üst yumurtalığa malik olması ilə seçilir. Relikt bitki sayılan rododendron olduqca dekorativ bitkidir (xüsusən çiçəkleyən vaxtı), o həmçinin dərman, bal və rən, eñiryağlı, aşı maddəli bitki kimi qiymətlidir. Hər iki növ arcalı kiçilən nadir növ kimi "Qırmızı kitaba" daxil edilib. **Şəkil 82.**



Şəkil 82. *Rhododendron caucasicum*

R.luteum, R.caucasicum, R.ponticum

Vaccinium (qaragılı, mərcangılı)
Şimal yarımkürənin müləyim və soyuq ölkələrində, Cənubi Afrikada və Madağaskarda yayılan 350 növündən Azorbaycanda 3 növü rast gəlir. Onlar Böyük və Kiçik Qafqaz və Lenkoran dağlıq rayonlarında, meşo və çəmənliklərdə, osason subalp və alp qurşaqlarda, meşonin tala yerlərində bitir, congollik ontolo götirir. Əvvəlki cinsindən yarpaq və çiçəyinin xırda olması, meyvəsinin giləmeyən olması və alt yumurtalığa malik olması ilə fərqlənir. Azorbaycan növləri həmişə



Şəkil 83. *Vaccinium arctostaphylos*

yaşıl və yarpağını tökən, meyvələri əlvan qırmızı, qara rənglidir, kol bitkiləridir. Növlərin yayılmasından dəqiqələşdirilməsinə ehtiyac vardır. Dekorativ, texniki, bal verən bitkilərdir. **Şəkil 83.**

V.vitis-idaea, V.myrtillus, V.arctostaphylos.

Fəsilə Şümräkçiçəklilər- Empetraceae

Şimal yarımkürənin əsasın müləyim iqlimli ölkələrində 3 cinsə aid 21 növü vardır. Azərbaycanda 1 cins üzrə 1 növə rast gəlinir.

Empetrum (şümräk). Şimal yarımkürəsində yayılan 7 növündən Azərbaycanda 1 növü Böyük Qafqazın qorbi və Kiçik Qafqazın şimalında subalp və alp qurşaqda, qayalarda seyrək şəkildə rast gəlir. Çiçəkləri 2 cinsli, ləçəkləri qırmızımtıl rəngdə, meyvəsi qara rəngli giləmeyvo olan həmişəyaşıl kolcuqdur. Meyvəsində "C" vitamini vardır.

E. androgynum.

Fəsilə Ebenaçıçəklilər- Ebenaceae

Əsasən tropik ölkələrdə yayılan 3 cins üzrə 500-dən çox növü vardır. Azərbaycanda 1 cinsin növləri rast gəlir.

Diospyros (xurma, xurnik). Tropik və subtropik ölkələrdə yayılan 500 (An.Fyodorov, 1981), növündən Azərbaycanda yabanı halda 1, kulturada 2 növə (yapon x., Virgitiya x.) rast gelir. Yabani biton adı x. (*D.lotus*) Böyük və Kiçik Qafqaz, Alazan-Öyriçay vadisi, Lənkəran və Bozqır yaylıda arandan orta dağ qurşağındak meşəlik əmələ gotirir və ya digor ağac cinsləri ilə birlilikdə qarışq meşəlik əmələ gotirir. Talişda daha geniş meşəlikləri vardır. Bu növ həmçinin bəzək və meyvə ağacı kimi bir sırarayonlarda becərilir.

Xurnik qışda yarpağı tökülen 25 m-ə qədər hündürlüyündə, gövdəsi 80 sm-ə qədər yoğunluğununda olan iri ağacdır. Cavan budaları hamardır, azəcə yaşıl rənglidir. Yarpaqları uzunsov-yumurtavart və ya enli lanset şəkillidir. Erkəkcikdaşyan çiçəkləri 2-5 çiçəkli çətirobənzər çiçək qrupuna yığılır. Dişicik daşıyan çiçək-

ləri tək-tək yerləşir. Kasa yarpaqları yaşıdır, 4-5 bölümlüdür, meyvə yetişəndə iriləşir və meyvənin yanında qalır. Tacı qonur, qırmızı və ya ləkəli-çohrayı rəngli olur. Giləmeyvələri lətloşmışdır, xırdadır.

Yapon xurması (*D. kaki*) 10-12 m hündürlüyündə yarpağı tökü-lən ağacdır. Vətəni Şimali Çin və Yaponiyadır. Bir çox ölkələrdə geniş becərilən subtropik meyvə ağacıdır. Azərbaycanda aran və dağ ətəyi (Lənkəran, Astara, Masalı, Göyçay, Ağdaş, Ağdam, Gəncə, Zaqatala və s.) rayonlarda becərilir.

Virginiya xurması (*D. virginiana*) qışda yarpağı tökülən iri ağacdır. Lənkəran rayonunda becərilir. Meyvələri qida kimi qiy-motlidir, homçının vitaminlı, bal verən və dekorativ bitkilərdir.

D.lotus, D.kaki (+), D. virginiana (+).

Fəsilə Bənövşəçiçəklilər- Violaceae

Dünyanın əksər regionlarında 18 cins üzrə 850-900 növü vardır. Ən çox növ bənövşə (*Viola*) cinsindəndir. Azərbaycanda 1 cinsi var (bənövşə).

Viola (bənövşə). Müləyim iqlimli dölyanın əksər regionlarında yayılan 300-dən çox növü vardır. Azərbaycanda cinsin 20 növü yayılmışdır. Daha 1 növ kulturada rast gəlir (*V. hortensis*). Azərbaycanda yayılan bənövşə növləri ot bitkiləridir. Onlara respublikanın əksər rayonlarında arandan alp qurşağındakı meşə və kolluqlarda, qaya çatlarında, daşlı-qayalı yerdərdə, dağ çəmənliliklərində, bəzən okinlardə rast gəlinir. Bənövşə növləri arasında nadir və yayılmاسının doqiqəşdirilməsinə ehtiyac olan



*Şəkil 84. Viola oreades (1);
V. minuta (2)*

növlər vardır (qəribə b., it b., hündür b.).

Çiçəkləri qeyri-müntəzəmdir, tək-tək yerləşir, iki cinsli, beş üzvlüdür. Erkəkcikləri ləçəklərlə növbələşir, ləçəkləri sərbəstdir, aşağı hissəsində nektar yiğilan mahmız əmələ gətirir. Yumurtalıq üstdür, bir yuvalıdır. Dişiciyin sütuncuğu birdir. Meyvələri qutucuq və ya giləmeyvədir. Yarpaqları növbəli və ya qarşılıqlı düzülür, əksərən yarpaq altlığı da olur. Əksər bənövşə növləri dekorativ bitkilərdir, onlardan bağçılıq və gülçülükdə geniş istifadə olunur. Həmçinin vitaminlı, alkaloidli, dərman əhəmiyyətli və parfümeriyada istifadə olunan bənövşə növləri vardır. **Şəkil 84.**

V.caucasica, *V.alba*, *V.suavis*, *V.odorata*, *V.somcheticia*, *V.mirabilis*, *V.ambigua*, *V.hirta*, *V.rupestris*, *V.sieheana*, *V.reichenbachiana* (*V.sylvestris*), *V.canina*, *V.montana* (*V.elatior*), *V.oculta*, *V.modestula*, *V.oreades*, *V.minuta*, *V.vespertina*, *V.nemausensis* (*V.karvensis*), *V.kitaibeliana*

Fosilo Novruzçıçayıkimilər- Primulaceae

Dünyanın hər yerində, xüsusən Şimal yarımkürənin mülayim və soyuq iqlimli ölkələrində yayılan 30 cins üzrə 1000-dən çox növü vardır. Azərbaycanda 8 cinsin növlərinə rast gəlinir. Kök-kümseviliç çoxillik ot bitkiləridir. Cinslər bir-birindən qutucuq meyvosının, ləçəyin və yumurtalığın əlamətləri ilə fərqləndirilir.

Primula (novruzçıçayı). Dünyada yayılan 60 növündən Azərbaycanda 8 növü vardır. Onlara respublikanın əksər rayonlarında orta dağ qurşağından alp qurşağına dək dağ meşələrində, kolların arasında, subalp və alp çəmənliliklərində, rütubəli yerlərdə rast gəlinir. Yuliya nəhəhiyi azalan növ kimi "Qırımızı kitaba" daxil edilib. Kökətrafi yarpaqlara malik çoxillik ot bitkiləridir, çiçəkləri başçıq tipli çiçək qruplarına yiğilir. erkəkeikləri 5, dişiciyi 1, meyvəsi qutucuq tiplidir. Novruzçıçayı növləri qıymətli dərman, dekorativ, eñsizaltı və vitaminlı bitkilərdir.

P.macrocalyx, *P.ruprechtii*, *P.pallasii*, *P.juliae*, *P.heterochroma*, *P.woronowii*, *P.algida*, *P.auriculata*.

Androsace (dəlikçiçək). Şimal müləyim qurşaqda yayılan 100-dən artıq növündən Azərbaycanda 7 növü rast gəlir. Onlar respublikanın əksər rayonlarında, arandan alp qurşağınadək, daşlı-çinqlı yerkordə, qaya çatlarında, alp çəmənliklərində, çay vadilərində yayılmışdır. *A.albana* növünün yayılması dəqiqləşdirilməlidir. Bir və çoxillik otlardır, çiçəkləri çotır tipli çiçək qrupunda, tacı boruşokılı, meyvəsi qutucuq tiplidir. Növləri bir-birindən çiçək saplaşımının və kasayarpağının əlamətləri ilə fərqlənir. Dekorativ bitkilərdir.

A.barbulata, A.lehmanniana, A.maxima (*=A.turczaninowii*),
A.albana, A.elongata, A.armeniaca, A.raddeana

Samolus (samolyus). Cənub yarımkürənin dəniz sahili regionlarında və Şimali Amerikada yayılan 16 növündən Azərbaycanda 1 növü rast gəlir. Ona Böyük Qafqaz, Lənkəran, və Alazan-Öryəçay vadisində, aran və dağtəyi zonalarda çay sahillərində, sucax çəmənliklərdə, bataqlıq və zoif şorlaşmış yerlərdə rast gəlinir.

Ciçəkləri xırda, kasayarpaqları zöng şəkilli, meyvəsi qutucuq formasında çoxillik ot bitkisidir. Cavan yarpaqları yeməlidir.

S.valerandi.

Lisimachia (qoyunboğan). Hər iki yarımkürədə yayılan 60 növündən Azərbaycanda 3 növü rast gəlir. Onlardan birinin (*L.vulgaris*) Azərbaycanda yayılması mübahisəlidir. Digər 2 növlər respublikanın əksər rayonlarında, yuxarı dağ qurşağınadək, meşə və kolluqlarda, sucaq yerkordə, çay kənarlarında, bozon zibilli yerkordə rast golırlar. Üzəri vozli tükcüklerlə örtülü, tacı beşbölməli zöng şəkilli çoxillik ot bitkitoridir. Növləri bir-birindən tacın rəngi, çiçək qrupu və yarpaqlarının əlamətləri ilə fərqlənir. Dərman və boyaya əhəmiyyəti vardır.

L.dubia, L.verticillaris, L.vulgaris.

Glaux (qaranquşotu). Cinsin Şimal yarımkürənin müləyim iqlimli ölkələrində yayılan 1 növü vardır. Həmin növ Azərbaycanda Tahşın meşəsiz Zuvant (Diabar) hissəsində, Naxçıvan və Kiçik Qafqazın cənubunda, rütubətli şorakot torpaqlarda, yarganlarda rast

golir. Alçaq boylu (4-15 sm), çiçəkləri tok-tok yerləşən, kasatyarpağı qırmızıntıl və ağımtıl rəngdə olan çoxillik ot bitkisidir.

Boya əhəmiyyətli, zəhərli bitkidir.

C.maritima

Asterolinon (asterolinon). Aralıq dənizi ölkələri, İran və Abissiniyada yayılan 2 növündən Azərbaycanda 1 növü rast golir. Ona Xozərsahili, Abşeron, Qobustan, Kür-Araz ovalığı, Bozqır yayla və Kiçik Qafqazın cənubunda quraq, daşlı-çınqlı yerlərdə təsadüf olunur. Xırda (1-4 sm), tacı ağımtıl olan birillik bitkidi.

A.linum-stellatum.

Anagallis (anaqallis). Dünyanın əksər ölkələrində yayılan 24 növündən Azərbaycanda 2 növü rast golir. Onlar respublikanın əksər rayonlarında, arandan orta dağ qurşağınadək əkin yerlərində, gələnəçələrdə, bostan və bağlarda, zibilli yerlərdə yayılmışlar. Növləri bir-birindən tacın rənginə və çiçək saplığının əlamətlərinə görə fərqləndirirlər. Dorman bitkisidir, zəhərlidir.

A.larvensis, A. foemina (*A.coerulea*).

Cyclamen (meşənovruz). Aralıqdonizi, Qara dəniz və Xəzər dənizi sahil zonalarında və dağlarda yayılan 55 növündən Azərbaycanda 2 növü rast golir. Zərif m. növü Lənkəran ərazisində ayri-ayrı və əgrup şəklində çay sahilini və dağ meşələrində yayılıb və daha çox ehtiyatlı var. Digor növün Azərbaycanın Böyük Qafqaz regionunda rast gəlməsi əhümal olunur. Kökümsovlu, oval şəkilli kökətrafinə toplaşmış yarpaqları, bonövşəyi və gül rongində çiçəkləri olan ot bitkisidir. Olduqca dekorativ bitkidir, dorman bitkisi, yarpaqlarında "C" vitamini var. Tərkibində müxtəlif qlükozitlər vardır, zəhərlidir.


C. vernum, C. eleqans.

Fəsilə Yulğunçiçəklilər- Tamaricaceae

Avroasiya və Afriqada yayılan 3 cins üzrə 85 növü vardır. Azərbaycanda da 3 cinsi mölümduur. Fosilonin nümayəndələri pülcüğə və ya bizo bonzor xırda yarpaqlı yarımkol, kol və ya alçaq boylı

ağaclardır. Fəsilə daxilində cinslər çiçəyin ölçüləri, düzülüşü, er-kökciklərin sayı, sorbəst və ya bitişik olması kimi olamətləri ilə forqləndirilir.


Reaumuria (keçiağacı, reomyuriya). Asiya, Cənubi Avropa və şimalı-şərqi Afrikada yayılan 22 növündən Azərbaycanda 2 növü rast gəlir. Bu növlərdən biri (İran r.) seyrok şəkildə Naxçıvanda, aran və aşağı dağ qurşağında daşlı-gilli yamaclarda rast gəlir. İkinci növ daha geniş yayılıb, Böyük və Kiçik Qaf-qazda, Abşeron-Qobustanda, Xəzərtrafi, Bozqır yayla və Naxçıvan aranında, Kür-Araz ovalığında daşlı-gilli yerdə, şorlaşmış torpaqlar-



Səkil 85. Reaumuria persica

da yayılıb. Kolcuq və yanməkol bitkiləridir. Quraqlığa və torpağın duzluluğuna davamlı bitkilərdir. **Şəkil 85.**

R.persica, R.alternifolia (R.hypericoides, R.turkestanica)



Səkil 86. Tamarix meyeri

Tamarix (yulğun). Avro-asiya və şimalı-şərqi Afrikanın şəhər və yarımsəhər ekosistemləriində yayılan 90-dan artıq növlərindən Azərbaycanda 5 növü rast gəlir. Onkara respublianın əksər rayonlarında, aran, dağoteyi, aşağı dağ qur-

şaqlarında, bəzən dağlıq orazılardə orta dağ qurşağınadək rast gəlinir. Çay vadilərində, gilli torpaqlarda, yarımsəhra və tuqay tipli ekosistemlərdə yayılır. Ən geniş yayılan çoxbudaqlı y. növüdür, o iri cəngolliklər əmələ getirir. Seyrək yayılan növlərdən dörderkokcıklı y. növünü (Abşeron) göstərmək olar. Növləri bir-birindən çiçək qrupunun əlamətləri və çiçəyin digər əlamətləri ilə forqlondırırlar. Bütövlükdə yulğun növləri arasında təbii hibridlaşma prosesi getdiyiindən onların təyini xeyli çotındır. Yulğun növlerinin meliorativ əhəmiyyəti böyükür. Həmçinin onlar arasında boyalı, aşılıyıcı, bal verən, dekorativ növlər vardır. **Şəkil 86.**

T.ramosissima, T.kotschy, (T.leptopetala), T.smyrnensis, (T.hohenackeri, T.florida), T.meyeri, T.tetrandra.

Myricaria (çayırovşanı). Avroasiyanın dağ meşələri və subalp qurşağında yaılan 6 növündən Azərbaycanda 2 növü rast gəlir. Onlardan biri (*M.bracteata*) Böyük və Kiçik Qafqaz, Naxçıvan dağlıq və Kür-Araz ovalığında subalp qurşağadək çay vadilərində, rütubətli daşlı yerlərdə seyrək şəkildə rast gəlir. Ləçəkləri qırıntılmış rəngdə 2m-dək hündürlükdə kol bitkisidir. Boya, aşlayıcı və vitaminlı bitkidir. Digər növün Kiçik Qafqazın şimalında rast gəlməsi ehtimal olunur.

M.bracteata (M.alopecuroides), M.squamosa.

Fossilə Sayqaçotuçıçəklilər- Frankeniaceae

Antraktidadan başqa dünyanın əksər ölkələrində subtropik və isti quraq iqlimli orazılardır, dəniz sahilərində 4 cinsə aid 90-dan çox növü yayılmışdır. Azərbaycanda 1 cinsə aid 2 növü vardır. Əksər növleri bir və çoxillik ol bitkiləridir.

Frankenia (sayqaçotu). Dünyanın müləyim və isti iqlimli ölkələrində, əsasən dəniz, çay və göl sahillərində yayılan 80 növündən Azərbaycanda 2 növü rast edilir. Onlar respublikanın əksər aran rayonlarında yarımsəhra bitkiliyi tərkibində yayılmışlar. Növləri bir-birindən həyat formaları və yarpaqlarının əlamətləri ilə forqlondırılır.

F.pulverulenta, F.hirsuta.

Fəsilə Söyüdçiçəklilər- Salicaceae

Dünyanın müləyim və soyuq iqlimli ölkələrində yayılan 3 cins üzrə 700-ə yaxın növü vardır. Azərbaycanda 2 cins (söyüd və qoq) üzrə yabanı 15 növ və becərilən halda 5 növ rast gəlir. Qədim ağac və kol bitkileridir. Yarpaqları sadədir, saplaqlıdır, tam ayağıdır, növbəli düzülür, yarpaq altlıqları bəzən tez töküldür.

Söyüdkimilər adəton ikievlili bitkilərdir, çiçəkləri bir cinslidir, çiçək yanlıqları inkişaf etmir, çiçəkləri sırgaya toplanır. Sırgaları çiçəklədiyindən və ya meyvələri yetişdikdən sonra bütönlükə qoparaq ağaedan düşür. Çiçək altlığı pulcuqlarının konarı tam və ya bölməli olur. Erkəkeçikləri 2 və ya iki dən çox olur. Erkəkciklərin sapı növündən asılı olaraq sərbəst, qaido hissəsində və ya yuxarısına kimi bitişik olur.

Yumurtalıqları üstidür, iki meyvə yarpağından təşkil olunmuşdur, dişiciyin ağızçıığı ikidir. Yumurtalığı bir yuvabıdır. yumurtacıqların sayı çoxdur. Meyveləri bir yuvalı, iki qapaqla açılan, çox toxumlu qutucuqdur. Toxumları xirdadır, endospermsizdir, qaido hissəsindən dəsto şöklində uzanan uçağana malikdir. Entomofil və ya anemofil bitkilərdir. Söyüdkimilər yarpaqlanmadan əvvəl və ya yarpaqları açılan vaxt çiçəkləyir.


Salix (söyüd). Dünyanın müləyim və soyuq iqlimli ölkələrində yayılan 600-dən çox növü vardır. Azərbaycanda yabanı halda 11 növü yayılmışdır. *S.babylonica* və onun müxtəlif formaları Azərbaycanda kulturada rast gəlir. Bundan başqa söyüdün töbii şoraitdə yayılmış bir çox hibrid formalarına da rast gəlinir. Söyüd növləri respublikada oksor rayonlarında, arandan subalp qurşağadək əsasən çay vadilərində, sucaq və rütubətli meşəli dərələrdə yayılmışdır. Kol, uca və ortaböylü ağac bitkisidir. Yarpaqları qısa saplaqlıdır. Erkəkeçik daşıyan çiçəkləri çiçək altlığı yarpağı və onun qollığında yerləşmiş erkəkeçiklərdən ibarət olur. Çiçək altlığı təməkonarlıdır, tüklərlə örtülüdür. Erkəkeçikləri oksorən 2, bozor 3-5 və ya 12-yə qədər, sapları ilə sorbəst və ya bitişmiş olur. Dişicikdaşıyan çiçək də çiçək altlığı qollığında yerləşir. Dişiciyin sütuncuğu birdir, təməkonarlıdır və ya iki bölməlidir. Dişicik oturaqdır və ya qısa ayağı-

cığ üzerinde yerlesir, çilpaqdır və ya üzeri tüklərlə örtülüdür. Söyüd növləri, adətən, həşoratla bəzən küləklə tozlanır. Meyvələri iki qapıqla açılan qutucuqdur. Toxumları uçağan tüklərlə örtülüdür, küləklə yayılır. **Şəkil 87.**

S.triandra, S.pentandroides (*S.pentandra non L.*), **S.alba** (*S.australior, S.oxica*), **S.elbrusensis** (*S.purpurea non L.*), **S.willemsiana**, **S.kazbekensis** (*S.arbuscula non L.*), **S.kuznetzowii**, **S.caucasica**, **S.caprea**, **S.aegyptiaca** (*S.phlomoides Bieb. p.p.*), **S.pseudomedemii**, (*S.cinerea non L.*).

Populus (qovaq). Dünyanın müləyim iqlimli ölkələrində yayılan 120-dən çox növündən Azərbaycanda 4 növü rast gelir. "Azərbaycan florası" əsərində bu cinsi işləmiş İ.Qaryaginin (1952) fikrinecə respublikada 7 qovaq növü vardır. Lakin cinsi monografik şəkildə tohlil etmiş alımlar (mos., Svyazyeva, Sokolov, 1977) bu növlərin bir neçəsini xırda taksonlar olduğunu qeyd edərək onları digər növlərlə birləşdirmişdir. Onlara respublikanın okşər rayonlarında yuxarı dağ qurşağında (1700m-dək) meşələr, çay kənarlarında və becərilən halda şəhər və qəsəbələrdə rast gəlinir. İri ağaclarıdır.

Çiçəkləri sırgatıplı, asılı şəkildə yerləşən çiçək qrupuna yiğilmışdır. Yarpağının ayosu enlidir, saplığı uzundur. Uzun və qısa budaglilarında yerləşən yarpaqları formasına görə forqlənir. Tumurcuq pulcuqları ol vuranda yapışır, qətranlıdır. Söyüdlərdən forqlı otaraq bunların çiçək alıqları bölümlüdür, çiçək yatağı kasavarı şəkildə işləşmişdir, nektarlıqları olmır, küləklə tozlanır. Erkəkeiklərinin



Şəkil 87. *Salix caprea*

sayı 3-30-a qodər olur, tozcuqları ilk vaxtlar (çiçək açılan zaman) qırmızımtıl olur. Meyvələri iki qapaqla açılan qutucuqdur, toxumları budaqlanmayan tüklərdən təşkil olunmuş uçağana malikdir.

Qovaq növləri qiymətli inşaat materialı və yaşıllaşdırılmada istifadə olunan qiymətli bitkilərdir. Onlar həmçinin dərman, boyalar və aşılıyıcı bitkilər kimi qiymətlidirlər. **Şəkil 88.**

P.euphratica (*P.transcaucasica*), **P. x canescens** (*P.hybrida*), **P.hyracna**, **P.nigra** (*P.sosnowskyi*), **P.tremula**, **P.alba** (+), **P.simonii** (+), **P.deltoides** (+), **P.italica** (+), **P.gracilis** (+), **P.balsamifera** (+).

Fəsilə Boraniçəklilər- Cucurbitaceae

Dünyanın eksər ölkələrində, xüsusən subtropik iqlimli regionlarda yabani və ya becərilən halda 1000 növdən çox bitkiləri ota- to edir. Azərbaycanda yabani halda 2, becərilən halda 5-6 cinsin nümayəndələrinə rast gəlinir. Azərbaycanda demək olar bütün rayonlarda bu fosilədən becərilən bitkilərə-qarpız (*Citrullus*), xişər (*Cucumis*), yemiş və ya qoun (*Melo*), boranı (*Cucurbita*) aiddir.

Yabani yayılan və becərilən nümayəndələrinin gövdələri diri- maşan və ya sərifləndir. Yarpaqları sadədir. Yarpaq alətləri olmur. Çiçəkləri yarpaqların qoltuğunda tək-tək yerləşir və ya bir necə çiçəkdən təşkil olunmuş çiçək qruplarında yiğilir. Çiçəkləri müntəzəmdir, adətən bircinslidir, bir və ya iki evlidir. Çiçək yanlığı ikiqatdır. Kasaciq, təc və erkəkciklər qaida hissosında bitişőrök boru əməlo görür və o da öz növbəsində yumurtalığa bitişdiyindən yumurtalıq alt voziyətdə qalır. Ləçəkləri 5-dir. Erkəkcikləri 5-dir. sapları qısadır. Gineseyi üç meyvo yarpağından təşkil olunmuşdur. Dişiciyin sütuncuğu qısadır, ağazeğin üçbölümlüdür.



Şəkil 88. *Populus euphratica*

Toxumları endospermsizdir.

Bryonia (küstüşam, brioniya). Avroasiyada 8 növü yayılmışdır. Azərbaycanda Qafqaz regionunda, Naxçıvan və Talyşda aran- dan orta dağ qurşağınadək yol kənarlarında, əkinlərdə kolluqlarda təsadüf olunan 2 növü var. Çoxillik, sadə biçiqqli, gövdələri uzun, kökü qalınlaşmış bitkilərdir. Növləri bir birindən meyvolərinin rəngi (ağ b. növündə qırmızı, digərində qırmızı yaxud sarı rönglidir) və bir yaxud ikievli olmaları ilə fərqlənir. Növlərdən biri iki- evlidir (*B.dioica*), digəri birevlidir. Zəhərli bitkilərdir. Xalq təba- botində bir çox xəstəliklərin müalicəsində istifadə olunur.

B.dioica, B.alba.

Echallium (itxiyari). Araňq dənizi ölkələrində yayılan 1 növü var. İtxiyarı arandan yuxarı dağ qurşağına kimi her yerdə alaç bitki- si şəklində əkinlərdə, dincə qoyulmuş sahələrdə, yolların kənarla- rında təsadüf olunur. Çoxillik, gövdələri sərilən üzəri cod tüklərlə örtülü bitkidir. Yarpaqları üçbölümlüdür. Tacı açıq-sarı rönglidir. Uzunsov xırda meyvoləri əvvəl yaşıl, sonra solğun-sarı röngli olur, üzəri tikanvari cod tüklərlə örtülüdür, yetişəndə saplaşğından ayrıılır və bu zaman əmələ gələn deşikdən meyvənin içərisində olan maye və toxumlar təzyiqlə konara atılır. Zəhərli bitkilərdir.

E.elaterium.

Fəsilə Dəliçətənəkimilər- Datisaceae

Avroasiyada və Şimali Amerikada yayılan 3 cinsindən Azərbaycanda 1 cinsin növlərinə rast gelinir.

Datisca (doliçətənə). Mələti 2 növündən biri (*D.cannabina*) Cənubi Avropadan Himalay dağlarının qədər yayılmışdır. Hər yerdə litofil ekotoplarda rast gelir. Azərbaycanda Qafqaz, Talyş və Naxçıvan regionlarında yuxarı dağ qurşağınadək, dağ çayları sahilində, qumsal yerdə bitir. Seyrək yayılan bitkidir. İkievli, yarpaqları iri, meyvoşı qozaşəkilli, 2.5 m.-dək hündürlüyündə çoxillik ot bitkisiidi. Boya, dəmnən, dekorativ və qida əhəmiyyəti var.

D.cannabina.

Fəsilə Küvərçicəklilər- Capparidaceae

Dünyanın tropik və subtropik ölkələrində yayılan 37 cins üzrə 400-dən çox növü əhatə edir. Azərbaycanda 2 cinsi var. Fəsilənin nümayəndələrində çiçək ikiçinslidir, müntəzəm və ya bəzi növlər də qeyri-müntəzəmdir, çiçəkyanlığı, adətən, ikiqatdır, dairəvi yerləşir. Erkəkcikləri sərbəst, gineseyi parakarp, yumurtalığı üstdür. Əksər nümayəndələrində mirozin fermenti və qlükozid daşıyan hüceyrələrin olması səciyyəvidir.

Cleome (kleome). Tropik və subtropik ölkələrdə yayılan 70 növündən Azərbaycanda 1 növü rast golur. Ona respublikamın əksər rayonlarında arandan yuxarı dağ qurşağınadək çay vadilərində, daşlı-çəmçilli yamaclarda, qumsal yerlərdə rast golur. Loçəkləri ağıntılı və qırmızı, toxumları qəhvəyi rəngdə olan birillik ot bitkisidir. Efiryağılı bitkilərdəndir.

C. canescens (*Cornithopodioides*).

Capparis (kövər, yerqulacı). Dünyada tropik və subtropik ölkələrə geniş yayılan 150-dən çox nöti var, Azərbaycanda əksər aran və dağotayı (az hallarda orta dağ qurşağınadək qalxır) rayonlarında quraq yamaclarda, yarımsəhra tipli bitkilik tiplərində qruplaşmalar şəklində geniş yayılmışdır. Uzunluğu bəzən 2 metrə çatan, yerlə sürünən, çiçəkləri iri, loçəkləri ağıntı-qırmızı rəngdə, qutucuq meyvəsi gılomeyvə şəkildə olan yarımkol bitkisidir. Çox qiyaməli qida, dərman, boyanma bitkisidir.

C. herbacea (*C. spinosa*).

Fəsilə Kələmçiçəklilər- Brassicaceae və ya Xaççıçəklilər-Cruciferae

Dünyada, xüsusən Şimal yarımküredə, geniş yayılmış, 350 cinsə aid 3000-dən çox növü əhatə edir. Xaççıçəklilər əksəriyyəti birillik, ikiillik və ya çoxillik ərlərdir, bəzi növləri isə yarımkol bitkilərdir. Yarpaqları sadodır, ayası tamdır və ya bölməldür, növbəli düzülür, yarpaq alətləri olmur. Çiçəkləri sadə və ya mürəkkəb salxmılara yığıltır və çox vaxt salxmılardan öz növbəsində

süpürge çiçək qrupuna toplanır. Çiçək altığı inkişaf etmir. Çiçəkləri müntəzəmdir, kasacığı ikişor olmaqla iki dairədə yerləşmiş 4 odod sərbəst kasa yarpağından, təci isə bir dairədə yerləşmiş, 4 sərbəst ləçəkdən təşkil olunur. Əksər növləri 6 erkəkeikdən təşkil olunur, bunlardan 4 -ü daxili dairədədir və nisbətən uzun boyladır, 2-si isə qısa boylu olub xarici dairədə yerləşir. Kasa yarpaqları, ləçəklər və erkəkeiklər yanaşı dairələr də bir-birlərlə növbətənşir. Dişicikləri iki meyvə yarpağının bitişməsindən təşkil olunmuşdur, yumurtalıqları üstdür, adətən yalançı ara kəsmə ilə ayrıldığından iki yuvalı olur. Yumurtacıqları oksəron çoxdur. Çiçək yatağı üzərində nektarlıqları yerləşir. Xaççıçəklilər əksəron həşərat vasitəsilə tozlanan bitkilərdir.

Xaççıçəklilərde çiçəklər ləçəklərin rənginə görə (ağ, çohrayı, sarı və s.) və çiçək üzvlərinin böyüklüyü və formasına görə fərqlənlərlər.

Xaççıçəklilərde meyvənin quruluşunda xeyli müxtəlifliyə tösadüf olmur. Meyvələri çox vaxt buynuz və ya buynuzcuq meyvo olur.

Bəzi növlərinin meyvəsi açılmayıandır. Toxumları endosperm və perispermisizdir. Meyvənin toxumun və rüşeymin əlamətləri xaççıçəklilərin təsnifatında geniş istifadə edilir.

Xaççıçəklilər fosilösindən Azərbaycanda 74 cinsə viğimmiş 248 növə, arandan başlamış yüksək dağ qurşağına kimi müxtəlif ekoloji şəraitdə tösadüf olunur. Yabanı bitki örtüyündə yayılan növlərdən əlavə fesileyə bir-çox qıymətli, becorilon bitkilər daxildir. Tərovöz bitkisi kimi becorilon növlərdən: baş kələm (*Brassica oleracea*), vəzəri (*Lepidium sativum*), turp (*Raphanus sativus*), şalgam (*Brassica napus*), toxumlu yağlı növlərdən çöl xardalı (*Sinapis arvensis*), sarept xardalı (*Brassica juncea*) və s. göstərilə bilər. Bir sıra xaççıçəkli növləri bozok bitkisi kimi geniş becerilir.

Bunlardan şobbugülü (*Matthiola incana*), müxəkgülü (*Cheiranthus cheiri*), gecə bənövşəsi (*Hesperis matronalis*) qeyd oluna bilər.

Cardaria (Lepidinm) (kardariya). "Azərbaycan florası" (1953) əsərində və bəzi başqa kitablarda *Lepidium* (bozalaq) cinsi tərkibində verilir. Müasir araşdırımlara görə Azərbaycanda yayılan 3 növ bozalaq cinsindən çıxarılaraq bu cinsə daxil edilir. Həmin bitkiler Azərbaycanda olan bozalaq növlərindən buynuzeuğun (meyvonun) açılan olmaması, qanadsız olması və bir qədər sıxkin olması kimi əlamətləri ilə fərqlənir. Bu, ovvəllər cini adlı seksiyanın cins statusunda qəbul olunmasıdır.

Azərbaycanda hər yerde, əlaq bitkisi kimi arandan yuxarı dağ qurşağına kimi yayılan və adı bozalaq kimi təminan növ də bu cinsə daxil edilir. Cinsin qalan 2 növündən biri (*Buasye* k.) Naxçıvandan, əsasən Şahbuz rayonu ərazisindən, aşağı və orta dağ qurşığında bağ və əkinlərdən məlumdur. Üçüncü növ(*oxşar* k.) nisbətən geniş yayılıb- Alazan- Oryuçay, Kür-aranı, Kiçik Qafqaz və Naxçıvandan, meşənin açıq yerlərindən, dağ çərnənləri və əkinlərdən məlumdur. Çoxillik ot bitkiləridir. Çiçəkləri ağ rönglidir, polimorf növlərdir. Yarpaqlarında "C" vitamini var.

C.boissieri (*Lepidium boissieri*), **C.propinqua** (*L.propinqua*), **C.draba** (*L.draba*).

Lepidium (bozalaq). Dünyanın subtropik və müləyim iqlimli ölkələrində yayılan 150-dən çox növü vardır. Azərbaycanda arandan orta dağ qurşağındək, daşlı-qayalı yamaclarda, yol və arx konularında, yarınsobra bitkiyyi içerisinde, əkin yerlərində, bəzən yəbanlaşan formada yayılan 11 növü vardır. Onlar 1-2 və çoxillik ot bitkiləridir. Bozı növlər edəbiyyat mənbələrinə görə verilir və onların yayılması doqiqləşdirilməlidir (*L.laceum*, *L.lyratum*, *L.aueheri*). Tərovəz bitkisi kimi geniş beçərilən vəzori (*L.sativum*) bu cinsə aiddir. Loçəkləri xırdadır, ağ rönglidir və ya yoxdur. Erkəkeikləri 6-dır, bozı növlərdə bu say azalır (4 və ya 2).

L.aueheri, **L.campestre**, **L.crassifolium**, **L.latifolium**, **L.perfoliatum**, **L.lyratum**, **L.laceum** (*L.persicum*) **L.pinnatifidum**, **L.ruderale**, **L.sativum** (+), **L.vesicarium**.

Coronopus (qarğıayağı). Asiya qitəsindən başqa dünyanın əksər tropik, subtropik və müləyin ölkələrində yayılan 8 növün-

dən Azorbaycanda 1 növü yayılmışdır. Aran və aşağı dağ qurşağında-Xəzərətrafi, Abşeron, Kür aranı və Lənkoran zonasında, quinsal yerlərdə, bəzən şorakətlə torpaqlarda, alaqlı bitkiləri arasında rast gəlir. Bir və ya 2 illik, alçaq boylu, xırda ağı çiçəkli bitkidir. Cavan yarpaqları və kökü yeməlidir.

C.squamatus (*C.procumbens*)

İsatıs (rənqotu, üsmə). Aralıq donizi, Cənubi Avropa, Ön və Mərkezi Asiyada yayılan 60-a yaxın növündən Azorbaycanda 13 növə rast gəlinir. Onlara Azərbaycanın oksor rayonlarında, xüsusən Naxçıvan regionunda, arandan alp qurşağınadək (daha çox orta d.q.), quraq, daşlı yamaclarda, qaya çatlarında rast gəlinir. Bir neçə növü Azorbaycandan təsvir olunub. Fosilə daxilində digər cinslərdən meyvəsinin yanlardan basıq olması, 2 qanadlı yaxud qanadsız olması, dişiciyin ağızçığının oturaq olması ilə seçilir. Növləri 1,2 və çoxillik ot bitkiləridir, onları bir-birindən əsasən meyvələrinin əlamətləri ilə fərqləndirirlər.

I.steveniana (*I.anceps*), I.takhtajanii, (*I.araratica*), I.boissierana, I.brachycarpa, I.bungeana, I.tomentelia, I.buschiana (*I.glaucia*), I.iberica, I.karjaginii, I.latisiliqua, I.nummularia, I.ornithorhynchus, I.subradiata.

Sameraria (böyrəkmeyvə). Ön Asiya və Qafqazda yayılan 10 növündən Azorbaycanda, Qobustan, Kür-Araz ovalığı, Bozqır yayla, Alazan-Əyriçay, Kiçik Qafqazın şimal hissəsi və xüsusən Naxçıvanda yayılan 3 növü vardır. Bu növlərdən birinin yayılmasını dəqiqləşdirmək lazımdır (*S.odontophora*), hərçən ki, onu Kiçik Qafqazın şimali üçün (Çaykənd) vaxtilə A.Qrossheym (1950) göstərmişdir. Digər 2 növlər Azorbaycandan təsvir olunmuşdur. Bu cinsin növlərini təhlil edən botanik Boçansevaya görə Azorbaycanda yayılan *S.armena* növü Qafqazda yayılan başqa növlə (*S.cardiocarpa*) eynidir və o ad altında verilmişdir. Lakin, bizcə bu fikir mübahisəlidir. Azorbaycanda böyrəkmeyvə növləri arandan orta dağ qurşağınadək quraq, gilli torpaqlı və daşlı yamaclarda yayılmışdır.

S.armena, S.glastifolia, S.odontogera.

Coluteocarpus (şaqqlıdaqmeyvə). Cinsin ön Asiyada və Qafqazda yayılan 1 növü vardır. Ona Azərbaycanda - olduqca az halarda Kiçik Qafqazın cənubunda və Naxçıvanın dağlıq zonasında, orta dağ qurşağından yuxarı dağ qurşağındak, daşlı yamaclarda rast gəlinir. Meyvəsinin çilpaq, yəni tükcüksüz olması ilə fərqlənən alçaq boylu (8-20 sm), çoxillik ot bitkisidir.

C.vesicaria.

Didymophysa (cütbuynuzcuqluot). Ön, Orta Asiya və Qafqazda yayılan 3 növündən Azərbaycanda 1 növü rast gəlir. Alp qurşağında seyrək halda daşlı yerlərdə bitir. Büyük Qafqaz (Şahdağ) və Kiçik Qafqazdan (Qamış d.) bir neçə dəfə yığılmışdır. Əsas əlaməti adından göründüyü kimi cütbuynuzcuğa malik olmasıdır. 7-10 sm hündürlüyündə sürünen gövdəli, çim əmələ gətiron, loçokları ağ yaxud çohrayı rəngli çoxillik bitkidir.

D.aucherii.

Aethionema (pulcuqluot). Aralıq dənizi, Ön Asiya və Qafqazda yayılan 60-a yaxın növündən Azərbaycanda 10 növ rast gəlinir. "Azərbaycan florası" monoqrafiyasında 14 növ göstəriləndə, son araşdırımlar onların bozilərinin oxşar, bəzən identik növ olmalarını göstərdi. Növlərdən 2-si Azərbaycandan təsvir olunub. Cinsin növlərinə Azərbaycanın bir çox quraq rayonlarında rast gelir, Naxçıvanda növlərin hamısı rast gəlir (Talış üçün endem olan Levandov p. müstəsnə olmaqla). Arandan yuxarı dağ qurşağındak daşlı-qayalı yerlərdə, ən çox əhənglə zongın suxuriarda rast gəlir. Morfoloji səciyyəsinə goldikdə fosilənin digər cinslərindən loçoklarının göyümtrök, qırmızı və solğun yaşıl rəngdə olması, meyvələrinin (buynuzcuğun) qanadlı yaxud qanadsız, yuvalarının 3-4 toxumlu olması ilə fərqlənir. Dekorativ bitkilər kimi istifadə oluna bilər.

A.arabicum, A.pulchellum, A.cordatum, A.cardiophyllum, A.diastrophis, A.edentulum, A.szowitsii (*A.elongatum, A.virgatum*), **A.simbriatum, A.grandiflorum A.levandovskyi.**

Iberidella (iberidella). Azərbaycan florası üçün yeni cinsdir. Avroasiya-da məlum 4 növündən 2-si Azərbaycanda yayılmışdır. Onların hər ikisi Naxçıvanda dağlıq ərazilərdə (Şahbuz, Biçənök), quraq, çinqılı yamaclarda rast gəlir. Nadir bitkilərdir. Əsassən yarpaqlarının əlamətləri ilə fərqləndirilir.

I.trinervia (*Aethionema trinervium*, *Ae.salmasium*). **I.sagittata** (*Ae.sagittatum*).

Campyloptera (kampiloptera.) Azərbaycan florası üçün yeni olan cinsdir. Bozqır yayla, Kür düzü, Kiçik Qafqazın cənubi və Naxçıvanda yayılan 1 növü əhatə edir. Arandan orta dağ qurşağı nadək, quraq, çinqılı və əhənglə zəngin torpaqlı yamaclarda rast gəlir. Buynuzeğ meyvəsinin ölçüləri və onun qanadşəkilli çıxıntısının əlamətləri ilə fərqlənir.

C.carnea (*Aethionema carneum*).

Thlaspi (yarğanotu). Avroasiya, Şimali Amerika və Qafqazda yayılan 80-no yaxın növündən Azərbaycanda 1 növü yayılmışdır. "Azərbaycan florası" (1953) əsərində cinsin Azərbaycan üçün 8 növü verilib.

Yarğanotu respublikanın əksər rayonlarında, arandan yüksək dağ qurşağındak (3-600 m-dək), otlu yamaclarda, kolluqlarda, çəmən bitkiliyi arasında daşlı-qayalı yerlərdə, alaq bitkiləri arasında rast gəlir. 1 illik bitkidir, buynuzeğün (meyvənin) 5-7 toxumlu və qanadlı olması ilə fərqlənir.

Texniki və vitaminlı bitkidir.

T.arvense.

Atropatenia (atropateniya). Qafqaz mənşəli bu cins Azərbaycan florası üçün yenidir. Buraya 2 növ daxil edilir. Onlardan biri Naxçıvandan (Ordubad) təsvir olunmuş *A.rostrata* növüdür, ona orta dağ qurşağında, daşlı-qayalı yerdə rast gəlinir. Qeyd edək ki, botanik A.Qalışko tərəfindən müəyyən edilmiş *Aptcrigia rostrata* bu növün sinonimi hesab edilir. Cinsin digər növü N.Isvelyov tərəfindən təsvir edilib, Naxçıvanda (Öznob-yurd) subalp və alp qurşağında, qaya çatlarında rast gəlit. Sonuncu

növün generativ orqanları haqqında məlumat yoxdur. Buynuzeuq tipli meyvənin və toxumun əlamətləri cinsin ayrılmışında əsas götürülən nişanələrdir.

A.zangezura (*Thlaspi zangezurum*), **A.rostrata** (*Th.rostratum*, *Apterigia rostrata*).

Microthlaspi (xırdayarğanotu). Respublika florası üçün yeni cinsdir. Avroasiyada yayılan məlum 2 növü eyni zamanda Azərbaycanda da rast gəlir. Onlar Azərbaycanın əksər rayonlarında, arandan orta dağ qurşağınınadək, daşlı-qayalı yerlərdə, kolluqlarda, çəmən bitkiliyi arasında, bəzən zibilli yerlərdə rast gəlir. Meyvələri buynuzeuq tipli, ləçəkləri ağımtıl, alçaq boylu (3-20 sm), birillik ot bitkiləridir.

M.perfoliatum (*Thlaspi perfoliatum*), **M.umbellatum** (*Th.umbellatum*)

Noccaea (nokka). Əsasən Avroasiya və Qafqaz mənşəli cinsdir, Azərbaycan florası üçün yenidir, məlum 12 növündən 3-ü Azərbaycanda yayılıb. Onlardan *N.pumila* Böyük Qafqazın yüksək dağlıq orazilərində, daşlı-qayalı yerlərde, *N.tatianae*-Naxçıvan dağlıq zonasında, meşə talalarında rast gəlir. Üçüncü növün Qarabağda yayılması ehtimal olunur. Meyvələri buynuzeuq tipli, birillik və çoxillik ot bitkiləridir.

N.pumila (*Thlaspi pumilum*), **N.tatianae** (*Carpoceras tati-anae*), **N.freynii** (*Thlaspi freynii*).

Neurotropis (neyrotropis). Azərbaycan florası üçün yeni cinsdir. Avroasiyada məlum 5 növündən 3-ü Azərbaycanda rast gəlir. Onlar Naxçıvanda və Kiçik Qafqazın şimalından məlumdur-lar. Bu növlərin yayılmaları və bitmə şəraitləri dəqiqləşdirilməlidir. Nadir növlər hesab edilir. Əsas yayılma sahələri yüksək dağlıq orazilərdə çəmən bitkiliyi hesab olunur, bəzən alaq bitkiləri arasında da rast gəlinir. Cinsin ayrılmışında buynuzeuq meyvənin, toxumun, çiçək qrupunun və gövdənin olamətləri əsas götürülmüşdür.

N.platycarpa (*Thlaspi platycarpum*), **N.armena** (*Th.armenium*), **N.szowitsiana** (*Th.szowitsianum*).

Noccidium (*Carpoceras*, sensu N.Busch, p.p.), (*noksidium*, *buynuzmeyvə*). Cənubi-qərbi Asiya və Qafqazda yayılmışdır. Buynuzmeyvə cinsinin parçalanması nəticəsində müəyyən edilmiş bu cinsin Azərbaycanda 1 növü vardır. Ona Talyşın dağlıq zonasında, 1400-2000 m d.s.h., çəmənlərdə, meşənin tala yerlərində rast gəlinir. Azərbaycandan (Lənkoranın dağlıq zonasından) təsvir olunub. 20-40 sm hündürlüyündə, ləçəkləri solğun qızıl gül rəngində, kasayarpaqlarından 3 dəfə uzun olan birillik bitkidir.

N. hastulatum (*C.hastulatum*).

Kotschyella (*Carpoceras* sensu N.Busch,p.p.),(*Kotçiella*). Həcmi və statusu bir qədər mübahisəli olan cinsdir. Azərbaycanda Talyşın dağlıq zonasından məlumdur. 20-30 sm hündürlükdə , ləçəkləri ağ röngli, birillik ot bitkisidir. Orta və yuxarı dağ qurşağından, çəmən bitkiləri içərisində rast gəlir.

K.stenocarpa (*C. stenocarpum*).

Pachyphragma (*qalınqabıq*). Monotip cins sayıdır. Kiçik Asiya və Qafqazda yayılıb. Azərbaycanda Böyük Qafqazın şərq və qərb zonalarından,orta və yuxarı dağ qurşağından (1300-1700 m), kölgəli enliyarpaq meşələrdən toplanmışdır.

P.maerophyllum.

Eunomia (*eunomiya*). Şərqi Aralıqdənizi regionunun yüksək dağlıq bitki cinsidir. Onlardan biri Elbrus dağlarının alp bitkiliyindən təsvir edilmişdir və ona Azərbaycanda Böyük və Kiçik Qafqaz dağlarında, alp bitkiliyi tərkibində rast gəlinir-2100-3600 m d.s.h.- də, daşlı-qayah yerlərdə, 3-20 sm hündürlüyündə, ləçəkləri kasayarpaqlarından 2 dəfə uzun, qırınzımtıl rəngdə çoxillik ot bitkisidir.

E. rotundifolia.

Capsella (*quşəppəyi*). Avroasiya və Qafqazda yayılan 6 növündən biri Azərbaycanda geniş yayılmışdır. Ona respublikanın bütün rayonlarında, arandan yuxarı dağ qurşağında, hor yerde, alaç bitkisi kimi, bostan, bağ və tarla bitkiləri arasında, yol kənarında, yaşayış evləri ətrafında rast gəlinir. Alçaq boylu, ləçəkləri ağ, buynuzeğü ürokşəkilli birillik ot bitkisidir. Polimorf növdür.

Cavan yarpaqları yemolidir, "C" vitamini ilə zəngindir, qandayandırıcı vasitə kimi istifadə olunur.

C.bursa-pastoris.

Hymenolobus (çoxtoxumlu ot). Avroasiyanın müləyim iqlimli regionlarında, Şimali Afrika və Avstraliyada yayılan 5-6 növündən Qafqazda 2, Azərbaycanda 1 növü rast gəlir. Ona aran və aşağı dağ qurşağında, Qobustan, Abşeron, Kür-Araz ovalığı, Kür aranı, Bozqır yayla, Naxçıvan və Talyışda, gilli, şorakot və qumsal torpaqlarda rast gəlinir. Çiçəkləri ağ, xırda, alçaq boylu (3-25 sm) birillik ot bitkisidir.

H.procumbens.

Peltariopsis (qalxanlıot). Ön asiya, İran və Qafqazda yayılan 3 növündən Azərbaycanda 2 növü yayılmışdır. Onlardan biri - Grossheim q., Naxçıvandan (Nehrəm yaxınlığı) təsvir olunmuşdur. Naxçıvanda aran və aşağı dağ qurşağı orazilərində, əhəngdaşlı yamaclarда rast golir. İkinci növ də Naxçıvan regionunun orta və yuxarı dağ qurşağında, daşlı-qayalı yerlərdə bitir. Növləri bir-birindən meyvələrinin ölçüləri ilə forqləndirirlər. Ağ və qırmızımtıl loçoklı, 2 illik ot bitkiliyidir.

P.grossheimii, P.planisiliqua.

Alliaria (sarımsaqotu) Avroasiya və Qafqazda yayılan 2 növü cənə zamanda Azərbaycanda da yayılmışdır. Onlardan biri (qışamey- və s.) nadir bitki sayılır və yalnız Böyük Qafqazın Quba massivindən, yüksək dağ qurşağından (1500-2700 m), daşlı-çinçilliyi yamaclarдан inələndür. Digər növ daha geniş yayılıb, demək olar respublikanın əksər rayonlarında arandan-orta dağ qurşağındək, meşə və kolluqlarda, bağlıarda, və çəpərlərin konarında rast gəlinir. Növləri bir-birindən meyvəsinin əlamətlərinə və çiçəkdə çiçəkaltılığı yarpaqların olub-olmamasına görə forqləndirirlər. Yerli əhalinin bitkinin cavan zoqlarını sarımsaq evozi istifadə edirlər.

A.petiolata (*A.officinalis*), A.brachycarpa.

Sobolewskia (sobolevski). Küm, Kiçik Asiya və Qafqazda yayılan 3 növündən Azərbaycanda 2 növə rast gəlinir. Onlardan biri

(Qafqaz s.) respublikanın Böyük Qafqaz regionunda, subalp və alp qurşağında quraq yamaclarda yayılmışdır. Digər növ isə Naxçıvan və Kiçik Qafqazda orta və yuxarı dağ qurşağında qayalarda, çinqılı yamaclarda rast gəlir. Cins daxilində növlər meyvələrinin formasına görə asan seçili bilər, Qafqaz s. növündə buynuzcuq düz, digər növdə oyılmış vəziyyətdə olur (bax: Grossherz, 1950, tabl. 16). Loçəkləri ağ röngli, 1-2 illik ot bitkiliidir.

S.caucasica, S. clavata.

Sisymbrium (şüvərən). Dünyanın müləyim qurşağında yerləşən ölkələrində və Qafqazda yayılan 80 növündən Azərbaycanda 8 növü yayılmışdır. Onlara respublikanın əksor rayonlarında müxtəlif ekoloji şəraitdə, bəzilərinə alaq bitkisi kimi hər yerdə rast gəlinir (bu cəhətdən irio s., Lezel s. növləri daha səciyyəvidir). Loçəkləri əsasən sarımtıl, ağ röngli olub, meyvəsi uzunsov 1-çoxillik ot bitkiliidir. Növləri bir-birindən çiçək və meyvəsinin olamətləri ilə fərqləndirilir. Cavan yarpaqları yeyilməlidir, dörman, boyanı və texniki bitkiliidir.

S.altissimum, S.erucastrifolium, S.irio, S.loeselii, S.officinalis, S.orientale, S.runcinatum, S.septulatum (*S.bilobum*).

Murbekiella (*Phryne, auct.*), (*murbekiella*). Avropanın alp qurşağında, Ön Asiya və Qafqazda yayılan 4 növündən Azərbaycanda 1 növü rast gəlir. Ona respublikanın Qafqaz və Naxçıvan dağlıq orazilərində, daşlı-qayah yamaclarda rast gəlinir. Alçaq boylu, ağ röngli çiçəkləri olan çoxillik ot bitkisiidir.

M.huetii (*Ph.huetii*).

Torularia, Neotorularia (məsməsi). Arahıq dənizi, Mərkəzi Asiya və Qafqazda yayılan 12 növündən 3-ü Azərbaycanda rast gəlir. Məsməsi növləri respublikanın əksor rayonlarında, xüsusən yarıməsəhra bitkiliyi olan rayonlarda, eftemər bitki kimi geniş yayılmış və qış olaqlarının tərkibinə daxildir. Onlara əsasən aran və aşağı dağ qurşağı orazilərində, quraq, qıllı bəzən şorakot, daşlı-çinqılı yerdə rast gəlinir. Erken yazda yamaclarda geniş yayılır və dekorativ görünür, homənin mal-qara torosundan yeyilir. Növləri bir-birinə çox oxşasa da A.Qrosshey (1950) yarımnöv kimi tanınan populyasiyasını

sərbəst növ kimi təsvir etmişdir (Ledebur m.). O Azərbaycandan ikinci bir yeni növü də müəyyən etmişdir (Eldar m.).

T.torulosa, T.eldarica, T.contortuplicata (*T.ledebouri*).

Arabidopsis (kəsəkotu). Avroasiya, Afrika və Qafqazda yayılan 13 növündən Azərbaycanda 3 növü vardır. Onlar respublikanın əksər rayonlarında, arandan orta dağ qurşağındək quraq, şorakot torpaqlarda, bəzən alaq bitkiləri arasında rast gəlir. Bir növ (*A.parvula*) seyrək şəkildə rast gəlir, o 1933-cü ildə Naxçıvan-dan(Böyük-düz) yiğilmiş nüsxəsindən mölündür. Kəsəkotu növləri bir-birindən ləçəklərin rəngi, onların çiçəkdə olub-olmaması, bitkinin tükcük'lərlə örtülü yaxud çilpaq olması ilə fərqlənirlər. Alçaq boylu (5-40 sm), birillik ot bitkiləridir.

A. parvula, A.pumila, A.thaliana.

Cymatocarpus (sərbəstmeyvəli ot). Mərkəzi Asiya və Qafqazda yayılan 3 növündən Azərbaycanda 1 növü var. Həmin növ Naxçıvandan (Aza kəndi ətrafi) təsvir olunub, ona burada dağətəyi sahələrdə, quraq-daşlı yamaclarda rast gəlinir. 15-50 sm hündürlüyündə, gövdəsi budaqlanan, ləçəkləri sarımtıl, birillik ot bitkisidir.

C.grossheimii.

Camelina (köhrənot). Avroasiya, Aralıqdənizi və Qafqazda yayılan 11 növündən Azərbaycanda 5 növü var. Onlara əksər rayonlarda, arandan orta dağ qurşaginiadək quraq-daşlı yamaclarda, yol kənarlarında, alaq bitkiləri arasında, okinlərdə rast gəlinir. Meyvələri (buynuzcuğu) armudşökilli (formalı), yarpaqları oxvari, ləçəkləri tutğun-sarımtıl (bəzən ağ) birillik ot bitkiləridir. Toxumundan alınan yağı həm qida kimi, həm də müxtəlif rənglər almaq üçün istifadə olunur, bəzən bu məqsədlə əkilir. Bəzi növləri bal verən bitkilərdir.

C.laxa, C.microcarpa, C.pilosa, C.rumelica (*C.albiflora*), C.sativa (*C.caucasica*, *C.glabrata*).

Descurainia (şüvərən). Avroasiya və Amerikanın müləyim iqlimli ölkələrində yayılan 43 növündən Azərbaycanda 2 növün rast gələmisi qeyd olunur. Onlardan biri (Sofya ş.) Azərbaycanda geniş

yayılıb, ona respublikanın eksər rayonlarında, arandan orta dağ qurşağındək zibilli, şoran yerlərdə, yol kənarlarında təsadüf olunur. İkinci növün respublika ərazisində, xüsusən Naxçıvan və Kiçik Qafqazda rast gəlməsi ehtimal olunur. Şüvərən növləri meyvələri nazik, damarları aydın görünən, loçəkləri soiğın sarı, birillik ot bitkiləridir. Yarpağında cavan vaxtı "A" vitamini var, toxumu dadına görə "xardalı" xatırladır. Külündə azot birləşmələri var.

D.sophia, D.kochii.

Brassica (kələm) Avroasiya, Afrika, xüsusən Aralıqdənizi ölkələrində və Qafqazda yayılan 33 növü vardır. Fəsilə daxilində səciyyəvi cins olduğundan yeni nomenkaturada fosilənin adı bu cinsin adından götürülmüşdür. Bu cinsdən Azərbaycanda yabani bitki örtüyündə 5 və becerilən şəkildə 3 növə təsadüf olunur. Bunkalar 1 və ya 2 illik bitkilərdir. Loçəkləri sarıdır, meyvələri xətvari silindr şəkilli, yuxarısında dəralan buynuz meyvədir. Cinsin ən əhəmiyyətli növü bostan kolomıdır (*Brassica oleracea*). Bostan kələmi növünün müxtəlisif variasiyaları olan baş kələm, yarpaq kələm, gül kolom, kolrabi və s. becerilir. Azərbaycanda baş kələmin müxtəlisif çeşidləri daha geniş becorılır. Baş kələm iki illik bitkidir. Birinci il onun kökü, qısalmış gövdəsi və onun üzərində six yerləşən iri, bir qədər otloşmış yarpaqları omola golur. İkinci il gövdə yzanır və onun ucunda çiçək qrupu və buynuz tipli meyvələri inkişaf edir.

Kələm cinsindən olan becorilən bitkilərdən şalğam (*Brassica napus*) və sarept xardalı (*Brassica juncea*) qeyd oluna bilər. Şalğam Azərbaycanda bəzi dağlıq rayonlarda becorılır. Şalğamın ət-ləşmiş kökü yeyilir və yem çeşidləri do vardır. Sarept xardalı birilik bitkidir. Bunun toxumlarında 35-47% xardal yağı vardır. Xardalın yağı yeyilir və qənnadı sənayesində işlədir. Toxumlarından yağı alıñandan sonra qalan cecəsi döyülfür və xardal tozu hazırlanır. Xardal tozundan hazırlanmış horru xörök yanında yemək üçün istifadə olunur. *B.rapa* qida və yem bitkisi kimi becorılır. Yabani növlərdən *B.juncea* və *B.nigra* Azərbaycanda digər növlərə nisbetən az rast golur. İkinci növ respublikada gəlinə (adventiv) bitki sayıdır. Digər yabani növlərə əksər rayonlarda əlaq bitkisi kimi bostanlar-

da, tarla və əkinlərdə, yol kənarlarında, bəzən daşlı-qayalı yamaclarда rast gəlinir. Kələm növləri və çeşidləri yarpağın, çiçəyin və xüsusun meyvəsinin əlamətləri ilə forqləndirilir.

B.sisymbrioides, B.campestris, B.elongata, B.juncea, B.napus(+), B.nigra, Boleracea(+), B.rapa(+).

Sinapis (xardal, istiot). Qərbi Asiya, Aralıq dənizi və Qafqazda yayılan 8 növündən Azərbaycanda 1 növü vardır. Respublikanın oksor rayonlarında, arandan orta dağ qurşağındək əkinlərdə, qumsal yerlərdə, bağlarda və alaq bitkiləri arasında rast gəlir. Gövdəsi, budaqlanan, 30-100 sm. hündürlüyündə, ləçəkləri əlvən sarı röngüt, buynuz meyvəsi 4-tilli, birillik ot bitkisidir. Cavan yarpaqları yeməlidir, toxumundan xardal hoqqası almaq olar, yağlıdır, bal verən bitkidir.

S.arvensis.

Hirschfeldia (bələkün). Aralıqdənizi və Qafqazda yayılan 7 növündən Azərbaycanda 1 növü rast gəlir. O arandan orta dağ qurşağındək respublikanın oksor rayonlarında (Naxçıvandən başqa), daşlı yamaclarda, zibilli yerlərdə, əkinlərdə və yol kənarlarında, geniş yayılıraq çox vaxt gonçəlliklər əmələ gotirir. Ləçəkləri sarı, kökətrafi yarpaqları rozet əmələ gotiron, bozumtul-yaşıl 30-70 sm. hündürlüyündə birillik ot bitkisidir. Bəzi rayonlarda ipək qurğunun barama əmələ gotiron vaxtı “şax” kimi istifadə olunur.

H.incana.

Diplotaxis (ikicərgəöt). Avroasiya, Afrika, Aralıqdənizi və Qafqazda yayılan 19 növündən Azərbaycanda 1 növü rast gəlir. Az rast gələn bitkidir. Kür çayı ilə Qırmızı körpü arasında quraq yamaclarda və alaq bitkiləri arasında yayılmışdır. Ləçəkləri sarı, buynuz meyvəsi üzүn saplaşlı, toxumları 2 cərgədə düzülən 1 və 2 illik ot bitkisidir.

D.muralis.

Erucà (indau). Aralıqdənizi ölkələrində və Qafqazda yayılan 5 növündən Azərbaycanda 1 növü rast gəlir. O oksor rayonlarda (Böyük Qafqaz dağ massivindən başqa), arandan orta dağ qurşağı-

nadək əkrinlərdə, bağlarda, bostan və alaq bitkiləri arasında ləçök-ləri sarımtıl, buynuz meyvəsi 2 taylı, yarpaqları lələkşokilli birilik ot bitkisidir. Qida bitkisidir, sulu xörəklərdə ədviyyə kimi əlavə edilir, toxumundan "xardalı" əvəz edən horra alınaq mümkündür, yağlı bitki hesab olunur.

E. sativa.

Raphanus (turpca). Aralıqdonizi və Qafqaz ölkələrində yayılan 9 növündən 3-ü Azərbaycanda rast galır. Onlardan adı turp (*R.sativus*) və onun növmüxtolifliyi (*var. radicula*) - turpea respublikanın rayonlarında geniş becorılır (birinci birillik, ikinci isə ikiillik bitki kimi). Kökü yeməlidir, C, B vitaminları ilə zengindir.

"Rediska" və ya turp adlanan, ən çox istifadə olunan bostan bitkisidir. Vətəni Arahiqdənizidir. Bu cinsdən Azərbaycanda yayılan 2-ci növ (*R.rostratus*) respublikamızdan (Lənkəran ətrafi) təsvir olunub və endem bitki sayılır. Ona Lənkəranın aran və dağlıq orازilorında, əsasən dəniz sahili şoran torpaqlarda, alaq kimi bostan və həyətlərdə rast gəlinir. Birillik bitki olan, gövdəsi və yarpaqları sərt tükcüklerlə örtülü olan, sarımtıl, bezon mürokkeb ronglı qarışığı olan ağımtıl ləçökləri ilə fərglənən 3-cü növ (*R.raphanistrum*) seyrək şəkildə Kür düzündən və Naxçıvanın aran orazilorından inələndir.

R.sativus (+), R.rostratus, R.raphanistrum, R.niger (+).

Calepina (kalepina). Avropanın və Aralıqdonizi ölkələrində yayılan monotip cinsidir. Məlum 1 növü Azərbaycanda əksər rayonlarda, aran və aşağı dağ qurşağı orazilorında, alaq bitkiləri arasında az rütubətli yerdə rast gəlməmişdir. Ləçökləri xırda, ağ, meyvəsi buynuzcuq, 20-60 sm. hündürlükdə, birillik çilpaq ot bitkiləridir. Yarpaqları yeməlidir, toxumundan yağ alınır.

C.irregularis.

Crambe (qatran). Dünyanın əksər ölkələrində yayılan 20 növündən Azərbaycanda 7 növü rast gəlir. Onlardan biri - *C.gibberosa*, Azərbaycandan (Beşbarmaq d.) təsvir olunub, nadir növ sayılır. *Carmena* növü də respublikamızdan (Naxçıvan ətrafi, duz mədəni) təsvir olunub. *C.tatarica* növü Quba regionundan - orta

dağ qurşağında quraq-daşlı yamaclardan mölündür. Sonrakı 3 növün arealı nisbətən genişdir. Qatran növlərinin toyinində istifadə olunan əsas əlamətlərdən biri-açılmayan buynuzeç qıplı meyvo-sinin əlamətləridir. Belə ki, o 2 hissodan ibarətdir-əşəri hissə nisbətən xirdadır, toxumsuzdur; yuxarı hissə şarşəkillidir. 1 toxum-ludur. Hündür boylu, budaqlanan çoxillik ot bitkiliidir. Cavan zoğları yeməlidir, dörmən bitkisiidir.

C.gibberosa, C.tataria, C.armena, C.juncea, C.aculeolata, C.orientalis, C.grossheimii.

Rapistrum (turşong). Avroasiya, Aralıqdenizi ölkələri və Qafqazda yayılan 3 növündən biri Azərbaycanda rast gəlir. Ona respublikanın əksor rayonlarında, orta dağ qurşağınınadək quraq yamaclarda, alaş bitkili arasında, əkinlərdə və yol kənarlarında tosadüf olunur. Əlvən sarı rəngli loçəkləri olan birillik ot bitkisiidir. Əsas əlamətlərdən biri 2 hissli, açılmayan buynuzeç qıplı meyvo-sidir, əşəri hissəsi çiçək soplağını xatırladır, 1-3 toxumlu (bozən toxumsuz), yuxarı hissəsi oval, 1-toxumludur.

R. rugosum.

Conringia (konrinqa). Avroasiya, Aralıqdonizi ölkələri və Qafqazda yayılan 6 növündən Azerbaycanda 5 növü vardır. Onların çoxu nadir növlərdir və onların yayılmasının doqiqləşdirilməsinə ehtiyac vardır. Konrinqa növlərinin Azerbaycanda yayılma mərkəzi Talyışın meşəsiz Zuvand (Diabar) adlanan orazisi hesab edilə bilər. Cənubi respublikada mölüm olan 5 növdən 2-si Diabardan təsvir olub (sancaqlı k., yastrmeyvə k.), bütün növlərin Diabarda yayılması müşahidə olunur. Ümumiilikdə isə cinsin növleri arandan yuxarı dağ qurşağınınadək əksor rayonlarda (xüsusən Diabur və Naxçıvanda) qumsal sahil torpaqlarda, quraq daşlı yamaclarda, əkinlərdə, bostan və alaş bitkili arasında rast gəlir. Loçəkləri solğun sarı rəngli, meyvo-su buyınız qıplı, toxumları yuvalarda 1 cərgə ilə düzülən, 1 illik çilpaq, çox vaxt göyümtrək bitkiliidir. Cavan zoğları və toxumundan alınan yağ yeməlidir.

C.austriaca, C.orientalis, C.elavata (C.perfoliata) C.persica, C.planisiliqua.

Cakile (dəniz xardalı). Avroasiya, Afrika və Avstraliyada yayılan 4 növündən biri Azərbaycanda Xozərsahili qayalıqlarda rast gəlir. Loçəkləri qırmızı-tıl-bənövşeyi, meyvəsi buynuzcuq olan birillik ot bitkisidir. Dərman bitkisidir. **Şəkil 89.**

C.euxina

Cardamine (ürəkotu). Dünyanın mələyim və isti iqlim qurşaqlarında və Qafqazda yayılan 100-dən artıq növündən Azərbaycanda 6 növünə rast gəlinir. Onları respublikanın öksər rayonlarında, arandan orta dağ qurşağında meşə və kolluqlarda, rütubətli yerlərdə, çay kənarlarında rast gəlinir. Bir növü (zərif ü.) Azərbaycandan təsvir olunub (Lənkoran yaxınlığı). Loçəkləri ağ və ya qırmızı, meyvəsi buynuz tipli, 1-2 və çıxillik ot bitkiləridir. Növlərin toyinində loçəklərin, meyvə və və yarpağın əlamətlərindən istifadə olunur. Dərman bitkisidir (çiçəkləri sidikqovucudur), vitaminlı ("C") və yem bitkisi kimi do faydalıdır.

C. hirsuta, C. impatiens, C.parviflora, C. pectinata, C. tenera, C.uliginosa.

Dentaria (dişotu). Şimal mələyim qurşağda yayılan 20-dən çox növündən Azərbaycanda 2 növü rast gəlir. Onları Azərbaycanda Böyük və Kiçik Qafqaz, homçının, Talyş zonası rayonlarında təsadüf olunur. Orta dağ qurşağında, enliyarpaq ağaç cinslərindən (əsasən fistiqdan) ibarət meşələrdə yayılmışlar. İri loçəklə, meyvəsi buynuz tipli, toxumları oval və yuvaciqlarda 1 cərəqə ilə yerləşən çıxillik ot bitkiləridir. Gövdədə yarpaqların düzülüş tipinə görə növləri forqləndirmək olur. Kökümsov u qaynadıldıqdan



Şəkil 89. Cakile euxina

sonra yeyilir, xalq təbabətində büzüciçii vasitə kimi istifadə olunur, bəşyarpaq d. növü erkən çiçəkləyən olvan çiçəklərə malik dekorativ bitkidir.

D.bulbifera, D. quinquefolia.

Barbarea (vəzərək). Avroasiya, Amerika və Qafqazda yayılan 15 növündən Azərbaycanda 4 növü rast gəlir. Bəzi məlumatlara görə Qafqazda Şimali Qafqaz və Kolxida ovalığında rast gələn adı v. (*B.vulgaris*) növünün Abşeron və Naxçıvanda təsadüf olunma ehtimalı vardır. Lakin bu dəqiqləşdirilməlidir. Azərbaycanda vəzərək növləri oksər rayonlarda, arandan yuxarı dağ qurşağındək rütubətli, sucaq yerlərdə, çay, bataqlıq kənarlarında, rütubətli çəmənliklərdə yayılmışdır. Ləçəkləri sarı və narincı rəngdə, meyvəsi 2 taylı buynuzcuq, yarpaqları adəton böülümlü lətək şəkilli olan *Şəkil 90. *Barbarea vulgaris* (I), 2-meyvəsi*



B. arcuata, B. minor, B.plantaginea, B.stricta, B.vulgaris.

Arabis (ərəbotu). Avroasiya, Conubi Amerika və Qafqazda yayılan 100-dən artıq növündən Azərbaycanda 6 növə rast gəlinir. Onlara respublikanın oksər rayonlarında arandan alp qurşağındək (ərəbotu növləri osason dağ rayonlarında yayılmışdır) rast gəlir. Burada onlar alp çəmənliklərində, əhənglə zongin qayalarда, meşə və kolluqlarda, bozon okin yerlərində və bağlarda yayılmışlar. Bir növü Naxçıvandından təsvir olunub. Ləçəkləri ağ, sarımtıl və solğun mavi rəngdə, meyvələri buynuz tipli, 1-2 və çoxillik ot

bitkiləridir. Çəmən və step bitkiliyinin formallaşmasında iştirak edir, bozı növləri yem bitkiləridir, bal verən və dekorativ növləri də vardır.

A.carduchorum (*A.armena*), **A.recta** (*A.aureiculata*), **A.brachycarpa**, **A.caucasica** (*A.flaviflora*), **A.mollis** (*A.christiani*) **A.gerardii** (*A.hirsuta*).

Alyssopsis (çuğundurotunabənzər). Azərbaycan florası üçün yenidir. Məlum 2 növündən biri Azərbaycanda-Talışın dağlıq ərazi lərində, qaya çatlarında bitir. Yarpağın, buynuz tipli meyvənin və çiçək qrupunun əlamətləri ilə fərqləndirilir.

A.mollis (*Arabis secunda*).

Drabopsis (dariotu). Ön Asiya, İran və Qafqazda yayılan 2 növündən Azərbaycanda- Naxçıvan dağlıq (Buzqov, Şahbuz və s.) və Diabarda (Qosmalyan) yayılan 1 növü vardır. Ona orta dağ qurşağının daşlı yamaclarında rast gəlinir. Xırda (1-10sm hündürlükdə), yarpaqları kökətrafında, ləçəkləri solğun sarı, meyvəsi xotvari buynuz olan ot bitkisiidir.

D.nuda (*D.verna*).

Turritis (göyməkotu). Avroasiya, Şimali Amerika və Avstraliyada (son 2 regionda adventiv bitki olması qeyd olunur) yayılan cinsdir. Məlum 2 növü həmçinin Azərbaycanın əksər rayonlarında, arandan orta dağ qurşağındək quraq yamaclarda, alaq bitkiliyi arasında, kolluqlarda rast gəlir. Ləçəkləri solğun-sarı, meyvəsi xotvari buynuz tipli, 2 illik göyümtrök ot bitkiliidir.

T.glabra, **T.laxa** (*Arabis laxa*).

Nasturtium (aci qızı). Kosmopolit monotip eins sayılır. Məlum növü həmçinin Azərbaycanın əksər rayonlarında, rütubotlı yerlərdə, çay, kanal sahillərində, səkit axan sularda, bulaqların kənarında bitir. Ağ ləçəkli, meyvəsi buynuz tipli çoxillik su bitkisiidir. Cavan yarpaqları yeməlidir, tərkibində çoxlu yod, dəmir, fosfor, kalium vardır. Dörmən bitkisi kimi maddələr mübadiləsini yaxşılaşdırır və avitaminozə qarşı istifadə olunur.

N.officinale.

+Armoracia (**xren, xardal**). Qafqazda 1 növü bağlıarda, alaq bitkiler arasında və kolluqlarda yabanalaşmış halda rast gəlir. Həmin növ (adi x.) Azərbaycanda bəzi rayonlarda becərilir, onun təzə kökündən yeməklərə ədviyyə kimi əlavə olunur. Həmçinin dərman və vitaminlı bitki sayılır. Hündür (50-150 sm), yoğun kökləri olan çoxillik ot bitkisidir. Ləçəkləri ağı, meyvəsi buynuzcuq tiplidir.

+ **A.rusticana**.


Rorippa (**aciqışəppəyəi**). Dünyanın öksər müləyim iqlimli ölkələrində və Qafqazda yayılan 90 növündən 5-i Azərbaycanda rast gəlir. Onlara respublikanın öksər rayonlarında, arandan orta dağ qurşağındak, rütubətli yerlərdə, çay kənarlarında, bataqlıq və sakit axan suların kənarlarında təsadüf edilir. Növlərin çoxu seyrok halda yayılıblar və onların respublikada arealını dəqiqləşdirməyə ehtiyac vardır.

Azərbaycan növləri ləçəkləri sarıntıtlı, meyvələri buynuz və ya buynuzcuq tipli çoxillik ot bitkiləridir. Sucaq a.növünün cavan yarpaq və zoqları yeməlidir, "C" vitamini olan bitkilərdir. **Şəkil 91.**

R.brachycarpa, R.amphibia, R.austriaca, R.palustris (*R.istundica*), **R. x ancept** (*R.prostrata*).

Pseudovesicaria (**qovqaq**). Qafqaz üçün endemik sayılan monotip cinsidir. Azərbaycanda məlum növü Böyük Qafqaz regionunda, alp qurşaqlarda, çinqılı yamaclarда yayılmışdır. İkiillik ot

Avropada yayılan 2 növündən



**Şəkil 91. *Rorippa brachycarpa* (1),
2-meyvəsi**

bitkisidir, 4-15 sm. hündürlüyündə, buynuzcuq meyvəsi iridir, ovalşəkillidir. Azərbaycandan təsvir olunub (*Tsandağ*). "Qırmızı kitabā" daxil edilib.

P.digitata

Draba (yastiqotu). Dünyanın mülayim iqlimli dağ regionlarında və Qafqazda yayılan 400-dən çox növündən Azərbaycanda 12 növün yayılması müəyyən edilmişdir. Onlar respublikanın əksər dağlıq rayonlarında orta dağ qurşağından (az hallarda aşağı d.q.) alp qurşağadək, qaya çatlarında, daşlı-qayalı yamaclarda, az hallarda əlaq kimi bağ və əkinlərdə yayılmışlar. Bir neçə növ Azərbaycanın Quba-Qusar bölgəsinin dağlarından (Şahdağ, Ximalıq) təsvir olunub. Bəzi növlərin kritik öyrənilməsinə və yayılmalarının doqiq ləşdirilməsinə ehtiyac vardır. Ləçəkləri ağ və sarı olur, meyvəsi ikiyüzlü buynuzcuqdur, çim əməlo götürir, bəzən yastiq formalı görkəmə malik 1-2 və əsasən çoxillik ot bitkiləridir. Yastiq formalı növləri olduqca dekorativdirlər (*D.mollissima*, *D.polytricha*) və onlardan daşlı-qayalı yaşıllıq kompozisiyalarında istifadə oluna bilər.

D.bruniifolia (*D.globifera*), **D.bryoides**, **D.hispida**, **D.huettii**, **D.incompta**, **D.mollissima**, **D.muralis**, **D.nemorosa**, **D.stylaris**, **D.polytricha**, **D.siliquosa**, **D.sibirica**.

Erophila (baharotu). Avroasiya və Qafqazda yayılan 7 növündən Azərbaycanda 3 növüno rast gəlinir. Onlara respublikanın əksər rayonlarında, arandan orta dağ qurşağınadək, xüsusən aran və dağotoyi ərazilərin yarımşəhra bitkilik formasıyalarda, efermer bitkilərin arasında, daşlı-çinqlü yamaclarda, çay sahillərində, əlaq bitkiləri ilə birlikdə rast gəlinir. Abşeronda daha geniş yayılıb. Xırda (2-40 sm), yarpaqları kökotrafi rozet əməlo götürən, gövdəsi yarpaqsız, meyvəsi buynuzcuq tipli birillik ot bitkisidir.

E.minima, **E.verna**, **E.praecox**.

Physoptychis (bozqovqaç). Kiçik Asiya, İran və Qafqazda yayılan 2 növündən biri Azərbaycanda rast gəlir. O nadir növ sayılır və respublikada yalnız Naxçıvanda alp qayalıqlarının bir neçə yerindən mölümduur. Alçaq boylu (5-15 sm), ağ tüketüklərlə sıx örtülmüş, buy-

nuzcuq meyvəsi kürə şəklində
şişkin olan çoxillik ot bitkisidir.
"Qırmızı kitaba" daxil edilib.

Ph.caspica (Ph.gnaphalodes).

Berteroa (quduzotu). Avro-
asıya və Aralıqdənizi ölkələ-
rində və Qafqazda yayılan 7
növündən 1-i Azərbaycanda
rast colır. Azərbaycanda bu cinsin
və onun 1 növünün yayıl-
ması bir neçə il önce bizim tə-
rəfimizdən Abşerondan (Da-
ğüstü parkın ətrafindan) qu-
raq-çinqili yerlərdən toplamış
nüsəxələr əsasında müəyyən



Şəkil 92. Berteroa incana



Şəkil 93. Asperugo axillaris
(1). 2-meyvəsi

edilmişdir. Beləliklə onun Xəzə-
rotasında, bir qodor şimalda
mövcud areali. Abşeronə doğru
xeyli genişlənmişdir. Xırda, lə-
çəkləri ağ, buynuzeuq meyvəsi
şişkin, tükcüklü, 2 illik ot bitkisi-
dir. Şəkil 92.

B.incana.

**Asperugo (Buchinge-
ra), (buxinqera).** İran, Orta Asiya
və Zaqafqaziyada yayılan mo-
notip cinsidir. Azərbaycanda hə-
min növün Naxçıvan regionunda

adventiv bitki kimi rast gəlməsi ehtimal olunur. Azərbaycana yaxın areah İravandan keçir. Birillik ot bitkisidir, çiçəkləri tək-tək yerləşir, meyvəsi buynuzcuq tiplidir. **Şəkil 93.**

A.axillaris (*B.axillaris*).

Fibigia (fibiqa). Əsasən Aralıqdonizi ölkələrində və Qafqazda yayılan 12 növündən Azərbaycanda 3 növü rast gəlir. Hər üç növ respublikada, əsasən Naxçıvan regionundan məlumdur. Burada onlar yuxarı dağ qurşağında, quraq çinqılı-daşlı yamaclarda yayılmışlar. Növlerini ləçəklərin rəngi və buynuzcuq tipli meyvəsinin əlamətləri ilə fərqləndirirlər. Dekorativ bitkilərdir.

F.suffruticosa, F.macrocarpa, F.clypeata.

Takhtajaniella (Alyssum, p.p.) (Taxtacaniella). Bu cins On Asiya və Qafqaz arealına malikdir, monotipdir. A.Qrossheym tərəfindən 1939-cu ildə Qarabağdan təsvir edilmiş *Alyssum globosum* növünün statusunun yüksəldilməsi nəticəsində müəyyən edilmişdir. Bu cinsi təsvir edən botanik V.Avetisyanın fikrincə o buynuzcuğun qısa ayaqcıq üzərində oturması, tükcüklerin 2-6 qat budaqlanması ilə digər *Alium* növlərindən kəskin fərqlənir və ona cins statusu vermişdir. Bizim fikrimizcə, cinsin diqər biomorfoloji əlamətləri də dərindən öyrənilməlidir. Cinsin məlum növü Kiçik Qafqazın alp qurşağında, daşlı-qayalı yamaclarda yayılıb.

T.globosa (*A.globosum*).

Alyssum (çuğundurotu). Avroasiya və Qafqazda yayılan 100-dən artıq növü var. Onlardan Azərbaycanın əksor rayonlarında 14 növə rast gəlinir. Cinsin növlərindən bir neçəsi respublika orasıından təsvir olunub və bəziləri nadir növlər sayılır, daha geniş areala malik olan növlər də vardır (*A.desertorum*, *A.calycinum*, *A.tortuosum*). Çuğundurotu növləri arandan alp qurşağında, xüsusun aşağı və orta dağ qurşağında, quraq yamaclarda, gilli, əhəngdaşlı ilə zəngin torpaqlarda, kolluqlarda, həmçinin bağ və əkinlərdə yayılmışdır. Növərinin bir-birindən buynuzcuq tipli meyvəsinin və çiçək qrupuna əlamətləri ilə fərqləndirmək mümkündür. Ləçəkləri sari və ya solğun sarı, buynuzcuğu oval, tükcüklerlə (sado yaxud budaqlı) örtülü 1-2 və ya çoxillik ot bitkiləridir.

A.andinum, **A. stapfii** (*A.buschianum*), **A.calycinum**, **A.parviflorum** (*A.campestre*), **A. dasycarpum**, **A.desertorum**, **A.gehamense**, **A.hirsutum**, **A.persicum** (*A.muelleri*), **A.murale**, **A.strictum**, **A.szovitsianum**, **A.tortuosum** (*A. bracteatum*), **A.trichostachyum**.

Meniorus (yastımevyə). Asiya və Aralıqdənizi ölkələrində, eləcə də Qafqazda yayılan 6 növündən Azərbaycanda 1 növü var. Həmin növə Azərbaycanın əksər rayonlarında arandan orta dağ qurşağınadək gilli, qumlu və daşlı yamaclarda, kolluqlarda və alaq bitkisi kimi əkinlərdə rast gəlinir. Alçaq boylu (6-30sm), ləçəkləri solğun-sarı rəngli, buynuzcuq meyvəsi yasti, birillik ot bitkisidir.

M. linifolius.

Clypeola (mərcəki). Əsasən Aralıqdənizi ölkələrində və Qafqazda yayılan 13 növündən Azərbaycanda 2 növü vardır. Üçüncü növün (*C.elegans*) Naxçıvana yaxın Mehridə yayılmasını əsas götürsək, onun da Azərbaycanda (Naxçıvanda) təpiləsi mümkündür. Bundan başqa Q. Axundov (1967) özünün "Adalar florası" məqaləsində Abşeronda *C.bruhnsii Grun.* adlı növün yayılmasını göstərir. Bize, bu ya yanlış fikirdir, ya da Abşeronda (Zığ, Şüvəlon) yayılan *C.microcarpa* növünün biziə məlum olmayan sinonimidir. Qeyd olunan növ Abşeronda, Sahil qumluqlarında, daşlı yerlərdə rast gəlir. Digər növ isə (yarçan m.) Azərbaycanın əksər rayonlarında (Böyük Qafqazın dağlıq zonaları istisna olmaqla) arandan orta dağ qurşağınadək quraq, gilli, daşlı yamaclarda, kolluqlarda, bozən alaq bitkiləri arasında rast gəlir. Növləri buynuzcuq meyvənin olamətləri ilə fərqləndirilir. Ləçəkləri xırda, ağımtılı və ya sırtı, birillik ot bitkiləridir.

C.microcarpa, **C.jonthlaspi**, **C.elegans**.

Pseudoanastatica (yalançı anastas). İran, Türkiye və Zaqafqaziyada yayılan monotip cinsidir. Yaxın cins olan *Clypeola*-dan ayırib. Ondan əsasən buynuzcuq meyvəsinin girdə deyil ovalşökilli olması və yuxarı yarpaqların çiçək qrupunu ohata etməsi kimi olamətləri ilə fərqlənir. Alçaq boylu (3-10 sm) ləçəkləri sırtı, birillik ot bitkisidir. Naxçıvanda aşağı dağ qurşağınadək quraq,

gilli, şoran torpaqlı yerlərdə rast gəlir.

P.dichotoma.

Myagrum (siçanotu). Avroasiya, Şimali Afrika və Qafqazda yayılan monotip cinsidir. Məlum növü Azərbaycanın eksor rayonlarında arandan orta dağ qurşağındək, əsason alaq bitkisi kimi əkin yerlərində, bostan sahələrində rast gəlir.

Ləçəkləri sarımtıl, meyvəsi açılmayan buynuzcuq tipli, birillik çılpaq ot bitkisidir.

M.perfoliatum.

Euclidium (daşmeyvə). Avroasiya və Qafqazda yayılan monotip cinsidir. Məlum növü Azərbaycanın eksor rayonlarında, arandan orta dağ qurşağındək alaq bitkisi kimi dincə qoyulmuş torpaqlarda, əkin və bostan sahələrində rast gəlir. Ləçəkləri ağ, meyvəsi açılmayan, oval şəkilli buynuzcuq, birillik, budaqlanmış gövdəli ot bitkisidir. Mal-qara torəfindən yeyilir.

E.syriacum.

Litwinowia (Litvinov). Avropanın cənubi-şərqində, orta Asiya, İran və Qafqazda yayılan monotip cinsidir. Məlum növü Azərbaycanın Naxçıvan bölgəsindən, aşağı və orta dağ qurşağından, quraq yamaclarдан və alaq bitkiiləri arasında yayılmışdır. Ləçəkləri ağmtıl, meyvəsi buynuzcuq tipli (2 yuvalı və 2 toxumlu) birillik ot bitkisidir. Yem bitkisi kimi faydalıdır.

L.tenuissima.

Neslia (nesliya). Avroasiya, Aralıqdonizi və Qafqazda yayılan 2 növü həmçinin Azərbaycanda rast gelir. Onlara Azərbaycanın eksor rayonlarında arandan orta dağ qurşağındək, daşlı yerlərdə, quraq yamaclarда, əkin yerlərində, bağlarda təsadüf olunur. Növləri bir-birindən buynuzcuq tipli meyvələrinin olamətləri ilə forqləndirilir. Ləçəkləri sarı, alçaq boylu (15-80 sm) birillik ot bitkisidir.

N.paniculata, N.apiculata.

Bunias (təpəotu). Avroasiya, Aralıqdonizi ölkələri və Qafqazda yayılan 5 növündən biri Azərbaycanda rast gəlir. Ona Azərbaycanın eksor rayonlarında, arandan subalp qurşağındək, çəmən-

liklərdə, otlu yamaclarda, əkin yerlərində, bağlarda və alaq bitkiləri arasında rast gəlinir. Ləçəkləri sarı, yarpaqları lələkşəkilli, meyvəsi açılmayan buymızcuq olan 1-2 illik ot bitkisidir. Cavan zoğları və yarpaqları yeməlidir.

B. orientalis.

Leptaleum (Leptaleum). Orta Asiya və Qafqazda yayılan monotyp cinsidir. Həmin növü Azərbaycanın aran və dağtoyi rayonlarında (Abşeron, Qobustan, Kür-Araz və Lənkəran ovalığı, Naxçıvan düzənliyi), quraq gilli-şorakət, qumlu və daşlı yerlərdə rast gəlir. Ləçəkləri ağامتıl, meyvəsi xətvari, buynuz tipli, birilik ot bitkisidir. Yem bitkisidir.

L. filifolium.

Strigosella (Malcolmia auct.p.p.)-(strigozella). Vaxtilə *Buasye* tərəfindən müəyyən edilmiş bu cinsin növləri uzun müddət *Malcolmia* cinsinin tərkibində qəbul edilmişdir. V.Botçantsev (Bot.j., 1972, № 9) apardığı tədqiqatlara istinad edərək bu cinsi bərpa etmişdir. Azərbaycanda yayılan növlər (onlar *Malcolmia* cinsi adı altında verilmişdir) bu cinsə aiddir. Onlar Azərbaycanda oksər rayonlarda arandan orta dağ qurşağınadək, quraq gilli-daşlı yerlərə, şoran torpaqlarda, əkinlərdə və alaq bitkiləri arasında rast gəlir. Cinsin həciqovuqyarpaq s. növü Bakı ətrafından təsvir olunub. Meyvəsi buynuzşəkilli birilik ot bitkiləridir.

S.intermedia (M.laraxacifolia), S.africana (M.africana, M.laxa).

Zuvanda (Malcolmia auct.p.p), (zuvanda). Xırda cinsidir, ola-va tədqiqat tələb edir. Buraya Azərbaycandan (Zuvanddan) təsvir edilən *M.meyeri* növü daxil edilir. Bu növ, osason, yarpağın olamətlərinə görə *Malcolmia* cinsinin digər növlərindən fərqlənir və onu bir sıra botaniklər (Qrossheyim, Vasilčenko, Dvorak, Əsgərova) ayrı-ayrı cinslərin tərkibində verməyi töklif etmişlər.

Kiçik Qafqaz (cənub), Naxçıvan, Zuvand və Lənkəran ovalığında, daşlı-qayalı yerlərdə rast gəlit.

Z.meyeri (M.meyeri).

Maresia (mareziya). Aralıqdonizi sahillərində və Qafqazda yayılan 5 növündən Azərbaycanda 1 növü vardır. Xəzərsahili,

Lonkoran, Kür-Araz ovalığında, bəzən alaq bitkisi kimi Abşeron-da, qumlu torpaqlarda rast gəlir. Ləçəkləri qırmızımtıl, meyvəsi buynuz tipli, tükcüklərlə örtülü, birillik ot bitkisidir.

M.nana.

Hesperis (gecəgülü). Avropa, Aralıqdənizi ölkələri, Mərkəzi Asiya və Qafqazda yayılan 30 növündən Azərbaycanda 5 növü rast gəlir. Aqrostoloq N.Tsvetlyov tərəfindən aparılan nomenklatur dəyişmələrinə Azərbaycan növləri də məruz qalmışdır. Azərbaycanda gecəgülü növləri arandan subalp qurşağadək quru-çin-qılı yamaclarda, meşənin açıq (tala) yerlərində, kolluqlarda, dağ çəmənlərində rast gəlir. Ləçəklərin rəngi və xüsüsən bitkini örtən tükcüklərin forması növlərin toyinində istifadə olunur. İki və çoxillik ot bitkiləridir. Bəzi növləri dekorativdir, bağ və parkların yaşıllaşdırılmasında istifadə olunur. Yağılı, bal arısı üçün qida olan, həmçinin yem bitkisi kimi faydalı olan növləri vardır.

H.buschiana (*H.armena*), **H.matronalis** (*H.hirsutissima*), **H.transeaeasica**, **H.voronovii**, **H.persica**.

Sterigmostemum (steriqma). Avroasiya və Qafqazda yayılan 6 növündən 3-ü Azərbaycanda rast gəlir. Onlara Azərbaycanın eksər rayonlarında, orta dağ qurşağınadək (əsasən dağətəyi rayonlarında) daşlı-çinqli yamaclarda, kolluqlarda, alaq bitkiləri arasında təsadüf olunur. Növləri bir-birindən tükcüklerdə örtülmə dərəcəsinə və tükcüklerin formaçına görə fərqləndirirlər. İynə-meyvə s. Azərbaycandan təsvir olunub.

S.acanthocarpum, **S.ineanum** (*S.torulosum*), **S.tomentosum**.

Anchonium (anxonium). Kiçik Asiya, İran, Ozbəkistan və Qafqazda yayılan 3 növündən biri Azərbaycanda, Kiçik Qafqaz və Naxçıvannın dağlıq orazilərində, subalp və alp qurşaqda, daşlı-qayalı yerlərdə rast gəlir. Alçaq boylu (10-30 sm), ulduzvari tükcüklerdə six örtülen, ləçəkləri sarı, buynuz meyvəli çoxillik ot bitkisidir.

A.elichrysifolium.

Goldbachia (goldbaxiya) Şərqi aralıqdənizi, Ön və Mərkəzi Asiyada, eləcə də Qafqazda yayılan 4 növündən Azərbaycanda 1

növü var. Ona Kür-Araz ovalığı, Naxçıvan və Talyşda, arandan orta dağ qurşağınadək, quraq-daşlı yerlərdə, əkinlərdə, alaq bitkiləri arasında rast gəlir. Ləçəkləri yasomən ronglı, göyümtrök, birlilik et bitkisidir.

Ç.torulosa.

Erysimum (isitməotu). Avropa, Aralıqdənizi, mülayim Asiya ölkələri və Qafqazda yayılan 125-dən çox növü vardır. Azərbaycanda fəsilə daxilində mürəkkəb cinslərdəndir. "Azərbaycan floraası" əsərində respublikamızda yayılan 20 növ qeyd olunur. Bizim son araşdırmałara görə Azərbaycanda 22 növ isitməotu vardır. Onların bir neçəsi Azərbaycandan təsvir olunub və endem növlərdir. Xüsusən M. Qasımov tərəfindən tosvir olunmuş növlərdən bəziləri əlavə tədqiqatlar tələb edir. Onlardan bir neçəsinə aşağıdakı siyahıda verməkələ botaniklorin diqqətini onlara çəlb etmək istəyirik. O cümlədən *E.chazar-yurti*, *E.strictisiliqum*, *E.wagifii*, *E.substrigosum* növlərinin sistematikası və yayılmalarını araşdırmağa ehtiyac vardır. Cinsin növlərinə respublikanın oksər rayırlarında, arandan alp qurşağınadək, xüsusən yuxarı və subalp qurşaqlarda, ən müxtəlif ekoloji-coğrafi səraitlərdə-daşlı-qayalı yerlərdə, çəmən bitkiləri arasında, kolluqlarda, yol kənarlarında rast gəlinir. Ləçəkləri sarı, bəzən ağımızlı və çəməl ronglı, meyvoşı bınuñuzcuq tipli, əi bitkiləridir. Meyvə və çiçeyinin əlamətlərindən növlərin toyinində istifadə olunur. Bozi növləri hal arısının qidasını toşkil edir, boziləri dekorativ bitkilərdir.

E.argyrocarpum, *E.aureum*, *E.babadagense*, *E.brachycarpum*, *E.caspicum*, *E.chazarjurti* (*E.iljinii*, *E.nachyczevanicum*, *E.azerbaidzanicum*), *E.collinum*, *E.crassipes* (*E.transcaucasicum*), *E.euspidatum*, *E.gelidum*, *E.ibericum*, *E.subulatum* (*E.buschii*, *E.persicum*, *E.komarovii*), *E.leptophyllum* (*E.fedorovii*), *E.leucanthemum* (*E.passgalense*), *E.lilacinum*, *E.pulchellum*, *E.repandum*, *E.sisymbrioides*, *E.strictisiliqum*, *E.substrigosum*, *E.szovitsianum*, *E.wagifii*.

+**Cheiranthus (satıbənövşə).** Kulturada (becərilən halda) rast gəlir, Azərbaycanda gül mağazalarında tez-tez rast gəlir. Votoni

Cənubi Avropadır. Meyvəsi buynuz şəkilli, laçəkləri əsasən qızılı-sarı, tünd və ya açıq narincı, salxum tipli çiçək qrupunda olan iri, etirli çiçəkləri vardır.

C.cheiri (+).

Matthiola (şəbbagülü). Avroasiya, Aralıqdənizi ölkələri və Qafqazda yayılan 50 növündən Azərbaycanda 5-6 növü vardır, onlardan da biri geniş şəkildə becorılır. Yabanı növləri çoxillik, becorilən növü isə birillik ol bitkiləridir. Yabanit növləri Azərbaycanda arandan orta dağ qurşağınadək gilli və əhəngdaşı olan sükurlara malik yamaclarda rast gəlir. Şəbbagülü gövdəsi dikduran, budaqlanan, 50 sm qədər hündürlükdə, üzəri keçə kimi tüklərlə örtülü, bozumtul yaşıl rəngli bitkidir. Yarpaqları lansetvari və ya uzunsovudur tamkonarlıdır. Çiçəkləri seyrək çiçəkli salxım tipli çiçək qrupuna yiğilmişdir. Ləçəkləri ağ və ya qırmızı rənglidir, 2-3 sm uzunluğundadır. Ləçəklərin dırnaqcığı uzundur, enli hissəsi isə tərs yumurtavarıdır. Dişiçiyin ağızeiği bölümlüdür. Meyvələri buynuz meyvədir, arakəsməsi nisbətən qalındır. Buynuz meyveləri qalınlaşmış saplaq üzərində dik durur, yan tərəflərindən azca yastılaşmış silindr şəkillidir, üzəri boz rəngli keçə kimi tüklüdür, iki qapaqla açılır. Yabani növlərdən bozılıları dekorativ bitki kimi becorilə bilər. Yabani növlərdən birinin (*M.robusta*) yayılması şübhəlidir, onun Ləkkoran ərazisində rast gəlməsi ədəbiyyat məlumatı əsasında verilir.

***M.caspica*, *M.daghestanica*, *M.incana* (+), *M.odoratissima*, *M. boissieri*, *M. robusta*.**

Chorispora (alakülüng). Avroasiya, Aralıqdənizi ölkələri və Qafqazda yayılan 12 növündən Azərbaycanda 2 növü rast gəlir. Onlara respublikanın əksər rayonlarında aran, aşağı və az haldarda orta dağ qurşağında, quraq və gilli torpaqlı yamaclarda, əkinlərdə, bağ və tarlalarda alaq bitkisi kimi tez-tez rast gəlir. Birillik, quraq və alaqh yerdərən çox rast gələn bitkilərdir. Gürcü alakülüngü (*Chorispora iderica*) növünə daha çox təsadüf olunur.

Gürcü alakülüngü üzəri sado və ya vozili tüklərlə örtülü bitkidir. Gövdəsi budaqlanır, yarpaqlarının ayası lələkvəri bölümlüdür. Kəsa yarpaqları solğun rənglidir. Ləçəkləri sarı və ya sarımtıl

ağ rönglidir. Ləçəklərin dırnaqçığı uzun, büküyü isə enlidir. Buy-nuz meyvələri açılmayandır, yastılaşmış silindir şəkillidir, bir-çox yerindən eninə, kəmərə bənzər daralmışdır, yetişəndə daraldığı yerlərdən meyvəciklərə bölünür. Meyvələrinin üzəri sıx tükklərlə örtülüdür. Meyvənin ucu sıvrıdır.

Ch.tenella, Ch.iberica.

Diptychocarpus (cütbuynuz). Monotip cinsidir. Asiya ölkələri və Qafqazda yayılan növü həmçinin Naxçıvan aranından, gilli, şorakət torpaqlarda, həmçinin alaq bitkisi kimi rast gəlir. Buynuz meyvəsinin 2 formada olması ilə fərqlənən birillik ot bitkisidir.

D.strictus.

ƏLAVƏ


Fəsilə Azollakimilər -Azollaceae

Bir cinsi var: **Azolla**. Müxtəlisförlü, xırda, su səthində üzən qılıqlı bitkiləridir. Salviniyalar sırasına daxildir. Azollalar xarici görünüşünə görə qılıqlardan çox Ciyərotu mamırlar sinfinin Jungermaniylar sırasına aid mamırlara oxşayırlar. Su mühitində uyğunlaşma ilə əlaqədar azollalar mürekəb daxili quruluşa malikdir. Quruluş xüsusiyyətlərinə görə Qafqaz qılıqlarından *Hymenophyllum* cinsi növlərinə yaxın olsa da, *Salvinia* cinsi ilə daha çox filogenetik əlaqəyə malikdir. Fəsilə Qafqaz və o cümlədən Azərbaycan florası üçün yenidir. Buraya aid *A.caroliniana* növü ilk dəfə 2004-cü ildə botanik alim Ə.Ibrahimov tərəfindən Lənkəran ətrafindan, Nabrandan, Xizi-Dovəçi orazilərindən, durğun və sakit axan su hövzələrindən, suvarma kanallarından toplanılmışdır. Bitkinin növ mənsubiyəti bizim tərəfindən doğrulmuşdur.

Azolla (azolla). Dünyanın oksor tropik və müləyim iqlimli ölkələrində yayılan 6 növü vardır. Onlardan yalnız bir növü (*A.nilotica*) endemik areala malikdir və Nil çayında yayılmışdır. Azolla cinsi qazıntı halında Avroasiya və Şimali Amerikadan üçüncü və dördüncü dövr çöküntülərindən məlumdur.

Qafqaz və Azərbaycan üçün ilk tapıntı olan *A.caroliniana* növü

Azolla seksiyasına aiddir. Cinsin digor seksiyalarından bu seksiya meqasporun yanında "massul" adlanan organın olması ilə fərqlənir.



Şəkil 94. *Azolla* növlərinin quruluşu: *A. microphylla*: bitkinin ümumi görünüşü (1,2); yarpağı (3); örtük içerisinde mikrosorusu - daxilində mikrosporangıllar görünür (4); sorusları - yuxarı tərəfdə mikrosorus, alt tərəfdə megasorus (5); *A. caroliniana*: Meqasorus - örtük içerisinde meqaspor və yuxarıda onu əhatə edən massulalar (6); mikrosporlarla və çoxsaylı gloxidilərlə əhatə olunan massula (7). (Жизнь растений, 1978).

A. caroliniana üzən salviniya qılısı kimi su üzərində üzür və çox vaxt inkişaf edərək su sothını örtür. Kökü tək-tək yaxud desətolorlu olur, olavo kökləri suya sallanır. Yarpaqları xırda ($0,5\text{-}mm$ uzunluğunda), bəhinq pulcuğunu xatırladan, güvdenin yuxarı hissəsində six yerləşəndir. Efer yarpaq 2 yarpaqcığıga (segmente) ayrıılır, yuxarı seqment suyun sothında, yaşılı rongdə, aşağı seqment suya batmış haldadır. Bitkinin gövdə və yarpaqlarının toxumasında havaya ilə dolu iri boşluqlar vardır ki, bunlar da bitkinin üzəsində kömək edir. Ötürücü topalar zəif inkişaf etmişdir və protostel tiplidir. Soruslar aşağı seqmentlərdə inkişaf edir. Salviniya qılıısından fərqli olaraq burada dimorfizm (fertil və steril formalara ayrılmadıq) ayrı-ayrı yarpaqlar arasında deyil, bir yarpağın hissələri arasında baş verir. Aşağı seqmentin yuxarı hissəsində 2-4 sorus inkişaf edir. Adəton mikro və megasoruslar ayrı-ayrı seqmentlərdə inkişaf edir, lakin onların bir seqmentdə, birgə yerləşməsi də müsbəhədir. Salviniyalardan fərqli olaraq azolla növlərində su-

ruslar(sporokarpilor) müxtəlif böyükiükdo olur.

Mikrosoruslar iridir, qısa ayaqcıq üzərində yerləşir, 7-100 mikrosporangilərdən ibarətdir. Cinsin digər növlərindən fərqli olaraq *A. caroliniana* növündə mikrosporangilərdə sporangi həlgəsi yoxdur. Hər mikrosporangidi adəton 64 ədəd mikrosporlar inkişaf edir. Induzium (örtük) salviniyada olduğu kimi zorifdir, 2-qatdır. Induziumun daxilində gőy-yaşıl yosunlardan, *Anabaenaceae* fəsiləsindən olan *Anabaena azollae* yerləşir. Beləliklə, burada yosunla qızının sümboz həyat keçirməsi müşahidə olunur. Azolla bitkisinin mühüm xüsusiyyətlərindən olan atmosfer azotunu fiksə etməsi funksiyasını yosun bitkisinin həyata keçirməsi qeyd olunur. Massulun üzərində su səthində maneolərə ilişmək üçün çoxsaylı vozli tükcükleri xatırladan bizişəklli çıxıntılar vardır ki, onlar *gloxiditlər* adlanır. Azolla cinsinin bozi növlərində qloxiditlər inkişaf etmir.

Nisboten xırda ölçülü meqasorusda 1 meqaspor inkişaf edir. Meqaspor kvadrat şəkildə yerləşən, köpüklü mayeni xatırladan 4 ədəd "massula"-nın ohatasında yerləşir. Massula meqasporum suda hərəkətinə kömək edir. Hametofitin inkişafı ərofəsində meqasporangi ana bitkidən ayrılrı və su səthində üzür. Mikrosporlar massulların köməyi ilə üzərək makrosporlara yaxınlaşır. Daha sonra makrospor inkişaf edir və sporanginin içərisindən xaricə çıxır. Mayalanma noticəsində cavan sporofit- azolla bitkisi inkişaf edir.

Azollanın osas praktiki əhəmiyyəti onun atmosfer azotunu fiksə etmək xüsusiyyəti ilə əlaqədardır. Bu da onun sümboz həyat keçirdiyi gőy-yaşıl yosunun (Anabenanın) hesabına baş verir. Azolla-nın bu xüsusiyyətindən bir çox ölkələrdə ərzaq bitkilərinin möhsüldürlüğünün artırılmasında yaşıl gübrə kimi istifadə olunur. Azolla bu cəhətdən paxlahı bitkilərdən geri qalmır. O, həmçinin dekorativ su bitkisi kimi akvariumlarda istifadə oluna bilər. Azolla vəqətətiv yolla intensiv çexalı və çox vaxt su səliini tamamilə örtür.

ƏDƏBİYYAT

Azərbaycanın ağaç və kolları, II cild, Bakı, Elm, 1964.

Azərbaycanın ağaç və kolları, III cild, Bakı, Elm, 1970.

Azərbaycan SSR-in Qırmızı kitabı, Bakı, "İşləq", 1989.

Əsgərov A.M. Floranın genetik fondu və onun mühavizəsinin bəzi yeni istiqamətləri. ETM "Təfəkkür" univ. əsərləri, 2003, burax.YI.

Əsgərov A.M. Azərbaycan florasının Equisetum növləri. Az.EA xəbərləri, biol.e.b., 1977, № 6.

A.M. Əsgərov. Naxçıvan MSSR-in qızılınları və çılpaqtaxumluları. Nax. MSSR-in florası, bitki örtüyü və faydalı bitkiləri, Bakı, 1981.

Əsgərov A.M. Phragmites Fee-Azərbaycan florası üçün yeni cinsdir. AzEA. Məruzələri, 1984, №8.

Oruc İbadlı. Qafqazın geofitləri. Bakı, 2002.

Абдуллаева Н.К. О некоторых кавказских видах рода Фритильпия-Л. Нов.системын. раст. Л., 1968.

Аскеров А.М. и др. Виды можжевельников Азербайджана и их фитоценотическое значение. Мат. Всес.Совещ.Ереван, 1976.

Аскеров А.М. Pteridophyta Азербайджана. Бот. ж., 1977, т. 62. №7.

Аскеров А.М. Громовник виргинский - новый вид для флоры Кавказа. Бот. эн., 1977, т. 62, № 9

Аскеров А. М. Редкие и исчезающие виды паноротникообразных растений Азербайджана и их охрана. Бюлл. ГБС АН СССР. 1981, вып. 122.

Аскеров А.М. Гименоцистис-эндемичный род флоры Кавказа. Изв.АН АзССР, сер.биол. н., 1986, №3.

Аскеров А.М. и др. Типовые образцы таксонов сосудистых растений, хранящиеся в Баку (ВАК), I. Новости сист.вышн. раст. 1989, вып.26.

Аскеров А.М. и др. Типовые образцы таксонов сосудистых растений, хранящиеся в Баку (ВАК), II. Новости сист.вышн. раст. 1990, вып 27.

Аскеров А.М., Ибадов О.В., Абдуллаева И.К. Лилейные флоры Азербайджана. Баку, 1990. Деп.в ВИНИГИ 8.01.90, № 1488-890.

Аскеров А.М. и др. Дополнение к "Флоре Азербайджана". Новости сист. вышн. раст., 1993, т. 29.

Аскеров А.М. Паноротники Кавказа. Баку, Элим, 2001.

Аскеров А.М. О флористической особенности территории планируемого национального парка "Шах-даг". Труды НОЦ "Тафаккюр", 2003.

Аскеров А.М. Растительный мир Азербайджана. Труды НОЦ "Тафаккюр", 2004.

Аскеров А.М. О флористической особенности территории планируемого национального парка "Гиркан". Труды НОЦ "Тафаккюр", 2004.

- Бандиц А. Дубравы Азербайджанской ССР. Баку, 1954.
- Гаджиев В.Д. и др. 1979. Флора и растительность высокогорий Талыша. Баку, Элм, 1979.
- Гаджиев В.Д. и др. Высокогорная растительность Малого Кавказа. Баку, Элм, 1990.
- Гладкова В.Н. Род *Dactylorhiza*. В кн. Жизнь растений, 1982, т. 6.
- Гроссгейм А.А. флора Талыша. Тифлис., 1926.
- Гроссгейм А.А. Определитель растений Кавказа. М., 1949.
- Егорова Т.В., Зейналова С.А. Конспект осок (*Carex L.*) флоры Азербайджана. Новости сист. выш. раст., 1988, т. 25.
- Исаев Я.М. О таксономическом положении видов рода Солянка (*Salsola L.*) Азербайджана. Мат. по фл. и сист. высш. раст. Азерб., Баку, 1972.
- Карягин И.И. Флора Апшерона, Баку: Изд-во АН Азерб. ССР, 1952.
- Конспект флоры Кавказа. СПб. унив., т. I, 2003.
- Меницкий Ю.Л. Дубы Кавказа. Л. Наука, 1971.
- Меницкий Ю.Л. Обзор видов рода "Quercus" Евроазии. Л., Наука, 1982.
- Мөммөдов М., Өсəдов К., Мөммөдов F. Dendrologiya. Bakı, 2000.
- Мусаев С.Г. Семейство маревых во флоре Азербайджана. 1988. Деп. №1149-1388.
- Мусаев С.Г. Злаки Азербайджана. Баку: Элм, 1991.

Прилипко Л.И. Деревья и кустарники Азербайджана т. I -
Баку: Изд-во АН Азерб. ССР, 1961.

Прилипко Л.И. Растительный покров Азербайджана, Баку:
Элм, 1970.

Скворцов А.К. Ивы СССР. М. 1968

Флора Азербайджана, I-VIII. Изд-во АН Азерб. ССР,
1950-1961.

Флора Европейской части СССР.Л., 1974-1987, т.т.I-YI

Черенанов С.К. Сосудистые растения России и сопредельных
государств. СПб., 1995.

Цвелев Н.Н. Злаки СССР. Л. Наука, 1976.

Цвелев Н.Н. Род *Orchis*. В кн. Жизнь растений, 1982, т. 6.

ƏSGƏROV AYDIN MUSA oğlu
Azərbaycanın ali bitkiləri
(Lycopodiaceae-Brassicaceae)

Azərbaycan dilində
Bakı -Təfəkkür-2005

Nəşriyyatın direktoru
Kompyuter tətbiççisi

Əlövsət Murad
Aleksandr Popov

Çapı imzalanmış 07.02.2005. Format: 60x84 1/16.
Fiziki ç/v 15,5. Şərti ç/v 14,41.
Sifariş 15. Tiraj 500.

"Təfəkkür" Nəşriyyat-Poliqrafiya Mərkəzi
Ünvan: 370108, Bakı, Təbriz 19.
Tel.: 441-50-07, (850) 331-50-24